

RAMİZ QASIMLI



**CƏLİL MƏMMƏDQULUZADƏ
YARADICILIĞINDA “KİÇİK” ADAM
OBRAZLARININ İCTİMAİ-BƏDİİ
FUNKSIYASI**



RAMİZ QASIMLI



UL-5


Q-

Azf-268795.

ƏLİL MƏMMƏDQULUZADƏ
YARADICILIĞINDA
“KİÇİK” ADAM OBRAZLARININ
İCTİMAİ-BƏDİİ FUNKSİYASI

Azf-268795

Monoqrafiya Azərbaycan MEA
Naxçıvan Bölməsi Rəyasət Heyətinin 31
may 2012-ci il tarixli qərarı ilə (protokol
№8/10) çapə tövsiyə olunmuşdur.



“Elm və təhsil”
Bakı - 2012

HUMANİTAR
EMLƏR ZALI

Rəyçi:

İsa Əkbər oğlu Həbibbəyli,
Azərbaycan MEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi

Elmi redaktor:

Əbülfəz Aman oğlu Quliyev
AMEA-nın müxbir üzvü,
filologiya üzrə elmlər doktoru, professor

Ramiz Asəf oğlu Qasımlı. Cəlil Məmmədquluzadə yaradıcılığında "kiçik" adam obrazlarının ictimai-bödii funksiyası. Monoqrafiya. Bakı, "Elm və təhsil", 2012, 216 sah.


Monoqrafiya milli mücadilə ədəbiyyatımızın bayraqdarı, böyük Azərbaycan yazıçısı, publisist, naşır, ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından bahs edir. Görkəmlü ədibin xalqın taleyi timsalında təqdim etdiyi "kiçik" adamların hayatı və müraciətləri əzərbaycanlıq baxımından təhlil edilir. Cəlil Məmmədquluzadənin ümummilli məsələləri əhatə edən, Azərbaycan xalqının milli-ictimai tələbləri, dəyərləri və ictimai-mədəni inkişaf problemlərini özündə ehtiva edən əsərləri və yaratdığı mükəmməl insan xarakterləri təhlil obyektinə çevrilir. Sadə, "kiçik" adamların hayatı, taleyi timsalında xalqın istək, maraq, həyat və yaşayış tərzi, idealları ümummilli ideallar kimi öz təqdimini tapır.

Monoqrafiya ali məktəb tələbələri, müəllimlər, alim, elmi tədqiqatçılar və digər ədəbiyyat adamları üçün nəzərdə tutulub.

ISBN 978-9952-8142-7-9

4603000000
N098 – 2012 qrifli nəşr

© «Elm və təhsil», 2012



Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşunası, siyasetçünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini, yaradıcılığını aşasınaq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir. Cəlil Məmmədquluzadə Azərbaycan tarixinin görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlərdir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqiliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irsə çəlşinqədədir.

...Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. O, bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə ...bizə kömək edir.

...Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbaşşarı dəyərləri eks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük vasitədir, böyük bir sərvətdir. O dövrə həm milliliyə bağlı olmaq, həm də

dünyəvi, ümumbaşarı dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologianın formalşamasında, yaranmasında və onun konsepsiyasının elmi şəkildə hazırlanmasında çox kömək edə bilər və çox kömək edəcəkdir.

HEYDƏR ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri



ÖN SÖZ

Uzun illərdir ki, görkəmli yazıçı və böyük demokrat Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında “kiçik” adam obrazlarını böyük ədəbiyyata getirməsi barəsində mülahizələr və tezislər irəli sürülməkdədir. Ədibin yaradıcılığında kiçik adam obrazları müxtəlif sosial qrupları təmsil edirlər. Lakin indiyədək bu barədə müstəqil və sistemli bir elmi tədqiqat işi yazılmamış, ayrıca monoqrafiq tədqiqat çap olunmamışdır. Bu mənada Ramiz Qasımlının “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası” mövzusuna həsr olunmuş monoqrafiyası elmdəki həmin boşluğu doldurmağa xidmət edən birinci geniş həcmli və sistemli elmi-tədqiqat işi kimi mühüm əhəmiyyət kəsb edir. Müəllif bu yeni mövzunu Azərbaycan ədəbiyyatının çoxəsrlik ənənələri fonunda və XIX əsrin sonu və XX ərin əvvəllərinin ədəbi-estetik tələbatı əsasında başlıca inkişaf meyilləri ilə birlikdə tədqiq edib ümumişdirmişdir. Təqdim edilən monoqrafiya geniş mənada Azərbaycan ədəbiyyatında “kiçik” adam obrazlarına, bədii düşüncənin “Novruzlu tipi”nə həsr edilmiş ilk elmi-tədqiqat işi kimi də yenilik və aktuallıq kəsb edir.

Məsələnin qoyuluşunu əks etdirən “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam problemi” adlanan birinci fəsildə ilk növbədə Azərbaycan klassik ədəbiyyatındaki “kiçik” adam formatının mahiyyəti açılmış və orta əsrlər ədəbiyyatının “kiçik” adamları ilə Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazları arasındaki oxşar, daha çox isə fərqli cəhətlərinin müyyəyən edilməsinə səy göstərilmişdir. Beləliklə, yeni dövr Azərbaycan ədəbiyyatında “kiçik” adam tipli obrazların meydana çıxmama zərurəti əsaslandırılmışdır. Bundan başqa, Ramiz Qasımlı

“kiçik” adam obrazının tipologiyasına dair nəzəri düşüncələrini də
oxuculara təqdim edir.

Ramiz Qasımlı ilk növbədə “Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin sosial məhiyyəti”ni aydınlaşdırmağı zoruri hesab etmişdir. Monoqrafiyanın ikinci fəslində böyük demokrat ədibin nəşr və dram əsərlərindəki “kiçik” adam obrazları cəmiyyətin sosial maraqları fonunda elmi cəhətdən dəyərləndirilmiş və həmin obrazların haqları və taleyi məsəlesi diqqət mərkəzinə çəkilmişdir. “Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarının mənəvi-psixoloji aləmi” adlı üçüncü fəsil isə görkəmli sənətkarın yaradıcılığındaki Məhəmmədhəsən əmi, nökər Əli, Novruzlı, Usta Zeynal, Kərbəlayı Qasım və sair “kiçik” adam statusunda olan bənzərsiz obrazların mənəvi aləmindəki paklıq, sədaqət, düzlük, halalıq qəbilindən olan keyfiyyətlərin təhlili öz mövqeyə çəkilmişdir. Bu yolla nəticədə Cəlil Məmmədquluzadənin yaradıcılığındaki sosial baxımdan hüquqları əlindən alınmış, geri salınmış, lakin mənəvi cəhətdən zəngin və saf, halal və təmiz “kiçik” obrazları haqqında dolğun elmi təsəvvürün formalasdırılmasına əsasən nail olunmuşdur.

Monoqrafiyada Ramiz Qasımlının müstəqil araştırma səriştəsi və yetkin yazı üslubu aşkar nəzərə çarpir. Ramiz Qasımlının mövzu ilə bağlı elmi və bədii əsərləri diqqətlə müttaliə etdiyi, habelə mövzuya yaradıcı yanaşlığı da diqqəti cəlb edir. Çap etdirdiyi məqalələr onu Azərbaycanda mirzəcəlilşünaslığın yeni nəslinin layiqli təmsilçisi olduğunu nəzərə çarpdır. Bütövlükdə Ramiz Qasımlı müasir ədəbiyyatşünaslığın problemlərini yaradıcı şəkildə həll etməyi bacaran, orijinal yazı üslubuna və fərqli yanaşma qabiliyyətinə malik olan istedadlı elm adəmi kimi diqqəti cəlb edir. Ədəbiyyat haqqında, elmین göləcəyi haqqında düşünərkən ədəbiyyatşünaslıq meydanında daim inkişafda, axtarışda olan Ramiz Qasımlının da imkanlarına və səylərinə ümidi bəsləmək olur.

İSA HƏBİBBÖYLİ,
akademik

GİRİŞ

Dövrün güzgüsü hesab olunan söz sənətinin aparıcı problemi insan problemidir. Söz sənətkarları zaman-zaman yaradıcılıqlarında insan probleminin işığında müxtəlif ictimai problemləri əks etdirmiş, humanist ideallarını ifadə etmişlər. Bu baxımdan XIX əsrin sonu XX əsrin əvvəlləri üçün yaranmış Azərbaycan ədəbiyyatında da insan problemi müxtəlif tərəfləri ilə xüsusi əhəmiyyət və aküallıq kəsb etmişdir. Azərbaycan ədəbiyyatında tənqidi realizmin yaranması ilə insan problemi, xüsusi ilə, insana ictimai-mənəvi baxış prizmasından özündə ciddi mühüm ictimai mənələr ehtiva edən “kiçik” adam problemi aparıcı yer tutur. Milli mücadilə ədəbiyyatımızın sərkərdəsi, özünün zəngin ədəbi, ictimai fəaliyyəti ilə mənəsub olduğu xalqın milli azadlığı və oyanışı yolunda yorulmadan xidmət göstərən, Azərbaycan tənqidi realist ədəbiyyatının bayraqdarı, ədəbiyyatda “kiçik” adəmin ideoloqu, dostu və müdafiəçisi kimi şöhrətlənmiş böyük azərbaycançı ədib Cəlil Məmmədquluzadənin (1869-1932) yaradıcılığında bu baxımdan “kiçik” adam problemi xüsusi yer tutmaqdə və əhəmiyyətli bədii-estetik məna kəsb etməkdədir. Tənqidi realistlər üçün “kiçik” adam problemi xüsusi əhəmiyyət kəsb etdiyi kimi böyük ədib, görkəmli yazıçı Cəlill Məmmədquluzadənin də yaradıcılığında “kiçik” adamların taleyi aparıcı yeri tutur. Böyük sənətkar Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazları “insanın taleyi – xalqın taleyi” probleminin ehtivasi işığında xalq taleyi və problemini ifadə etmiş, xalq həyatı, güzəranı, ictimai problemlərini və s. işıqlandırılmışdır. Bu mənada, görkəmli sənətkar C.Məmmədquluzadənin Məhəmmədhəsən əmi, Zeynəb, Novruzəli, Usta Zeynal, Məhəmmədəli, Zaman, Qurban, Qənbər, Kəblə Qasımlı, Kəblə Əzim və b. “kiçik” adam obrazları xalq taleyini əks

etdirməkla müəllifin milli-ictimai görüşlərini ifadə edir, maariflənmə, intibah, azadlıq kimi idealları müəyyənləşdirir. Bu mənada Azərbaycan tənqidçi realist ədəbiyyatının banisi Cəlil Məmmədquluzadənin xalqımızın hayatı və taleyi qarşısında böyük əhəmiyyəti olan yaradıcılıq nümunələrinə aparıcı yeri təşkil edən və mənsub olduğu xalqın taleyini özündə əks etdirən “kiçik” adam probleminin öyrənilməsi ədəbiyyatşunaslığımız üçün xüsusi əhəmiyyət kəsb etməkdədir.

Müxtəlif dövrlərin ideoloji aspektindən yanaşılmış və yaradıcılıq idealları təhrif edilmiş görkəmli sənətkar, böyük azərbaycançı ədib, milli azadlıq və mücadilə ədəbiyyatınızın bayraqdarı Cəlil Məmmədquluzadənin yaradıcılıq konsepsiyasının ədəbi açarı hesab olunan “kiçik” adam probleminin öyrənilməsi milli müstəqillik dövründə ədəbiyyatşunaslığımız üçün mühüm vəzifə, əhəmiyyətli məqsəddir. Özündə böyük ədibin məqsəd və ideallarını, mənsub olduğu xalqının taleyi və müqəddəsrəti haqqındaki narahatlıqlarını, nigarançılığını əks etdirən “kiçik” adam probleminin araşdırılması görkəmli ədibin milli mövcudluq və inkişaf, insan, vətəndaş və şəxsiyyət barəsindəki fikirlərini öyrənmək baxımından oldukça əhəmiyyətli məsələdir. Bu kimi tədqiqatların aparılması böyük azərbaycançı və xalqçı ədib Cəlil Məmmədquluzadənin Azərbaycan xalqı qarşısındaki xidmətlərini müstəqillik dövrü baxımından öyrənmək və qiymətləndirmək, ədəbiyyatdakı yerini, mövqeyini, yaradıcılığının əhəmiyyət və rolunu müəyyənləşdirmək və yenidən dəyərləndirmək üçün də xüsusi əhəmiyyətə malikdir. Yaradıcılığı Azərbaycan xalqının ümummillilərini Heydər Əliyev tərəfindən “milli müstəqillik ideallarımızın mənbəyi” kimi qiymətləndirilən Cəlil Məmmədquluzadə irsi sadə, “kiçik” adamın həyatı və taleyi işığında milli oyanışa və azadlıq yolunda mücadiləyə, inkişaf və tərəqqiyə çəqış motivləri baxımından milli ideologiyamızın mənbələrinəndən biri olmaq vəzifəsini uğurla həyata keçirməkdədir. Bu mənada müstəqillik illərində milli ədəbiyyatımızın gözəl nümunələrini təşkil edən Cəlil

Məmmədquluzadə ırsında – “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Dəllək”, “Yan tütəyi”, “Xanın təsbehî”, “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin müəllimi” və b. əsərlərində böyük ədibin əsas ideya-estetik məramını müəyyənləşdirməyə açar rolu oynayan “kiçik” adam probleminin öyrənilməsi zəruridir.

Müəyyən dönenlərdə bəzən məqsədli surətdə yaradıcılıq idealı təhrif edilmiş, “kiçik” adamların timsalında mənsub olduğu xalqı aşağıladı və tənqid etdiyi haqqında fikirlər deyilmiş Cəlil Məmmədquluzadə ırsına yenidən müstəqillik dövrünün azad fikir pəncərəsindən yanaşma və təhlil aparma niyyəti məhz yaradıcılığı “milli müstəqillik ideallarımızın mənbəyi” olan “Mirzə Cəlilə qayıtmak zərurəti”ndən (akademik İsa Həbibbəyli) doğur. Öz əsərlərində sadə, “kiçik” adamların timsalında xalqa bəslədiyi sevgini, hörmət və ehtiramı, qayğı və nigarançılığı işıqlandırmaq üçün bu kimi mövzunun seçimi və problemə müraciət olunması ümddə, vacib məsələdir. Görkəmli ədibin Məhəmmədhəsən Əmi, Zeynəb, Novruzəli, Usta Zeynal, Qurban, Kərbəlayı Məhəmmədəli, Pərinisə, Məşadi Molla Həsən, Sadiq kişi, Zaman, Qurban, Qənbər və başqa “xırda” adam obrazlarının taleyi timsalında xalq taleyi və mövced ictimai problemləri təhlil etmək bilavasita əsas məqsəddir. Bütün bunlar isə habelə böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin müasir Azərbaycan ədəbiyyatşunaslığı və ədəbiyyat tarixində yerini, mövqeyini yenidən müəyyənləşdirən, yenidən zirvəsinə təsbit edən mühüm amillərdir.





CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA "KİÇİK" ADAM PROBLEMİ

1.1. Klassik Azərbaycan ədəbiyyatında "kiçik" adam ənənəsi

*Y*azılı ədəbiyyatımızda "kiçik" adam obrazlarının mənşəyi şifahi xalq yaradıcılığı ənənələrindən başlamışdır. Əlbəttə, bu obrazlar şifahi xalq yaradıcılığında da özünə xüsusi yer tutur. Nağıllarımızdan dastanlarımıza qədər (əsasən epik nümunələrdə) "kiçik" adamlar sadə xalqın nümayəndəsi kimi iştirak edir və onu təmsil etlər. "Kitabi-Dədə Qorqud" dastanında həmisi sevilən, xüsusi bədii-problematik yüksək malik olan Qaraca çoban obrazı bu obrazların ən mükəmməl nümunəsidir. Eposda sadə adamin – xalq içərisindən çıxmış insanın – çoban-igidin obrazı olaraq yaradılmış Qaraca çoban xalqın dəyərlərini, xarakterini, gücünü, sədaqətini, əxlaqını, vətənpərvərliyini və s. ifadə edən bir bədii mövqə qazanır. "Salur Qazanın evinin yağmalanması boyunun" "kiçik" qəhrəmanı olan Qaraca çoban aşağı təbəqənin – xalqın nümayəndəsi olaraq özündə xalqının milli ruhunu, cəsarət, qeyrət, zəhmətkeşlik, halallıq, qorxmazlıq kimi xarakter keyfiyyətlərini cəmləşdirir, dastanın yuxarı təbəqəsindən çıxmış qəhrəmanlardan öz nüfuzu, gəlahiyyət imkanları və silahına görə fərqlənsə də, öz igidiyyi, qəhrəmanlıq və şücaətinə görə onlardan bir az da irəli gedir. Fikrimizcə, Qaraca çobanın göstərdiyi şücaət və qəhrəmanlıq da özü kimi adı, dəbdəbsiz, tərifsiz, minnətsiz bir şüsaətdir, ancaq bəylərin tərifli qəhrəmanlıqlarından qeyri-adi,

gücü, qüvvəti daha fəvqəl, yenilməzdir. Çünkü bir obraz olaraq Qaraca çoban mənsub olduğu xalqın, təbəqəsinin bütün ümumi məziyyətlərini özündə daşıyır. "Türkü türk edən – tarixi-sosial, etnik-psixoloji nə varsa" (18, 94) öz təbəqəsinə mənsub hansı keyfiyyətlər varsa, onu aid etməyə, mənşəcə müəyyənləşdirməyə nə varsa Qaraca çoban özündə daşıyır. Bu mənada Qaraca çoban xarakteri olaraq mənsub olduğu xalqın və təbəqənin "psixi simasının aynası kimi çıxış edir, öz davranış və rəftarında bürüza verir" (18, 45). Gücündə, qüvvəsində xalqının gücünü, qeyrətində xalqının qeyrətini, əxlaqında xalqının əxlaqını daşıyan qaraca Çoban bu üzdən əli-qolu sarılmış ağacı kökündən çıxarır, arxasında daşımaqla öz elinin, obasının namusunu qorumaq məqsədilə Salur Qazana yardım etməyə qoşur.

Daha çox sosial-əxlaqi problemlərdən doğan Qaraca çoban obrazı yazılı ədəbiyyatımızda gah epizodik, köməkçi obrazlar kimi, gah da ədəbiyyatın əsas, baş qəhrəmanları kimi təsbit tapır. "Koroğlu" dastanında Keçəl Həmzənin simasında hiyləgərliyi, mənşətgərliyi, özündə nümayiş etdirən "kiçik" adama yer verilir ki, onun təqnidi timsalında xalq müdrikliyinə uyğun olaraq ümumi xalq mənafeyinə xidmət etməyən eybəcərlilər təqnid edilir. Ancaq Ali kişi və sonuncu qoldakı kəndlil qoca obrazı ilə isə xalqın qəhrəmanına sevgi və münasibəti, xalq idealları və maraqları bədii ifadəsini tapır. Ali kişinin və qoca kəndlilinin simasında müdriklik, mənəvi zənginlik, zəhmətkeşlik, halallıq, qeyrətlilik, sədaqət, etibar və s. təqdir edilərək içtimai mənşəliklərə qarşı ittiham funksiyası daşıyır. "Əslî və Kərəm" dastanındaki Sofi Lələ obrazı da bu mənada xalq müdrikliyinə ifadəsinə xidmət edərək zəngin mənəviyyathlı insan xarakterinə təcəssümü kimi yadda qalır.

Xalq müdrikliyinə xidmət edən "kiçik" adam obrazlarının Azərbaycan xalq nağılları, dastanları, lətifələri və s. içərisində mühüm bədii-estetik mövqeyi, içtimai-bədii funksiyası vardır. Növündən asılı olmayaraq bir çox xalq nağıllarında "kiçik" adam obrazları iştirakçılıq edir, xalq hikmətinə xidmət

edərək bir tərəfdən xalq müdrikliyini, onun dəyərlərini, gözəl niyyətlərini ifadə edir, digər tərəfdən ayrı-ayrı obrazların simasında mənfilikləri tənqid vasitəsi olur. "Ovçu Pirimin nağılı", "Ağlı qızın nağılı", "Padşahla dəmirci", "Padşahla pınəçi", "Daşdəmirin nağılı", "Dad xanpərinin əlindən", "Nə səndən oğul dağı gedər, nə məndən quyrıq yarası", "Zəmanənin hökmü" və s. kimi nağıllarda "kiçik" adam obrazlarının bədii vasi-təciliyi ilə ciddi ictimai, mənəvi məsələlər öz ifadəsini tapmışdır. Azərbaycan nağıllarında çox zaman "kiçik" adının simasında xalq müdrikliyini özündə mükəmməl surətdə əks etdirən müdrik qocalar iştirak edir, həqiqətin meydana çıxmazı, xeyirin qələbə çalması, gözəlliyyə nail olunması istiqamətində qəhrəmana kömək edən, yol göstərən vasitə olurlar (42, 12-13). Əlbəttə ki, nağıl qəhrəmanlarında mənsub olduğu xalqın çoxəşrlik arzu, ümidi və idealları əks olunmuşdur. Bu mənada çox zaman onlar xalqın dəyərlərini, ən yaxşı keyfiyyət və xasiyyətlərini özündə cəmləşdirən obraz, xarakter olaraq fəaliyyət göstərirler: onlar xalq müdrikliyinin, qorxmazlığın, dözümlülükün, zirəkliliyin, doğrucullüğün daşıyıcısı kimi əks olunurlar. Xalqı, insanları haqsızlıqlı, ədalətsizlik və şərdən qorumaq bilavasitə onların vəzifəsinə, obraz kimi səciyəvi xüsusiyyətinə çevirilir (42, 14-15). Ümumiyyətlə, demək lazımdır ki, adətən, nağıllarda mübarizə xalq ideallarının bədii ifadəsi olaraq haqsızla haqlının, xeyirlə şorin, aşağı ilə yuxarının, zaiflə güclünün arasında olur (42, 21). Qeyd edildiyi kimi, xüsusiilə, "əsas ideyasi haqsızlığa, zoraklığa qarşı mübarizə" (1, 5) təşkil edən məişət nağıllarında "xalq həyatının, yaşayışının ayrı-ayrı sahə və məqamları bədii şəkildə öz ifadəsini tapır. Məişət nağıllarının qəhrəmanları da, əsasən, sada xalq nümayəndələri – keçəl, nökrə, çoban, bir kasib kisinin qızı və başqaları olur. ...Onlar öz ağlı, zirəkliliyi, fərasətli olmaları ilə bütün manələri aradan qaldırır, ədaləti, haqqı bərpa edirlər" (1, 5). Bu baxımdan E.M.Meletinski də məhz bu xüsusiyyətlərdən çıxış edərək nağıl qəhrəmanlarının çox vaxt aşağı təbəqədən çıxdığını, mövcud

stereotiplərə görə ümidi verməyən qəhrəman olduğunu, ağır sosial vəziyyətdə yaşayan, kasib geyinən, ətrafindaklarının qəzəbinə məruz qalan, lakin gözlənilmədən igidliklər göstərən bir adam olduğunu qeyd edir (188, 213). Ancaq Azərbaycan xalq yaradıcılığında bu deyilənlərin əksinə olaraq xalq aşağı təbəqədən çıxan qəhrəmanlara güvəndiyinə, onda xalqın müdriklik və qeyrətinin, mübarizə əzmi və gücünün daşındığına görə qəhrəman olmasına haqq verir, kasibliyinə, aşağı təbəqədən olmasına rəğmən humanist, insanlıq nümayiş etdirən xarakterini əks etdirir. "Padşahla dəmirci", "Pınəçi" nağıllarında dəmirçi və pınəçi obrazlarının simasında xalq nümayəndəsinin zahmatkeşliyi, ağlı, fərasəti, zirəkliliyi, halallığı, "Padşahla pınəçi", "Ağlı qızın nağılı" nağıllarında xalq nümayəndəsinin müdrikliyi və hazırlıqlığı öz ifadəsini tapmışdır. Aşağı təbəqə nümayəndəsi olan "kiçik" adamların haqsızlığa düşar olmasının, zülmələrə məruz qalması kimi ciddi ictimai məsələlər bu tipli nağılların əsas məzmununu təşkil etməkdədir. Nağıllarda eyni zamanda bəzi xalq nümayəndələrinin simasında təqdim edilən ictimai-mənəvi eyiblər də göstərilir və xalq idealları yönündə tənqid edilir. Məsələn, "Padşahla pınəçi" nağılında şahla vəzirə yol yoldaşı olan kisinin timsalında sadə, "kiçik" adında özünü nümayiş etdirən avamlıq tənbəl edilir, qızının simasında isə müdriklik və hazırlıqlı təqdir edilərək fərdi avamlıqlara qarşı qoyulur. "Ağlı qızın nağılı" və "Zəmanənin hökmü" nağıllarında Əhmədin və Əlmərdən kisinin timsalında mühit və zamanla münasibətdə sadə xalq adının bir insan, fərd olaraq şəxsiyyət və xarakterində, əxlaqında özünü nümayiş etdirən dəyişikliklər əks etdirilir, mühitin və zəmanənin insan mənəviyyat və əxlaqına olan dəyişdirici təsiri ifadəsini tapır. "Zəmanənin hökmü" nağılinin əsas obrazı olan Əlmərdən kişi kasib, yoxsul yaşıyan, ehtiyac üzündən hər cür mənəvi sarsıntılar içərisində olan bir insandır. Ancaq konkret zamanın təsirləri ilə Əlmərdən kişi gah başqasının payına əl uzadın tamahkar, ona yaxşılıq etmək istəyən vasitəyə qarşı xəyanətkar,

qəddar, gah da başqasının haqqına düz, könlü-gözü tox adam olur. Bu mənada daha çox ictimai eybəcərliklər Molla Nəsrəddinin vasitəsilə xalq lətifələrində xalq marağı yönündən ciddi bədii tənqidə məruz qalır. Ümumiyyətlə, xalq ideallarına uyğun ictimai həqiqətlərin ortaya çıxması və nöqsanların göstərilib tənqid edilməsi baxımından lətifələrin çox böyük bədii rolü, yükü vardır. Akademik Məmməd Cəfər (25), Əziz Mırəhmədov (140), Kamran Məmmədov (128), Bəkir Nəbiyev (147), Yaşar Qarayev (99), Tofiq Hacıyev (60), Arif Səfiyev (156;157), Qəzənfər Kazımov (92;93), İsa Həbibbəyli (62;175), Kamran Əliyev (40), Kamil Hüseynoğlu (84), V.Nəbioğlu (146), Arif Əmrəahoğlu (46), Bəşir Əhmədov (33) və başqa tədqiqatçılar öz əsərlərində xalq gülüşünü yazılı ədəbiyyatdakı gülüsdən fərqləndirmiş, xalq gülüşünün xalq müdrikliliyinin ifadəsi olduğu və yazılı ədəbiyyatda əksini tapan gülüsdən fərqli mahiyyət ifadə etdiyi qeyd edilmişdir. Bu mənada Azərbaycan lətifələrində əksini tapan xalq gülüşünün bədii mahiyyəti ilə bağlı haqlı olaraq Muxtar Kazimoğlu qeyd edir ki, "...kollektiv yaradıcılığın məhsulu olduğundan həmin nümunələrdə tənqid edən şəxsiyyət və tənqid olunan dünya modeli axtarmaq özünü doğrultmur. Çünkü xalq yaradıcılığında tənqid edən fərd tənqid olunan dünyanın tərkib hissəsidir" (90,19). Bu mənada Molla Nəsrəddin obrazının simasında ümumiləşdirməkə digər xalq ədəbi obrazları haqqında da demək olar ki, "Molla Nəsrəddin mənfi sıfətdə təqdim edildiyi lətifələrdə Molla Nəsrəddin özü yox, onun vasitəsilə başqları tənqid hədəfinə çevirilir" (90, 21). Belə məqamlarda Molla Nəsrəddin və ya digər bu tipli obrazlar tənqid olunan hədəflərin rolunu oynayırlar (90,21). Yəni xalq yaradıcılığının ortaya qoyduğu belə satirik-yumoristik məqamlarda qəhrəmanlar bir tərəfdən tənqid hədəflərini konkret ifşa edir, digər tərəfdən həm tənqid olunan hədəflərin rolunu oynamaqla onları, həm də eybəcərlikləri doğuran səbəbləri tənqid etmiş olurlar. Beləliklə, xalq yaradıcılığında "xeyir və şər, yaxud pis və yaxşı ayrı-ayrılıqlıda olduğu kimi qovuşuq halda da göt-

ürülür" (91, 5). Bu mənada "komik fiqurlara məxsus axmaqlıq, qorxaqlıq, tənbəllik kimi xüsusiyyətlər ...lətifə, qaravəlli və digər janrlarda daha çox tərsinəlik prinsipi əsasında təqdim edilir. Yəni bir çox hallarda axmaqlıq müdriklisinin, tənbəllik qoçaqlığın, qorxaqlıq işgərliyin dələyi ifadə formasına çevrilir" (91, 13).

"Şərqdə doğan ədəbiyyat günüşi olan, Qərbin də, Şərqi də dədəsinin oğlu kimi ürəkdolusu söz açlığı" (71,121) Nizami Gəncəvi da daim bədii məqsəd olaraq özünün hökmədar obrazlarını "kiçik" qəhrəmanlarla tutuşdurur, müqayisə edir. Bu müqayisədə cəmiyyətin müxtalif sosial qütbləri kimi hakimiyyətə və hər cür təminata malik "böyükler"lə yalnız hakimiyyətin təminatı olan, lakin özləri təminatsız qalan "kiçiklər"in yeri və mövqeyi sosial vəziyyəti aydınlaşdırır. Nizami Gəncəvi xususilə birinci poemasında – "Sırıl xəzinəsi"ndə təsvir etdiyi, dövrün "böyük" adamlarını – hökmədarlarını təribyələndirmək, onlara öz vəzifələrini başa salmaq üçün yaratdığı "kiçik" adam obrazlarını özlərində daşıdıqları mənəvi zənginlik – saflıq, düzlük, doğruculluq, möminlik, intizamlılıq, ədalətlilik və s. baxımdan mənəvi meyara çevirir. Şairin əxlaq və siyaset dərsi keçdiyi hökmədarların ədalətsizliyi üzündən bu yoxsul, dövlət idarələrində haqqı bilinməyən adı adamlar savadsız olsalar da, müdrik adamlardırlar. Buna görə də şair hökmədlərə bildirirdi ki, "...əgər bu dünyada yetimləri, dul qadınları, məzlmələr və yoxsulları incidirsənsə, o dünyada bunun əvəzini alacaqsan..." (83,42). Nizami Gəncəvi özünün cəmiyyətşünaslıq görüşlərində "vilayati sahmana salan şah rəiyyətin hökmüne riayət edər" ictimai-siyasi konsepsiyasında "kiçik" adamı hakimiyyətin manbəyi, idarəetmə və qanunların meyari hesabı edərək mövcud ədalət və intizam anlayışını onların həyatı, tələbat və maraqları əsasında müəyyənləşdirirdi. Təsadifü deyil ki, şairin bu məqsədlə yaratdığı Qarı ("Sultan Səncər və qarı"), Zahid ("Hökmdarla zahidin dastam") kimi "kiçik" obrazları böyük cəsarət, hünər və qeyratla hökmədlərə ədalətsizlik və haqsızlıqlarına görə ittihəm qurur, onlara ədalətin və haqqın

meyarını öyradır, xalqın tələbini ifadə edirlər. Bütövlükdə mənsub olduqları toplumun istək və arzularını öz nitqlərində cəmləşdirən bu obrazlar xalqın özü timsalında çıxış edirlər. Doğrudur, Nizami onları əsas obraz, qəhrəman kimi əsərlərinə getirmir. Ancaq özünün cəmiyyət haqqında konsepsiyasında onlara – “kiçik” adamlara əbədi, əsas, dəyişməz bir ictimai, mənəvi yer verir, çox zaman özünün də demək istədiyi mətləbləri məhz onların dililə təqdim edir.

Dahi şair Nizami Gəncəvinin “insan konsepsiyasında şəxsi ləyaqət məsələsi mühüm yer tutur” (37,45). Bu baxımdan böyük insanpərvər şair Nizami Gəncəvi yaratdığı “kiçik” adamların simasında özünün insan konsepsiyası üçün əhəmiyyətli olan halallığı və zəhmətkeşliyi də təqdim edirdi. Doğrudan da, Nizami zəhmətkeş insanları göstərkən tekce zəhmətkeşliyi, halallığı təbliğ etmir, həm də yuxarıla rəxlaq dərsi keçir, ictimai əmək bölgüsünə də münasibət bildirirdi. Nizami Gəncəvi “maddi nemətləri yaradanlara ehtiram, məhəbbət və ədalət hissleri aşılıyır” (83,12), “əxlaqi təliminin daha çox bağlı olduğu sada adamları – şah və sultanlara, əyan və əmirlərə qarşı qoyduğu zəhmətkeş xalqın nümayəndələrini şair böyük ehtiram və məhəbbətlə təsvir edir. Öz zəhmətinin bəhrəsi ilə yaşayın əkinçi və bənnaları, sənətkar və peşəkarları şah və sultanlardan üstün tutur, hakimlərə onlar kimi pak, vicdanlı, təvazökar, həqiqətsever olmayı tövsiyə edir” (43,16). Bundan başqa “Nizami əməyi yüksək qiymətləndirməklə əməkçilərin, zəhmət adamlarının həyatından, əməllərdən böyük məhəbbətlə danışmışdır. Əməkçi insan surətləri ... Nizaminin ..humanist konsepsiyasının mahiyyətini, ictimai mündəricasını açmaqla mühüm əhəmiyyətə malikdir. Böyük tərbiyəvi əhəmiyyəti olan bu obrazlar tekce dünyani bəzəyən, abadlaşdırın əməyin, zəhmətin övladı olaraq qalmar, həm də yüksək mənəvi-əxlaqi məziyyətlərin daşıyıcıları kimi diqqəti cəlb edirlər” (83,47). Bu baxımdan Nizami Gəncəvi “Süleyman və əkinçi”, “Kərpickəsən kisinin dastanı”, “Zalim padşahla doğru danışan kisinin dasanı” kimi

hekayətlərində yaratdığı “kiçik” adamlarla bu ali insani keyfiyyətləri təqdir və təbliğ edərək insanlığın meyarına çevirir, hallığa və zəhmətkeşliyə xor baxan zümrələrə nümunə göstərirdi. “Nizaminin bütün müsbət obrazlarının gücү xalq ruhunda, xalq tədbirlərində, xalq təcrübələrindədir” (139,34). “Halallıq ləyaqət meyarıdır”, bu mənada “hər xilqətin hörmət və nüfuzunu müəyyənləşdirən qarşısına qoysuq məqsədin böyüklik dərəcəsidir”. Bu baxımdan “Nizami bəşəriyyətə nümunə ola biləcək insanları yalnız və yalnız əməkçilər, öz zəhmətinə güvənənlər, halallıq dalınca gedənlər sırasında tapır. Ümumiyyətlə, Nizaminin əsərlərində dünyada insancasına yaşıayıb-yaratmağın məramnaməsi verilmişdir” (163, 9-10). Bu istiqamətdə Nizaminin “Kərpickəsən kisinin dastanı” mənzum hekayəsindəki Kərpickəsən kişi şairin ideal “kiçik” adam obrazıdır. Şairin təqdimatında o, özünün zəhmətkeşliyi və halallığı, ağlı və müdrikliyi ilə hökmədlərdən ucada dayanır. Bu mənada, Nizami Gəncəvi yaradıcılığında xalq hökmədlərlərə qarşı əxlaq və mənəviyyat meyari qoysuluğu kimi, onun ayrı-ayrı nümayəndələri olan “adi, zəhmətkeş adamlar da nəcib və yüksək şəxsiyyətin idealı kimi təsvir edilirlər” (86, 295). Nizami Gəncəvinin bu ideal insan surəti dövrün hökmədlərlərə üz tutub onları ədalətə dəvət edir. Kərpickəsən kisinin obrazı öz mənəvi zənginliyi ilə yanaşı, cəsarətli fikirləri ilə də yadda qalır. Nizami Gəncəvinin “kiçik” adam obrazları “o yerdə ki din və şəriətin qanunlarından kənar hərəkət edilmir, o yerdə ədalət də olar” konsepsiyasına uyğun olaraq (bu, Nizami Gəncəvinin son poeması olan “İsgəndərnamə” əsərində də Yəcuc-Məcuc ölkəsi haqda danışılarkən, habelə ədalətli ideal cəmiyyət” təqdim edilərkən də istifadə edilir. Bu idealın Nizami üçün bir konsepsiya olduğu müəyyənləşir) sənət və din meyari və onun hərəkətverici qüvvəsi kimi çıxış edirlər. Şəriət qaydaları üzrə davranışın və din əxlaqına sahib olan bu insanlar həyatda olduqları kimi deyil, Nizaminin bədii konsepsiyasına uyğun, estetik ideal və məqsədinə müvafiq olaraq obrazlaşırlar.

Avt - 26.07.95

Halbuki Nizaminin digər poemalarında – nə “Xosrov və Şirin”də, nə “Leyli və Məcnun”da, nə də “Yeddi gözəl”də belə üsyankar, ittihamçı, cəsarətlı “kiçik” adam obrazlarına rast gəlirik. Əksinə, bu əsərlərdə Nizami Gəncəvi insan və cəmiyyət haqqındaki düşüncələrini yeni axtarışların hesabına dərinləşdirərək “kiçik” adamları daha çox öz əqli və mənəvi zənginlikləri ilə təsvir və təqdim etmişdir. Bunun da Nizamının “kiçik” adam obrazlarını yaradarkən daha çox fərdi təxəyyül, bədii məqsəd və niyyətindən irəli gəldiyini deməyə əsas verir.

“Yeddi gözəl” əsərindəki Çoban obrazi dövrün ən gərkli məlumatlarına yiylənmiş, tərbiyə almış, təlim görmüş hökmədar Bəhram şahın aciz qaldığı, düdüyü çatın vəziyyətdən çıxış yolu tapa bilmədiyi bir vaxtda ona lazımlı və doğru yolu göstərir, vəziyyətdən çıxış yolu ilə tanış edir. Bununla belə, vəziyyətinə görə bu cür ağıllı, müdrik bir insan heç bir sosial hüququ olan ixtiyar sahibi deyildir. Birbaşa söz deməkdə, həkimiyətin idarə olunmasında, qərarların verilməsində onun mövqeyi yoxdur: o, sadəcə, bir çobandır. Bəhram kimi hökmədarların məsuliyyətsizliyi, eyş-işrətə aludəciliyi, ümumiyyətlə, hər hansı səhbi ucbatından zərər çekən, əziziyət görən bir təbəqənin nümayəndəsidir. Bu cür müqayisələrdə Nizami Gəncəvi bir sənətkar kimi xalqı qanunların mənbəyi və ədalətə gedən yolu qapısı hesab edir. Xalq güc, qüvvə, birlilik, yenilməzlik rəmzi kimi təqdim olunur. Bu mənada “Yeddi gözəl”də Bəhram şahın çobandan dərs alması xalq müdrikliyinə görə nümunədir. Dahi şairin əsərlərində müdrik el ağsaqqalları xalqın mənəvi atası olur” (169, 69). Ancaq malik olduqları sosial imkanlara görə isə sənətkar bunun sosial münasibətlər xətası olduğunu və buna etiraz etdiyini də gizlətmir. “Kiçik” qəhrəmanlar Nizami üçün ideallarının meyari, məhək daşıdır: cəmiyyətin real sosial vəziyyətini, insanların malik olduqları sosial nüfuzu, ixtiyar və imkanları ləkəsiz kağızı kimi göstərən ədalət və həqiqət güzgüsü, bədii üsludur. Humanist sənətkar həmişə ədalət və xoşbəxtlik axtara-axtara cəmiyyəti idarə edən, xalqa başçı olan

hakim insanlara elə prizmadan yanaşır ki, bu baxışda bütün yaxşı və pis tərəflər öz aydınlığı ilə görünür. Şair rast gəlinən pis, neqativ hallara görə öz “böyük” qəhrəmanlarını ittiham edir, ona təhdid və nəsihətlərlə yol göstərir, haqqı tanıdır. Buna görə də sənətkar xalq içərisində tapıldığı bu qəhrəmanları elə təsvir edir ki, onlarda xalqın malik olduğu bütün əlamətlər öz əksini tapır və xalqın möqeyi misalında ümumiləşə bilir. Bu insanlarda bütün yaxşı cəhətlər ümumiləşib, onlarda hər şey var: ədalət də, xeyirxahlıq da, sabır də, ən əsası, hikmət də. Bu olanlarına görə “kiçik” qəhrəmanlar çox zaman müdrik adamlar olur. “Onlar (yəni “kiçik” qəhrəmanlar-R.Q.) bir qayda olaraq müsbət xasiyyətə malikdirlər” (8, 38). “İsgəndərmanə” əsərində dirilik suyu axtarmaq səfərinə çıxan İsgəndər rəsiyyət-əkinçi təbəqəsinə, sadə xalq adamlarına etimadsızlıq göstərib əsgərlərindən savayı heç kəsin yola çıxmamasına icazə vermir. Əslində, sənətkar tərəfindən haqqın, ədalətin, qayğısızlığın ədəbi rəmzi kimi verilən dirilik suyunu tapmağa gedən İsgəndərin özünü xalqdan ayırması, onları aşağılaması və etina göstərməması ağıllı bir yolla tənbeh edilir. Qaranlıq yolda nicat yolu tapa bilməyən və gerçək ölümlə qarşılaşan hökmədarı bir əsgərin gizlədilmiş valideyni xilas edir. Sanki bu üsulla sənətkar ədalətə təpik atıb ədaləti axtarmağa çıxan hökmədara dərs vermiş olur.

Ödəbin “kiçik” qəhrəmanlarında xalqın rəyi, mənəviyyati ümumiləşib. Sənətkarın meyari xalqın meyarıdır. Xalqın meyari isə ədalətin və həqiqətin ölçüsüdür. Buna görə də Nizami öz “böyük” qəhrəmanlarını na qədər ədaləti və müsbət olsalar da, yenə də “kiçik” xalq qəhrəmanları ilə görüşdürürlər, onlara münasibəti öyrənir və “mənəvi tərəziyə” qoyur, bundan sonra nə dərcədə müsbət malik olduqlarını dəqiqləşdirir. “Xalqın gözü tərəzidir” prinsipi ilə bütün şah səltənətlərini və onların fəaliyyətini ölçür, idealın məhz necə olacağının istiqamətini müəyyənləşdirir. Daim sosial ədalətin hakim olduğu xoşbəxt cəmiyyət arzulayan sənətkar onu yaradıcılığında axtara-axtara

qalır ve əsərlərində onun təməl prinsiplərini verir. Cəmiyyətlərin məhz yuxarıdan düzəlməyə ehtiyacı olduğu qanətinə gelir. Nizaminin cəmiyyət və sosial həyat düşüncələrində ədalətin və səadətin məhz yuxarıdan – hakimiyətin içindən keçməklə təmin olunacağına inam var. Onun fikrinə, xalq o zaman xoşbəxt həyat və rifaha nail olur ki, onun hakim və idarəciliyi ədalətli və elmlı, ağıllı və doğrucul olsunlar. Cox maraqlıdır ki, Nizami təbərində bu ideal ham də məhz xalqa yaxın olduqca buna nail olma fikri də təlqin edir ki, hakimiyətin mənbəyi xalqıdır. Demək, hakimiyətin, idarəcilik qanunlarının da mənbəyi və meyarı xalqın idealı, onun tələbləri olmalıdır. Bu mənada da qanun şah olmalıdır, şah qanun olmalı deyil! Qanunları aşib keçən, özbaşınlıq edən məmurlara qarşı da sənətkar yeri gələndə xalqın qəzəbini, üşyanını göstərir. "Sirlər xəzinəsi"ndəki doğru danışan zahid, "Sultan Səncər və qarı" hekayəsindəki qarı xalqın qəzəb və üşyanının bədii ifadəsidir. Qarı Sultan Səncərlə xalqın səsi, etirazı, şikayəti kimi danışır və ona hökmər kimi həddini göstərməyi qəsd edir. Xalqı özbaşınlıq və qanunsuzluqlar içində boğan hökmərlərə qarşı onları gözləyən aqibəti göstərmək, xalqın münasabətini bildirmək istəyir. Bütün bu ideallı düşüncə və tələblər, deməliyik ki, Nizaminin "kiçik" qəhrəmanlarında ümmükləşib. Bu məqsədlə də, ədalətli hökmərlər axtarışında olan sənətkar daim xalqın rəyini və meyarını əsas tutur, "kiçik" qəhrəmanlarla sənətə, yaradıcılığa gətirir. Ümumiyyətlə, "Nizaminin əsərlərində xalq nümayəndələri olan dünyagörmüş qoca kəndlilər həmişə padşahlar zülmün dəhəştlərindən danışib, ədalətdən dərs verirlər" (22,67).

Nizami Gəncəvi "kiçik" adamlarında ictimai ədalət, əməksevərlilik, halallıq, xeyirxahlıq və mərhəmət, saflıq və təmizlik, mənəvi zənginlik, humanistlik və xarakter bütövlüyünü təqdim edir. Onlar hökmərlər, dövrün "büyük" insanları ilə çox-çox uzaqlarda, fərqli sosial məkanlarda olmalarına baxma-yaraq doğru yol göstərən, müdriklik və aqillik nümunələri kimi

çixış edirlər. Bədii təsvir olaraq təsadüfi olsa da, bədii məqsəd olaraq sənətkarlıq zərurətindən irəli gələrək bu "kiçik" insanlar həmişə çarəsiz, ağıllı və məsuliyyətini itmiş hökmərlərlə rast gələrək onları doğru yola yönəldirlər, həqiqətə çatmaqdə, ədalətə yetməkdə köməklik edir, vasiqəçi olurlar.

"Yeddi gözəl" poemasındaki Fitnə obrazı qadın olmasına baxmayaraq, mərdlik və cəsarət nümunəsi kimi çıxış edərək hirsinin, acığının təhrükilə çəki-düzənini itirən Bəhram şahın hökmərlər və həyat dərsi verir. Öz "kiçikliyi" ilə Bəhram şahın "böyüklüyü" arasındaki fərqi sosial ədalətsizlik üçün mənalandırmağa imkanı yetən bu obraz Bəhramı öz kiçik gur ovlaması qabiliyyətini böyük hünər görüb, adı bir qadının ağır bir öküzü çiyində 40 pillə qaldırıb-düşürmək kimi böyük hünərini adı qəbul etməsi hadisəsində bu fərqli ictimai mahiyət və mənasını da açmış olur. Çobanın simasında da biz xalqın yoxsul olmasına rəğmən mənən, əqlən zəngin təbəqəsinin ictimai taleyi ilə qarsılışırıq. Açıq-sayıqlığını itmiş hökmərlər özü adilliyyi və müdrikliyi ilə dərs verən çoban malik olduğu zümrənin ictimai-mənəvi keyfiyyətlərini təqdim edərək Bəhramın timsalında xalqın taleyini eys-işrətə, eşqbazlıq qurban vərən böyük ictimai zümrələri malik olduqları yüksək səlahiyyət, haqq və ictimai nüfuza görə ictimai ədalətsizlikdə, haqsızlıqlıda günahkar elan edir və istər-istəməz qinaq nəzərlərini də ora yönəldir. Eləcə də özünə ölməzlilik və peygəmbərlik axtaran İsgəndərə qaranlıq aləmdə özünə yol tapıb çıxmada köməklik edən, yol göstərən nurani qoca da malik olduğu ictimai zümrənin saray hökmləri qarşısında bir heç olmalarına baxmayaraq, idarəciliyin, müdrikliyin dirəyi, sütunu olduğunu əsaslandırır. Bu mənada Nizami Gəncəvinin bədii konsepsiyasında "kiçik" adam ictimai əmək və vəzifə bölgüsündə olan ədalətsizliyin bir nəticəsi kimi müəyyənləşir, ictimai, hüquqi baxımdan yoxsulluqları üzə çıxır. Elə burdan da görünür ki, "kiçiklik" ictimai bir məna kəsb edən hüquqi səlahiyyət itirmədir.

Klassik ədəbiyyat nümunələrində “kiçik” adam obrazları əsasən epiq əsərlərdə özünə yer ala bilir. Çünkü məhz bu əsərlərdə süjet olduğuna görə obrazın ictimai-psixoloji, bədii mahiyyəti, keyfiyyətləri açılmış olur. Öz sosial-psixoloji xəritəsi və bədii estetik mahiyyətinə görə “kiçik” adam obrazları başqa klassik ədəbiyyat nümunələrindən daha çox Nizami Gəncəvi ədəbi irsində problematik səviyyədə özüna yer tapır. Nizami Gəncəvi “kiçik” adamları öz ictimai, sosioloji görüşlərinə görə mənalandırır, əsaslandırır, taleyinə, yerinə, mövqeyinə nəzər salır, bədii əsaslandırma aparır. Ancaq sonrakı əsərlərdə, bədii nümunələrdə – hətta Nizami ənənələrini davam etdirən Marağalı Övhədi, Arif Ərdəbili, Əssar Təbrizi yaradıcılığında, “Dastani-Əhməd Həramı”da, Qul Əlidə, Şah İsmayıllı Xətayidə, Məhəmməd Füzulidə, Məhəmməd Əmanidə, Qövsi Təbrizidə, Fədaidə və b.-larında ya “kiçik” adam obrazlarına rast gəlmirik, ya da “kiçik” adam obrazları daha çox bədii əsərin strukturunda, ideya-estetik konsepsiyasında ictimai bir zümrənin taleyi qismində deyil, bədii struktural olaraq kiçik epizodlarda yardımçı bir obraz, ünsür kimi çıxış edir, özünə ictimai-bədii mövqe, yer tuta bilmir. Bundan başqa əsərin bədii siqləti obrazın mahiyyətini ictimai-problematik mahiyyətdən kənar adı küməkçi mövqelərdə nümayiş etdirir, ona ictimai mənə vermir. Bu manada “kiçik” admanın bədii-estetik problem səviyyəsində ədəbiyyatda qoyuluşu Nizami Gəncəvidən Mirzə Fətəli Axundzadəyə qədər uzun, böyük bir ara verir. Yalnız yeni üslubun, yeni estetik səciyyənin, janrıñ ustادı kimi Mirzə Fətəli Axundzadə yaradıcılığında köhnə bədii problem-ictimai fəal və potensial haqq sahibi insanın cəmiyyət idarəciliyindən sünü, ictimai ədalətsizliklər səbəbi ilə kənarlaşdırılması və sosial-psixoloji zədə olaraq “kiçilməsi” yeni bədii-estetik münasibətlə təqdim olunmaqla müasir ictimai məzmun və mənə qazanır. İctimai problemlər içərisində özüne cəmiyyətşunaslıq və yeni cəmiyyət quruculuğu baxımından mühüm əhəmiyyət qazanır. Doğrudur, İsmayıllı bəy Qutqaşınının “Rəşid bəy və Səadət

xanım” əsərində təqdim olunan “kiçik” adamlar müəllifin məarifçilik ideallarına uyğun yeni planda təsvir və təqdim aktuallığı, niyyəti qazanır. Ancaq bədii məqsəd tam qoyulmadığına, həyata keçmədiyinə, əsərin pafosuna hopmadığına görə yalnız didaktik, nəsilətçi mövqedən bir yer tutu bılır. Daha doğrusu, cəmiyyətin, ictimai quruculuğun bünövrəsi, əsas istiqaməti kimi bədii fəallıq qazana bilmirlər. Bu, ham də özündə məarifçilik qayələri daşıyan müəllifin dünyagörüşündə, ictimai baxışlarında cəmiyyətin, xüsusiəl də, yeni cəmiyyətin quruculuğunda “kiçik” adamların yerinin, fəal qurucu təsirlərinin görünməməsi ilə bağlıdır. Buna görə də “kiçik” adamlar bu kimi əsərlərdə təsvir və təqdim olunsalar da, az-çox problemləri ilə görünənlər də, problematik səviyyədə deyil, hələ də statik, passiv mövqedə dayanırlar. Lakin Mirzə Fətəli Axundzadə ilkin məarifçilərdən tamamilə fərqli olaraq “kiçik” adamları ədəbiyyatda ictimai inkişafın mənbəyi kimi təqdim edə bildi. Onları yaxşı və pis, acizliyi və potensial gücü, idealları və mövcud durumları ilə birlikdə əsərlərə obraz olaraq görtürdi. Mütəmmadi, ardıcıl, əsaslı olmasa da, ictimai həyatdakı yerləri, ictimai ideal olaraq görünməsi mümkün olan vəziyyətləri ilə təsvir etdi. Mirzə Fətəli Axundzadənin, əsasən, “Hekayəti-xırs quldurbasan”dan dramatik sənətə qədəm basan “kiçik” adamları-Vəlilər, Oruclar “xırda”ların ədəbiyyat aləmindəki sələfləri kimi çıxış edirlər. Tənqid realizm, yəni Mirzə Cəlil kimi sənətkarlar özü yaradıcılıqlarında məhz bu kimi obrazları ədəbiyyatda qəhrəman, sənətə problem olaraq götürirlər. Mirzə Fətəlinin Vəlisi, Orucu, Kərəməlis (Hacı Qara) “böyüklərin” malik olduqları dəyərləri, mövcud sosial-psixoloji çatışmazlıqları və s. özlərində aydın təsvir etmək baxımından ədəbiyyata daxil olurlar, özləri isə hələ “xırda” adam problemi kimi müəyyənləşmirlər. Çünkü hələ Mirzə Fətəli yaradıcılığında da sənətin obyektivi yuxarıların, “böyüklərin” üzərinə yönəlib. Kərəməlilərin taleyini, xoşbəxtliyini və ictimai səadət idealını yaxşıya doğru dəyişmək, gerçəkləşdirmək

baxımdan ədib məhz yuxarıların deyışməsi və ədalətli hökumət, maariflənmiş cəmiyyət və təbii yaşamaq hissələrinə malik millət yaranmasının nəticələrinə ümid bağlayır. Mirzə Cəlildə isə birbaşa Kərəməlilərin özü – Novruzəlilər sənət obyektivinin malına çevrilirlər. Mövcud çatışmazlıqların səbəbi, ictimai saadətin qurucusu, milli birliyin rəhni, sütunu kimi diqqətə cəlb edilirlər. Mirzə Fətəli Axundov “təqsiri “həkimlərdə”” görürdü; ətalət, gerilik və durğunluqda “xırda”nın kəndlinin rolunu, vəzifəsini, onun gizli, daxili, potensial gücünü və bu baxımdan da “günahını” isə hələ görmürdü. Bunu tənqid realizm gördü. Kərəməlini məhz tənqid realizm tənqid etdi!..” (97, 104). Axundzadə öz yaradılığı çərçivəsində hələ Kərəməli kimi “kiçik”lərdən narazı deyil, onların hali və vəziyyəti ilə hələ ki razıdır, məmənndür. Bəlkədə bu, sənətkardə hələ onların fəallığına, malik ola biləcəkləri gücə inamsızlıqla bağlıdır. Çünkü ədibin kütləvi obraz olaraq təqdim etdiyi Tuğ kəndliləri və saraylılar (“Aldanmış kəvəkib”) hələ də zülmə alışqan, cəhalət pərvənəsi və rəsiyyət psixologiyasındadırlar. Ədib sanki ictimai dəyişkənlilik və demokratik, maarifçi dəyişikliklərdə “kiçik”lərin rolunu hiss etmir, onları bu sosial strukturda hələ görmür, təsəvvür edə bilmir. Doğrudur, onlar avamdır, yoxsuldurlar, azad deyillər, ancaq bununla belə, ağa qapısında narahat da deyillər. Xanpəri arvad qadın kimi avamın avamıdır, bütün gülməli əhvalatlar da, cadugərliyin Hatəmxan ağanın evinə daxıl olması da, Parisin partladılması əhvalatı da onun başının altından çıxır. O hələ də gələcəyin, bəxtin, taleyin gətirməsini, dəyişməsini Məstəli şah kimi cadugirlərin sehrində görür. Kərəməli az qala hakimi inandırmağa çalışır ki, atın üstünə yükü cinlər, şeyatinlər qoyub. O hələ də şeyatinlərin qüdrətini insanların real gücündən üstün tutur. Kərəməlinin naçalnik ilə mükaliməsi bizə Məhəmmədhəsən əminin divanxanadakı naçalnikə şikayətini xatırladır. Kərəməli şeyatin və şeytan üzərinə danışb cəfəngiyyat yaratdığı kimi Məhəmmədhəsən əmi də öz həqiqi, gerçək dərdini qorxu dolu hissələrə düzgün nitqlə anlaşıb bilmə-

məsinə görə cəfəngiyyat yaradır. Hər ikisində isə qorxu və sədaqət ictimai cəsarət və mütiliyə etirazı boğur, yenə də ətalətin və durğunluğun ortasında qoyur. “Kəndlə, zəhmətkeş xalq nümayəndəsi, xırda sənətkar hələ Axundov realizminin amanındaır: Bu realizmin güzgüsündə dövrün, cəmiyyətin durğunluğu üçün hələ yalnız hakim təbəqələrin “günahı” görünür. Demokrat-maarifçinin kəndlilə münasibətinin “tülündə” kəndlil hələ Novruzəli “çılpaqlığı” ilə görünə bilmir” (97, 105). Bununla belə Mirzə Fətəli Axundzadə Vəli, Oruc, Kərəməli kimi “kiçik”ləri “kiçik” adam problemi səviyyəsində təqdim etməsə, qaldırmasa da “ilk dəfə olaraq realist ədəbiyyatımızın təsvir və tərənnüm hədəfinə çevirməsə idi, Mirzə Cəlil məhz onu ikinci addım və mərhələ kimi tənqidin hədəfinə çevirməzdi” (97, 105). Mirzə Fətəli ilk növbədə cəmiyyətdə gedən prosesləri insanın özüne təlqin etmək istəyir, onun daxilindəki ətaləti, “səbr yığınını” çıxarıb, onda despot, zülmkara qarşı mübarizə əzmi yetişdirməyə üstünlük verirdi. Bu məqsədlə də yazırı: “Zülmü aradan qaldırmış üçün əsla zalima müraciət etmək lazıim deyildir və bəlkə, əksinə, məzлuma demək lazımdır ki, ey nadan, sən ki qüdrət, say və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan. Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur” (6, 47). Axundova görə, “çoban da, əkinçi də, əttar da nazirlərin əlində olan iqtidara malik olmalıdırlar” (6, 76). “Mirzə Fətəli haqlı olaraq bu nəticəyə gəlmüşdir ki, ...despotizm hökm sürdüyü ölkələrdə «xalq zalimlərin buyruq qulu, cürbəcür ağır yükərin və təkliflərin həmbəli vəziyyətində olub, azadlıq nemətindən, bərabərlik ləzzətindən» və ən adı insanı hüquqlardan möhrüm olmuşdur” (22, 167). Ancaq bununla belə, nə Mirzə Fətəli Axundzadə, nə də onun ənənələrini davam etdirən Zeynalabdin Marağayı, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev və b. öz yaradılıqlarında əsaslı surətdə «kiçik» adam problemi qoymadıqları kimi, bu kimi ictimai idealları da bədii şəkildə təsbit edə bilmədilər, daha çox publisistika və

fəlsəfi traktatlarında ifadə etdilər. Fikrimizcə, tamamilə bu fikrin üzərində qəti qərarla durmaq düzgün deyil ki, M.F.Axundzadə Kərəməlini sənətə gətirməsə idi, Mirzə Cəlilin Novruzəlis tənqidü realist sənətdə peydə olmazdı. Düşünürük ki, hələ Axundzadədən çox-çox öncə klassik ədəbiyyatımızda - Nizami Gəncəvi və digər söz ustalarının yaradıcılığında "kiçik" adamlar bir xalq nümayəndəsi olaraq sənətə gətirilmişdir. Nizami Gəncəvinin Çobanı, Qarısı, Fitnəsi, Kərpickəsəni və b.-ları heç də Mirzə Fətəli Axundzadənin Kərəməlisindən natamam və naqış deyillər. Onlar malik olduqları dəyərlər, xalq mənəviyyati və ruhu ilə daha çox əzəmətləi görünür, müdriklik simvoluna çevrilirlər. Bu obrazlar nə qədər sadə görünsələr də, adı təsir bağışlasalar da, avam deyillər. Bu baxımdan Nizami də "xırda" adımı problem səviyyəsinə qaldırmamışdı, amma təqdim etmiş, təsvir və tərənnüm hədəfinə çevirmişdi, Mirzə Fətəli də. Bir fərq onda idi ki, Nizami obrazlarının müdrikliyi Mirzə Fətəli Axundzadə obrazlarında avamlıqla əvəzlənir, təzahür olunur və az da olsa qinanır. Çünkü dövr və şəraitlə əlaqədar olaraq bədii ədəbiyyatda "kiçik" adamlar ictimai qınaq hədəfinə də çevrilirlər. Hətta bu dövrün satirik nümayəndələri də azdan-çoxdan təsvir etdikləri "kiçik" adamları bəzən satirik-tənqid planda göstəriridilər. Seyid Əzim Şirvani özünün bəzi satirik nümunələrində "kiçik" adamların avamlıq, mütilik və sədaqətinə qinaqedici nəzərlərlə baxırdı. Kəndlinin xanın onu söyməsinə görə onun öyüncəkliyini və məmənnunluğunu kəskin tənqid edirdi. Bu mənada da, biza göra, Mirzə Cəlil kimi tənqidü realist sənətkarımızın yaradıcılıq güzgüsündə ədəbi ənənə "xırda" adımı çoxdan əks etdirməyə lüzum yeri görmüşdü. Bu, ictimai-tarixi inkişafın doğdurduğu şərt idi ki, vaxtı ilə özləri müdriklik simvolu olan ədalətsizə ədalət, əxlaqsızə əxlaq, mənəviyyatsızə mənəviyyat dərsi verən Çobanlar, Fitnələr artıq tənqidü realizmdə (fəal ictimai insan baxımdan müdriklik dərsinə ehtiyac duyan Məhəmmədhəsən əmi, Zeynəb və başqları olmuşdular. Bu baxımdan, bizcə,

Mirzə Fətəlidən önceki ədəbi hadisələri və tənqidü realizmin sənətə gətirdiyi ədəbi problemləri, obrazları klassik ədəbi ənənələrlə əlaqədə görməmək bütövlükdə ədəbiyyatımızda ədəbi mərhələlər arasında ədəbi əlaqələri kəsmək demək olardı. Çünkü Nizami Gəncəvinin "kiçik" adamlarını Cəlil Məmmədquluzadənin "kiçik" adamları ilə müqayisə etsək, görərik ki, Nizami Gəncəvinin də "kiçik"ləri haqq-hüquq, səlahiyyət baxımdan yoxsul və ictimai nüfuzu olmayan adı adamlarıdır, Mirzə Cəlilin "kiçik"ləri də. Nizaminin "kiçik" adamları da aşağılanır, təhqir olunur, zülmə, haqsızlığa məruz qalır, cəmiyyətdə öz hüquq ilə müyyənləşməyen bir insan təsiri bağışlayır, Mirzə Cəlilin "kiçik" adam obrazları da. Həm də Nizami Gəncəvi onları əsərlərinə baş qəhrəman etməsə də, əsərlərinin süjetində uzunmüddətli fəaliyyət göstərməsələr də, əsas fikri, müəllif ideyasını onlar daha çox ifadə etməyə kömək edirlər. Buna görə də, demək olar ki, N.Gəncəvi də "kiçik"ləri əsərlərinə gətirməklə onların ideallarını əks etdirib haqlarını müdafiə edir və tələbkarlıqla ortaya qoyur. Habelə özünün cəmiyətşünaslıq görüşlərində onların ictimai yerini müyyənləşdirir və bu yer uğrunda mübarizə aparır. Bu mənada da, ictimai mənə kəsb edən problem, eyni zamanda bu problemi özündə ifadə edən, bədii-estetik səviyyəyə qaldıran, ehtiva edən obrazlar yaradır. Sadəcə, Nizami Gəncəvi Mirzə Cəlildən fərqli olaraq qaldırıldığı problemdə haqlılığını sübuta yetirmək üçün haqlarını müdafiə və tələb etdiyi "kiçik" insanları müdrik, hikmat dolu, mənən zəngin, əxlaqlı, halal, saf, doğrucul, həmçinin cəsarət və hünərli, bir sözə: tamammən ideal bir şəkildə, əzəmətləi bir biçimdə təqdim edir, ictimai böhranlarda səmiyyətin, xüsusiilə, ali hakimiyyətin onlara olan ehtiyacını, möhtaclığını iri planda göstərir. Bu mənada fikrimizi böyük Nizamişunas alım Həmid Araslinin (7) və digər alımlorın - habelə Azada Rüstəmova (151), Rüstəm Əliyev (43), Əlyar Səfərli (155), Teymur Kərimli (94) və b. kimi alımlorın də fikirləri təsdiq edir. Bu səpkidə Həmid Arashlı yazar: "Nizami ... əməkçi insan-

ların əziyyətini, öz əməkləri ilə yaşayan şərəfli insanların parlaq surətlərini yaradır”, “əməkçi insanın hüququ uğrunda mübarizə aparırırdı” (7, 118-126). Professor Mir Cəlal da bu barədə belə yazırırdı: “Böyük şair rəiyyətin yalnız yaxşı yaşamasının, asayışının təməni ilə kifayətlənmir. O, rəiyyətin siyasi hüquq məsələsini, dövlət işində iştirakı məsələsini də qoyur” (139, 37). Buna görə Nizaminin Qarısı canı boğazına yiğilmiş xalqın adından qəzəbi və üsyani həddə sığmayan bir tərzdə hökmətlərə məhkəmə qurur. “Ədalətin ərşə çəkildiyi” bir zamanda abrı gedən bir qadın doğru olaraq “öz ismətinə uzanan əli hökmətlərin ədalətina yaxılmış ləkə” kimi dəyərləndirirək:

Zəiflərin adəti – nazla sığınmaq sənə,

Sənin borcun – onların sığal çəkmək təlinə - (163, 154) deyə, ədalət dərsi verir. Artıq “burda əsas fəal surət xalqdır, xalqın nümayəndəsidir. ...Nizami xalq qəzəbinin intehasızlığını, xalqın səbir kasasının aşib-dasdığıni ifadə etmişdir” (155, 93-94). “Mübarizlik Nizami əsərlərinin başlıca amillərindəndir. Nizami dövlət xadimlərini... aşağı təbəqənin – muzduruların, əliqabarlı peşəkarların “birgə hümməti” ilə hədəleyir” (151, 31). Bu mənada Nizami Gəncəvinin təsvir edib ədəbiyyata gətirdiyi “kiçik” adam obrazları ictimai məna kəsb edərək ədəbiyyatda “kiçik” adam problemi kimi müəyyənləşir. Ancaq fərqli onda idi ki, Cəlil Məmmədquluzadənin “kiçik” adamları əxlaqi-mənəvi saflıq və zənginliyə malik olsalar da, yeni, dəyişmiş ictimai-mənəvi mühitdə dövrün tələbləri ilə müqayisədə Nizaminin “xırda” adamlarından fərqli olaraq dövra uyğun olmayan, tragikomik, ictimai inkişafın rədd etdiyi, özləri daha çox məsləhət-məşvərətə ehtiyacı olan adamlar kimi görünürər. Ədəbiyyat tariximizdə ilk dəfə olaraq “kiçik” adamı Cəlil Məmmədquluzadə yazıçı fikrinin daşıyıcısı olan əsas qəhrəman kimi göstirmiş və problematik səviyyədə ifadə etmişdir. Özünə-qədərki ədəbi ənənələri kökündən dəyişən görkəmli ədəb, böyük realist yazıçı Cəlil Məmmədquluzadə “kiçik” adamı epizodik obrazlar orbitindən çıxarıb, bədii ədəbiyyatın böyük qəhrə-

mani səviyyəsinə yüksəltmişdir. Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə “kiçik” adamın timsalında geniş mənada xalq ədəbiyyatı gətirilmişdir. Ancaq bununla belə bu heç də Mirzə Fətəli Axundzadənin ədəbiyyatımızdakı bir-birindən fərqli iki metodun və yaradıcılıq üslübünün arasında bir körpü, transformator rolu oynadığını danmaq demək deyil. Doğurdan da, Cəlil Məmmədquluzadə və onun tənqidi realist yaradıcılığının meydana gəlməsində, habelə onun yaradıcılığı üçün səciyyəvi olan “kiçik” adamların qəhrəman olaraq sənətə gətirilməsində Mirzə Fətəli Axundzadənin və onun ədəbi ərşinin müəyyən təsireddi rolü var idi. Necə ki ədib özü Mirzə Fətəli Axundzadənin haqqında bəhs edərkən bunu kifayət qədər hiss etdirir. Məşhur “dramnəvisi” xaturlayan ədibimiz “müsəlmən aləminindəki qara pərdəni qaldırmağa cəsarət edən qoca dahi” haqqında yazırırdı ki, “qara pərdə dalından dünyanın işığına” qadınları çıxarmaqla “dəxi insanlıq hüququndan agah olan bu qadınlar şəriətin çomağını alıb həmişəlik tullasınlar” (114, 274).

Bələliklə:

- Klassik ədəbiyyatımızda Nizami Gəncəvidən başlamış ta Mirzə Fətəli Axundzadəyə qədər bədii sənətdə “kiçik” adam obrazları özlərinə müəyyən yer tapmışdır.

- Klassik ədiblər “kiçik” adamları sənətə götirsələr də, “xırda” adımı bədii problem səviyyəsində təqdim etməmişlər.

- Klassik ədəbiyyatda - istər Nizami Gəncəvi və digərlerinin, istərsə də maarifçi-realist Mirzə Fətəli Axundzadənin yaradıcılığında özünə yer tapan “kiçik” adam obrazları ədəbi ənənə olaraq Mirzə Cəlil kimi tənqidi realist sənətkarımızın yaradıcılığında “kiçik” adam obrazlarının yer almاسına və “kiçik” adam probleminin qoyuluşuna bədii-estetik zəmin olmuşdur.

1.2. Cəlil Məmmədquluzadənin yaradıcılığında “kiçik” adam probleminin qoyuluşu

Həmisi ədəbiyyatda sənətkarın yaradıcılıq qüdrəti onun humanizm və bəşəri dəyərlərə söykənən, milli və xəlqi zəmində öz varlığını tapan bədii-estetik ideali ilə ölçülür. Həla Nizami Gəncəvidən bəri xalq numayəndələrinin “kiçik” adamların xalqı bütövlükdə təmsil edən obraz kimi bədii ədəbiyyata gətirilməsi ənənəsi ədəbiyyatımızın sonrakı mərhələlərində də fərqli şəkildə davam etdirilmişdir. Bu ənənənin davamı kimi görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadə (1869-1932) alicənab və müsbət obrazları “muqəddəs ədəbiyyat Kəbəsinə” öz “balaca” adamlarının palçıqlı çariqları ilə girir (36, 35). “Məhz Mirzə Cəlilin yaradıcılığı sayəsində Novruzəli, Məhəmmədhəsən əmi, Zeynəb, Usta Zeynal, Kəblə Qasim kimi “kiçik” adamlar böyük ədəbiyyatın qəhrəmanlarına çevrilmişlər” (63, 6). Professor Xeyrulla Məmmədov da haqlı olaraq yazır ki, Cəlil Məmmədquluzadə və başqalarının “bədii yaradıcılıq aləminə gəlişi ilə milli Azərbaycan nəşri kitablardan və xalq ədəbiyyatından golən süjetlərin inhisarından qurtarıb, müasir real həyata daha da yaşınlışır, ictimai ziddiyyətlər, kapitalizmin yaratdığı təzadalar, kənd və şəhər həyatı nəşrin başlıca mövzusuna çevirilir, “kiçik” adamlar, aşağı təbəqənin nümayəndələri yeni nəşr əsərlərinin qəhrəmanı olur” (126, 191).

“Kiçik” adamlar C.Məmmədquluzadə yaradıcılığında zamanın tələbi və çağırışı ilə sənətə gəlir. İndi Mirzə Cəlil hər cür sosial münasibətlər baxımından yoxsul olan cəmiyyətin potensial “enerji mərkəzləri” kimi “kiçik” adamları gülüşün “elektrik implusları” ilə oyatmağa və hərəkətə gətirməyə çalışır. Cəmiyyətdə zoraki mühit və istismarçı hakimiyət üzündən öz psixososial varlığını, ixtiyarını, nüfuzunu itirən fərdləri daxildən və şüurundan oyatmaq, inkişafın “mürgüsündən” qaldırıb hərəkətə gətirmək zəruriyyətini ortaya qoyurdu. Bu “xırda”lar zəmanənin inkişafının, ictimai mühitin və sosial müna-

sibətlərin etalonu, ölçü meyəri idi. Çünkü “kiçik” insanlar xarakterik, tipik bir qəhrəman olmaqla zamanının və məməkətinin, ictimai, sosial mühitinin bütün ruhunu özündə daha mükməməlliklə ifadə edir. Mirzə Cəlilin ədəbiyyata gətirdiyi “kiçik” adam “qifili və açarı, əslində, rəmzi mənada cəmiyyətin ciddi təmirə ehtiyacı olduğundan xəbər verirdi” (28, 26).

Mirzə Cəlil yaradıcılığında “kiçik” adamlar hərtərəfli təcəsüm olunur, onun bütün keyfiyyətləri öz əksini tapır. Görkəmli tənqidçi realist ədib Cəlil Məmmədquluzadənin yaradıcılığında “kiçik” adamlar xalqı özlərində ümumiləşdiriklərinə görədir ki, “xalqın taleyi –insanın taleyi” problemini ortaya qoyur. Mirzə Cəlil onların hər birinə xalq kimi baxır. “Kiçik” adamlarda xalqın keçmiş, indisi və gələcəyi - bir sözlə, xalqın taleyi öz əksini tapır. Ona görə ki, hər bir Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Məmmədəli, Kəblə Qasim, Kəblə Əzim və b. kimi fəndlər özündə bu xalqın malik olduğu əxlaqı-mənəvi sərvətləri, sosial stereotipləri toplayan bir “xəzina”dır. Bu adamların hər biri bu ictimai mühitin gedişinin yekunu, nəticəsidir. Bu fəndlərin hər birinin daxilində xalqın «mürgü vuran» potensialı, gələcəyi, perspektivləri, müqəddərəti yaşayır. Bu mənada Cəlil Məmmədquluzadə “cəmiyyətin mütləq əksəriyyətini təşkil edən aşağıların, “kiçik” adamlın ideoloqu idi. “Kiçik” adam isə haqları tapdanmış, əsarətdə yaşamağa məcbur edilmiş xalq demək idi” (63, 6). Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adamlar akademik İsa Həbibbəylinin da fikirlərinə istinad etsək, bir tərəfdən məhz “xalqın böyük əksəriyyəti olan aşağı kütlələrdir”, digər tərəfdən də “əsarətdə yaşamağa məcbur edilmiş, haqqı tapdanın və haqqından müəyyən səbəblərlə bağlı məhrum olan”, ictimai əmək və hüquq bölgüsündə adalatlısızcasına məhrumiyətlərə məhkum olunmuş insanlar idilər. Bu baxımdan da Cəlil Məmmədquluzadə yaradıcılığında bədii əksini tapan “kiçik” adam, yəni Məhəmmədhəsən əmi, Zeynəb ana, İzzət (“Danabaş kəndinin əhvalatları”), Usta Zeynal, Qurban (“Usta Zeynal”),

Məhəmmədəli, Pərinisə, Məşədi Molla Həsən ("İranda hüriyyət"), Novruzəli ("Poçt qutusu"), Kəblə Qasim ("Qurbanəli bəy"), Kəblə Əzim ("Saqqallı uşaq"), Qənbər, Qurban, Zaman, həməl və aclar ("Anamın kitabı"), Kərbəlayı Mirzalı, Hümmətəli, Məşədi Ağakışı, Qasim kişi, Kərbəlayı Heydər, Nuru, Şabarı nənə və başqa küləvi suratda təsvir olunan Danabaş kəndliləri ("Danabaş kəndinin müəllimi"), Qasim əmi ("Pirverdinin xoruzu"), Sarı ("Sarı"), Cəfəralı ("Lənət"), Sadiq kişi və Dəllək Usta Hüseyin ("Dəllək"), Xalqverdi və Fatma xala ("Fatma xala") kimi obrazlar bütün həyatı, məişəti, məşguliyyyət və düşüncələri, mənəvi aləmi, problemləri və s. ilə xalq demək idilər, xalqı təmsil edirdilər. Buna görə də Mirzə Cəlil "kiçik" adamları və onların həyatını özündə eks etdirən elə əsərlər yazdı ki, onu oxuyan hər bir adam göz yaşlarına boğulmuş gülüşlərlə oxusun və oxuya-oxuya da gülsün, "fikir eləsin". Mirzə Cəlil yaratdığı əsərləri və sərf yerli tipik obrazlarını, ədəbi əhvalatlarını, habelə xalqı və onun yaşayış və həyat tarzını ümumiləşdirdiyi "kiçik" adam obrazlarını öz dövründən, "mövzusunu və ölməz tiplərini bu mühitdən almaqla" (148, 91) milli ədəbiyyatımıza yaratmışdır. Ədəbiyyatşunaslıqda Cəlil Məmmədquluzadənin yaradıcılığında həyatı və taleyini eks etdirdiyi "kiçik" adamları, ümumiyyətlə, "kiçik" adamlara olan marağını ədibin xalqçılıq görüşləri ilə bağlı hesab edirlər: "O özü həmişə xalq içinde yaşa-mış, xalqın sevinc və kədəri ilə, xalqın adət və ənənələri ilə böyüdüdür. Onun ən böyük müəllimi xalq idi. Həm mübarizə qüvvəsini, həm də ilhamını burdan alırdı. Ona görə də xalqçılıq onun əsərlərinin həm məzmunu və həm də şəklinin başlıca xüsusiyyətidir" (140, 27). Ancaq bizim fikrimizə, xalqçılıq Əziz Mirəhmədovun söylədiyi kimi, Cəlil Məmmədquluzadənin həmin dövrdəki içtimai hərəkatla bağlılığı ilə deyil, daha çox onun ideallarının məzmununu ilə bağlıdır. Maraqlıdır ki, böyük Mirzə Cəlilin yaradıcılığında bədii-estetik məsələlərdən bəhs edən alımların çoxu "kiçik" adəmi xalq probleminin ehtivasi

olaraq gördükleri kimi, bu problemin də nüvəsində kəndli probleminin dayandığını söyləmişlər. Cəlil Məmmədquluzadə haqqında ilk monoqrafik tədqiqat əsri yazarı Əli Nazim də: "80-90-ci illər ədəbiyyatında geniş xalq külələrinin干涉ləri, vəziyyəti, ...həyatı ilə yeganə məşğul olan, ...kəndli demokratizmini irəli sürən yeganə ədib Cəlil Məmmədquluzadə olmuşdur ki, ...şüurlu olaraq əməkçi xalqın cəbhəsini tutmuşdur"-deyə yazardı (36, 33). "Cəlil Məmmədquluzadənin ...bütün əsərlərində... mərkəzi məsələ kəndli məhkumluğunu, ...qaranlıq, ümidsiz, zavallı və mövhumat ağırlığı altındaki ağır vəziyyətidir. ...Cəlil Məmmədquluzadəni maraqlandıran əsas problem kəndli və kənd problemidir. ...Ədəbiyyatımız tarixində ilk dəfə öz bədii ifadəsini tapan bu kəndli məsələsi Cəlil Məmmədquluzadə tərəfindən kəndli demokratiyası nöqtəyi-nəzərindən göstərilmişdir" (36, 34). Cəlil Məmmədquluzadənin dünyagörüsü və ideyalarında xalqçılıq görüşlərini tədqiq edən böyük alim Əziz Mirəhmədovun yaxşılığı kimi "şəhər və kəndin sadə, əməkçi adamları ilə yaxınlıq, onları ilə ciyin-ciyinə İsləmək, duz-çörək bölmək, kədər və sevinclərinə şərik olmaq, zülm və əsarətin, gerilik və avamlığın acısını onlarla birlikdə dadmaq" (140, 113) ədibin əsərlərində "ədəbiyyat tariximizdə ilk dəfə öz bədii ifadəsini tapan kəndli və kənd problemini, həm də bu problemin kəndli demokratiyası baxımından işləndiyini" (140, 48) şərtləndirməsinə imkan vermişdir. İlk mirzəcəlilşunas alımlardən biri kimi Mirzə İbrahimov da göstərirdi ki, "onun yazıları üçün xarakterik cəhət kənd və kəndli məsələsinin xüsusi şəkildə qoyulmuşdur. O, ilk addımdan başlayaraq, ədəbiyyata tamamilə yeni notlar, yeni ruh getirir, feodal kəndini diqqətlə gözdən keçirir, hər təbəqənin həyatını, şüurunu, adətlərini öyrənir. ...O, kəndi müəyyən ehtirasla öyrənirdi. Yoxsul, əməkçi əhaliyə, əzilən kəndli külələrinə, hüquqsuzlara olan böyük məhəbbət, bu öyrənmənin əsasında durdu. Təmiz insani məhəbbət və vətənpərvərliklə döyünen ürəyində əməkçi insanın dözlüməz vəziyyətinə qarşı şiddətli bir üşyan da coşurdu" (88, 53). Bizim fikri-

mizcə, görkəmli ədib Cəlil Məmmədquluzadə isə burda deyilənlər də daxil olmaqla kəndli məsələsi ilə – xalq həyatının müxtəlif sahələri və təbəqələrdən götirdiyi "kiçik" adam obrazları ilə xalqın bütün həyatını canlandırmışdır. Düzdür, "Mirzə Cəlil" "xalq" dedikdə birinci növbədə Azərbaycan kəndliliyini nəzərdə tutur" (97, 158). Professor Mir Cəlalin sözlərlə desək, Cəlil Məmmədquluzadə "kəndlinin o vaxta qədər açılma-yan qapısını taybatay açıb onun dolanışığına, möşət şoraitinə, əməyinə, qonum-qonşu və ətraf mühitlə onun əlaqəsinə diqqət yetirir. ... "Baxın, kəndli güzərəni belədir!" (137, 251) deməkə kifayətlənməyib, həm də kəndlinin hər cür yoxsulluğunun ictimai-mənəvi səbəblərini araşdırır, ortaya qoyur. Bundan başqa, böyük ideoloq Cəlil Məmmədquluzadənin ədəbiyyatımızda mühüm xidmətlərindən biri də bu idi ki, o, təkcə "kəndli" obrazları və problemi ilə xalq problemini birləşdirmir, həm də artıq kütləvi xalq obrazından ayrı-ayrı fərdləri, ayrıcaları ayıraraq, fərdiləşdirərək, bütün sinif, zümra və təbəqəliri ilə birgə xalq obrazını tamamlayaraq təqdim edir. Böyük realist ədib Novruzəli ("Poçt qutusu"), Kəbələ Qasim ("Qurbanəli boy"), Kəbələ Özim ("Saqqallı uşaq"), Kərbəlayı Məmmədəli ("İranda hürriyyət"), Usta Zeynal, Qurban ("Usta Zeynal"), Qurban, Zaman, Qənbər ("Anamın kitabı"), Məşədi Ağakıși, Kərbəlayı Mirzali, Hüməmtəli və b. ("Danabaş kəndinin müəllimi"), Qasim əmi ("Pirverdinin xoruzu"), Sadiq kişi və Usta Hüseyn ("Dəllək"), hətta Kəbələ Məmmədhüseyn ("Quzu") kimi "kiçik" adamlarla kəndli və zaman problemini canlandırmışdır. Böyük ədib, beləliklə, "seçilmiş, fəvqələdə şəxsiyyətləri deyil, adı, həqiqi, kütləvi adamları, başqa sözlə desək, "kiçik" adamları bədii ədəbiyyata gətirmiş" (138, 48), mükəmməlliklə bütün bir xalq həyatını işıqlandırmışdır. Bu baxımdan, bizim fikrimizcə, görkəmli ədib "xalq" dedikdə təkcə "Azərbaycan kəndliliyini" (97, 158) deyil, həm də Azərbaycan suvaqcısını, baqqallığını, müəllimliyini və sairi, bir sözlə həm də fəhlə, şəhərli məsələsini də nəzərdə tutmuş, "kiçik" adamları da təkcə kəndli tipindən

deyil, möşgülüyyət, sənət və peşəcə bir-birindən fərqli insanlar arasından seçmiş və bütün bir xalq həyatını təqdim etmişdir. Bu mənada "Danabaş kəndinin əhvalatları" əsəri də bilavasitə kəndli problemini ehtiva etmir. Çünkü ədibin təsvir etdiyi və məlumatında yer taplığı kimi heç də Məhəmmədhəsən əmiyə sadəcə kəndli demək olmaz. Məhəmmədhəsən əmi ancaq kənddə yaşaması etibarılı kəndlidir, sosial statusu və möşgülüyyətinə görə heç də kəndli deyil. "Bir müddət İrəvan torşalarında qurbətlilik çəkən", sonra "üç-dörd eşşək alıb çarvadərliq edən", "axurəl-əmr gəlib tövləsinin ortadan yarıya böln... bura bir-iki pud undan, bugudan, tut qurusundan, iyidən düzüb sövdəyə başlayan" (111, 46-47) Məhəmmədhəsən əmi, görünüşü kimi, kiçik sövdəgər-baqqaldır. Öz sosial-iqtisadi imkanlarına və kənd içində əri Kərbəlayı Heydərin və qayınatı Kərbəlayı İsmayılin hörmət və nüfuzuna görə (111, 68) Zeynəb arvada da yalnız kəndli kimi baxmaq düzgün olmaz. Bundan başqa, Usta Zeynal və Qurban ("Usta Zeynal"), Məhəmmədəli və Məşədi Molla Həsən ("İranda hürriyyət") və b. şəhərli-fəhlə problemini ehtiva edən obrazlardırlar. Bu obrazlar – "kiçik" adamlar XIX əsrin sonlarında əsasən kəndli ölkəsi olan Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətlərini özlərində cəmləşdirirlər. Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığı üçün "xırda" adam problemi bədii-estetik cəhətdən təkcə kəndli problemini və kəndli obrazlarını əhatə etmir. Çünkü böyük ədib üçün bütün yaradıcılıq qəsidi "Azərbaycan üzərinə idi" sə, göstərdiyi, təqdim etdiyi həyat və gerçəklilik də "Molla Nəsrəddin kəhnə dostları olan", hüquqlarından və insanca azadlıqdan məhrum edilmiş bütün zəhmətkeş insanları idi. Bu baxımdan "kiçik" adam problemi və obrazları xalqın yoxsul, hüquqsuz, sosial imkanları olmayan bütün təbəqələrini əhatə edir.

Bəzi ədəbiyyatlaşmış mənbələrində böyük realist ədibin bir qism obrazları - Kərbəlayı Rza ("İranda hürriyyət"), Məşədi Rəhim ("Baqqal Məşədi Rəhim"), Hacı Rəsul ("Usta

Zeynal”), Məşədi Məmmədəli və Qəssab Şamil (“Qəssab”) və b. kimi suratlər bəzən “kiçik” adamların sırasında təqdim olunurlar (62, 346-347). Bizim fikrimizcə, “kiçik” adam şərti ədəbi bir ad olaraq daha çox ictimai problemdir və bədii-estetik məhiyyət kəsb edir. Xüsusilə, Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazı və problemi ictimai məzmunundan doğaraq yaranan, özündə sosial problemləri ehtiva edən bədii-estetik bir məsələdir. Bize elə gəlir ki, Cəlil Məmmədquluzadə ırsında “kiçik” adam ictimai münasibətlərin məzmunundan doğan bir problemdir. Buna görə də Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adımı təhlil edərkən problemə bədii əsərin özündən, əsərdə qoyulan problemdən və hadisələrin təbii mənqiqindən baxmaq lazımdır. Mirzə Cəlil “realist nəsrin tam yeni qəhrəmanını yaradır, ounu müasir ictimai əlaqə və münasibətlərin konkret mühitində təsvir edir” (97, 175) - deyə bəhs edən görkəmli alim professor Yaşar Qarayev də məhz “kiçik” adının meyari kimi ictimai münasibətləri əsasa alır. Fikrimizcə, yalnız bu ortamda “kiçik” adam problemi özünün doğru məzmununu eks etdirərək ictimai məhiyyəti, problemləri ehtiva edir. Məsələn, görkəmli ədibin ürək yanğısı ilə təsvir etdiyi Məhəmmədhəsən əmi və Zeynəb ana suratləri (“Danabaş kəndinin əhvalatları”) ruhani hakimiyyət, mütləqiyət idarə üsulu və ictimai stereotiplər kimi sosial təsisatlar arasında, Novruzəli (“Poçt qutusu”) divanxana, poçt qutusu, poçt məməru və yerli bəy mühitində, Usta Zeynal və Qurban (“Usta Zeynal”) erməni Muğdusi Akop, “rusetdəki oğlunun vətənə gəlməsi”, erməni-müsəlman davası, Usta Zeynalın özünün ortaya atdığı padşah və uçmuş səqfin düzəldilməsi kimi məsələlər sırasında, Kərbələyəti Məhəmmədəli, Pərinisə və Məşədi Molla Həsən məktub, hürriyyət payı tələb etmək və hürriyyət məsələsini araşdırmaq dairəsində və s. təqdim olunurlar. Beləliklə, belə bir bədii hərəkət əsərə də, qoyulan problemə də ictimai məzmun verir, təqdim olunan obrazlar da ictimai mənsubiyyət və bədii-estetik baxımdan “kiçik” adam kimi

məzmun və ad qazanırlar. Bu baxımdan professor Yaşar Qarayev Novruzəlinin şimasında Cəlil Məmmədquluzadənin “kiçik” adamina “əsrlə əlaqə və təzad baxımından daxili bir nəzər salınınanı”, “bir həməsr, vətəndaş kimi onun malik olduğu mənəvi çəkiyi, ictimai vəzna qiymət verilməsin”, “mövcud ictimai münasibətlər şəraitində çıxdan “çəkisizlik şəraitində” yaşamasına” diqqət çəkildiyini bədii-estetik meyar; ədəbiyyatşunaslıq münasibəti kimi müəyyənləşdirir (97,176). Ancaq “Qəssab”, “Molla Fəzləli”, “Baqqal Məşədi Rəhim”, “Rus qızı”, “Konsulun arvadı”, “Nigarəncılıq” və b. əsərlərdə təsvir olunan obrazları ictimai mənsubiyyəti və bədii-estetik məzmununu göra “kiçik” adam hesab etmək mümkün olmur. Çünkü əsərdəki bədii hərəkət və təsvir olunan problem özü bu məsələni doğurmur, bir az da dəqiq desək, bədii maraq səviyyəsine qaldırır. Belə demək mümkünsə, obraz yox, problem özü əhəmiyyət daşıyır və maraq doğurur. Digər tərəfdən “kiçik” adımı ictimai problem olaraq ehtiva edən meyarlara, ona bədii-estetik məzmun verən “böyük” tərəflərə, onların təsvirinə ehtiyac duyulur. Bundan başqa, Molla Fəzləli, Qəssab Şamil (“Qəssab”), Məşədi Rəhim (“Baqqal Məşədi Rəhim”), Məşədi Qulamhüseyn (“Rus qızı”), Məşədi Məmmədbağır, Mirzə Rza, Həsən bəy Gəncali, Məşədi Qulamhüseyn, Mirzə Məhəmmədqulu, Məşədi Heydar (“Nigarəncılıq”) kimi obrazlar artıq molla, müəllim, baqqal, qəssab olmaq etibarilə kapitalizmin inkişaf tapdığı başqa bir ictimai mərhələdə, yeni problemlər, xüsusilə, milli-ictimai məsələlər aktual olan bir ortamda təsvir olunurlar və bədii əsərin özündən də göründüyü kimi, heç də “kiçik” adam təsiri bağışlamırlar. Bu mənada həm də “kiçik” adam bədii-estetik problemini ictimai stereotip səviyyəsində olan bir problem kimi müəyyənləşir. Adıçəkilən obrazlar isə Cəlil Məmmədquluzadə yaradıcılığında orta təbəqə nümayəndəsi kimi özünə yer tapır, hər halda ictimai-iqtisadi münasibətlərin dəyişib kapitalizmin inkişaf etməkdə, təbəqələri müəyyənləşdirməkdə olan bir dövründə öz yaşıyış səviyyəsi, pulun sahib etdiyi iqtisadi güc və ictimai

mövqə, nüfuz ilə orta təbəqə nümayəndəsi kimi təsir bağışlaşmaqla "kiçik" adam statusuna malik olması fərqli yozum, izah tələb edir. Çünkü fikrimizcə, onlar yaşayış şəraiti, haqq və hüquq, sosial nüfuzu və mövqeyi, düşünca, əxlaq, mənəviyyat və idealları baxımından tamamən olmasa da, qismən xalqdan qopmuş, xalqın əksəriyyət hissəsi ilə eyni hüquq və statusa malik olmayan fərqli təbəqə adamlarıdır. Onlar məşgülüyyət, peşə, sənət və hətta bir qədər də yazı-pozu vərdişlərinə sahib, yəni müəyyən dərəcədə savadlı olmalarına görə də fərqlilik kəsb edirlər. Öz həyat şəraiti və icimai problemləri ilə sadə xalq adının – "kiçik" adının həyatını tam olaraq təmsil və ehtiva etmirlər. Onlar da başqa bir baxış müstəvisindən başqa adamlarla münasibətdə digər bir təbəqənin "kiçik" adam-larıdır. Ya həmin sosial təbəqənin kiçik dairəsini təmsil edirlər, bu mühitdəki düşüncənin kiçikliyinin, darlığının daşıyıcısıdır-lar, ya da mənəsub olduqları mikro-mühitin cəmiyyətin inkişafındakı yerini, az da olsa, təsirini əks etdirirlər. Bizim fikrimizcə, Cəlil Məmmədquluzadə yaradıcılığında kəndlə anlayışı təkcə obrazın kənd təsərrüfatçılığı peşəsinə sahibliyini ifadə etmir. Neca ki artıq qeyd edildiyi kimi, Cəlil Məmmədquluzadənin böyük ustalıqla yaratdığı "kiçik" adam obrazları təkcə "Danabaş kəndinin əhvalatları" əsərini əhatə etmir, bu sərhədləri aşaraq, demək olar, sənətkarın bir çox yaradıcılıq nümunələrini əhatə dairəsinə almış olur. Başqa sözlə, böyük ustalıqla yaradılmış Məhəmmədhəsən əmi, Usta Zeynal, Qurban, Kərbəlayı Məhəmmədəli, Məşədi Molla Həsən və başqlarları peşə və sənətcə kəndlə həyatını deyil, baqqal, suvaqcı, fəhlə, müəllim və s. həyatını ümumiləşdirirlər. Bu baxımdan bu anlayışın altında daha çox sosial stereotip olaraq kəndlə, rəyyət anlayışı öz əksini tapır. Bu anlayışın daxilində təkcə sosial, hüquqi bir mahiyyət öz əksini tapmır, həm də dünyyanın get-gelindən, icimai mühitin dəyişikliklərindən geridə qalmış bir insanın psixologiyası, mənəvi dünyası, əxlaqi, mənəviyyəti, düşüncəsi, davranışlı motivləri və fəaliyyət üsulları öz əksini tapır. Bu baxı-

dan, düşünürük ki, Cəlil Məmmədquluzadə yaradıcılığında öks etdirilən "kiçik" adam obrazları özünəməxsus saf, ümum-kültərli xalq qadət-ənənələri ilə hərəkət edən, təmiz, sabitqədəm əxlaqa sahib, yeni icimai-iqtisadi münasibətlərdə hüququndan məhrum edilmiş, yoxsul, texniki yeniliklərden xəbərsiz, köhnə dəyərlərlə və köhnə üsullarla yaşıyan insanları ehtiva edirlər. Danışq dilində də özüna özünəməxsus yer tutan "kəndlə" ifadəsi daha çox geridəqalmışlıq, köhnəlik, müasirlikdən, dəyişikliklərdən xəbərsiz, sadəlik, adillik, saflıq məzmunu kəsb edən başqasına münasibət forması və icimai stereotip kimi müəyyənləşir. "Kiçik" adam problemi və bədii-estetik anlayışı böyük ədibin yaradıcılığının özündən doğur, Cəlil Məmmədquluzadə əsərlərinin özü müəyyənləşdirir. "Danabaş kəndinin əhvalatları" əsərində ustاد sənətkarın Xudayar bəyə münasibətdə işlədiyi ifadə tərzi bu anlayışın meydana gəlməsinə ən mükəmməl bədii zəmindir: "...döngədən bir şəxs çıxıb, yeyin yeri yib kəndlilərin yanına golub, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə: - Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəciyəm şəhərə, nəçərnik istiyibdir. Kəndlilər cəld ayaq durub salamı rədd elədilər.

- Baş üstə, baş üstə, qurbanı sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim.

Bu cavabı verib Məhəmmədhəsən əmi əlüstü girdi həyətə.

Məhəmmədhəsən əmi eşşəyi gətirməkdə olsun, görək pəs bu şəxs kimdi və nəcidi.

Bunu bilmək asandı ki, bu şəxs xırda adam deyil. Əvvələn, ondan ötrü, kəndlilər söhbatın şirin məqamında bunu görək durdular ayağa, hələ bəlkə baş da yendirdilər. İkincisi də, məlumdur ki, indi Məhəmmədhəsən əminin gözünün işığı tək bircə eşşəyidir, çünkü bu eşşəyi ondan ötrü alıbdi ki, minib getsin Kərbəlaya. ...Pəs belə güman eləmək lazımdı ki, Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdı ki, bir yana aparıb heyvanı yorsunlar. Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən dəstə getdi eşşəyi çıxardıb gətirsin. ...Bəli, xırda adam deyil bu

essayı istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi" (111, 50). Bu təsvir və izah "böyük" adam anlayışını meydana gətirdiyi, onun məzmunu və mahiyyətini müəyyənləşdirdiyi, şərh etdiyi kimi, Məhəmmədhəsən əminin, Xudayarın ayığına duran kəndlilərin simasında "kiçik" adam anlayışını da meydana gətirir, onun ictimai məzmunu və şərhini də təsbit edir. Ədibin habelə "Danabaş kəndinin məktəbi" povedi və "Danabaş kəndinin müəllimi" pyesindəki məmurların simasında "böyük-böyük adamlar" (111, 215; 482) ifadəsi də bu anlayışın davamı olaraq bütün yaradıcılığında ardıcıl və davamlı şəkildə özüne bədii yer tutan "kiçik" adam bədii-estetik anlayışının və probleminin mahiyyət və məzmununu aydınlaşdırır. Bu baxımdan "Zənciri-müqəddəs" adlı felyetonunda da görkəmli realist ədib: "Çünki mən özüm camaat içində dolanan adamam, çünki mən knyaz, xan deyiləm, çünki mən həm kəndli və həm də rəiyyətəm..." (113, 19) - deyə, "kiçik" adamın dəqiq statusunu təyin etmiş, müəyyənləşdirmişdir. Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin "kiçik" adımı o adamdır ki, ədibin öz sözlərə desək, "camaat içində dolanan, knyaz, xan olmayan, həm kəndli və həm də rəiyyət olan" (113, 19), "on minlərcə gürmrah, güclü, elə bir poladdan tökülmüş adamlar"dırlar ki, "yük heyvanları, hüquqsuz qullar kimi hey işləyirlər, amma nə dövlətlənlər, nə də xösbəxt olurlar. Zavallı insanlar, zəhmət və əsarət övladları!... Min illər boyu özgələrinin xösbəxtliyi, bir ovuc adamin xösbəxtliyi üçün müsibət çəkmış və qırılmış" (117, 129) əzabkeş, müsibətli, zavallı, haqqı bilinməyən, dövlətin, hüququn yadından çıxmış, unudulmuş, taleyi heç kəsi düşündürməyən, narahat etməyən, yaşayışı, həyatı, hətta haqqı bir tükdən asılı olan insanlardırlar. Buna görə də dahi ədib Cəlil Məmmədquluzadənin kəndli mühitindən aldığı "kiçik" adamlar üstünlük təşkil etsə də, ədibin şəhər əhli içərisində seçdiyi "kiçik" adamlar da mövcuddur. Bu mənada böyük yazılıçının ustalığı yaratdığı Usta Zeynal və Qurban ("Usta Zeynal") kimi "kiçik" adam obrazları Azərbaycan sənətkarlığını özündə

ehtiva edən şəhərli-suvaqcının, Kərbəlayı Məhəmmədəli şəhərli-fəhlənin, Məşədi Molla Həsən ("İranda hürriyyət") şəhərli-müəllimin və s. həyatını təcəssüm etdirir.

"Kiçik (adi, xırda)" adam cəmiyyətin müəyyən ictimai-tarixi inkişaf mərhələsində insanın (fərdin) sosial-hüquqi və əxlaqi-mənəvi stereotiplər çərçivəsində aldığı bir statusdur. Cəmiyyətin hərtərəfli varlıq və inkişafında özünəməxsus iştirakçılıq hüquqı olan insanın bu hüquqlardan hər hansı səbəblərdən məhrum olması "xirdalıq" statusu kəsb edir. Hər hansı bir ictimai – tarixi şəraitdə insan öz psixososial varlığını təsdiq edə bilmir. Beləliklə də, bu cür insanlar cəmiyyətin inkişaf və fəaliyyətindən kənardı qalırlar. Belə demək mümkünsə, "kiçik" admanın yaşadığı və fəaliyyət göstərdiyi şərait "çəkisizlik" mahiyyəti kəsb edir, onun özü bu şəraitdə "sifir" olur. Mirzə Cəlil yaradıcılığının da, demək olar ki, əsas demokratizmini, ideya-bədii mündəricəsini, ideya-estetik təsir gücünü "xirdaların" həyatı, taleyi və müqəddərəti təşkil edir. Belə ki, görkəmli realist ədib Cəlil Məmmədquluzadənin dərin sənətkarlıqla təsvir etdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Kəbə Qasıım və başqları bir tərəfdən öz haqlarını bilməmək səbəbilə, digər tərəfdən qəddar, mənsəbپərəst yerli məmurların özbaşinalığı, o cümlədən feodal-asılı münasibətlərin sərt qanunları çərçivəsində mənənə zəngin, mükəmməl insanlıq nümunələri olmalarına baxmayaraq, öz ictimai mövqelərini təsbit edə bilmir, əsarət və asılılıq içində insan ömrürünü çürüdürlər. Bu mənada böyük ədib Cəlil Məmmədquluzadənin "kiçik" adam obrazları "kiçik" admanın taleyinin böyük ədəbiyyatın mövzusuna çevrilməsi, xalq probleminin ciddi bədii inikası" (72, 189) kimi mühüm bədii missiya ilə yadda qalır.

Ədəbiyyatda "kiçik" adam obrazı haqqında yazan bəzi müəlliflər bu obrazın yaramasında birtərəfli olaraq əsas şərtləndirici amil kimi iqtisadi şərtləri əsas götürür, yoxsul, kasib yaşamağı "kiçiklik" in əsas şartı kimi önsə çəkirələr. Göstərilir ki, "çörək qazanmaq məcburiyyəti insanları bir yerdən başqa yera

hərəkətə məcbur edir.... Onlar alçalırlar, ancaq insan ləyaqətlərini itirməyərək bu problem içərisində "kiçik" insan obrazlarına çevrilirlər" (184, 111). Başqa bir müəllif isə Cəlil Məmmədquluzadənin yaradıcılıq qayəsi haqqında bəhs edərkən yazır: "Onu ən çox düşündürən "kiçik" adamların fərəhsiz həyatı, dözləməz yaşayışı idi" (108, 3). Beləliklə, deməliyik ki, bu problem barədə az bəhs edilməklə bərabər, həm də birtərəfli, yarımcıq yanaşılmış, əslində, problemin mahiyyəti açılmamış qalmışdır. Əksinə isə, tənqid realistlər üçün əsas, aparıcı problem olduğundan "kiçik" adam obrazı və onun mahiyyəti hərtərəfli aydınlaşdırılmalı, bu statusun mənşeyi göstərilməli idi. Çünkü dövrün eybəcərliliklərinə, tənqid obyektlərinə əsl münasibət "kiçik" adam obrazlarının problemləri fövqündə baxılır və dəyər bildirilirdi. Buna görə də Yaşar Qarayev haqlı olaraq göstərirdi ki, "tənqid realizmi böyük ədəbiyyata həmişə, hər yerdə, adəton, bu "balaca" adam gətirir" (96, 174). Düzdür, Mirzə Cəlil "kiçikliyin" yoxsulluqdan doğan sosial-psixoloji əsaslarını da çox yaxşı biliirdi, çünki bunu öz həyatında hiss etmişdi. Vaxtilə Mirzə Cəlil yoxsul ailəyə mənsub olduğu üçün Nazlı xanının atası əvvəlcə qızını ona verməkdən intina etmişdi (123, 36). Buna görə də "kiçik" adamların yoxsulluq halını və bunları doğuran səbəbləri də göstərməyi zəruri biliirdi. Böyük ədib təsvir etdiyi "kiçik" qəhrəmanların iqtisadi vəziyyətinə, yaşayış, həyat şəraitinə də nəzər salmağı unutmur. Hətta görkəmli realist ədib sovet dövrü yaradıcılığında artıq yeni məzmunda – həm sosial-hüquqi, daha çox isə iqtisadi əsaslardada "kiçik" adam statusunun yaranması hadisəsinə diqqət çəkir. Sosial-ictimai, siyasi şəraitin dəyişməsilə sözdə fəhlə-kəndli ictimai "böyüklüyü", hakimiyəti yaranırsa, digər tərəfdən əvvəlki dövrün "böyükləri" olan bəylər, xanlar və ziyanlılar, müəllimlər "kiçik" adama çevrilirlər. Bu mənada ədib "Bəlkə də qaytardılar", "Şəhər və kənd" və b. əsərlərində bəy və xanların, müəllim və digər ziyanlıların "xırda" adama çevrilməsi hadisəsini təsvir edir. Amma bize elə gəlir ki, "kiçik" adam obrazı daha çox so-

sial-hüquqi və sosial-mədəni münasibətlərdə müəyyənləşən obrazdır. Dil üzərində apardığımız müşahidələr üzrə "kiçikliyin" müxtəlif situativ dəyişmələri (interpretasiyası), kəsb etdiyi məna biza belə düşünməyə əsas verir ki, Cəlil Məmmədquluzadə yaradıcılığı üçün bu məsələdə iqtisadişlik əsas şərt deyil. Belə ki, professor Yaşar Qarayev da Mirzə Cəlil "realist nəşrin tam yeni qəhrəmanını yaradır, ounu müasir ictimai əlaqə və münasibətlərin konkret mühitində təsvir edir" (96, 175)- deyə nazərləri ictimai mənaya çəkir. Sosiallıq özü bir statusdur. İctimai münasibətlərin müxtəlifliyini nəzərə alsaq (o cümlədən, siyasi, hüquqi, mədəni, əxlaqi, iqtisadi və s.), deməliyik ki, sosial varlıq olan insan həm də vətəndaş deməkdir, bununla da hüquqi statuta malikdir. İnsanın ləyaqət hissi, qürur və əxlaqi var. Bu da o deməkdir ki, insan münasibətlərində əxlaqi əlaqə də əsaslıdırıcı şərtidir, özü də, birinci şərtidir. Diqqət edilsə (dil üzərindəki müşahidələrimizi də əlavə etsək) insana "kiçik" adam prizmasından yanaşılması daha çox bu əsasda, yəni sosial-əxlaqi münasibətdə yaranır. Elçin çox məzmunlu izah edir ki, "adi" adam anlayışı ənənəvi "müsbat" və "mənfi" qəhrəman anlayışlarını əvəz etmir, bu anlayış, sadəcə olaraq, həyatımızda çoxluq təşkil edən və xaricdən sadə görünüşünə baxmayaraq, mürəkkəb psixologiyaya malik adamları ehtiva edir. Adilik dəha çox real, həyatı keyfiyyətlərə yaxınlıq, təbiilik mənasında götürülür və bu adamlar adı, gündəlik həyatın qaynarında bir-birindən o qədər də seçilir. Lakin onlardan hər birinin spesifikasiyası... mövcuddur. Bu adamlar ənənəvi müsbət qəhrəmanlar qədər barışmaz, mübariz gərənəsələr də, ətraf mühito qarşı həmişə öz reaksiyalarını bildirirlər – ya tənqid münasibətini, ya da öz psixologiyalarında baş verən narazılıqlarla" (30, 6). Dörgündən da, C.Məmmədquluzadənin "kiçik" adamları o qədər həyatı, canlı, real, təbiii təsvir olunmuşlar ki, onların sadəliyində, təbiiliyindən görə bildiyimiz hər bir sosial-psixoloji fakt onların hər hansı münasibətini müəyyənləşdirməyə imkan verir. Ümumiyyətlə, C.Məmmədquluzadə yaradıcılığında, onun

realizmində “adiyə”, “sıraviyə”, “kiçik” adama “maraq bu metodun humanizminin və demokratizminin öz təbiətindən irəli gələn bir xüsusiyyətdir” (173, 19) Beləliklə, bu fikrə gələ bilarık ki, ümumiyyətlə, Mirzə Cəlilin “xırda” adam obrazları ictimai-bədii mahiyyət kəsb edir. Bu mənada “kiçik” adam sərf ictimai mahiyyət kəsb edən sosial statusdur.

Ədib heç da “xırda” adamları ədəbiyyata götirməklə ancaq onların problemlərini eks etdirmək, onların fəqirliyi, acizliyi, mədəni geriliyini gülüş hədəfinə çevirib tənqid etmək istəməmişdir. “Bəzən belə sözər eşidirsən ki, guya C.Məmmədquluzadə mənsub olduğu cəmiyyətin daha çox nöqsanlarından yazmaqla, hətta dostlarının da, müdafiə etdiyi ictimai qüvvələrin də daha çox mənəvi geriliyindən yazmaqla müsbət cəhətlərə az fikir vermişdir. Belə düşünənlər... onu da unudurlar ki, axı ədibin ən böyük məqsədlərindən biri zəhmətkeş xalqı bədii ədəbiyyatın köməyi ilə yenidən tərbiyə etmək, həm də mübariz, üşyankar ruhda tərbiyə etmək id!” (24, 180-181) Bu müdrik kəlamlardakı “uşyankar” ifadəsinin əsərin yazıldıği dövrün tələblərindən irəli gəldiyi başa düşüləndir. O’da doğrudur ki, ədib onlarda “olan yox, olmayan sıfətlərə məşğuldur” (96, 184). Ancaq bu, onları tənqid etmək, onların simasında mənsub olduğu cəmiyyəti inkar etmək anlamına gəlməz. Çünkü bədii məqsəd olaraq: “Mirzə Cəlilin məqsədi əsla Novruzəlini tənqid etmək deyildi... Cəlil Məmmədquluzadəni yazıçılığa sövq edən də, millətin inkişafı naminə qələmə sarılmağa bağlayan da, Novruzəlini tənqid etmək yox, onu düşdürüyü çətin, mürəkkəb vəziyyətdən xilas etmək idi, bu yoldakı buxovları qırıb yixmaqdan ibarət idi. Cəlil Məmmədquluzadə üçün başlıca hədəf ayrıca fordları, adamları, Novruzəliləri deyil, milli istiqlala, oyanış və tərəqqiyə qənim kəsilən, manecilik törədən geniş ictimai zümrələri, daha konkret mənada mövcud siyasi quruluşu tənqid etməkdən, dəyişmək, yeniləşdirməkdən ibarət idi” (63, 7). “Tənqid” realizm’ələ bir realizmdir ki, o, ayrı-ayrı adamların ayrı-ayrı qüsurlarını ifşa etmir, mövcud ictimai qaydaların əsas-

lарını tənqidə məruz qoyur, ədalətsiz cəmiyyətin təməlini sarsıdır” (190, 36). Bu mənada ədib “kiçik” adamları – Məhəmməd-həsən əmini, Novruzəlini, Kəblə Qasımlı, Usta Zeynalı, Məhəmmədəlini, Sadıq kişini və başqalarını “günahkar” kimi yox, məhz qurban kimi təqdim edirdi (96, 185). Bu baxımdan “kiçik” adamlarda “olmayan sıfətlər” “qorxulu və təcrübəli quldurun – dini və dünyəvi despotzin məhz bir şəxsiyyət və vətəndaş kimi Novruzəlidən soyub-taladığı, atrofiya, iflic etdiyi mənəvi sərvətlərdir onun ən böyük əxlaqi sərvəti! Talandan və soyğundan qalan, quldurdan salamat qurtaran cizgilərə, strixlərə əsaslanmaq və onların siyahısını tutmaq isə Novruzəlilərin həqiqi sərvətlərini ədibin axtardığı yerdə yox, bu sərvətlərin əslində olmadığı bir yerdə axtarmaq üslubudur!” (96, 185) Ədib: “Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayır: “Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, hazırlam sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim!” Amma vallah, “Molla Nəsrəddin” yalan danişa bilməz; biz deyirik ki, belə milləti biz canü-dildən istəyə bilmərik” (112, 234) sözləri ilə nə qədər çox xalqını sevsə də, mədhiyyəçi olmadığını göstərirdi. Hətta ədib “Molla Nəsrəddin” adlı felyetonunda da yazır: “Hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsürunu yazar, amma ermənilərin, firənglərin, ingilislərin əskiklərini heç yazmır... Amma bunları zarafat hesab edirik, çünkü biz millətimizi illər uzunu mədh ədib durmuşuq” (114, 178-179). Bu mənada Mirzə Cəlil yaradıcılığını öz millətinə və xalqına təhqirəmiz sözlərdən ibarət söyüş və lənət yiğnağı hesab edənlər böyük səhvə yol verirlər. Akademik İsa Həbibbəyli də bu barədə yazır: “Cəlil Məmmədquluzadənin güya millətimizi təhqir etdiyi, aşağı səviyyədə göstərdiyi, ancaq cəmiyyət həyatındaki mənfi tərəfləri eks etdirdiyi barədə sərt ittihamlar irəli sürürlür. Dərindən düşünmək lazımdır ki, bu, doğrudanlı belədir? ...Bəs Rusiyada N.V.Qoqol, Saltikov-Şedrin, A.P.Çexov, Fransada O.Balzak, G.Mopassan, Ingiltərə-

Ramiz Qasimli

də C.Dikkens və başqaları kimi ədəbiyyatda tənqid realizm yolunu tutan görkəmlü yazıçılar necə? Fikrimizcə, C.Məmmədquluzadə haqqında bu qəbildən olan ittihamların meydana çıxmاسının əsl səbəbi ilk növbədə dünya ədəbi firkində, o cümlədən Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edən tənqid realizm ədəbi cərəyanının mahiyyətini ya doğru-dürüst bil-məməkdən, ya da lazımı səviyyədə dəyərləndirməməkdən irəli gəlir. ...Tənqid realizm ...cəmiyyət həyatını bütün tipikliyi və gerçəkliliyi ilə əks etdirmək, xalqın, cəmiyyətin normal inkişafına buxov olan sədləri aradan qaldırmaq, dağıtmış məqsədi daşıyır" (63, 7). Müəllif məsələyə bir daha aydınlıq götürərkən yazar: "Mirzə Cəlilin məqsədi əsla Novruzəlini tənqid etmək deyildi. Bunu sosialist realizmi yaradıcılıq metoduna əsaslanan keçmiş sovet ədəbiyyatşunaslığı belə təlqin edirdi. Məqsəd də bu idi ki, yalnız sovet hakimiyyətinin sayəsində adamların avamlıqdan xilas olmalarını, oxuyub savad əldə etmələrini geniş kütləyə çatdırınsın. Cəlil Məmmədquluzadənin amalı Novruzəlinin haqqını ona başa salmaqdan ibarət idi. Ədib arzu edirdi ki, Novruzəlilər yalnız divanxananı deyil, poçtxananı da təniya bilsinlər. Axı zaman dəyişilmişdi, M.Ə.Sabir demişkən, əcnəbi seyra balonlarla çıxırı. Belə bir dövrde Cəlil Məmmədquluzadəni yazıçılıqla sövq edən də, millətin inkişafı namən qələmə sarılmağa bağlayan da Novruzəlini tənqid etmək yox, onu düşdüyü çətin, mürəkkəb vəziyyətdən xilas etmək idi, bu yoldakı buxovları qırıb-yuxmaqdan ibarət idi" (63, 7). Bu mənada, əlbəttə ki, ədib millətinə yuxarıdan baxan adam deyildi: "Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir öz millətin istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eləyir. O biri gün genə istəyir məhəbbət eləsin, amma o biri günü genə iyrənir. Və iyrənmək çox asandır" (112, 235). Mirzə Cəlildə millətinə hədsiz sevgi və yanğı var idi. Ona qarşı mühafizəkar davranış və kobud etirazlara rəğmən millətinə

böyük ehtiram var idi. Həm də millətsevər və insanpərvər, humanist sənotkar:

Mala mal deyiblər, insana insan,
Mən insamı hərgiz insan sanıram.

Sən sanırsan, eybi yoxdur, utanma,

Cünki mən sanıram, mən də yanıram (111, 635) –
deyərək adının, cəmiyyətdə hörmətdən və nüfuzdan xali "kiçik" adəmin simasında insana məhəbbət ideyasının yeni formasını təqdim edirdi. Buna görə də ədib yaradıcılığa millətinə hədsiz sevgi ilə gəlməşdi. Bu baxımdan Cəlil Məmmədquluzadənin ədəbiyyata gətirdiyi "kiçik" adamlar tənqid hədəfinin birbaşa özü deyildi, əksinə, vasitəcisi, satira və gülüşün tənqid hədəfinə istiqamətləndiricisi idi. Ədib "kiçik" adamları və onların həyatı-məişət məsələlərini, mənəvi dünyalarını təqdim etməklə onların sadəliyi, mənəvi zənginliyi və tömizliyi, dərin sevgi və ehtirama layiq olmaları haqda bitkin təssürat yaradır. Onların həyatında baş verən yarigülməli, yarıqlamalı hadisələrlə isə birbaşa onların özünü deyil, səlahiyyət və hüquqdan məhrum, əlinin qabarı ilə bütün cəmiyyətdə maddi nemətləri istehsal edən sadə adamların həyatına və taleyinə, onların ictimai-hüquqi müqəddəratlarına cavabdeh olan ictimai zümrələri, onların xoşbəxtliyinə məsuliyyət daşıyan ictimai qüvvələri kəskin tənqid atəşinə tutur, bütün icitimai problemlərdən günahkar, məsul bilirdi. Novruzəlidə, Usta Zeynalda, Kəblə Məmmədəlidə, Sadiq kişidə və başqalarında, doğrudan da, zahirən gülünəcək bir şeylər var idi. Amma onlar mühitin ictimai təriyəsini məhsulu, konkret cəmiyyətin, icitimai mühitin dəyərlərindən, stereotiplərindən tərbiyə tapan, sosial-mənəvi baxımdan yetişən, kamilləşən, yekə bir kişi olan adamlarıdır. Yəni, bir sözə, onlar ictimai-mənəvi nəticə, yekun, ictimai-iqtisadi tələbə qarşı təklif idilər. Bu mənada bir qədər gülüş qopsa da, nəticədə bu satirik-öldürücü gülüş onların ictimai-mənəvi simasını təhrif edən ictimai səbəblər üzərinə gəlir, tənqid hədəfinə bu insanları faciəvi vəziyyətdə

yaşamağa məhkum edən ictimai səbəbləri çıxarır və onun üzərinə yönəldir. Ona görə ki, "aşağıların tale romanını eks etdirdiyi bədii əşər nümunələrində" (62, 188) ədibi daha çox "kiçik" adamların "ictimai vəziyyəti necədir? Nədən bəla çəkir və bu bəlaların kökü nədədir? Həmin bəlaları necə aradan qaldırmış mümkündür?" (62, 189) kimi ciddi sosial-ictimai problemlər düşündürdü. Həm də Cəlil Məmmədquluzadənin "realizmin yeni mərhəlesi elan edən" yeni təqnid relizmində "fərdi ünvanlara yox, müflis bir ictimai həyat və quruluş tərzinə etiraz və üşyan bütöv bədii bir program" (99, 306) olaraq təsbit tapır. Cəlil Məmmədquluzadə "kiçik" adamların müdafiəcisi, onların insanlıq haqqı uğrunda mücadiləcisi idi. Büyük realist ədib "kiçik" adamları təsvir əsəri ilə arxasız, müdafiəsiz və köməksiz insanların insanlıq siması və haqqına təcavüz edən ictimai səbəbləri göstərmək, axtarmaq məqsədi güdürdü. Bu məqsədlə professor Mir Cəlal Cəlil Məmmədquluzadə əsərlərini təhlil edərkən yazdı: "Təfsilatla böyük ədib güməni bir eşşəyə gələn möhtac kəndlinin kasıbılıq səbabını, bu yoxsulluğa bais olan amilləri və şəxsləri göstərmək istəyir... Məhəmmədhəsən əmini kasıb salan, onu müti, dindar və itaetkar edənlərin ikisi bunlardır: katda və qazi. Biri onun malına və qazancına göz dikmiş, o biri faşir kişisinin sağlam şüurunu əlindən almışdır" (137, 252-253). Bundan başqa İsa Həbibbəylinin sözlərlə desək: "Cəlil Məmmədquluzadə geniş mənada cəhalət və istibdad qaranlığı ilə mübarizə aparmaq, azadlığın mahiyyətini xalqa çatdırmaq, millati işığa çıxarmaq uğrunda mübarizə aparmışdır. Mirzə Cəlilin əsərlərinin sonluğu düyünün açılması ilə, topa tutulan, təqnid hədəfinə çevrilən tərəfin, zümrənin ifşası ilə, yaxud iç üzünün açılması ilə bitir" (63, 7). Bu baxımdan da böyük realist ədib C.Məmmədquluzadə öz əsərlərində, bəzilərinin dediyi kimi, "millətimizi nəinki... aşağılımış, əksinə, ayıltmış, silkələmiş, oyatmış və bütövlükdə cəmiyyəti irəliyə, dirçəlişə, nəticə etibarilə müştaqiliyyə doğru aparmağa xidmət etmişdir. Ona görə də ədəbiyyatda təqnidin rolunu "həyatı birtərəfli

şəkildə ifadə etmək" kimi düşünmək səhv fikirdir. Bundan başqa, təqnid xalqı, yaxud onun nümayəndələrini aşağılamaq kimi baxmaq ondan da səhvdir. Əksinə, Cəlil Məmmədquluzadə ədəbiyyatda "kiçik" adəmin - Məhəmmədhəsən əminin, Zeynəbin, Novruzəlinin, Usta Zeynalın, ...geniş mənada sadə xalqın böyük müdafiəcisi və ideoloqu idi. Mirzə Cəlilin təqdimatında sovet dövrünün dərsliklərində fərqli olaraq, Novruzəli sədaqətli, Usta Zeynal saf, pak, Məhəmmədhəsən əmi halal və zəhmətkeş insanlar kimi canlandırılmışdır" (63, 7). Dogrudur, C.Məmmədquluzadə gülürdü, onun bədii üsul satira və humor idi. "Kiçik" adamlar da həmişə müsbət xasiyyətlərə göstərilirdilər, onlara da gülüş var idi. Daha çox ədib "kiçik" adamları ümummilli məsələlər və şəxsi müqəddər kontekstində qınayırlı, milli ictimai məsələlərə qarşı ayıq və oyanıq tutmaq istəyirdi. Nəzərə almaq lazımdır ki, Cəlil Məmmədquluzadə üçün ümummilli ideal "Azərbaycan", "Cümhuriyyət", "Vətəndaşlar!" məqalələrində deyildiyi kimi bütöv, azad, müstəqil Azərbaycan və hər bir fərdə ayrıca hüquqlar tanıyan hakimiyətin tamamən xalqa aid olduğu və idarəciliyi, qanunvericiliyi xalq adına aparılan bir milli hakimiyət və dövlət istəyi idi. Onda məhz bu kimi məsələlərdə, demək olar ki, sadə, "kiçik" adamları da qınamış olduğunu, onların hərakətə golməsini, öz hüquq və azadlıqları üçün mübarizəyə hazır olmalarını istədiyini görmüş olarıq. "Ax, gözəl Azərbaycan vətənim, harda qalmışan!.. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşğinli, sərablı, gorusu və moruslu qardaşlarım, ay bitli marağlı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! ...Axı dünya və aləm dəyişildi, hər bir şey qaydırıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalaşa qoyub bir fikirləşək, haradır bizim vətənimiz?! Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin, görək beşikdə yad millətlərin südünü əmmış, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə

gün ağlayacaqlar?! Niya belə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım!?” (114, 84) - deyə haray təpən, hönkürtü ilə bağırın Cəlil Məmmədquluzada, əlbəttə, varından-yoxundan, təbəqəsindən, cinsindən, yaşıyış və məşgılıyətindən, yerindən-yurdandan asılı olmayaraq hər bir azərbaycanlıya səslənirdi. Habelə “vətənin ciriq-mırıq” adamlarına – “kiçik” adamlara səslənirdi ki, taleyi, müqəddərəti, haqqı və hüquqı olan vətən üçün hümmət göstərsinlər, qeyrət göstərsinlər, özləri kimi dağılmış vətənin binasını qoysunlar. Bu məqamda ədib kimliyindən asılı olmayaraq hər bir kəsə qınaq göstərirdi, yeri gələndə “xırda” adama danlaq, töhmət də vururdu, “müəllif yalnız yırtıcıları yox, xeyirxah, həlim, əsl insan, lakin avam, küt, çarəsiz, mömin kəndliləri də tənqid edir” (137, 254), ümummilli ictimai missiyalardan kənardı qalmalarına görə bəzən də gülürdü. Ancaq bu gülüşün digərlərinə olan gülüşdən xeyli fərqi var idi: “Ədib ən çox müsbət adamları, həyat, əmək adamlarını, kəndliləri, fahlələri, sənətkarları gülüş obyekti etmişdir. Bu zümrədən olanlar nə qədər avam, sadəlövh olsalar da, ədib onları məhəbbətlə, hörmətlə təsvir edir. Onların tənqidini də gülüş, zarafat yolu ilə verir” (138, 51). Görkəmli ədib Firudin bəy Köçərli də yazırkı ki, “Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir (62). Deməli, C.Məmmədquluzada “kiçik” adamlara yeri gələndə gülürdü, ancaq xoş, sevgi və məhəbbət, yanğı dolu bir gülüşlə gülürdü, “ictimai hadisələrin və müəyyən təbəqə nümayəndələrindən göza çarpan qüsurların yumorla, mülayim zarafat gülüşü ilə” gülürdü (137, 197). Bu gülüşdə adama, xasiyyətə, hadisəyə “tənqid münasibət, zarafat münasibəti vardır. Ancaq bu tənqid ... yumşaq, mülayim, dost rəftarı ruhundadır. Bu gülüş ... nöqsanı islah etmək, tək-tək insanlardakı qüsuru təmizləmək, düzəltmək məqsədi daşıyır” (137, 195). Ədib bu “kiçik” adamların “daxili saflığını və səmi-miyyətini sonsuz məhəbbətlə, avamlığını isə böyük mənəvi ağrı ilə təsvir edir” (48, 5). Bu gülüşün qarşısına qoyduğu məqsəd

“kiçik” adamları islah etmək, onları tərbiyələndirmək, öyrətmək, maarifləndirmək, dünyani və dünya işlərini başa salmaqdan ibarət idi. Bu mənada C.Məmmədquluzada realizmində tənqid və gülüş “bilavasitə avamlığa, cəhalətə qarşı deyil, bunları doğuran ictimai mühitə qarşı çevirir” (98, 170). Çünkü “kiçik” adamlar nə qədər saf, halal, zəhmətkeş, mömin, haqqə düz adam idilər, bir o qədər də dözümlü və sadəlövh idilər, bu zaman Vəli xanlar, Xudayar bəylər, Qurbanəlbəylər isə daha zalim, fürsətgir və tamahkar idilər. “Kiçik” adamlardakı bu mənəvi zənginlik onları asanlıqla bu “növ-növ dərəbəyliklər, zorbazorluqlar” qurbanına çevirir və məzəlum edirdi. Onlar küt, yonulmaz, “rəndələnməz” adam deyildilər, sadəcə olaraq onların şürunu məşğul edən, mənəviyyatlarındakı işığı, potensialları oğurlayan, lazımsız əməllərə məşğul edən, dünya işlərindən yayındırıran, müasirliyə, yeniliyə müqavimətkar edən molla, qazi, moizəçi və b. “müsənid həşəratları” (114, 67), habelə başının üstündən dəyənəyi, şallağı əskik etməyən, onların gözünü qorxudub fiziki və mənəvi əsarətinə, köləliyinə səbəb olan, hər cür zülmlərə salan “xəlvət dərədə bəylik edən növ-növ tülkülləri” (117, 67) tənbeh və tənqid edirdi. Bu mənada doğru deyilmişdir ki, Cəlil Məmmədquluzada kimi “tənqidli realistlər ac-yalavac, avam və dindar, məzəlum və itatətkar kəndli həyat-məsiyətini kobud, qeyri-mədəni, ləyaqotsız “köhnə dünya mülkədər”larının hayatı ilə müvazi təsvir etmişdir. Onlar mövcud eybəcərliyin ictimai-siyasi səbəblərini açmağa çalışmış, ləyaqətli yaşayış üçün ictimai şəraitin yaramadığını söyləmişlər” (137, 244). “XIX əsrin sonu XX əsrin əvvəllərində informasiyanın və enerjinin kiçik bir zərrədə yerləşməsini kəşf edən təbiət elmündən sonra incəsənətdə zərrələr və detallarla hadisələri ifadə etmək meyli artı. Bu proses sinfi bölgü ilə tendensiyaləşmiş istiqamətdə “kiçik” adamin xarakterinin tipik şəraitdə təqdimi ilə ifadə olundu” (133, 95). Bu mənada “XX əsr ədəbiyyatı C.Məmmədquluzadədən başlayaraq insan konsepsiyası daxilində ədəbi prosesin

müstəvisinə ağla gəlməyən və qeyri-adi “kiçik” adamın daxili aləmi ilə çıxır” (189, 22). Bu baxımdan böyük ədəbin “kiçik” insanları yazıcıını “yazmağa vadər edən” bütöv müsləman dünyasının adamları idi. O adamlar ki, “Arazin o tayindakının bu tayindakından, şirvanlıının naxçıvanlıdan, bakılının gəncalıdan xəbəri yoxdu” (112, 299), bir para çürük, boş mövhumlara inanaraq inamını və həyatını xar eləmişdi, ətalət və gerilik içərisində, zülm və köləlik içində səbrələ, cəbrlə ömür sürdü. Bu məqsədlə də “sizi deyib gəlmışəm” deyən Mirzə Cəlil həyatın dibindən əl atıb çıxardaraq Məhəmmədhəsən əmləri, Zeynəbləri, Usta Zeynalları, Novruzəliləri, Məhəmmədəliləri, Pərinisələri, Sadıqları, bir sözlə, “saqqallı uşaqları”, cəmiyyətdəki “kiçik” adamları ədəbiyyata baş qəhrəman tikdi. Bu surətləri təqdim etməklə həm Azərbaycan kəndlisinin, fəhləsinin yaşayış səviyyəsi, həyatı və qayğılarını əks etdirmiş oldu, həm müxtəlif tarixi mərhələlər, ictimai-iqtisadi formasiyalar, münasibət və dəyərlər dəyişimi keçidində - XIX əsrən XX əsrə, feodal asılı münasibətlərdən kapitalizmə, kapitalizmdən sosializmə keçid mərhələlərində “xırda” adamlara nəzər salmaqla ictimai gedişatın ictimai, iqtisadi, siyasi, mənəvi səviyyəsini təsbit və təqdim etdi, həm də “kiçik” adamların simasında “insana məhəbbət ideyasının yeni formasını təqdim etmiş” (47, 23) oldu.

Mövcud ədəbi-nəzəri fikirlər, habelə akademik İsa Həbibbəylinin “Dahilik divana çəkilməz”, “Satira ədəbi növ kim”, “Böyük Azərbaycançı ədib”, “Milli istiqlal ədəbiyyatımızın sərkərdəsi” və b. məqalə və yazılarındakı əsaslandırıcı qənaatlıları bizə belə düşünməyə və belə qənaatə gəlməyə imkan verir ki, Cəlil Məmmədquluzadə öz yaradıcılığında, əslində, heç bir tərəf tutmadan, tam obyektiv bir planda öz realist üslubunu qurur, bədii gerçekliyi təqdim edir. Sadəcə, akademik İsa Həbibbəylinin sözləri ilə desək, sovet ədəbiyyatşunaslığı Cəlil Məmmədquluzadə və digər realist sənətkarların yaradıcılığından təhlil apararkən mövcud ideoloji tələblərə əsasən müəllif üslubunu, bədii təqdimini və ideallarını təhrif etmişdir (63, 7).

Buna görə də Cəlil Məmmədquluzadə öz realizmində heç də sovet ədəbiyyatşunaslığının dediyi kimi, adı adamlara tərəf saxlamır, sadəcə, realist təsvirlə dövrü, mühiti, bu mühitin və onun insanların problemlərini, onların adət, məşguliyət, düşüncə, vərdiş, dolanışq, güzəran, ağrı-acılarını, sevinc və fərqliklərini və s. təqdim, reallığı, gerçəkliyi ifadə edir. “C.Məmmədquluzadə bu etapda təsvir etdiyi hadisatdan konkret bir nəticə çıxarmır, o, bu etapda obyektiv bir rəssam olaraq qalır” (36, 36). Doğrudur, biz müəllifin bədii təqdimində Xudayının, Qazinin, Qurbanlı bəyin, Vəli xanın və b. davranışında, nitqində və müəllifin öz təhkiyəsində tipik ifadələrə rast gələ bilirik ki, bu ifadələr onların əzazilliyini, kobudluğunu, yaltaqlığını, tamahkarlığını, fürsətgirliyini və b. xüsusiyyətlərini göstərməyə imkan verir. Ancaq bu faktlar tərəf saxlamaq niyyətindən irali gəlmir, sadəcə, müəllif tipiklik, xarakter aydınlığı yaratmaq məqsədilə bu ifadələrə yer verir. Əsərlərdən qənaat işa başqa bir əsulla müəyyənləşə bilir. Oxucu hadisələri izləyir, süjetin axınına, hadisələrin içini girir, əsərin estetik təsirinə qapılır və bu təqdimdə doğrunu və yalnız, yalanı və həqiqəti, yaxşını və pisi, məzлumlu və zalımı, saflığı və hiyləgərliyi, xeyirxahlığı və xainliyi, toxluğu və tamahkarlığı, ədaləti və özbaşınlığı və s. öz qarvamında hadisələrdən yaranan bədii-estetik təsirlə müəyyənləşdirir. Ədib təkcə Məhəmmədhəsən əminin, Zeynəbin, Novruzəlinin, Kəblə Qasımlı və b.-nın xarakterini, mənəvi simasını tam aydınlığı ilə açmaq məqsədilə hərəkət etmir. Paralel olaraq digər tərəflərin də xarakterini, mənəviyyatını, davranışını və niyyətlərini tam aydınlığı ilə bədii hərəkət gedişatında açır. Sadəcə olaraq Mirzə Cəlil üslubu “kiçik” adamın həyatı, taleyi, aqibəti, xarakteri üzrə köklənir. Yazıcıının baxış prizması bütün var-güçü ilə, professor Mir Cəlalin da dediyi kimi, “sanki zərrəbin altında baxılmış kimi bir şeyi qaćırmaq ehtiyati ilə” (137, 251) nəzər salır. “Kiçik” adamın həyatı, möşəti, davranışları, mənəviyyatı, düşüncələri, malik olduğu mülkiyyəti, xarakteri və s. bütövlüyündə tam əhatəli şəkildə, dərininə təqdim edildikcə so-

sial münasibətlər içərisində, ictimai hərkət axınında daha da aydınlaşmağa, varlığı bütün incəliyi ilə apaydin görünməyə, oxucu nəzərində zərrəbin altında baxılmış kimi get-gedə yaxınlaşmağa, böyükməyə başlayır. Bu yaxınlaşma və böyümədə “kiçik” adamın varlığı o qədər yaxınlaşır və böyür ki, artıq bir xarakter, insan olaraq arxa plana keçir, bu saflığın, təmiz görünüşün içərisində bu insanın bütün həyatında, varlığında, xarakteri və mənəviyyatında, düşüncə və davranışlarında, hətta niyyətində özünə yer tapmış, iz qoymuş, az qala onun insanlıq siması və həyatını, taleyiini müəyyənləşdirmiş, baxışlarını, niyyətini və düşüncələrini təyin etmiş ictimai-mənəvi səbəbləri, onu zavalliya və avama çevirmiş “mikrobları” görürük: “Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar dərəsi qanını sormaqdadır və məhz bu həşratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam edən! Müftə-müftə “nicat” deməkə “Fatiya tuman olmaz”. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək!” (112, 260) Düzdür, bu təqdimatda hər bir tərəf, obraz haqqında deməyə, onu tanıtmağa bir fikir, söz müəyyənləşir. Məsələn; Danabaş kəndində baş verən vurhavurun gedişində aydınlaşan, özünü ifadə edən və tənidan Məhəmmədhəsən əmiyə ədibin özü dediyi kimi “şər ilə, silqə ilə işi olmayan, yoxsul, fəqir, artıraq dərəcədə dindar, mömin, saf”, öz haqqını bilməyen, ömründə bir kimsədən şikayət etməyən, divanxanaların yolunu tanımayan bir adamdır demək olur. Ancaq bu müəyyənləşmənin digər tərəfində hədsiz Xudayar bəy əzəzilliyi, tamahkarlıq və zalimliyi, hiyləgərlik və fürsətgirliyi, lovğalıq və zorbazorluğu vardır. Məhəmmədhəsən əminin və habelə Zeynəb ana, Novruzəli, Kəblə Qasım və baş-qalarının mənəvi zənginliyi və saflığı, uşaqlıq məsumluğu və sadəliyi işığında mövcud ictimai mühitdə dövrün, “zəmanənin xarablığı, insanların qəlpliyi”, şəri, zülmü, sitəmi, xainliyi, ədalətsizliyi, qanunsuzluğu, allahsızlığı, vicdansızlığı, hər cür alçaqlığı və mürəkkəbliyi ortaya çıxır. Ədib acığını “kiçik” adamların üzərinə tökmür, bu xarab zəmanə ilə yola gedilməsi

mümkün olmadığını göstərir. Onların acınacaqlı təqdimi zamanı isə göz yaşları içərisində hadisələri zarafata salır. Məhəmmədhəsən əmi təkcə ona görə basılmış ki, o, şikayətin yolunu bilmir və xayud şikayət etmək qəsdı də yoxdur. Əsas səbəb orda aydınlaşır ki, ədibin felyotorlarından birində deyildiyi kimi, divanxanalarda haqq, ədalət, qanunçuluq, xalq haqqına təraf-keşlik yoxdur. Heç divanxanalarda Məhəmmədhəsən əminin, Novruzəlinin dilini anlayan, onların dərdində qalan, onlarla maraqlanan da yoxdur: “Dünyada nə qədər ki gözübağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağızı doşablı, qulaqları kar və beyinləri çürük müsləman tayfalarıdır. ...Müsəlmanlar macusi hindilərə nisbətən çox geridə qalmışlar. Hindilərdən məhkəmələrdə və hökumət idarələrində məmurları var, amma müsləmanlardan yox kimidir” (112, 432). Xudayar bəyin “haqqını” ələ gətirmək üçün isə güclü bir mexanizm işə düşür. Xudayar bəyin varlanması və lovğalanması ehtirasına şərait, mühit hər cür yol verir. Bu mühitdə Qazi şəriətsizliyi, imansızlığı, rüşvətxorluğu, ayrıliyi, tamahkarlığı vardır. Qazilənn bir dediyi iki olmur, “adama duz yükü daşıtməq” imkanları var. Bu mühitdə Molla yaltaqlığı, Kərbələyi İsmayıllı zorbazorluğu və qohumbazlığı, Kərbələyi Cəfər firıldaqçılığı hökm sürrür. Bir sözə, Məhəmmədhəsən əmi və Zeynəb ananın qarşısına çıxan adamlar hərəsi bir cür alçaqlığı və əzəzilliyi peşə etmiş adamlarırlar. Xainlik və şər dolu, hallala haramın sərhədləri itdiyi bir zəmanədə Məhəmmədhəsən əmi, Zeynəb ana kimi “kiçik” adamlar məhz bu baxımdan həyatda özlərinə yer tapa bilmir, bəlkə də bu mənada demək daha doğru olar ki, “çəkisizlik şəraitində” yaşıyırlar. Bu zəmanədə, Xudayarların hakim olduğu bu mühitdə Məhəmmədhəsən əmi və Zeynəblərə yaşamaq mümkün deyil, vəssalam. Bu fikirləri Novruzəli haqqında da demək olar. Belə ki, öz möminliyi, həddən ziyanə sədaqətliliyi və vəfaliyi ilə bir insanlıq əzəməti təzahür etdirən Novruzəlinin bu sədaqəti və poçt işini bilməməsi üzündən başına gəlməyən iş olmur. Göstərdiyi misilsiz sədaqətin qarşılığında Novru-

zeli “navaxta” düşür və Vəli xanın öz rəiyətinə laqeydiyi, biganəliyi ilə qarşılaşır. Halbuki öz xanı üçün ölümə getməyə hazır olan, “Xan, məni çevir balalarının başına... mən ölənə kimi sənə qulam” - deyə “cəngavər sədaqəti” göstərərək poçt məmərunu döyən Novruzəlinin navaxta düşmək aqibəti artıq dövrə, insanlarda ədalətin və haqqın olmadığını nümayiş etdirir. Bu məqamda divanxana məmərunun da dediyi kimi, “o, kişi yazıqdır”, günahsızdır, onu zamina götürmək, haqqını yoluna qoymaq, günahsızlığını sübut etmək lazımdır. Amma uşaq kimi öz ağasından ötrü əl-qol atan, hədsiz sədaqət və vəfa göstərən Novruzəlini başına gələnlərin müqabilində ona “üç ay navaxt” kəsilməsini eșitdiyi halda “sadəcə bir qədər bikef olur” (111, 129). Bu kimi fikirləri həmçinin eyni taleyi yaşıyan Kəblə Qasımlı, Pəri arvad və digər gərməçataqlılar (“Xanın təsbeh”), Danabaş kəndliləri (“Danabaş kəndinin müəllimi”), habelə başqa “kiçik” adamlar haqqında da deyə bilerik. Bu mənada müəllif tərəf tutmadan hadisələri təqdim etdikcə “kiçik” adamların saf mənəviyyatı və sadə xarakteri işığında olduqca zalim, qəddar, kobud, fürsətgir, tamahkar, heysiyyətsiz insanlar və ağıllagelməz şər dolu bir zəmanət, ictimai mühit görünür. Müəllif bu mühitə, bu mühitin şər daşıyıcılarına, məzлum haqqı yeyən zalımlara da gülmür, əksinə, onları təpikləyir. Zülüm yaradılara nifrət etmir, inkar edir, zülümə lənət yağıdırır, “dur” deyir. Bu mənada ədalət naminə haqqını itirmiş sadə xalqın haqqını müdafiə mövqeyindən dövrü islah etmək qətiyyəti nümayiş etdirir. Ancaq bununla belə ədibin öz yaradıcılığında güldüyü məqamlar da vardır. Novruzəlinin poçt qutusu yanındakı hərəkətlərinə, uşaq kimi nə edəcəyini bilməməsinə, poçt məməru ilə əlbəyaxa olmasına, Usta Zeynalın hədsiz ətalətinə və fanatikcəsinə söhbətlərinə, öz işinə münasibətinə, Kərbəlayı Məmmədəlinin, Pərinisənin, Sadiq kişisinin, Kəblə Əzimin, “Danabaş kəndinin müəllimi” və “Danabaş kəndinin məktəbi” ndəki Danabaş kəndlilərinin və başqalarının davranış və hərəkətlərində, düşüncə və maraqlarında müəyyən məqamlara gülməmək

olmur. “Poçt qutusu”nda Novruzəlinin: “Doğrusu, bilmədim, salım-salmayım, çünki yadimdən çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə” (111, 127), yaxud “Usta Zeynal”da Usta Zeynalın Muğdusı Akopun evində ləyən, su olmasına baxmayaraq Qurbanı ləyən dalınca göndərməsi, səhv düşən küpələri diqqətlə yoxlaması və dərin təssüs, təşvişla Qurbanı lənatlaşması və s. heyrət, qəribəlik və gülüş doğurmaya bilmir. “Iranda hürriyət” əsərində Kərbəlayı Məhəmmədəlinin qaçaraq evə gəlib arvadı Pərinisədən sevincələr müştuluq istəməsi, Pərinisənin “Nə olub?” - deyə soruşması, Məhəmmədəlinin böyük sevincələ: “Bizim İranə hürriyət verilib” cavabını verməsi, Pərinisənin duruxub: “Nə verilib?” - deyə qəribə-qəribə dillənməsi, Məşədi Molla Həsən kimi oxumuş alim bir ziyanının hürriyətin manasını kışmış, şəkər kimi başa düşmələri gülüssüz ötüşmür. “Saqqallı uşaq”da Kəblə Əzimin çəkdiyi yumurta, inək və s. kimi şəkli işarələr dərin bir gülüşlə müşaiyət olunur. “Sarı” əsərində iranlı Məşədi Əhmədin müəllifin “Adın nədir?” sualını yanlış anlıyib “Sarı” deməsi, sonra əslində Məşədi Əhmədin sabunun sarı olmasını bildirmək istəməsinin bəlli olması yumoristik bir gülüş qoparır. “Danabaş kəndinin müəllimi” əsərində Qasımlı kişinin qəribəlik və maraqlı dolu: “Ay uşqol, axı mən də bir qoca kişiyəm, dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. Axı, qurban olum sənə, bir məni başa sal görüm, o ki deyirsən uşaqlar oxuyub adam olacaqlar, bir mənə de görüm, necə yani adam olacaqlar?” (111, 497) suali, yaxud müəllim Həsənovun birdən-birə çayirtgənin qulağının harasında olduğunu soruşmasının müqabilində Qasımlı kişinin: “Ay uşqol, axı mənim uşağımı çayirtgənin qulağını bilmək nə lazımk...” (111, 499) - deyə qəribə-qəribə cavab vermesi və müəllimi ittiham etməsi yaxşı yumor nümunəlidir. Bu mənada Əli Nazimin dediyi kimi: “Bu vəziyyət ...böyük bir məhəbbət və həssاشlıqla, ihiq, yüngül bir yumorla təsvir olunmuşdur” (36, 34). Həm də “Cəlil Məmmədquluzadənin kəndlilərə münasibəti onun mövcud

vəziyyətdən razılığından, onun idealizəsindən doğmur, bəlkə ondan narazılığından, onu dəyişmək, düzəltmək, başqalaşdırmaq və yeni əsaslar üzərində qurmaq istəməsindən doğur. Bundan dolayıdır ki, o, sistematik surətdə kəndliliyin patriarxal, geri, mədəniyyətsiz cəhətlərinə qamçılamış, onu irəli çəkməyə çalışmışdır” (36, 34-35). İsa Həbibbəyli də bu kimi faktları müşahidə edərək belə qənaəti ifadə edirdi ki: “Dörd arvad almaq, qızı yeddi yaşında ərə vermek, biglərinin qabağını vurdurmayanları məclisə qoymamaq ...kimi lüzumsuz, faydasız məsələlərin müzakirəsi ilə “Molla Nəsrəddin” ilk növbədə ...azərbaycanlıların mədəni geriliyinə diqqət yetirmiş, bu sahadə dirçəliş və tərəqqiyə nail olmayı əsas vəzifə saymışdır (62, 246). Bu baxımdan da “hərdən bir xalqın üstüne güləməyi və hərdən də bir xalqı üstüne güldürməkə” qəti olaraq ...xalqın oyanışı və dirçəlişində gülüşün təsireddi gücünə dərin inam bəsləyən yazıçı satırının reallığı, gerçəklilik ifadə etməsini vacib saymış, ...özünəməxsus tərzdə həmişə bədii gülüş, zarafat və istehza vasitəsilə “doğrumu” yazdığını, buna da sadıq qalacağını bildirmişdir. “İndiyədək hər nə yazmışq, hər nə danışmışq hamisini zarafat hesab eləyiblər. Halbuki yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb” (62, 254). Çünkü ədib özü də: “Sizi deyib gəlmİŞƏM, ey mənim müsəlman qardaşlarım! O kəşləri deyib gəlmİŞƏM ki, mənim söhbatımı xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər... Ey mənim müsəlman qardaşlarım! Zəmanı ki, məndən güləmləi söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər “xa-xa...” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın... O vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. ...Əgər bilmək istəsəniz ki, kimin üstüne gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza” (112, 3-4) - deyəndə də, habelə ığsındərin timsalında “Tufsız, ölülər” dedikdə də sosial təbəqə fərqi qoymadan hər bir mənəvi ölülüyə tutulmuş adamları nəzərdə tuturdu. Bundan başqa ədibin “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi üçün

məşhur nəqqaş Oskar Şmerlinqin çəkdiyi rəsmələ bağlı xatirə qeydlərində də acı gülüşlə xatırladığı yuxulu müsləmanlar arasında sosial təbəqə fərqi yox idi. Əslində rəsmiñ özü də, ədibin ona verdiyi izah da maraq doğurur. Dar bir otaqda yatsuşa həlinda tasvir olunan adamlar müsləman dünyasını anladır: “Burada yatanlar haman bizim bədbəxt millətimizdir; hərçənd dünyada bədbəxt və lakin axırətdə cənnət sahibi müsləmanlardır. Həmin xoşbəxt Allah bəndələri bərk yatabdır. ...Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxular görürərlər...” (114, 69-70). Fikrimizcə, otağın kiçik bir pəncərəsi rəmzi mənada dünyaya çıxış, mühitə integrasiya, aləmə baxış mənasını ifadə edir. Ancaq müsləmanlar şirin-şirin yatmaqdə, yuxunun şirinliyi içerisinde xumarlanmaqdadırlar. “Amma hamısı da yatmayıb: gərnəşənlər də vardır, oyanmaq istəyənlər də vardır. Bu mənzərəni gördükdə Molla Nəsrəddin birinci nömrəsinin baş məqələsində üzünü tutur həmin yarixulu, yarıyoaq müsləman qardaşlara və deyir: - Sizi deyib gəlmİŞƏM, ey mənim müsləman qardaşlarım! Molla Nəsrəddin bunu bili ki, müsləman qardaşlar çox da qəzet və jurnal oxumağa həvəslidir. Və Molla Nəsrəddin bili ki, onun müsləman qardaşları Molla Nəsrəddin əminin qəzetiñ etinə etməyəcəklər... Və həmin mömin müsləman qardaşlar qəzet oxumaq əvəzində gedəcəklər fala baxdırmağa, it boşudurmağa, dərvish nağıllına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ əməllərə. ...Bununla bərabər Molla Nəsrəddin üzünü dindar qardaşlarına tutub deyir: - Sizdən ötrü gəlmİŞƏM, qeyrilərindən ötrü gəlmİŞƏM” (114, 70). Eyni zamanda maarifçi ədibi belə bir sual düşündür ki, sosial təbəqə və yaşayış şəraiti fərqi olmadan bu müsləman qardaşlar oyanıb bu pəncərədən bayira baxacaqlar mı? Bu mənada bu müsləmanlar arasında Novruzəli, Usta Zeynal, Kərbəlayı Məhəmmədəli, Kəblə Əzim, Kəblə Qasim və b. kimi “kiçik” adamlar da vardır. Onlara öyrədilmiş mövhumat, şəriət ehkamçılığı, moizələrin mənimsətdiyi fanatizm dəyərləri onları bu pəncərəyə getməyə yaxın qoymur. “Nədir” adlı felyo-

tonunda poçt qutusu timsalında, "O dünyadan məktub" felyotonunda rus dərmanlarına münasibət timsalında, habelə "Əli şesi və traktor", "Yol" və başqa felyetonlarında müsləmanların yeni dünyaya, elmi-texniki tərəqqinin nailiyyətlərinə haram baxması, şəriətə müxalif qiyəmtələndirməsi kimi münasibətlərə görə tənqidi-yumoristik gülüş özünü açıq nümayiş etdirir. "Əlbəttə, əgər dünyada fala baxdırın və dərvish nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzət oxumağı, it böğüşdurmağı tərəfih verən adam olmasa idi, əgər yerin üzü madəni və əhli-ürfanla dolu olsa idi, o vədə dünyada heç "Molla Nəsrəddin" in özüne də lüzum görünməzdi; çünkü hükəmə deyiblər: "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar" (114, 70). Bu səbəbdən də Molla Nəsrəddin tənqidi gülüşlə "baltanı mövhumatın başından bərk endirdi" (93, 70). Molla Nəsrəddin bu zərbəni həmçinin Məhəmmədəsən əmi, Novruzəli, Kəblə Qasımlı, Kərbəlayı Məhəmmədəli, Usta Zeynal, Kəblə Əzim və b. kimi "fəqir, artıcaq dərəcədə dindar, mömin, dünya malına əsla və qəta talib olmayan" "kiçik" adamlardakı avamlığa da endirmiş oldu. Çünkü məhz daxili avamlıq, öz haqqından xəbərsizlik, öz ictimai qüdrətini, gücünü bilməməzlək bu insanların əsərat və köləlik təməli, ictimai-mənəvi səbəbində dayanır, hər cür ictimai zülmə əsir və məruz qoyur, etiraz etməyən, səbərlə, düzümlü, sədaqətli, cəsarət etməyən insan tipi və xarakterinə çevirir. Böyük realist ədib Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında "kiçik" adamlara tənbəh və kəskin tənqid ona görə özünü çox göstərmir ki, bu insanlar ictimai mühitin avama əvvirdiyi, ictimai bədbəxtliyi, məzлum bir taleyə düçər etdiyi adamlarırlar, yəni onlar özlərindən asılı olan səbəblər üzündən deyil, daha çox mühitin ictimai müəssisələrinin tərbiyə və təlqinləri sayəsində avam insan tipi və ictimai xarakterinə əvvriliblər. Bu baxımdan olduqca sadə, üzüyola və hədsiz avam olan bu müsləman qardaşların – "kiçik" insanların, yəni ədibin özü də dediyi kimi: "Bizə aşkardır ki, yazdığınız mətləblər avamin qulağına batmaz və bata bilməz...haman avam camaata

bizim də yazığımız gəlir. ...Bizim avam camaat ilə işimiz yoxdur. Tarixdə avamın hümməti heç bir işdə görsənməyibdir" (112, 511). "Qoy avam hər nə deyir desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Dünyada hədsiz şəxslər avamdan gilaylı qalıblar. Biz də dağarcığımızı çekirik çuvalların cərgəsinə" (111, 46). Ədibin bu fikirlərə avama qahmar çıxıb onu qınamaqdan uzaq olduğunu görürük, amma sonrakı fikirlərində bilməmək bəhanəsilə oyanış və maariflənmədən uzaq düşməni də təqdirəlayiq hesab etməyərək tənqiddən kənarlaşdırır: "Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaqsız, dəxi biz nə yazaq?!...Hər yazılıçının bir mətləbi var, yoxsa bu işlər bihudə deyil... Biz arzu edərdik ki, həmin avam camaat bizim məcmuəni xoşlasın... Bizim məcmuənin mətəlibi avam camaata xoş gəlmir...o səbəbə ki, ...öz başa düşdüyüni sidqi-dildən yanan cəridə avama xoş gəlməz" (112, 511). Bu baxımdan tam yerinə düşür ki, "əcnəbilərin seyrə balonlarla çıxdığı bir zamanda Novruzəlinin divanxanunu təniyib poçtxananya bələd olmamasının, yaxud Danabaş kəndinin camaatinin məktəbin funksiyasının nədən ibarət olduğunu bilməməsinin əsl səbəbkəri kimlər idilərsə, Cəlil Məmmədquluzadə də onların qənimi idi. İnsan kimi Novruzəlinin, Usta Zeynalın ... xarakterindəki işığı, sədaqəti, mənəvi saflığı, daxili paklığı, halallığı Mirzə Cəlilin böyük sevgi ilə, ürək yanğısı ilə qələmə aldığı duymamaq, görməmək mümkün deyildir. Mirzə Cəlil Məmmədquluzadə Novruzəlinin haqları, oyanışı, milli özünüdərki uğrunda ...can qoymuşdur" (73, 52). Görkəmli ədibimiz C.Məmmədquluzadə bütün varlığı ilə məhz avamın - sadə, haqları tapdanmış və əlindən alınmış, zülm və əsərat adamlarının, cəmiyyətin ictimai strukturunda yeri, haqqı bəlli olmayan, unudulmuş, yaddan çıxmış "kiçik" adamların yanında idi, onların müdafiəçisi idi. Buna görə də ədib avam "kiçik" adamları tənbəh və tənqiddən daha çox öz kimliyini, qüdrətini, haqlarını, vəzifələrini ona başa salmaq yolunu tuturdu. Çünkü

onların avamlıqları hədsiz təbii saflıqlarında, mənəvi təmizlik və xeyirxah niyyətlərindən irəli gelir.

Öslində, "kiçiklər" iasas təsvir obyekti kimi seçmək tənqid realizm üçün ictimai-tarixi və adəbi bir missiya idi. Çünkü "xırda" adamlar bədii məqsəd olaraq mövcud sosial-ictimai və psixoloji-mənəvi belaların yaratdığı ictimai tip, bədii tipajdır. Mirzə Cəlil yaradıcılığında bu ictimai "xəstəliyin" – "kiçikliyin" bir səbəbi də "kiçik" adamların "hüquqi-insaniyyətdən məhrum" (Üzeyir bəy Hacıbəyov) olmalarının bədii həqiqətin "dədir (165, 4). "Bizim xalqın kütlələrinin bədbəxtliyinin əsas ən ümde səbəbi, bizcə, ondan ibarət idi ki, onda bu bədbəxtliyi dərk etmək şüuru hələ zəifdir" (115, 299). Bu mənada Novruzəli avamlıq simvoludur. Öz yoxsulluğu və avamlığını dərk etməyən Novruzəli xanın ona bəşər etdiyi "nemətlərin" müqabilində daim şükrlü və gözütoxdur. Halbuki onun faciəsinə, "bu bəşəri komediyanı" yaranan xanlar və kəndxudalar mühitinin özüdür. Novruzəli bir ictimai tip kimi bu cür tipik şəraitin faciəvi həyatını yaşıyan bir xalqı təmsil edir. Çünkü bir tip olaraq Novruzəlidə elə bir mənəvi saflıq, qırılmaz, dönməz bir sədaqət, vəfa, halallıq və naməsluluq vardır ki, ictimai münasibətlərdə avam və yolbilməz görünən Novruzəlinin başına gələn faciələrin ictimai-psixoloji zəminini, səbəbini təşkil edir. Bu mənada Novruzəli faciəsi ictimai faciədir. Novruzəli kimi "yatmış filləri" təsvir edən müəllif öz ictimai-tarixi ömrünü yaşayış qurtarmış ictimai mühiti inkar edir, gələcəyin mübarizə pafosunu təsbit edir. Çünkü bu "yatmış fillər" oyansa, hərəkətə gəlsə, bu köhnə dünyanın sütunlarından bir kərpic də qalmaz. Novruzəli problemi ilə xalq problemi birləşir, üzvi bir bağlılıq kəsb edir. Çünkü "həqiqi realizm, xalq bədii hədəf kimi seçiləndə yaranır, həqiqi realist vüsətə təsvir olunduqda insan problemi... xalq və onun taleyi problemi ilə bağlanır" (97, 156). Həqiqi realist əsərdə "xalqın taleyi – insanın taleyi" vahid problem kimi öz bədii inikasını tapır. Bu baxımdan görkəmli ədib yaratdığı "kiçik" adamların ictimai problemləri

və həyatla mübarizədə qarşılaşdıqları maneələri bilavasita bu problemlərin yaranmasına hərtərəfli məsul olan hakim dairələri, əlidəyənəkli məmurları, "xırda"ların mənəviyyatını, şüurunu korlayan ayri, rüşvətxor və haramxor ruhaniləri, mövhumat və cəhalət yaradan savadsız, yaltaq, hər şeyi, bütün müqaddəsliyi öz sərvətlərinə qurban etməyə hazır mollaları, ruhaniləri tənqid hədəfinə çıxarırlar, kəskin surətdə hər cür zorbazorluğu və cəhaləti inkar edirdi. "Cəlil Məmmədquluzadə Məhəmmədhəsən əmiliyin yoxsul, yaziqliğinə baxmayaraq, onları əsl və həqiqi insan kimi qələmə alır, onların sinəsində böyük insan ürəyinin döyündüyü göstərir" (88, 60).

Mirzə Cəlil yaradıcılığında "kiçik" adam obrazlarından tədqiqatçılarımızdan ilk dəfə Əli Nazim, sonralar Mir Cəlal, Yaşar Qarayev, Firudin Hüseynov, İsa Həbibbəyli və b. bəhs etmişlər. "Kiçik" adam obrazının sırf sosial mahiyyət kəsb etməsi, tənqidli realistlərdə bu obrazın qoyuluşu ilə cəmiyyətdə mövcud olan müxtəlif sosial problemlərin tənqid olunması nöticəsinə gölinmişdir. Mirzə Cəlil realizmində "kiçik" adam obrazı hüquqi-siyasi mahiyyətdən irəli gələrək sosial-perseptiv – ictimai-psixoloji qavrayış hadisəsidir. Məhəmmədhəsən əminin Xudayı "hər necə olsa katdadı" kimi, Danabaş kəndlilərinin rus məmurlarını "böyük adamlar" kimi dərk etmələri eyni zamanda onların da özlərini "kiçik" adam kimi qavramalarını şərtləndirir. Ədib "Poçt qutusu" əsərində "kiçik" adamlığın ictimai-psixoloji fakt kimi tipinə çevrilmiş Novruzəlinin timsalında "Novruzəli adamdır" ictimai-tarixi hökmü ilə birgə öz müəllif konsepsiyası olaraq "Novruzəli necə adamdır?" sosial-psixoloji araşdırmasını müəyyənləşdirir və mövcud sosial problemlərin mürəkkəbliyi və qarışılığı içərisində sosial ədaləti bu tezisdən araşdırmağa və axtarmağa başlayır. Əsərin ruhu isə elə bil bu suali ehtiva edir ki, "kiçik" adam – Novruzəli necə, öz adamlığından xəbəri varmı? Ədibin Novruzəlisini poçt qutusu yanında aciz qoymasını, sözsüz ki, mədəni gerilik, ictimai-mədəni inkişafdan kənarlıq kimi

qiymətləndirməliyik. Zəruri siyasi-iqtisadi münasibətlər bütün dünyanın ölkələrini, şəhərlərini, kəndlərini, coğrafi məkanları bir-birinə bağlayıb əlaqələndirdikcə, Novruzəli qaynayıb-qarışmalı olduğu bu münasibətlərdən daha da kənara, dibe çəkilir. Prof. Yaşar Qarayev çox doğru olaraq qeyd edir ki, "Novruzəlinin təsirinə məruz qaldığı daha geniş tipik şərait artıq dəmir yolunun və poçt qutularının birləşdirə bildiyi hüdudlar idi. Şəxsiyyətlə onu əhatə edən ictimai mühit arasında əlaqə və bağlar getdikcə artırır" (97, 170). Bu mənada "ədib Novruzəliyə təlatüm və hərəkət dövründə durğunluğun və iflicin səbəblərini, sırrını axtararkən rast gəldiyi bir obraz kimi müraciət edir. ...Dəmir yolunun və poçt qutularının planeti birləşdirdiyi bir dövrdə...ulağı hələ də dünyada yeganə nəqliyyat bilən Məhəmmədhəsən əmi, poçt qutusu nədir bilməyən Novruzəli dayanır! ...Məhz əsrə Novruzəli arasında əlaqə və təzad baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır, bir həməsr, bir vətəndaş kimi onun malik olduğu mənəvi çəkiyə, ictimai vəznə qiymət verir və məlum olur ki, mövcud ictimai münasibətlər şəraitində Novruzəli çoxdan "çəkisizlik şəraitində" yaşıyır" (97, 176). Novruzəli poçt qutusunu tanımadısa, Məhəmmədhəsən əmi nə dəmir yolu, nə də avtomobili, Məhəmmədəli isə nə dəmir yolu, nə də poçtxanamı tanıydı. Bu isə o demək idi ki, ümumiyyətlə, Mirzə Cəllilin "kiçik" adamları ən zəruri ictimai-mədəni yeniliklərdən xəbərsiz, elmi-texniki tərəqqinin nailiyyətlərindən məhrum yaşayırdılar. Bu mənada, onların ictimai əlaqə, rabitə, hərəkət formalarında (ulaq, at, adam vasitəsilə sıfariş və s.) bir primitivlik, ibtidaililik hökm sürdü. Bu insanların təkcə əyni-başı, yaşayışı deyil, bütün həyat tərzində ibtidaililik hökm sürür. Dünyanın dəmir yolları, avtomobil və poçt qutuları ilə birləşdiyi bir zamanda Məhəmmədəli Ərəblər kəndindəki anasına xəbərini, məktubunu mütləq bir adam tapıb onunla göndərmək ehtiyacında idi. Məhəmmədhəsən əmi yeganə nəqliyyat vasitəsi olaraq ulağı tanıdığı kimi, özünün şikayət məktubunu da göndərmək vasitəsi

kimi at üstündə gedən çavuşu bilir. Dünyanın zəhmətkeş kütłəleri zalimin yaxasından yapışb silkələyəndə, dövrdən, zaman-dan, tarixdən haqq-hesab istəyəndə, tarixlə, zamanla, ictimai quruluşa haqq-hesab çürüdəndə Məhəmmədhəsən əmi yeri, yurdu, varlığı bəlli olmayan, "çəkisizlik, yoxluq şəraitində" olan Həzərat Abbasa şikayətini göndərirdi. Ədibin təsvir etdiyi mühitin bütün ictimai hərəkət, sosial davranış və həyat tərzində bir köhnəlik, kəsafət, primitivlik özünü göstərir: "Belə məhəllə dünyada müsəlman aləminin her bir şəhərində var... Qeyri şəhərlərin və qəsəbələrin Şeytanbazarı bir şəkildədir: toz və torpaq, zibil, evlər və dükən-bazar, xaraba, küçələr dolu it-pişik və keçəl-küçəl müsəlman uşaqları. İki dükənin biri çayxana, tiryəxana, qumarxana. Dar küçə və bazarda yüksək heyvanları qarışış adamlara... Maanifin, səliqənin və nəzafətin burada iyi-əsəri görsənməz...Bura varid olan ...bir adam... buranın vəhşiilik halına təccüb edəcək" (117, 161-1985). Bu mənada dünyanın bu dolaşış, "zəmanənin xarab" vaxtında "dünya malına əsla və qəta talib olmayan" bu insanların taleyi Allaha qalmışdı. Ancaq yənə də "Cəlil Məmmədquluzadə ...Məhəmmədhəsən əmilərə tükənməz rəğbət və məhabbatını gizlətmir. Onların azadlığı və insani hüquqları uğrunda mübarizə elan edərkən bu mübarizənin Məhəmmədhəsən əmilər tərəfindən necə qəbul ediləcəyini, necə qarşılanaçağını bilmir. Eyni zamanda o, Məhəmmədhəsən əmilərin zəif cəhətlərini – geriliyini, fanatizmini, itaətkarlığını açıb göstərir" (68, 59). Bu baxımdan C.Məmmədquluzadə üslubu "kiçik" adamları elə kontekstdə, elə münasibətlərdə təqdim edir ki, "kiçik" adamin bütün yaxşı və pis, güclü və zəif cəhətləri, onun xarakterik, səciyyəvi, tipik xüsusiyyətləri özünü mükəmməlliklə ifadə edir, zahirə çıxarıır, onda nəyin çatıb-nəyin çatmadığını bürüzə verir. Bu mənada Məhəmmədhəsən əmi şəhərlə kəndin, divanxana ilə evin, Xudayarla uzunqulağın itməsi hadisəsi arasında qalır, hadisələr öz mürəkkəbliyi və ciddiyyəti ilə onu ictimai münasibətlərin dərininə çəkdikcə Məhəmmədhəsən əminin varlığındakı bütün

mənəvi, ictimai keyfiyyətlər ortalığa çıxmaya başlayır. Məlum olur ki, bu qədər saf, bu qədər sadəlövh, imanlı, etibarlı ikən Məhəmmədhəsən əmilər hələ haqq-hüquq savaşına hazır deyillər. O cümlədən Novruzlı divanxana ilə kətdə, poçt qutusu ilə divanxana arasında özünəməxsus saflığını – “uşaqlığını” nümayiş etdiridikcə, hələ də ictimai münasibətləri, xüsusiş, Vəli xanla onun asılılığında son qoyacaq məsələləri anlamadığında görə bir tərəfdən Vəli xan kimi etibarsız xanlara nökər, digər tərəfdən də onun laqeydiliyi və rəsiyyətinə bigənəliyi üzüngən divanxanalarda günahsız yerə əzabə düşməli olur. Məhəmmədəli, Məşədi Molla Həsən, Pərinisə isə öz daxili keyfiyyətlərini hürriyyət payı axtarmaq münasibəti ilə üzə çıxarırlar. Hadisələr sona doğru inkişaf etdiricə məlum olur ki, onlar na qədər dünyadan xəbərsiz, ictimai münasibətlərdən kənar, məlumatsız, dövrün hadisələrindən baş çıxara bilməyən avam insanlardırlar. Yəni onlar hələ də haqqqa sahib olmayışa, inqilabi mübarizlərə qoşulmağa hazır deyillər və s. Bu baxımdan bu əsərlərindən “maqsəd və forması ilə Mirzə Cəlil təlimi “avamı sevmək” demokratizmi idi, “amma daha “avama mədhiyyə” demokratizmi deyildi, onu yalandan idealizə etmək, “müqəddaslaşdırılmək” süniyyindən azad idi” (97).

Cəlil Məmmədquluzadə Məhəmmədhəsən əmi kimi “kiçik” adamların bütün yaşayış şəraitini, ictimai vəziyyətini, sadə həyatını təqdim etməklə adı əhvalatlarda ciddi həqiqətləri, ictimai-patoloji səbəbləri axtarır. Ona görə də “realist romançı romanının qəhrəmanını ənənələri eks etdirən sinifdən seçir” (177, 966-967). Bu romanlardakı şəxslər, olduqları mühitin yaşam şərtlərinə uymuş, öz dövrlərinin ortaq dərd və düşüncələrini yaşayan adı adamlardırlar. Bu mənada Mirzə Cəlilin “kiçik” adamlarının həyat tərzi, faciə və problemləri, sosial şəraitləri, ümumiyyətlə, onların aid olduqları sosial təbəqənin və bütün adı insanlarındır. Professor Mir Cəlal dediyi kimi, böyük ədib təkcə “kasib mösiətini səbrlə təsvir” etmir, həm də “gümanı bir eşşəyə galən möhtac kəndlinin kasıblıq səbəbini,

bu yoxsulluğa bais olan amilləri və şəxsləri göstərmək istəyir” (137, 251-252). Beləliklə, Mirzə Cəlil öz əsərlərində insan problemini üzə çəkərək “böyüklərə” və “kiçiklərə” bölünmüş bu mühitin sosial-mənəvi tələb və meyarlarını təqnid və ifşa edir, ictimai “mülalıcıya”, islaha ehtiyacı olduğunu israrla bildirir. Ədibin yaradıcılıq konsepsiyasından məlum etmək olur ki, normal yaşamaq, hörmət və sayqı ilə qarşılanmaq və ləyaqətlə varlığını qorumaq haqqına malik insan müxtəlif ictimai səbəblər üzündən sosial haqlarını itirir, sosial statusundan məhrum olur və “xırda” adam sosial səciyyəsini qazanır. Fikrimizcə, ədib öz “xırda” adamını, sosial-təqnidi yaradıcılıq problemlərini bir hadisə olaraq deyil, bir insan tipi olaraq və bu insan tipini yaradan tipik şərait, məkan və zaman olaraq təqdim edir, insani Novruzlılaşdırın, Usta Zeynal, Məhəmmədhəsən əmi, Məhəmmədəli gününə salan səbəbləri öyrənməyi və aradan qaldırmağı vacib sayır. Məhz bu mənada, ədib üçün ən vacib öyrənilməli məsələlərdən biri də məhz insanı “xırda”, “kiçik” adama çevirən səbəbləri bilmək, göstərmək və aradan qaldırmaqdır. Belə ki, ədibin “kiçik” adam obrazlarını hərtərəfli təhlildən keçirdikcə onun məzmununda sosial, xüsusiş, hüquqi və siyasi səbəbləri görmək mümkündür. Qənaətimizcə, Mirzə Cəlilin Novruzəlisinin və başqa tipik obrazlarının cəmiyyətin sosial strukturundakı statusuna neqativ təsir göstərən səbəblər içində ən fəal arqumentlər siyasi, hüquqi və sosial səbəblərdür. Müellif özünün “Xatiratım”ında “Molla Nəsrəddin” məcmuəsinin mübarizə məqsədlərindən danışarkən tez-tez “Şərq istibdadı”, - deyə ənənəvi Şərq avtoritar idarə üsulunun adını çəkir və bu da təsadüfi deyildi. Müellifin doğru qənaətinin və düzgün təshihinin noticəsi idi ki, o, Şəرقin bir hissəsi olan Azərbaycan mühitindəki, geniş mənada, mövcud şəraitdəki inkişaf böhranını, insanın faciəvi taleyi və ümidsiz gələcəyi, qul, nökər taleyi ilə bağlı məsələləri bu rejimin – mütləqiyət idarə üsulunun nəticəsi olaraq qəbul edirdi. Ədib yazırdı: “Bizim qabağımızda dağ kimi duran istibbad, Şərq

istibdadi və Şərq qaranlığı idi” və s. (120, 72). Müəllif ictimai inkişafa, konkret desək, sosial, iqtisadi, mədəni və s. inkişafaya çatmaqdə Azərbaycan cəmiyyətinə mane olan səbəblər kimi siyasi-hüquqi əhəmiyyətli üsulu-idarəni də diqqət mərkəzinə çəkir və burda bir tərəfdən idarəcilikdə ənənə şəklini almış Şərq avtoritar (mütləqiyət) rejimini, digar tərəfdən milli-müstəmləkəçi Rusiya Çar rejimini tənqid hədəfinə çevirir. Bizim fikrimizə, müəllif “kiçik” adamlar arasında sosial bağların qırılmasına və birgə yaşamaq tabii məsuliyyət hissinin möhv olmasında mütləqiyət idarə üsulunu (istər ənənəvi Şərq, istərsə də Çar) səbəb tutmaqdə haqlı mövqə nümayiş etdirir. M.İbrahimovun da doğru qeyd etdiyi kimi: “Despotik üsul-idarə xalq arasında nifaqi genişləndirir. Ümumi şübhə və etimadsızlıq yaradır, vətəndaşları qorxaqlığa və satqınlığa öyrədir. ...Despotun zülmü artdıqca satqınlıq ruhu da genişlənir və xalqın mənəvi pozğunluğuna səbəb olur” (86, 184). Beləliklə, “siyasi və dini despotizm insanları həyatdan faydalanağa qoymur, şəxsiyyət boğular, onun fikri və hissəleri kütləşir” (103, 64).

Ədib “xirdaların” sosial, iqtisadi, mədəni sahələrdəki kənar edilmələrini deyil, onların siyasi düşüncə cəhətdən geridə qalmalarını, siyasi özgələşmələrini diqqət mərkəzinə alaraq problemlər sırasında təqdim edir. Mirzə Cəlil milli müqəddərətin təyin olunması, milli-ictimai və fərdi azadlıq, öz taleyinə məsuliyyət, dövlətçilik kimi problem məsələlərdə, əlbəttə ki, “kiçikliyin” siyasi mahiyyətini də açıb göstərmiş, oxucunu siyasi məsələlərlə düşündürmiş, məşğul etmişdir. Cəlil Məmmədquluzadənin “kiçikləri” təkcə iqtisadi baxımdan kasib deyillər, həm də hüquqi-siyasi baxımdan yoxsuldurlar. Bizə elə gəlir ki, böyük sonətkarı heç də qəhrəmanlarının iqtisadi yoxsulluğu düşündürmürdü. Bizcə, iqtisadi yoxsulluq səbəb deyil, nəticədir. Fikrimizə, Mirzə Cəlil, xüsusiilə, hüquqi-siyasi kasıblığı tənqid hədəfinə çıxarır. Çünkü əsərlərinin özündən də görünür ki, bu adamlar heç də “acindan ölen”, “gün çörəyinə möhtac” olan insanlar deyillər. Onlar daha çox hörmət və

ehtirama, insan kimi ləyaqəti yaşamağa möhtacdırlar. Bu isə onların siyasi mövqeyindən və hüquqi statusundan asılı olan bir məsələdir. Bizcə, əsas odur ki, cəmiyyətdə hüquqi baxımdan varlı olasan, hər cür yaşamaq və fəaliyyət göstərmək hüquqlarına malik olasan. Yalnız bu, onları ləyaqətlə yaşamağa və cəmiyyətdə insanlıq mövqeyinə malik olmağa, həm iqtisadi, həm də mənəvi-psixoloji rifahı sahib olmağa imkan verər. Tədqiqatlarda təsdiq olunduğu kimi, Mirzə Cəlil, xüsusiilə, hüquq idarələrində işlədiyi dövrlərdə «kiçik» adamların problemlərini daha dərindən müşahidə eləmiş, bunların hüquqiyyəti mahiyyətdə olduğunu kəsdirmişdi. “O, belə bir fikrə gəlmişdi ki, ilk növbədə hüquq qanunlarını mükəmməl öyrənmək, həmin sahədə demokratik islahaflar aparmaq tələb olunur” (62, 156). “C.Məmmədquluzadə müxtəlif hüquq idarələrində çalışmaqla cəmiyyətin siyasi strukturu..., onun mövcud ictimai quruluş haqqında məlumat və təsəvvürləri dərinləşmiş və tamamlanmışdır. Hüquq idarələrindəki gündəlik məşğiliyyəti ...C.Məmmədquluzadənin həyata, sadə adamlara yaxınlaşmasında mühüm amil olmuşdur. Zavallı, binəsib adamların taleyi, məişəti, ehtiyacları ...hüquqcılıq işində daha aydın görünməşdir. Novruzəli, Usta Zeynal, Kərbələyi Qasım kimi yoxsul insanların mənəviyyatının dərinliyindəki saflıq, sədaqət, sadəlik həmin prizmadan çox asanlıqla müşahidə edilmişdir” (73, 156-157). “Hüquq idarələrindəki fəaliyyəti ona həyatı dərindən öyrənməkdə, binəsib, zavallı insanların əzablarına, mənəviyyatına, xarakterinə yaxından bələd olmaqdə kömək etmişdi. Bu isə öz növbəsində ədibə yeni mövzular vermiş, onun süjet və qəhrəman axtarışlarını asanlaşdırılmışdı. O, “Poçt qutusu”, “Yan tütəyi” və s. hekayələrini, bir çox dram və felyetonlarını yazarkən vəkillik dövrünün müşahidələrinə istinad etmişdi” (62, 161-162). O cümlədən, “Hüquq idarələrindəki güngəlik məşğiliyyəti – adı, sıravi adamları dinləmək, onların şikayətlərinə qulaq asmaq, həyatın dibindən gələn müsəlman qardaşlarla yuxarı dairələr arasında tərcüməçi sıfətilə işti-

rák etmék C.Məmmədquluzadənin həyata, sadə adamlara yaxınlaşmasında mühüm amil olmuşdur. Zavallı, binəsib adamların taleyi, mösiəti, ehtiyacları ona ... hüquqçuluq işində daha aydın görünmüdü... Aşağırlar yanaşı yuxarıların dərki kimi yazılı üçün zəruri olan məsələni aydın şəkildə mənimsemək baxımından da dava vəkilliyi və polis məmurluğu daha münbəit şərait yaratmışdır” (62, 175-176). Bundan başqa akademik İ.Həbibbəylinin yazdığı kimi: “Məhəmmədhəsən Əmirlərin, Zeynəblərin ... insani hüquqları tapdanmış, onlar müsəbatlərə düşər olmuşdur. Buna görə də ilk növbədə xalqın hüququnu müdafiə etmək səlahiyyəti qazanmaq lazımdır. Ona görə də hüquq idarələrində vəzifə tutub xalqa kömək etmək imkanları əldə etməkdən əlverişli vasita yox idi” (73, 139). C.Məmmədquluzadə də bu üzdən “pedaqoji fəaliyyətlə vidalaşarkən tərəddüd etmədən hüquq olmaq qərarına gəlmış”di (73, 139). Yaradıcılığın aydın görünür ki, Mirzə Cəlilin “xırda” adamlarının, demək olar, yaşamaq üçün çox şeyi var, amma cəmiyyətdə yer tutu biləcək heç nələri yoxdur. Xudayın pulu olmasa da hörməti və nüfuzu var. Amma Zeynəb iqtisadi baxımından aristokrat kimi görünüsə də, pulu, torpağı, mal-dövləti olsa da, öz qadınıq haqqını axıracan qoruya bilmir, Xudayın hakimlik səlahiyyətləri, güc və ixtiyarı qarşısında insanlıq haqqını itirmiş olur. Novruzəlinin gətirdiyi paydan da aydın görünür ki, onun heç nəyə ehtiyacı yoxdur. Ancaq xanın qabağında yenə də ixtiyarsız qul, ağızıbağı kölədir, xana qeyd-sərtsiz tabedir. Xana olan intəhəsiz sədaqəti yolunda dövlət qulluqçusuna göstərməli olacağı davranışın normasını kobudcasına pozur və ona saldırır. Divanxana küçünə atılan Novruzəli günahını heç cürə kəsdirə bilmir ki, bilmir. Xuday kimi hökumət məmurlarının qabığında o və onun kimilər heç kimdir. Çünkü Xudaylarla özbaşınalıq eləməyə imkan verən külli-ixtiyar səlahiyyətləri Məhəmmədhəsən əmi və onun kimilərinin ixtiyarlarının “sümürüləməsi” sayesində əldə olunmuşdur. Bu isə rejimin, üsuli-idarənin öz mahiyyətindən doğur. Buna görə də “nə qədər ki Novruzəlilər

özlərini ağaların qulu-nökəri hesab edir, ağaların, xan, bəy, mülkədarların ... qanunsuz, zorakı hökmərənliği sarsılmayacaqdır. Gənc ədibin kəşf etdiyi... həyat həqiqətlərindən biri bu idi” (22, 26). Bu baxımdan da “mövhurat və cəhalətə qarşı mübarizə aparmaq mollanəsrəddinçilərə cəmiyyətin sağlamlaşdırılmasına, haqq və ədalətin öz yerini tapmasına, qəddarlığın aradan qaldırılmasına, aşağı kütlələrin hüququnun bərpasına təsir göstərmək üçün lazım idi” (62, 375). Bundan başqa Cəlil Məmmədquluzadə “kiçik” adamları daşıdıqları işiq, enerji, potensiallara birlikdə xalqın taleyi qismində ümumiləşdirir, geridə qalma və bir sıra digər ictimai problemləri savadsızlıq, maarif-sizliklə əlaqələndirir, milli oyanış, intibah, azadlıq ideallarını ifadə edir.

Beləliklə:

- Hər şeydən əvvəl “kiçik” adam obrazı sosial mahiyyət (sosial, hüquqi, ictimai, siyasi, əxlaqi-mənəvi, psixoloji və s.) kəsb edir;

- “Kiçik” adam sosial münasibətlərin doğurduğu statusdur;

- Habelə, “kiçik” adam mövcud hakim sosial mühitin fərdiyətə, şəxsiyyətə olan sosial (hüquqi, iqtisadi, əxlaqi və s.) basqısının konkret münasibətinin ifadəsi və meyarıdır;

- “Kiçik” adam konkret sosial münasibətlər məqamında (çərçivəsində) şəxsiyyətin, fərdiyətin malik olduğu sosial keyfiyyətlərin tipik obrazıdır;

- Həmçinin, “kiçik” adam milli-ictimai inkişaf və münasibətlərin istiqamət, norma və perspektivlərinin göstəricisidir;

- Sosial münasibətlərin mahiyyəti, istiqaməti və şəraiti dəyişdikcə “kiçik” adam obrazının bədii-estetik məzmunu da dəyişə bilər;

- Tənqidi realizmdə “kiçik” adam obrazı onların ictimai-psixoloji və mənəvi aləmində özüna kök salmış ictimai səbəblər yənəlik tənqidi bədii-estetik üsuldur.



CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA "KİÇİK" ADAM OBRAZLARININ SOSİAL MAHİYYƏTİ

2.1. Cəlil Məmmədquluzadə yaradıcılığında "küçük" adam obrazlarının sosial mahiyətinin özünməxsusluğunu

Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun bədii yaradıcılıq problemləri ictimai-tarixi şərait, dövr və mühitlə sıx bağlıdır. Əgər sənətkarın yaradıcılığına diqqətlə fikir verilsə, onun əsərlərində insanın sosial vəziyyəti, azadlığı və taleyi, şəxsiyyəti və cəmiyyətdəki mövqeyi, azadlıq və əsərət, etalət və fəallıq, güclü və zəif və s. kimi etik-estetik, ictimai məsələlərin, insan probleminin bədii həllini tapdığını görərik. Bütövlükdə insanın, bəşərin taleyi ilə əlaqədar "Nicat nədədir?" suali sənətkarın düşündürdü.

XX əsrin əvvəllərində kapitalist münasibətlərinin təşəkkülü ilə inkişafı ilə əlaqədar olaraq cəmiyyətin təbəqələşərk "böyüklər və kiçiklər, ağalar və kölələr, hakimlər və nökərlər şəklində bölünməsi Cəlil Məmmədquluzadənin yaradıcılığında öz yerini tapan əsas bədii problemlərdəndir. Hüseyin İsrafilovun da yazdığı kimi: "Yeni əsrin başlangıcında cəmiyyətin həyatında baş verən böyük, epoxal ictimai-siyasi dəyişikliklər, sınıf təbəqələşmənin son həddə çatması, proletariatın tarix meydanında aparıcı, yenilməz bir qüvvəyə çevrilmesi, inqilabi mübarizə və dəyişikliklərin vüsəti ictimai şürarda böyük sarsıntılar, yenilik-

lər, doğurur" (70, 28). Əslində ictimai-tarixi şəraitin diqtəsi ədib üçün məhz bu nöqtədə əhəmiyyətli idi və "Nicat nədədir?" sualına cavab vermək üçün "Kimdir günahkar?" axtarışına çıxılması töbii idi. Artıq qeyd edildiyi kimi, böyük realist-demokrat ədibi "küçük" adamların "ictimai vəziyyəti necədir? Nədən bəla çəkir və bu bəlaların kökü nədadır? Həmin bəlaları necə aradan qaldırmaq mümkündür?" (62, 189) kimi suallar narahat edir, onların taleyi, ictimai mütqəddərəti, hüquq və azadlıqları düşündürdü. Bu baxımdan Mirza Cəlil hələ özünün ilk qələm təcrübəsi hesab olunan "Çay dəsgahı" allegorik əsərində zamanın və ictimai axının sıfarişindən doğan, həmin dövrə cavabını axtarlığı sualların ən zərurisi olan dərin və aktual bir problemdə toxunurdu. Akademik İsa Həbibbəyli haqlı olaraq yazdı: "Çay dəsgahı" ... əsərində "Kimdir günahkar?" kimi ciddi bir suala cavab axtarması C. Məmmədquluzadənin yaradıcılıq nailiyyəti hesab oluna bilər" (62, 197). Ümumiyyətlə, "XX əsr erkən... realist ədəbiyyatı göstərməyə can atırdı ki, hansı səbəblərin təsiri altında necə müsəyyən insan tipi formallaşır. İnsanın əzablarında, onun simasının təhrif olunmasında, anti-insani cinayətlərdə "Kim günahkardır?" – proqressiv ... incəsənəti qarşısında sual belə dururdu" (186, 65). Cəlil Məmmədquluzadəni də məhz "Kimdir günahkar?" sualının ictimai mahiyəti, sosial "patologiyası" düşündürdü. Bu mənənə yazıçı insanların öz ictimai statusundan məhrum etməklə "kiçildən", sosial və mənəvi varlığını təhrif edən, insanlıq simasının dəyişməsinə şərt olan səbəbləri göstərməyə cəhd edir, öz realizmində həm psixoloji, həm də sosioloji əsüldən istifadə edir. "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin məktəbi" povestində, "Poçt qutusu", "Iranda hürriyyət", "Zəlzələ", "Yan tütəyi" və s. kimi hekayələrdə, "Çay dəsgahı" ilk Azərbaycan mənzüm allegorik dramunda, "Anamın kitabı" pyesində Cəlil Məmmədquluzadə təsvir və təqdim etdiyi "küçük" adamların siması, taleyi, həyatı və ictimai xarakteri işığında, ümumiyyətlə, "küçük" adamin ictimai mənasını, məzmun və mahiyətini, sosal-ictimai-

mi tərəflərini işləndirir, onun ictimai yaranma prosesini meydana çıxarır. Ancaq bu əsərlərində Cəlil Məmmədquluzadə hətta bir çox dünya ədəbiyyatı nümayənlərindən də bir az irəli gedə-rək psixoloji, mənəvi mətləbləri da paralel şəkildə ifadə etməyə sənəlkarlıq qüdrəti nümayiş etdirir. Bu əsərlərin hər birində böyük ədib həm də "kiçik" adamın psixoloji vəziyyəti, mənəvi aləmi və xarakterinə də nəzər yetirir, dövrlə, zamanla, ictimai gedışatla bir sıradə əlaqəli təsvir edir. Görkəmli realist ədib Cəlil Məmmədquluzadə "kiçik" adamın mənəvi aləmi və xarakterini təsvir edəndə də ictimai hərəkətə, tarixi proseslərə və ictimai-tarixi gedışatın xarakterinə nəzər yetirmək məqsədini həyata keçirir.

Ədib "Çay dəsgahı" əsərindən də başlamış yaradıcılığı boyu "kiçik" adamın sosial-ictimai mahiyyəti maraqlandırmaqla onun dövrlə, mühit və zamanla, inkişafla münasibətlərini, konkret ictimai-tarixi şəraitdə sosial vəziyyətini diqqət mərkəzindən çəkir. "Çay dəsgahı" əsərində "Kimdir günahkar?" suali ətrafında "hadisələr dönüb-dolaşmağa" (158, 214) başlayır. Bunuñla da çay dəsgahı üzvləri arasında "kimdir günahkar?" ittihamı ilə mühakimə ortaya çıxır. Əsardə güclü və gücsüz, ixtiyarlı və ixtiyarsız, ağa və nökər kimi "böyük" və "kiçik" sosial tərəflər var. Müəllifin təsviri, problemi qoyuluşu ona əslində ictimai məzmun verir, onun sosial səbəblərlə bağlı olduğunu ifadə edir. Müəllif təqdim etdiyi bədii quruluşla mövcud ictimai quruluşu əks etdirir, sosial struktura nəzər salır, xüsusiş, ictimai xəstilikləri rentgen şüalarından keçirən kimi yoxlaysın. "Kimdir günahkar?" sualının işığında obyektiv xalq məhkəməsində "güclü (ağa, bəy, hakim) haqlıdır" devizi, sosial stereotipi tənqid edilib iflasa çıxarılır, korlanmış ictimai mühiti maarifləndirmək tezisi ortaya qoyulur. Yazıçı adı adam olan Nökər Əlinin "pintiliyini satirik cizgilərlə tənqid etməklə kifayətlənməyib daha dərinə gedir, bu pintiliyin səbəbini tapmağa, onun köküni açmağa çalışır" (50, 119). Hərəsi özündə bir insan taleyi və xarakterini əks etdirən çay dəsgahı üzvləri – Samavar,

Padnos, Çaynik, İstəkan, Nəlbəki, Qaşıq, Maşa, Truba, o cümlədən nökər Əli arasında qurulan məhkəmədə ittiham başlanır. Nökər Əli və özlərində "xırda" adamın taleyini əks etdirən çay dəsgahı üzvləri məhkəmə prosesində hərəsi özünü müdafiə edərək, günahsızlığını sübut etməyə çalışaraq hər bir çay dəsgahı üzvü özündəki sədaqəti, vəfəliliyi, doğruculluğu nümayiş etdirir. İttihəmin sonunda ictimai mühakimədən belə məlum olur ki, "çayı pis dəmləyib tökən kimdi? - Xanımın borcudur çayı tökmək" (111, 370), deməli, əsl günahkar da odur. Bununla da "xırda" adamların arasındaki məhkəmə ilə günah və günahkar müəyyənləşir, "xirdaların" öz işinə məsuliyyəti, vəfəsi, sədaqəti, təmizliyi işığında günahın əla onların əməyi üzərində hökmranlıq quran, haqsızcasına onları qırıb tökmək istəyən xanının özündə olduğu aydınlaşır. Müəllif əsərin sonundan günahkarın kim olduğunu, bu ictimai bərabərsizliklərin, eybəcərliklərin hardan qaynaqlanmalarını konkret olaraq müəyyən edir, günahkarı göstərir. Bu problem Cəlil Məmmədquluzadə yaradıcılığı üçün, demək olar, plan-prospektidir, ana sualdır, əsas məzəmdir, yaradıcılıq problematikasının nüvəsidir. Əli Sultanının sözlərile desək, "Ösərin sujeti müqəssirin tapılması üzərində qurulmuşdur. Bütün cəhdlər "Kimdir müqəssir?" - suali ətrafında dönüb-dolaşır. ...Bəlli olur ki, ...əsl müqəssir nökəri əsarət altında və çirkli saxlayan xan, eyni zamanda zəhmətə alışmamış, hətta özünə çay tökmək istəməyən xanımdır. Nökəri yalnız mütiliyi və nadanlığı üçün təqsirləndirmək olar" (158, 213-214). Göründüyü kimi, "Çay dəsgahı"nın mərkəzində ciddi sosial məsələ dayanır. Belə sosial əhəmiyyətli suala cavab axtarılması Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının başlangıcından etibarən cəmiyyət həyatına fəal müdaxilə etmək niyyətini də aşkara çıxarı" (80, 25). Burdan çıxış edərək demək olar ki, görkəmli dramaturq ilk yaradıcılıq dövründən əhəmiyyətli ictimai problem – ictimai bərabərsizlik məsələsini ortaya qoymuş, bunu da öz yaradıcılığı prosesində davam etdirmişdir. Bununla da ədib insanın "kiçik" adama çevrilmesi pro-

sesini bir problem səviyyədə axtarışa çıxarmaq və buna səbəb olan faktları ortaya çıxarmağa səy göstərmişdir. Buna görə də görkəmli ədib realisticcəsinə hadisələri təqdim etdikcə və təsvir etdiyi "kiçik" adamları bu hadisələrin mərkəzinə çəkdikcə "kiçik" adam probleminin sosial-ictimai mənşəyi, mahiyəti və səbəblərini üzə çıxarmağa başlayır. İctimai bərabərsizlik məsələsini ciddi surətdə ortaya qoyurdu. Burdan da göründüyü kimi, "Çay dəsgahı" əsərində "sosial ədalət və mənəvi təmizlik ideyası ifadə olun" duğu (62, 197) kimi, görkəmli ədibin bütün yaradıcılıq qayəsini də məhz bu sosial ədalət və ictimai bərabərlik ideyası təşkil etmişdir.

"Sosioloji üsulda əsas problem "kiçik", məzлum insanın cəmiyyətdə mövqeyi" (193, 24) olduğundan Cəlil Məmmədquluzadə sosial ədalət axtarışı işığında konkret ictimai-tarixi şəraitdə insanın öz sosial statusundan necə məhrum olunması və simasının necə təhrif olunaraq dəyişməsini rentgenoqrafik olaraq təsvir edir. Böyük ədib Cəlil Məmmədquluzadənin "xırda" adamlarının hərtərəfli təhlil prosesində, xüsusilə, əsərlərində təsvir olunan yeni mühit və şəraitdə baş verən dəyişiklik və hadisələrlə müqayisəsində aydın görünür ki, "kiçik" adamlar öz sosial davranış, münasibət və fəaliyyət üsulları ilə təzad təşkil edirlər. Fikrimizcə, bir çox məsələlərə istinad edərək ictimai-tarixi şəraiti və onun inkişaf prosesində baş verən sosial hərəkəti nəzərə almadan ədibin "kiçik" adamlarını təhlilə cəlb etmək, sənətkarın yaradıcılıq konsepsiyası və bədii-estetik idealından doğan qənaəti doğru tamamlamaq olmaz. "Cəlil Məmmədquluzadə sadə, "kiçik" insanın təsvirinə sosial-tarixi baxımdan ya-naşırı və xalqı iki əsrin kəsişməsində olduğu kimi – müsbət və manfi keyfiyyətlərlə təsvir edirdi" (181, 29). Əlbəttə ki, Mirzə Cəlil öz qəhrəmanlarını yaradarkən keçmişin faktlarını deyil, öz dövrünün mövcud problemlərini işıqlandırırı. Onu bu cür əsərlər yazmağa, belə obrazlar yaratmağa vadar edən konkret ictimai-tarixi şərait, dövr, mühit var idi. Ətrafında baş verən hadisələr, içində olduğu mühit sənətkarı yazmağa vadar edirdi: "Ax

necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə bilim!... Ürəyimin dərdi çox idi: "Tiflisin Şeytan bazارında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi" (120, 69). Beləliklə, dövrün tələbi, ictimai sıfariş Mirzə Cəlil yaradıcılığının mövzu və yaradıcılıq problemlərini müəyyənləşdirirdi. Hayatın özündən gələn vətənpərvər sənətkar, vətəndaş-yazıcı Cəlil Məmmədquluzadə adəbiyyatda öz sadəliyi ilə, necə varsa elə gəldi və bu gəlişi ilə sənətkar, həmçinin həyatın dibini və bu yerin sakinləri olan Məhəmmədhəsən Əmi, Zeynəb, Novruzəli, Usta Zeynal, Məhəmmədəli, Kəblə Qasim, Kəblə Əzim və başqları kimi "xırda", "adi" adamları da gətirdi.

Böyük realist ədib Cəlil Məmmədquluzadə yaratdığı obrazlarda, hadisə və əhvalatlarda dövrə, ictimai-tarixi şəraitə qarşı həssas münasibət reallaşdırılmışdır. Xüsusi, görkəmli ədib Cəlil Məmmədquluzadə təsvir və təqdim etdiyi "kiçik" adamların həyatı, taleyi, məişəti, güzəranı, düşüncə və problemləri, əxlaqi və mənəviyyatı fəvqündə yaşanan ictimai-tarixi şəraitin və insanın, sadə xalq adamlarının vəziyyətinə nəzər salmışdır. Kasib, yoxsul bir adam olan Məhəmmədhəsən Əminin təsvir edən, Kərbəlanı ziyarətə getmək üçün bir təhər ailə-uşağıın boğazından kasib aldığı uzunqulağını itirmək hadisəsinin içində təqdim edən ədib bu vəziyyətdə olan Məhəmmədhəsən Əminin cəmiyyətdə hansı mövqeyə sahib olması, ictimai quruluşun hərəsində yer alması və nüfuzu məsələsilə maraqlanır, habelə Məhəmmədhəsən Əminin timsalında cəmiyyətin "kiçik" adamlarını ictimai-iqtisadi cəhətdən yoxsullaşdırın səbəbələri də müəyyənləşdirməyə çalışır. Mirzə Cəlil kasibdan da kasib olan Məhəmmədhəsən Əminin sosial vəziyyətini maksimum səviyyədə realist boyalarla təqdim edir. Ədib povest və hekayələrində "cəmiyyəti bir laboratoriya kimi istifadə edir və hadisələri,... çıxardıqları nəticələri, vaqıləri... göz öünüə gətirir" (177, 507). Ədibin böyük titizliklə nəzər saldığı Məhəmmədhəsən Əminin timsalında "kiçik" adamin yoxsullaşması və məzлumlaş-

masının səbəblərini axtarır. Bu təqdimdə kapitalistləşmə və sosial təbəqələşmə kimi ciddi ictimai münasibətlərin və ictimai hərəkətin, maddi nemətlər bölgüsü və təbəqələşmə gedən bir dövrün sosial-ictimai ədalətsizlikləri, ictimai tələb və xarakteri mənənə zəngin böyük insanın ictimai simasını dəyişmə qüdrəti və prosesi bir nəticə olaraq özünü aydın şəkildə görsədir. Əlbəttə ki, bu təqdimatda müəllifin məqsədi təkcə bu ədalətsiz ictimai gedisiyi təsvir etmək deyil, həm də “kiçik” adamı yoxsullaşdırın, kasib salan, məzлumluq vədar edən səbəbləri, onun ehtiyaclarını ortaya çıxarmaq və göstərməkdir. “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini aparır və öz mali kimi satıb, şəxsi işlərini yoluna qoyur. Məhəmmədhəsən əmi isə bu haqsızlıqların qabağında əli-qolu bağlı, çərəsiz qalır. Məhəmmədhəsən əminin eşşəyi şəhərdə alqı-satıq malına çevrilməklə “bazar münasibətlərində” yoxa çıxır. Zeynəbin bütün var-dövlətinin, taleyinin həll olma bəhanəsi olan siğə-kəbin məsələsi də məhz burda - şəhərdə pulun gücü ilə həll olunur. Pulun xüsusi əhəmiyyətə minməsi isə yeni pul-əmtəə münasibətlərinin yaranmasının, kapitalist münasibətlərinin formallaşmasının təsbiti idi. Mirzə Cəlil böyük sənətkarlıqla müxtəlif mahiyyətə və ayrı-ayrı təbəqəyə malik Məhəmmədhəsən əmi və Zeynəb əhvalatlarını birləşdirir və onların fərdi-sosial faciələrinin ictimai vəhdətini yaradır. Böyük ədib öz üslubu və yazılılıq məqsədində uyğun olaraq bu yoxsullaşma prosesinin günahkarlarını təqdim etməyi nəzərdən qırıcırmır. Professor Mir Cəlalin və akademik İsa Həbibbəylinin də fikrlərində öz əksini tapıldığı kimi, əsərin finalına doğru süjet açılmağa doğru hərəkat etdikcə ədibin “kiçik” adamlarını hər cəhətdən yoxcullaşdırın və kasib salan, məzлumluq və ictimai ətalətə, geriliyə düşçər edən səbəblər, geniş mənada günahkarlar özünü bürüzə verir və ortaya çıxır (137; 63). Professor Mir Cəlal dediyi kimi, Cəlil Məmmədquluzadənin “kiçik” adamını yoxsul və kasib düşürən, müti və fəqir edən ictimai səbəblərin “ikisi bunlardır: katda və qazi. Biri onun malına və qazancına

göz dikmiş, o bir fağır kişinin sağlam şüurunu əlindən almışdır” (137, 253). Günahkarlar bununla yekunlaşmış, yeni-yeni günahkarlar ədibin bütün yaradıcılığı boyu tədqiq olunur və ortaya qoyulur. Bu təsvirlərdə həm də aydın görünür ki, Zeynəb öz malik olduğu iqtisadi imkanlarına görə Məhəmmədhəsən əmidən “varlıdır”. Ancaq Məhəmmədhəsən əminin heç nəyi yox idi. Bununla belə, Zeynəb Məhəmmədhəsən əmidən daha betər faciə yaşadı. Qayda-qanunlar, şəriət və dövlət hökmələri Zeynəbin arxasından çökildi və onu kölələşdirməkdən ötrü bütün sərt imkanlarını tətbiq etdi. Zeynəbi axıracan divara qışnayan və sıxışdırılan, insanlıq, qadınlıq, analıq haqqını itirməyə vədar edən bu qanunlar, daha doğrusu, qanunsuzluq və özbaşınalıqlar məhz buna görə öz anti-humanistliyi, bərabərsizlik və ədalətsizlik yaratması ilə yadda qalır. Zeynəb ana etiraz etsə, şikayət getsə də belə, onunçun bir nəticə hasil olmayıacaqdı. Buna görə ki, “Danabaş kəndinin əhvalatları” əsərinin yazıldığı və ədibin etiraz etdiyi o dövr qanunlarında, yəni istər 1847, istərsə də 1870-ci illər kəndli əsasnamələrində qadınların mal və mülk sahibi olma, söz haqqı hüquqları yox idi. Bu qanunlar əslində Zeynəbə ərindən qalan mal-mülkə sahiblənməyə icazə vermirdi (16, 57-58). Heç bir qanun dəftərində qadının nəyəsə sahiblənməsi haqqında qanun hökmünün olmamasından, digər tərəfdən yerli şəriət qanunları ilə idarəciliyin nəticəsində Qazi kimi adamların rüşvətxorluğu, şəriət hökmələrini əhalinin savadsızlığından istifadə edib özünün şəxsi mənafeyi xeyrinə kobudcasına pozması halları Zeynəb ana kimi qadınların həyatının və haqqının talan olunmasına gətirib çıxarırdı. Bu mənada bir tərəfdən Xudayar bəy, Qazi kimi məmər özbaşinalığından, digər tərəfdən də dövlət və şəriət qayda-qanunlarında qadına azadlıq, haqq və hüquq verilməməsindən irəli gələrkə Zeynəb öz hüquqsuzluğunun faciəsini yaşayır. Aydın görünür ki, böyük ədib Cəlil Məmmədquluzadə ayıq gözlə müşahidələrinin nəticəsində “kiçik” adamı yoxsullaşdırın ictimai səbəblər kimi birinci növbədə Xudayar bəy kimi müftəxor, fürsətgir, qansız,

tamahkar, hiyləgər dövlət adamanın simasında bürokratik, xanbəy özbaşinalığına yol açan üsuli-idarəni və Qazi kimi şəriət və mənəviyyat, iman oğrusunun simasında dini-şəri məhkəmə və idarəetməni, din xadimlərini göstərir. "Xırda" adamların böyük hamisi Cəlil Məmmədquluzadə publisistikasında da bu səbəblər barəsində olan axtarışlarını gücləndirərək qənaətləri bir az da dəqiqləşdirir və təsdiq edir. Onun başqa yaradıcılıq nümunələrində də "kiçik" admanın yoxsullaşması məsələsi davam olunur. Ədib "Çay dəsgahı", "Danabaş kəndinin əhvalatları" əsərlərində gəldiyi qənaətləri müxtəlif əsərlərində davam və inkişaf etdirərək "kiçik" admanın həm mənəvi, həm iqtisadi, həm də ictimai yoxsullaşması məsələsinə diqqəti çəkir. Büyük demokrat ədib Cəlil Məmmədquluzadə bu məqsədlə bir sıra felyetonlarında və bədii əsərlərində – "Danabaş kəndinin əhvalatları", "Usta Zeynal", "Poçt qutusu" kimi əsərlərində "kiçik" admanın ictimai-iqtisadi yoxsullaşması məsələsini qabardır və təqdim edir. Ədib böyük ustalıqla şəriət hökmələrindən, molla, qazi moizələrindən irəli gələn vacibatların həll olunma və dəyərlərin mənimsənilməsi, xarakterə çevriləməsi ucbatından Məhəmmədhəsən əmi və Zeynəbin də, Novruzəlinin də, Usta Zeynalın da yoxsullaşması hadisəsini aydınlığı ilə göstərir. Bu mənada Usta Zeynalın: "Bax, məni görürsən, bir kasib bənnələrin biriyəm. Bir mala və bir xurcundan savayı özgə bir mal-dövlətim yoxdu, çünki əvvəldən mən dünya mali fikrində olmamışam. ...əgər məni dar ağacından assanız da çəhardəh məsumu ziyrət etməyinə evlənmənəm" (111, 144-145) – deyə öz tərcüməyi-halından olan fikirləri, Məhəmmədhəsən əmi haqqında müəllifin yazdığı: "Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil və lakin tək bircə arzusu var. Üç-dörd ildi Məhəmmədhəsən əmi Kərbəla ziyrətini qəsd edibdi. Doğrudan, əgər ruzgar bir vəch ilə keçəydi, yəqin ki, indi Məhəmmədhəsən əmi çəhərdəh məsumu tamam etmişdi" (111, 47) fikirləri də bu yoxsullaşmaya olan mənəvi əsası, səbəbi açıq-aydın göstərir. Daha dəqiqini isə ədib Zeynəbin əri Kərbəlayı Heydər haqqında məlu-

mat verərkən deyir: "Bir ildən sonra Rza öldü və Heydər atasının dövlətinə tək oldu malik və işi gəldikcə başladı tərəqqi etməyə. Amma bununla belə, söz yox, xərc də az deyildi. Əvvəla, atasının və qardaşının ehsan və Kərbəlaya göndərmək xərci və sonra özü də Kərbəlaya gedib qaydırıb genə dali düşdü. Necə də dali düşməsin? Hesab eləyirdi ki, atasının və qardaşının nəşlərini Kərbəlaya göndərməkliyə və özü Kərbəlaya getməkliyə düz iki yüz manat xərci çıxıb" (111, 68). Elə bu məqsədlə də ədib ayrıca "Kərbəlayı", "İdarədən", "Yadigarı-Həzər İbrahim Xəlil", "Səhv", "Bikarlar bayramı" və s. kimi felyetonlarında müsəlman insanının ictimai, iqtisadi, mənəvi yoxsullaşması, geriləməsi barəsindəki qənaət və fikirləri özüne yer tapır və şəriət hökmələrini, xüsusilə, "əmmaməli haşərat" adlandırdığı ruhaniləri bu işin günahkarı bilir: "Müsəlmanlar kasibidlər, qeyri millətlərden çox kasibidlər və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur. Məşədi Qasim on altı dəfə Kərbəla ziyarətinə gedib, dörd dəfə də Xorasana gedib və bu yollarda dörd min üç yüz manat pul xərcləyib. İndi özü bir kasib adımdır, köhnə paltar satır, beş oğlu var, beş qəpiyi də yoxdur. ...Mən ömrümüzdə bir kablayını yadına sala bilmirəm ki, kasib olmasın; amma bu kablayıların hər birisi bir neçə dəfə Kərbəla ziyarətinə müşərraf olubdur. ...Hər bir müsəlman qaragünçülük ilə bir əlli-altmış manat cibində görən kimi gecə yatıb səhər durur, övrətinə xəber verir ki, "ağam məni istəyib" və bir-iki gün göz yaşı tökəndən sonra gedib bazarдан otuz iki manata bir yabi alıb, gətirib bağlayır həyatə ki, minib getsin ziyarətə" (112, 417-418).

Büyük demokrat ədib Cəlil Məmmədquluzadə yaratdığı Zeynəb, İzzət ("Danabaş kəndinin əhvalatları"), Pəri ("Xanın təsbehi") və b. "xırda" qadın obrazları ilə cəmiyyətdə qadın hüququ, qadınların ictimai-mənəvi yoxsullaşması məsəlesi, ictimai fəaliyyəsizliyi və onu ictimai fəaliyyət və münasibatlərdən kənarlaşdırıran səbəblər, cəmiyyətdəki mövqeyi və digər bir sıra məsələlər ətrafında öz müəllif düşüncələrini əks etdirir. Büyük

ədib "xırda" qadın obrazları ilə qaldırıldığı qadın haqqı məsələsində köhnə şəriət üsullu idarə və məhkəmələrin də ləğvi məsələsinin qabartmış olurdu. Ədib yazırıdı: "Ağlaram ağlar kimi, Dərdim var dağlar kimi. – Kimdir o ağlayan? Fatmanışə xalalar, Nurcahan xalalar, Sona bacılardır. Niyə ağlayırlar?" Dərd bir deyil ki, biçarə müsəlman arvadı ağlaması. Haqsızlıq, ixtiyarsızlıq, əli-qolu bağlılıq, ev dustaqlığı və s. və ilaxır" (113, 19). "Şərq qadını islam aləminin tamam bədbəxtliyidir. ...qadın da bir insandır, kişi də bir insandır, qadına da ixtiyar lazımdır, kişiyo də, qadın da nəfəs almaq istəyir, kişi də. Nə kişi qadına sahib ağıdadır, nə qadın kişiyo" (113, 152-153). Görkəmli realist ədib əsərlərindəki Zeynab, İzzət ("Danabaş kəndinin əhvalatları"), Pəri ("Xanın təsbehə"), Pərinisə ("İranda hürriyyət"), Fatma ("Fatma xala") və b. "Kiçik" qadın obrazlarını yaratmaqla onların da cəmiyyətdə bir qadın olaraq taleyi, ictimai, mənəvi, hüquqi statusu, şəxsiyyət azadlığı məsələsini qaldırır, ehtiyac, məşgülüyyət və həyata münəsibətlərini ifadə edirdi. Ədib müxtəlif əsərlərində yaratdığı Zeynab və Pəri obrazları ilə qadınların məruz qaldığı ictimai zülmü, şəriət zənciri və çoxar vadılıq məhkumluğunu, hər cür hüquqsuzluğu, ictimai ədalət ideyası müstəvisində qadın azadlığı və haqqı məsələsini qaldırılmışdır. "Şərq qadını məsələsi mənim dərdimdir. Şərq qadınlarının dərdini mən hamidan artıq anlaya bilirom. Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən? Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabin zülmətindən!" (114, 246) deyən Cəlil Məmmədquluzadə çox zaman "kiçik" qadın qəhrəmanlarının müdaficəsi kimi çıxış edir, onların haqsızlıqla məruz qalmalarını ictimai zülmün ən ağır formaları kimi təqdim edərək onlar üçün savasır, həmçinin azadlıq və sosial bərabərlik məsələsinə qadın azadlığı və bərabərliyi olmadan daxil olmanın mümkünüzlüyünü göstərirdi. Ədib yazırıdı: "Müsəlman təlaşını bizim şəriətmədarların dövlətindən tək bir ölüm qurtara bilər. Müsəlman övrəti ölməsə, ərindən xilas ola bilməz. Amma əri nə vaxt

istəsə, övrətin təlaşını vera bilər, yəni açığı budur ki, ixtiyar tak bircə kişidədir. Və cünki mən özüm ...kəbin altında qalan ömürləri müqəddəs zəncir altında çürüyən müsəlman övrətlərinin göz yaşlarını çox görmüşəm" (113, 19). Bütün bu ictimai haqsızlıq və bərabərsizliyə ədib narahatlıqla belə məna verirdi: "Bəlkə bizdən sual eylədilər ki, ey müsəlman yoldaşlar, siz hələ nə istəyirsiniz? Siz hara, azadlıq hara? Siz hara, müsavat hara?" (113, 20)

Ədib böyük analıq əzəməti ilə yaratdığı İzzət ananın və Zeynəb ananın ("Danabaş kəndinin əhvalatları") simasında ana haqqı, qadın hüququ məsələlərini qaldırır, mövcud ictimai şəraitdə şəriət və bürokratiya daxilində pozulan, tapdanın, insan yerinə qoyulmadan mərhəmətsizcəsinə töhfir olunan həmişə uca tutduğu qadın ləyaqəti problemini üzə vurur. Bu mənada ədib İzzət ananın övladı ağladıqca, əzab çəkdikcə göynəyən qəlbinin iniltilərini, Zeynəb ananın sarsıntı və tükürpədici faciələrini təqdim edərkən lirizmə gedir, insan qəlbini acidır, ona mənəvi acı, əzab verir, bu əzilmiş, həyatdan nakam insanların göz yaşlarına qoşub ağladır. Ancaq ədib heç də həmişə belə deyil: yuxarıda qeyd etdiyimiz kimi, ədib Cəlil Məmmədquluzadə təkcə insanları müdafiə etmək missiyası həyata keçirmir, həm də onlarda olan nöqsanları, bəzi tənqidəlayiq tərəfləri də bədii hədəfə çıxarıır. Bu mənada Cəlil Məmmədquluzadə qadın haqlarının tələbkeşti kimi çıxış etməsi ilə bərabər bəzə məqamlarda ustası Mirzə Fətəli Axundzadə kimi qadın davranışlarında özünü göstərən bir qisim əxlaqi, şüuri tənqidəlayiq tərəflərin tənqidçisi kimi də çıxış edir. Bu baxımdan "Danabaş kəndinin əhvalatları"ndakı İzzət arvad obrazındaki oğul, övlad sevgisini, övladının əzablarından dolayı çəkdiyi mənəvi sarsıntıları, dərdə qəlbini qırılan bir ana əzəmətini göstərir və təqdir edirsə, halına acıyrısa, övladına mehr və məhəbbətdə heç də ondan əşkik olmayan, sinəsində layiqli ər və ata ürəyi daşıyan fəqir, danışmağa belə utanan, olduqca ifallı Məhəmmədhəsən əmiyə Xudayər bəyin çəkdirdi-

yi əzablar azmış kimi üzüna durub “qadam o pis ürəyinə” deyib abrını ətəyinə bükəməsini də bəyənib təqdirəlayiq etiraz forması hesab eləmir. Onsuz da üryi dərd əlindən şışən, bir ayağı yollarda qalan, şəhərlə kənd arasında ayağının dəriSİ gedən fəqir Məhəmmədhəsən əmiyə göstərdiyi bu davranışın ilə İzzət arvad əsla cəsarət nümunəsi göstərmmiş olmur. Hər nə olursa-olsun Məhəmmədhəsən əmi öz insanlıq siması və əzəməti ilə bunu haqq etməmişdi. Əksinə, onsuz da oğlunun çəkdiyi əzabı qalbində daşıyan, ulağını itirməklə müqəddəs Kərbəla ziyyarətindən qalmaq peşmançılığı çəkən, səlahiyyət və hüquqlarının həddi olmayan Xudayar katdanın üzünə çıxa bilməmək narahatlığı və qara-qorxusunun, zülmün divara qısnadığı Məhəmmədhəsən əminin həyat yoldaşı İzzət arvadın da bu məqamda kömək durmaq, dərdinə şərik çıxməq əvəzinə bir az da abirdən salması, öz məzəmmətləri ilə üstünə-üstünə getməsi daha çıxılmaz bir vəziyyətə salmış olur, mənəvi sarsıntısının hədi-hüdudu bilinmir. Ustadi M.F.Axundzadə haqqında yazdığı məqaləsində qeyd etdiyi kimi, ədibin öz əsərlərində də “qadınların yaxşı sıfətləri ilə pisini də, müsbət sıfətləri ilə mənfisini də” (114, 272) görə bilirik. “Bir para qadın tipləri zahirən qoçaq nəzərə gəlirsə də, bu qoçaqlıq əzbəs ki, əksər övqat ailə içorisində əmələ gəlir, bədərəftarlıq bir qadər maildir. ...Müsyö Jordan təmsilində Hatəmxan ağanın arvadı Şərəbəni xanım bir tərafından qoçaq və cürətlə görünüür, amma bərəbiyə və nadanlıq səbəbindən bu qoçaqlıq eyni zamanda bədərəftarlıqdır” (114, 272) deyən ədibin sözlərində yazılıçının öz əsərlərinin qadın qəhrəmanları kimi ərinin bihörmət edən İzzət arvadın, ərindən “hürriyət” payı tələb edən Pərinisənin və “ərinin başını yarmağa gələn” Ərəblərdəki arvadının, Xudayalar yumruq davasına çıxmada özünü saxlaya bilməyən Şərəfin də haqqında demək, onlara şamil etmək olar. Bu səpkidə ədibin “Təzə xəbor” hekayəsindəki Tükəzban, Çərçi Zalxa, Xansənəm, Şərəbəni və b. qadın obrazlarında ədib daha çox mənfi olan, qadına yaraşdırmadığı pis xasiyyətləri bədii

tənqid hədəfinə çıxarıır, onların timsalında sözbazlılığı və başqa pis xasiyyətləri ifşa edir. Sözsüz ki, müsbət planda təqdim etdiyi, dərdinə yandığı Zeynəb ananın “getsin anqırsın tayıni tap-sın” cəsarətli, Molla ilə üz-üzə durub şəriət haqqını müzakirə etməyə və haqsızlığı üzərinə çırpmaga etdiyi cəsarəti ilə, şəriət keşikçilərinə dediyi: “Siz əger nəsihət eləyənsiniz, əvvəl o ayaq üstü durana edin ki, mən i incitməsin” (111, 111) - ayıq etirazı ilə, Xalıqverdinin arvadı Fatma xalanın şəriət qarovaluclarının içiñə at üstündə çapması hadisəsi ilə ədib “bunları qara pərdənin dalından çıxardıb ...kişilərə demək istəyir ki, bax, bu qoçaq və gözəl qadınlar indi avam və nadan insanlardır. Görürəm ki, indi siz bunlara dərs və tarbiyə verməkdən ehtiyat edirsiniz, çünki bilirsınız ki, bu zəkəli və qeyrətli qadınlar gələcəkdəki inqilabın sayısında almış olduqları tarbiyə və elmin təsiri altında öz azadlıqlarını əldə edib...sizin ailə içərisində ağaclarlığını və səfahətinizə imkan yeri qoymayacaq, ...dəxi insanlıq hüququndan agah olan bu qadınlar şəriətin çomağını siz kişilərin elindən alıb, həmişəlik tullayacaqlar” (114, 274). Bu istiqamətdə böyük demokrat ədib Şərq qadınının tarbiyə etmək, ona həqiqi yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini anlatmaq, analıq borcunu öyrətmək, dərs vermək, övlad tarbiyəsinin nə olduğunu təlim etmək, “Mənim də bu dünyada yaşamağa haqqım var!” deməsinə imkan yaratmaq məqsədi güdür, köhnə üsullu şəriət qaydaları ilə idarəetmənin və məhkəmələrin əleyhinə gedir, yeni demokratik idarəetmə və məhkəmələr tələbin ortaya qoyurdu.

Artıq qeyd edildiyi kimi, böyük demokrat ədib Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında ilk dəfə bütün ictimai təbəqələrə aid “kiçik” adam obrazlarını sənətə gətirən bir sənətkardır. Görkəmlü ədib Novruzali, Usta Zeynal, Kəblə Qasım, Kəblə Əzim, Məmmədəli kimi “kiçik” adamlarla sənət kəndli və yoxsul sənətkar, habelə fəhlə taleyini əks etdiridiyi kimi, başqa ictimai təbəqədən olan Məşədi Molla Həsən kimi “xırda” müslüimin, Molla obrazı (“Baqqal Məşədi Rəhim”) və

"Kənd və şəhər" hekayəsindəki təhkiyəçinin simasında həyat tərzi və güzəranı ilə digərlərindən fərqlənməyən "xırda" yazıcıının taleyini eks etdirib, problemlərini işıqlandırmış, bununla da, xalqın müxtəlif təbəqələrindən olan insanların taleyini və həyatını, məşguliyyətini və ictimai müqəddəratını eks etdirərək həm "xırda" adam problemini geniş və dərin mənada bədii ədəbiyyatda əsaslandırmış, həm də xalq problemi və xalqın problemləri çərçivəsində öz ictimai-bədii fikir və mətləblərini əhatələndirmiş, ifadə etmiş, "talecə, peşə və məşguliyyət etibarilə bir-birlərinə yaxın və doğma olan bu sadə, zəhmətkeş adamların əməl və rəftərləri yazıçıya yaşadığını dövrün xarakterini... açmağa şərait yaratmışdır" (73, 347). Bu mənada Məşədi Molla Həsənin ("İranda hürriyyət") simasında ədib yoxsul bir hayat tərzi sürən, işsizlik üzündən ona-buna məktub yazmaqla kasıbçılığını edən, gün çörəyini qazanan "xırda" bir müəlliimin taleyini eks etdirmiştir. Ədib onun simasında qaragünçü həyat sürən bəzi müəlliimlərin həyat tərzi və yaşayışını, faaliyyət və məşguliyyətini, problemləri və qayğılarını, habelə mühitə və ictimai gedışata münasibətinə eks etdirir. Məşədi Molla Həsən "yayda da, qışda da, payızda da, yazda da ...məscidin dalında oturub... çox vaxt İran qəriblərinə məktub yazmaqla kasıbçılıq edən" (111, 152) səda bir insan, öz həyat şəraiti və qayğıları ilə qərib "həmşəri" qardaşlarından fərqlənməyən, güzəran qurmağa hədsiz ehtiyacı olan köhnə müəlliimlərdəndir. Ədib onun həyatı haqqında məlumatda köhnə təhsil sisteminin və metodikasının ictimai dəyişikliklər baş verdiyəcə işə yaramamasına, məktəb həyatından çıxmazı, bunun da nəticəsində Məşədi Molla Həsən kimi müəlliimlərin ißsiz-cörəksiz qalmışına səbəb olmasına işarə vurmusdur. Maraqlıdır ki, hər dəfə məktublarında "zəmanənin xarablığından, bu tərəflərdə işlərin şüluq olmasından" bəhs edən Məşədi Molla Həsən, Məhəmmədəli və digər iranlı qəriblər, Kərbəlayı Rzanın simasında bu tərəf adamları kimi işlərin niya şüluq olması və hürriyyətin nə olmasından bixəbərdirlər. Buna görə də Məşədi

Molla Həsən Kərbəlayı Rzanın şübhəsini dağıdıb, inandırmaq istərkən: "Çox yaxşı yazmışam. Arxayın ol, yəqin göndərərlər" (111, 165)-deyə and-qəsəmə edib hürriyyət payının göndəriləcəyindən əminliklə danışır, bununla da özünün siyasi məlumatsızlığını bürüzə vermiş olur. Hərçənd ki, "Məşədi Molla Həsən dərin molladı" (111, 164), o da bütün digər səda adamlar kimi baş verən ictimai-siyasi hadisə və dəyişikliklərdən xəbərsiz və biganadır. Ədib məhz burda cəhalət qaranlığının tündlüyünü təsdiq etmiş olur. Bu adamlar da ictimai-iqtisadi şəraitin dəyişməsindən, ətraflarında baş verən kütləvi üsyən və hərəkatlardan, Cənubi Azərbaycanda baş qaldırmış Səttarxan inqilabından bixəbərdirlər. Vəziyyətin "məhz bu babətdən şüluq olduğunu" da kəsdirə bilmirlər. Böyük realist ədib bu aradakı ictimai-siyasi və iqtisadi vəziyyətin dəyişməsindən, 1903-cü ildən başlanan inqilabi çıxışlar, üsyənlər dövrünü müxtəlif əsərlərində işıqlandırır və tez-tez "zəmanənin xarablığından", "bu tərəflərin şüluqlığından" bəhs edir. "Danabaş kəndinin əhvalatları" (1894) əsərində Kərbəlayı Cəfərin dilindən: "İndi əsr çox xarabdı" (111, 65), Xudayar bəyin dilindən: "İndi dünyada qəlp adam çoxalıbdı" (111, 61), "Kişmiş oyunu" (1904) əsərinin də Bala Sultanın dilindən: "Vallahi, billahi, zəmanə xarab olub. Böyüklərin, ağsaqqalların sözünü çürük qəpiyə alan yoxdu" (111, 135), "Usta Zeynal" (1906) əsərində Usta Zeynalın dilindən: "Sizin vilayətin müsəlmanları ağar müsəlmana bir tük qədəri oxşayırlarsa, mənim atama lənət!" (111, 144), Hacı Rəsulun dilindən: "Hara gedirən, Müğdusi kirvə? Gəl bir az söhbət elə görək, nə var, nə yox? Davadan-zaddan nə danışırlar?" (111, 148) kimi ifadələrlə, replikalarla, işarələrlə dövrün mürəkkəbliyindən, ziddiyətindən, xarakterindən bəhs olunur, habelə Azərbaycanda baş verən ictimai-siyasi oyanışa nəzər çəkilir. Ancaq bu dəyişilmələr, belə ciddi ictimai-siyasi hadisələr, "xalqların qımlıdaşaraq növ-növ azadlıqlar istədiyi" bu "xarab əsrədə" hələ də hürriyyət kəlməsinə bələd olmayan, öz haqqını tanımayan, azadlıqları bilməyən və onun qədrini də bilməyən,

cəhalət, qaranlıq, maarifsizlik, əsarət girdabında şirin-şirin xumarlanan, əzildikcə əzilən, tapdandıqca tapdanan Məhəmmədəlilər, Məşədi Molla Həsən kimi xalqın ziyanları, hələ də öz dost ilə düşmənini tanımayan Novruzəlilər, Məhəmmədəhasən əmlilər. Kəbə Qasimlar və b. vardır. Bu baxımdan: "Zülmət çox dərindir. Qaranlıq nəhayət qalındır. ...bütün Şərqi qara buludları bizim də müsəlmanların mədəniyyət və maarif göyünün qabağını tutur" (113, 85) - deyən böyük ədib: "Bilmirəm barış atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədəniyyət təkamülü, ya dinamit inqilabı, ya bəlkə ikisi də lazımlı, bəhərhal inqilab lazım... Pəs hər iki bibətdən ...fikirlər işıqlana, mövhumat dağıla və biçarə millət üz qoya nicat yolunu axtarır tapmağa" (113, 85), - deyə çıxış yolunu həm ictimai, həm də mənəvi aləmdə inqilabın, ciddi ictimai-mənəvi oyanışın baş verməsində görürdü. Bu aləmə özünün "Xatiratım"ında da nəzər salan ədib yazardı: "Burada yatanlar ("Molla Nəsrəddin" in birinci nömrəsindəki şəklə işarə olunur-R.Q.) haman bizim bədbəxt millatımızdır... Hərçənd Nikolay inqilab ehtiyatı təsiri altında müvəqqəti olaraq camaata azadlıqlar elan edibdir, xoşbəxt müsəlmanlar yatıblar. Hərçənd Nikolay padşah bu manifesti min cür bəhanə ilə geri almaq istəyir, behiştliklər hələ yatıblar. Gürcülerin hökumət qarşı tulladiqları bombaların gurultusu hərdənbir yatmışları, deyəsən, yuxudan dəbərdir. Amma genə yatıblar, çünki yuxu çox şirindir. Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxu görürələr... Amma hamısı da yatmayıb, gənəşənlər də vardır, oyannaq istəyənlər də vardır" (114, 69-70). "Molla Nəsrəddin" in dediyi kimi, "mədəni və əhli-ürfanlı" olmasalar da, oyanmaq istəyən, öz haqqından xəbərdar olmaq, ona sahib çıxməq istəyən müsəlmanlar - dindar, sadə "kiçik" adamlar da vardır. Ədibin özünün də qeydlərindən başa düşüldüyü kimi, artıq dövr, zaman, tarix özü insanları, xumarlanmaqdə olan, "şirin-şirin yatan" dindar müsəlman qardaşları oyanmaya cəlb edib; ətraflarında baş verən ciddi ictimai-siyasi hadisələr, kütləvi inqilabi etirazlar, "gürcülərin atdığı bom-

balar" onların bəzilərinin yuxularını qaçırdıb, fanatizm və cəhələtdən silkindirib, ictimai feallığa təhrik edib. Fikrimizcə, bu oyanmanın nəticəsi kimi qəbul etmək olar ki, artıq müsəlman qardaşlar arasında "hürriyət məsələsi də gündəmə gəlib" (75, 15). Məhz bu mövqedən "İranda hürriyət" əsərindəki: "Axı kim eşidib ki, o taydan bura hürriyət gəlsin?! ...vallah, mən ömründə bir dəfə də eșitməmişəm ki, hürriyət gələ. Heç bu tərəflərdə hürriyət alış-verisi eliyəni də mən eșitməmişəm" kimi tezis xarakterli dərin məzmunlu fikirlər də artıq milli oyanışın və azadlığın "gündəlilikdə" olduğunu əyani şəkildə nümayiş etdirir" (75, 15). C.Məmmədquluzadə bu kimi fikri, ictimai-psixoloji oyanımı, xüsusiət də, Şimali Azərbaycan-daki oyanımı, ictimai-siyasi dəyişiklikləri və bu mənədan yaranan fikri-mənəvi təlatümü, ictimai çalxalanmam, habelə cəhalətin get-gedə sarsılmaqdə olmasını, "fanatizm qalalarının" get-gedə dağılması, uçub-sökülməsi prosesini, dindarlığın zoifləməsini və s. müxtəlif əsərlərində müəyyən bədii üssüllərlə ifadə edir, diqqətə çatdırır. Bir az yuxarıda qeyd etdiyimiz fikirlərdə ədibin "Danabaş kəndinin əhvalatları", "İranda hürriyət", "Kişmiş oyunu", "Usta Zeynal" və b. kimi əsərlərində "bu tayda işlərin suluq olmasından", "zəmananın xarablaşğından" bəhs olunmaqla öz əksini tapmışdır. Bunu da əlavə etmək olar ki, "Kişmiş oyunu" əsərində demokrat ədib İrandan gələn seyidlərin dililə: "Rus məmələkətinə səfər eləməyimizin sabəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehrivanlıq görüb ...az-çox razi əxz" (111, 129) etdiklərini deməkələ bu vilayətin müsəlmanlarının qabaqcalar dindarlıq və möminlik həddini bildirmiş olur. Ancaq sonra Bala Sultanın dilindən çıxan zəmanədən giley-güzarlar, seyidlərlə oynanılan "kişmiş oyunu" göstərir ki, heç də müsəlmanlıq əvvəlki kimi sərt, fanatikcəsinə deyil. İctimai-siyasi dəyişmələr bu ölkənin insanların şüurlarındaki "fanatizm qalalarını" yıxmağa başlamış, dini cəhalət bir qədər sarsılmışdır. Bu fikri oyanma, mənəvi təbəddülat ədibin, demək olar, bütün yaradıcılığı boyu

davam edir, "kiçik" adamların həyatındakı, mənəviyyatı və dünsüncələrindəki iynənin ucu boyda da olsa, oyanma və təlatum dövrlə, zamanla müvazi olaraq öz əksini tapır. Görkəmli ədibin məlum şeirləri arasındaki "Zaman ol zaman idi" və "Nə bilim" kimi ictimai satiranın ən gözəl nümunələri də, fikrimizcə, mahz bu dövrlərin məhsuludur. Həmin şeirlərdəki pafos və məzmunun dövrlə bağlı ciddi ictimai, siyasi, mənəvi dəyişikliklərin baş verdiyini təsdiq edir, xalqın aşağı təbəqə nümayəndlərinin oyanıb haqqından xəbərdar olduğunu əks etdirir. Hətta böyük demokrat yazıçı C.Məmmədquluzadənin "Poçt qutusu" əsərinə diqqəti müstəqillik baxışından çəkən akademik İsa Həbibbəyli həkayədəki bədii konfliktin sovet ədəbiyyatşunaslığında deyildiyi kimi heç də Novruzəli ilə Vəli xan arasında deyil, əksinə, Novruzəli ilə Rusiya müstəmləkəciliyinin simvolu, onun əsərdəki aparıcı təmsilcisi olan rus poçt məməru arasında olduğunu qeyd edir: "Poçt qutusu" həkayəsində artıq münaqişə indiyədək yazılılığı kimi Vəli xanla Novruzəli, azərbaycanlı ilə azərbaycanlı müstəvisində yox, "qulluq adımı" olan rus poçt məməru ilə azərbaycanlı Novruzəli arasında cərəyan edir. İctimai quruluşun şərtləndirdiyi tipik Azərbaycan kəndlisi olan Novruzəli "qulluqunu bihörmət etmək" üstündə cəzaya məhkum edilir. Sədəqətlə, mənəvi cəhətdən saf, halal, zəhmətkeş Novruzəlinin silist zamanı günahını boynuna almaması divanxanadan poçtxanaya qədər keçilən yoluñ ən mühüm nəticəsidir. Bu kiçik detal ölkədə milli, mənəvi özünüdürkin, milli oyanışın başlanmasından xəbər verir. Bu mənada "Poçt qutusu" həkayəsi Azərbaycan ədəbiyyatında milli oyanışın ilk paroludur" (64, 7). Bu mənada Novruzəli elmi-ictimai tərəqqi və müasir texnoloji dəyişmələrlə, müasir əlaqə vasitələrilə davamışda avam və geridəqalmış görünsə də, ictimai hadisələrə münasibətdə heç də passiv, ətalətlə deyil, əksinə, xeyli ayıqdır, ədibin qeyd etdiyi kimi, "oyanmaqda olanlardan", "gərnəşənlərdəndir". Bu mənada Novruzəli bu vəziyyəti ilə "Rusiya hökumətindən növ-növ azadlıq tələbində" olmaq iqtidarınuñ nümayiş etdirir. Sadəcə ola-

raq ona "haqqını başa salmaq", ümummilli vəzifələrini göstərmək, dini təəssübkeşlikdən irəli golən mücadiləni ümummilli, siyasi azadlıq uğruna istiqamətləndirmək lazımdır. "Ədib arzu edirdi ki, Novruzəlilər təkcə divanxanani deyil, həm də poçt qutularını da tanıyıb bilsinlər" (64, 7) deyən akademik İsa Həbibbəylinin bu fikirlərinə əlavə etmək olar ki, deməli, ədib həm də arzu edirdi ki, Novruzəlilər öz siyasi, hüquqi haqqı üçün mücadiləyə qoşulsunlar, tələb edib haqlarına sahib çıxsınlar. Şəriəti quldurluğa çevirən din xadimlərinin moizə və təlimləri Novruzəlinin daxilindəki ağaya etiraz, dini tələblərə müqavimət hissələrini soyub-talasa da, onda hələlikdə mükəmməl ictimai özünüfadə, öz məzacınca haqqına tələbkarlıq, hətta savaşmaq iqtidarı belə vardır. Bu mənada Novruzəlidə təlatümə gəlmək, hərkətə gəlmək potensialı, haqqına sahib olmaq üçün mübarizə aparmaq təpəri, daxilində milli oyanış işığı vardır. Sadəcə olaraq onun diriباşlığı, fəallığını, cəsarətini, hünər və qeyrətini ictimai məqsədə, ümummilli amala doğru yönəltmək və inkişaf etdirmək, savadlandırmaq və dünya hadisələrinə oyaq münasibət bəslətmək lazımdır. Bu baxımdan Novruzəlinin poçt məməruruna dediyi: "Oğurluq sizin şəriətdə günah yazılmayıbdı?" (118, 129) sorğu və etirazını da ictimai mənada: "Sizin qanunlarda başqalarının azadlığını əlindən almaq, müstəmləkə etmək günah yazılmayıbdı?" şeklinde başa düşmək daha doğru olardı.

Görkəmli realist ədibin təsvir etdiyi "kiçik" adamlar dövrlə, zamanla münasibətdə iqtisadi və sosial vəziyyətinə, habelə ictimai fəallığın görə fərqlilik və oxşarlıq da nümayiş etdirirler. Hər ikisi "xırda" adam olmasına baxmayaraq, Məhəmmədhəsən əmi ilə Novruzəli eyni adam deyillər. Maddi-nəmətlər bölgüsündə bəxtinə, taleyinə heç nə düşməyən, lüm-lüt qalmış, yoxsulluğun ən ağır tipini yaşıyan Məhəmmədhəsən əmi öz sosial-iqtisadi imkanlarına, daha doğrusu, imkansızlıqlarına görə Novruzəlidən xeyli fərqlənir. İtqapanlı Novruzəli "cox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki,

undan, əriştədən, baldan, yağıdan götirməsin” (111, 123). Hər səfərində xanın yanına əlibos gəlməyən Novruzəli heç də kasib və yoxsul görünmür. Əsərin özündən də görünür ki, Novruzəli gün çörəyinə möhtac adam deyil, əksinə, yaşamaq şərtləri üçün iqtisadi baxımdan çox şeyi olmasa da, ən adı şeyləri var. Novruzəli sahib olduqları ilə: istor sosial, istor iqtisadi, istorə də hüquqi baxımdan bir başqa təəssürat yaradır: “A kişi, Novruzəli! Bu nə zəhmətdi çəkmisin? -Bu nə sözdür, ay xan? Mən ölənə kimi sənə qualam” (111, 123), - dialoqu da bunu deməyə imkan verir ki, “Novruzəli də adamdır” (Y.Qarayev) yox, məhz “Novruzəli adamdır”, elə adam ki, ictimai-tarixi şəraiti görə Novruzəli savadsızlığı üzündən özü bilməsə də, qanunən müəyyən sosial statusa sahib, müəyyən mənada ictimai fəaliyyət malik, ictimai hərəkətin hərəkətverici tərəflərindən biri olan bir adamdır. Novruzəli bir tip, obraz olaraq “kiçik” adamın müəyyən bir ictimai-tarixi dövrə “ictimai dönüş yaratmanın”, hüquqa və hüquqi azadlığa, sərbəst sosial-iqtisadi fəaliyyətnə nail olmanın, bir sözə böyük milli-ictimai oynamışın bir addimlığındadır. “1900-cü ildə verilən dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanuna əsasən dövlət kəndliləri şəxsən azad idilər” (16, 60). 1901-ci ildə qüvvəyə minən yeni əsasnaməyə görə isə artıq Novruzəli kimi kəndlilər özünə hüquqi üstünlük qazanaraq bir yerdən digər yerə getməyə, sahibkarını, öz yaşamaq yerini qeyd-şərtlər dəyişməyə haqq qazanmışdır (16, 58-59). Hətta bu qeyd-şərtlər yerdəyişmə hüququ artıq Novruzəlliəri adam yerinə qoymağa vadar edirdi. İndi Novruzəlinin simasında “xırda” kəndlilər sosial münasibətlərin hüquqi baxımdan əsas tərəflərindən biri kimi qəbul edilməyə haqq qazanmış və bu mənada cəmiyyətdə qanunla sosial münasibətlər şəbəkəsinə, ictimai strukturda özünə yet tutmuş bir tərəf idilər. İctimai-tarixi şəraitdəki ciddi narahatlıq və görənliliklər feodal-asılı münasibətlərin sərt qanunlarına tasir göstərərk kəndlilərin xeyrinə güzəştə gedilməsinə, qismən də olsa, azadlıq akti əldə olunmasına gətirib çıxarmışdı. Xanın Novruzəli ilə yumşaq və müla-

yim danışığı da sübut edir ki, artıq Novruzəli də bir adamdır və xanın “onu adam yerinə qoymaqla” məcburiyyəti vardır. İctimai-tarixi dəyişkənlik Məhəmmədhəsən əmi ilə Xudayar arasında olan münasibət sərtliliyini qırıb, Novruzəli ilə Vəli xan arasındaki yumşaq bir münasibətə çevirib. Xanın Novruzəli ilə hörmət və ehtiramla, yumşaq davranışması da ictimai-tarixi şəraitin Novruzəllilərə qazandırıldıqları yeni sosial, hüquqi keyfiyyətlərlə, adam yerinə qoymulmaq məcburiyyəti bağlı hesab edilməlidir. Novruzəli bu mənada xana daha çox lazım olan iqtisadi tərəfdəs idi, necə deyərlər, ağıllı münasibətlərin şüurlu tərəfi və tərəfdəsi idi. Ancaq Novruzəlinin qazandığı bu haqqdan, hüquqi üstünlükdən, azadlığından xəbəri yox idi. Bu baxımdan ədibi Novruzəllilərin haqqı və bu haqqı dərk etməsi, istifadə etməsi məsələsi düşündürdü. Çünkü bir tərəfdən qanunlarda Novruzəli kimi sadə kəndlilərə bu haqq verilmişdir də, digər tərəfdən təhkimciliyin saxlanılmasından irəli gələrək Novruzəlinin xana olan asılılığını saxlamaq, qorumaq üçün Vəli xanlara da başqa bir haqq tanıdılınmışdı. Bu və Novruzəli kimi adı adamların savadsızlığından doğan avamlığı məcbur edirdi ki, Novruzəlini divanxanadan çıxartmaq üçün xan onu zəminə götürsün. Belə hüquqi boşluqlar yenə də Novruzəlinin timsalında sadə kəndlilərin xana olan asılılığını qoruyur, yenə də təhkimcilik müxtəlif formada davam edirdi. “Təhkimciliyin qalıqları isə ...mədəni inkişafə mane olur, ...bütün xalqı saflaştdır, cəhalətdə və hüquqsuz vəziyyətdə saxlayır” (16, 60). Novruzəlinin Vəli xanla münasibətdən tamamilə aydın şəkildə görünür ki, Novruzəlinin nəinki haqqından xəbəri yoxdur, hətta illərin təhkimcilik hüququndan irəli gələn sosial stereotipləri onda xana qarşı asılılıq və sədəqət hissələri aşılmışdır. Bu mənada ədibi bu münasibətlər sisteminde “kiçik” adamın daha çox öz fəaliyyətini şüurlu surətdə qurması və tənzimləməsi, həyat və hadisələri, öz haqqını və hüquqsuzluğununu şüurlu surətdə dərk etməsi məsələsi düşündürdü. Haqli olaraq professor Zaman Əsgərli də Yaşar Qarayevə istinadən

yazır dı ki, "C.Məmmədquluzadə Novruzəli surəti ilə Azərbaycan ədəbiyyatında kəndli surətinin – adı adamın yeni səciyyəvi xüsusiyyətlərini təqdim edir. O, Azərbaycan kəndlisinin məz-lumluğunu, yazıqlığını, mütiliyini və ictimai arxasızlığını XIX əsrde Məhəmmədhəsən əminin simasında canlandırmışdı. Onun avamlığını isə yaziçi XX əsrin başlangıcında Novruzəlinin timsalında diqqət mərkəzinə getirir. Lakin bu dəfə yaziçi onu – adı adamı milli məslək, vətəndaşlıq namusu, cəmiyyətdə yeri, mövqeyi, baxımından səciyyələndirir" (48, 7). Professor Y.Qarayev də öz növbəsində yazırı: "Cəlil Məmmədquluzadənin yeni mövzu və yeni qəhrəman axtarışlarının əsasında hələ ümummilli, sosial-etnik oyanmadan əvvəlki sadə adamın, xalq nümayəndəsinin – Novruzəlinin surəti dayanır. Yaziçi məhz bu adı adamı milli məslək və vətəndaşlıq namusu, millətin mənafeyinə münasibət baxımından səciyyələndirir" (99, 319). Bu baxımdan sadə insanların – "kiçik" adamların hüquqi müdafiəsi və haqqını tanıyıb sahib olması məsələsi Cəlil Məmmədquluzadə üçün həmişə vacib, əhəmiyyətli məsələ idi və müxtəlif əsərlərdə aparıcı yer tuturdu. Çünkü ədibin təsvir etdiyi "kiçik" adamların simasında görkəmli yaziçi-ideoloqun xalq haqqındaki ideya və idealları özünü əks etdirirdi. Ədib bu ayrı-ayrı fəndlərin simasında həyatı və təleyini, ictimai vəziyyəti və müqaddəratını üümüniləşdirdiyi "camaati" "vətənin əsl sahibi" hesab edirdi. Ədib haqlarını müdafiə etdiyi sadə xalqı "hökumətin əsər sahibi" hesab ebir, hökumətə isə "məmləkətin idarəsi camaatin öz öhdəsində və ixtiyarında" olan bir siyasi-hüquqi müstəqillik kimi baxırı. Humanist ədib "azadlıq binalarının bünövrəsinin əşxas üstündə deyil, millət üstündə tikilməyini" (113, 38) həqiqi millətpərəstlik hesab edirdi. Çünkü yalnız bu halda "dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özüne padşih adı qoyub millətin rəyindən kənar məmələkət işinə qarışsın" (117, 35-36). Əks təqdirdə, "bunu bil və eşit ki, məmələkət və camaat cəmi əfraddan ibarətdir, yoxsa o cizvici və dükançı, başmaqçı və kömürçü, o lüt qardaşları nəzərdən salıb,

Cəlil Məmmədquluzadə yaradıcılığında "Kiçik" adam obrazlarının ictimai-bədii funksiyası

böyük əşxası özüvə büt qərar versən, sənin azadlıq fabrikanın mətai qeyri millətlər içində o qədər rəvac tapmaz və fabrikanı bağlamağa məcbur olub, məttəl qalarsan" (113, 39). Bu baxımdan ədib öz yaradıcılığı ilə ədəbiyyatda və sənətdə xalqa, millətə enmə missiyasını həyata keçirdi, aşağıları, ən adılları, heç bir zaman nəzər diqqəti cəlb etməyən, nəhəng və əzəmətli, mənən böyük və qüdrətli olmasına baxmayaraq, görünməyən "kiçik" adamları dost tutdu, bu minvalla da insana məhəbbətin yeni məzmun və formasını müəyyənləşdirdi. Bu mənada ədibin "Danabaş kəndinin əhvalatları" (1894) povesti, "Kişmiş oyunu" əsərlərində, "Çay dəsgahı" allegorik dramında "kiçik adamların" hüquqi asılılığı, istismarı və müdafiəsi məsəlesi az və ya çox dərəcədə özüne yer tapır. "Kişmiş oyunu" (1904) hekaya-sında ədib Bala Sultanla kəndlilərin münasibəti timsalında hüquqi asılıq məsələsini belə göstərir: "Kəndlilərin biri cavab verdi:

- Xeyr, Sultan ağa, elə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola.

Kəndlilin bu sözləri Sultanın xoşuna gəlmədi...

- Gedə, sənin ağlin qaçıb, nədi? Nəcə mənə dəxli yoxdur? Sizin nə bir işiniz ola bilər ki, mənə dəxli ola bilməsin?" (111, 130-131) Burdan da aydın görünür ki, kəndlilərin ən sərt formada ağadan, xandan asılılığı ən ciddi təqnid obyekti idi. C.Məmmədquluzadə bu əsərlərdə də kəndli ilə xan arasındaki asılılığı göstərməkla, hətta ağanın bir izni, icazəsi olmadan bir addim belə atmaq hüququ olmamasını təqdim etməklə təhkim-cilik qanunlarını, feodal-asılı münasibətləri təqnid edir, "kiçik" admanın yaranmasında mövcud ictimai səbəblərdən biri kimi qəbul edirdi. Kəndlilərin bu hüquqsuz vəziyyətində xan onların hər şeyinə sahibdir. Ancaq ədib sadə insanların avamlığını da təqnid etməyi, yumşaq bir gülüşlə sancmayı da unutmur. Onlar da olan avamlıq faktını da – "Səndən savayı bizim sahibimiz yoxdu" ("Kişmiş oyunu", kəndli), "Nə qədər ki mən sağlam,

mən sənə qulam” (“Poçt qutusu”, Novruzəli) – göstərməyi, tənqid etməyi lazımlı bildirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, görkəmli ədib sosial insanın “kiçik” adama çevriləməsi hadisəsində ictimai günahkarlığı mövcud bürokratik qanunlarda, məmər özbaşınalığı və ədalətsiz dövlət idarəciliyində, ayrıca ikiqat zülm və istismarın ifadəsi olan müstəmləkəcilik siyasetində görür, Novruzəlinin divanxananı təməyib, poçtxananı tanımaması məsələsinə də bədii mənə, ictimai məzmun verirdi. Bizim fikrimizcə, birinci ona görə əhəmiyyət verir və qabardırı ki, Çar Rusiyasının milli müstəmləkəçi siyasəti nəticəsində bütün Novruzəlilərin elə günü olmazdı ki, divanxanalarda keçməsin. Bu, hər şeydən əvvəl mövcud irticacı-siyasi durumun, “parçala, hökm sür”, “dovşana qaç, taziya tut” idarəciliyindən irəli galırdı. Milli istiqlal mübarizəsinin baş aldığı, intibah və oyanış dövründə divanxana Novruzəlilərin Çar Rusiyası mütləqiyət rejimi və milli-müstəmləkəçi siyasəti altında əzilməsinin işarəsi idi. Milli-müstəmləkəçi siyaset tərəfindən əzilən və başı öz həyat şəraitini təmin etməyə qarışan Novruzəli başını nə vaxt ayırdı etdi ki, yeni-yeni mühitə daxil olan poçt qutusunun da nə olduğunu bilsin? Ümumiyyətlə, istər “Poçt qutusu” əsərində, istərsə də digər, xüsusilə, “Qurbanlı bəy”, “Danabaş kəndinin məktəbi” pyesi və “Danabaş kəndinin müəllimi” povestində, habelə bir çox felyetonlarında böyük ədib Cəlil Məmmədquluzadə “kiçik” adamların mərəz qaldığı ikiqat istismar, asılılıq və sosial zülmü əsas tutaraq aydın şəkildə eks etdirirdi. Bu mənada Novruzəlinin, Kəblə Qasımlı, Kərbəlayı Mirzali, Məşədi Ağakışi və Qasım kişi və digər Danabaş kəndlilərinin, “Həmşəri”, “İran konsulları”, “İran fəhlələrinin pulu hara gedir?”, “Binasıbalar”, “Xeyir-dua”, “Əsərətdə” və b. felyetonlarında “həmşəri” qardaşların timsalında “xırda” adamların mərəz qaldıqları ikiqat zülmü və asılılığə eks etdirmiş, ictimai asılılığa və ikiqat zülmə qarşı öz keskin nifrətinini, qəzəb və etirazını bildirmişdir. “Qurbanlı bəy” hekayəsində Qurbanlı bəyin simasında yerli

bəy və məmurların Çar Rus məmurlarına: “Nə qədər mənim canım sağdı, sənə mən nökərəm” (111, 178) deməsi, eyni zaman da Novruzəli, nökər Əli və Kəblə Qasımlı öz xanlarına sədaqət və bağlılıqlarını ifadə edərkən: “Xan, mən ölüən kimi sənə qulam” (“Poçt qutusu”, 111, 124), “İxtiyar sənində, ağa” (“Qurbanlı bəy”, 111, 189), “Səndən savayı bizim sahibimiz yoxdur” (“Kişmiş oyunu”, 111, 132) kimi ifadələri “kiçik” adının ikiqat asılılığını və bundan doğan zülmü aydınca eks etdirir. Bundan başqa, bu cür ikiqat asılılıq, yəni Çar Rusiyasının yerlərdəki müstəmləkə zülmü kifayət qədər sadə insanların haqlarının pozulması və tapdanmasına, ədalətsizlik və zülmələrə məruz qalmışına imkan verir və şərait yaradır. Digər tərəfdən müstəmləkəçi idarəcilik və siyasetin özü də məhz yerlərdə belə özbaşınalığın, hərki-hərkinəliyin yaranması və zülmün artmasına təkan verirdi. Təsadüfi deyildi ki, ədib ayrı-ayrı əsərlərində tez-tez müstəmləkə idarəciliyinin özbaşınalıq və qanunsuzluqlarından, yerli xalqa vaxt ayırmamalarından, xüsusilə, yerli əhalinin dilini bilməmələri üzündən bir sıra problem və bələtlər yaratmalarından bəhs edir, narazlığını qətiyyən gizlətmirdi. Buna görə ədibin böyük can yanğısı ilə təsvir etdiyi və haqları üçün mübarizə apardığı Məhəmmədhəsən əmi divanxanaya zülmün əlindən bezikib bir az da olsa haqq, ədalət axtarmaq ümidiylə gəldiyi halda dilinin başa düşülməməsi səbəbilə müstəmləkə məməru naçalnik tərəfindən: “Bu kişinin huşu başında deyil” (111, 106) - deyə divanxanadan qovalanmasını, o cümlədən “Danabaş kəndinin məktəbi” povesti və “Danabaş kəndinin müəllimi” pyesində yenə də çar məmurları ilə yerli əhalinin bir-birlərinin dilini başa düşməmələri səbəbilə bəla yaramasını, xalqın çəkdiyi zülmü müstəmləkəciliyin siyasi nəticəsi kimi ortaya qoyur. Ümumiyyətlə, fikrimizcə, bütün şüurlu həyatını mənsub olduğu xalqın milli oyanışı və azadlığı istiqamətində mübarizəyə həsr edən Cəlil Məmmədquluzadə öz yaradıcılığında təsvir etdiyi milli zülmün əsasını yerli məmurlardan daha çox onların əlinə dəyənək və şallaq timsalında səlahiyyət verib

“vur!” deyən müstəmləkəçi siyasətdə görür. Əslində böyük ədi-bin yaradıcılığında yerli məmurların, bəylərin və ruhani xadimlərin zülmü, özbaşınalığı onlara bürokratiya, qəddarlıq və özbaşınalıq yaratmağa imkan verən, bununla da yerli xalqı parçalayıb xalq-məmər uçurumunu, problemini yaranan milli-müstəmləkəçi siyasətdən qaynaqlanır. “Danabaş kəndinin əhvatalan”nda Məhəmmədhəsən əminin onu dirləməyə və müskünlünü həll etməyə borclu olan divanxana məmurlarının – nəcərninkin başından eləməsi və Xudayar kimi əzazil katdanın əlinə salması, Zeynəb ana kimi qadınların hüquq və haqlarını bir tərəfdən divanxana, digər tərəfdən şəriət idarəciliyinə həvalə etməsi, bununla da qadınların ikiqat zülmə və haqsızlığa məruz qalmasına şərait yaratması, Novruzəlinin təhkim olunduğu xanı tərəfindən deyil, divanxana tərəfindən tənbəh edilməsi bilavasitə ərizənin milli ayrıseçkilik və “parçala, hökm sür!” siyasətdən irəli gəldi. “Danabaş kəndinin məktəbi” povesti və “Danabaş kəndinin müəllimi” pyesində Hacı Namazah, Pirverdi bəy və Nəzərəli çavuş kimi hökm etməkdən həzz alan, səlahiyyətin ona verdiyi hüquqdan sadə xalqa çəkdirdiyi əziyyəti hiss etməyən məmurlara bir işarə ilə zülm etdirən, divan tutan, olmazı olana çevirən, bayramı yasxanaya döndərən müstəmləkəçilik niyyəti dayanır. Yuxarıdan gələn çar məmurların bir işaretini ilə Pirverdi bəy: “Sizə məlumdu ki, mən on yeddi ildi ki, istəkli padşahımıza ixlas ilə qulluq edirəm. Və bir dəfə də olmayıb ki, mən dövlət yanında başı aşağı olum. ...Mən indi də razı olmanam ki, hər yanda danışalar ki, nəcərnik ağa gəlib Danabaş kəndində bir uşqol açdı, amma danabaşlılar yüzbaşı Pirverdi bəy-dən qorxmışdır, uşaqlarını uşqoldan qaçırdıb kərma qalığında gizlətdilər” (111, 496) – deyə, həmkəndlilərinə hökm cari edir. Çünkü: “Bu sözlər bir qəpiyə dəyməz. Mən buyruq quluyam. Mənə buyurublar: sür dərəyə, sür dərəyə. Əgər siyahidəki uşaqlar uşqola gəlməsələr, mən siznən, bax bu şallağın danışacağam” (111, 497). Pirverdi bəy də, Xudayar katda da Qurbanəli bəy kimi yuxarıının “malades”ini almaq üçün

dəridən-qabıqdan çıxan, can-başla padşaha qulluq edən adamdır. “Ay uşqol,...əgər sən uşaqlardan ötrü bu qədər başını ağırdırsansa, heç qorxma və ürəyini gen saxla, bunlara moiza-zad lazım deyil, bunların bax bu şallaqdı (əlindəki şallığı göstərir)” (111, 499) – deyən Pirverdi bəylə “Neylərəm ona? Basaram palçıq, çıxaram üstüna. Böyüyü deyiləm onun” (111, 64) - deyən Xudayar bəylə, “Xanın təsbehə”ndəki Nazərəli xan və onun məmurları ilə ümumi xarakter, idarəcilik üslubu nümayiş etdirirlər. Mirzə İbrahimov haqlı olaraq Qafqaz canişini Baron Rozenin vaxtilə dövlət departamentinə yazdı: “Mən ...müsəlman...əyalətlərində rus zadəganlığından əlavə yerli zadəganlığın da təsirini zəruri hesab edirəm. Bu yeni zadəganlar zadəganlıq mənsəbinin hüquq və üstünlüklerini hiss etdikdə və rus dövləti tərəfindən razıl vəziyyətdən yüksək dərəcəyə qaldırıldıqda mütləq bu dövləti sevəcəklər” mətnli məktubu əsas gətirərək yazardı: “...vətən duyğusu olmayan, vətənpərvərlik nə olduğunu bilməyən, ancaq varlanmaq fikrlə yaşayın malik və mülkədarlar ərizəm üçün yaxşı əsas id” (88, 18). Bundan başqa Pirverdi bəyin “bunlara moiza-zad lazım deyil” sözləri eşidilən vaxt Rusiyada: “Rusiyaya moiza-zad lazım deyil! Rusyanın moiza dinlədiyi yetər!” - deyə Belinski rus xalqına mədəni inqilab, maarif lazımlığının olduğunu tələb edirdi, rus ərizəm yerli məmurların vasitəsilə Azərbaycan xalqını şallaq, dəyənək güc ilə, zülm və istibdad, qara-qorxu ilə dilindən, dinindən uzaq salmağa, mənəvi manqurtluğa məcbur edirdi. Buna görə də “Məzəli xəbərlər” adlı felyetonunda ədib yazardı: “...Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidi. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa. Hakim qalır məəttəl, çünkü elə xəyal eləyir ki, müsəlmanlar dəli olublar.Peterburqdan savayı heç bir özgə yeri görməyən, eșitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər

ki, vilayətimizi idarə etsinlər... Və əhalinin adətlərindən və xəsiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min sahv eləyirlər” (112, 301). Bu problemin eyni idi ki, ədibin məşhur “Dəli yiğincəğ” əsərində yerli xalqın dilini, mənəviyyatını, adət-ənənəsini bilməyan ruh həkimi doktor Lalbyuz dəllilərin sərbəst davranışı, məntiqli hərkətləri üzərinə onlara deyil, əcaib davranışlarla ibadət həyata keçirən möminlərə “Dəli! dəli!” - deyə qışdırır. Molla Abbas da öz növbəsində: “Hə, belə məəttəl qalarsan ha! Elə bilirsən dəllilərə həkimlik eləmək hasand işdi? Hə, bizi ələ saləbsən, ya özünü ələ saləbsən? Sən ki bu camaatin dilini bilmirsən, di indi tap görüm dəli kimdi, ağılli kimdi? Hə, niyə məəttəl qalmışsan?” (111, 545) – deyə milli müstəmləkəçiliyə ən layiqli cavabını verir, onun siyasi, ictimai, mənəvi əsaslarını göstərməklə anti-milli siyasəti görkəmli ədib Molla Abbasın sözlərlə qətiyyətlə ifşa edir. “Bir divanxanaya gedirsən, görürsən ki, başdan ayağa kimi düzüdüblər ruslar, ermənilər və qeyri-millətlər qulluq göstərirler. Çox vaxt bunların içində birçə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl... Bir divanxanada müsəlman qulluqçusu görməyəndə adam nisgil eləyir və özünü qərib adam kimi köməksiz, yad hesab eləyib qəmgın olur” (112, 249) deyən böyük ədib bu məqamda da müstəmləkə idarəciliyinin bərabərsizlik və istibdad niyyətini açıb-göstərirdi. Azərbaycan xalqının idarəciliyindən uzaq düşməsindən doğan problemləri həll etmək ideyası ilə çıxış edən petisiya ideyaçılarının fikrincə də, Azərbaycanda “təhkimciliyin qalıqları iqtisadi və mədəni inkişafə mane olur, “kəndli istismarının ən vahid formalarının mühafizə olunmasına və qüvvətlənməsinə şərait yaradır”dı (16, 60). Bu mənada Çar Rusiyası Azərbaycanda milli müstəmləkəçilik siyasəti yürüdərək müstəbid qanunlarını və idarəciliyini gücləndirir, xalqa heç bir hüquq, ixtiyar və imtiyaz verməmək siyasəti yürüdür, adamların siyasi özgələşməsi siyasətini məqsədli sırtda həyata keçirir, xalqı idarəciliyindən uzaq saxlamaqdə dövlət

idarələrinə, məmurlara özbaşınalıq və müstəbidlik etməyə şərait yaradır, xalq məqsədli olaraq dövlət idarələrində “zaftra-zaftra”larla süründürməciliyə salınır, təhqir olunur, çox zaman şikayətlərinə məhəl qoyulmur, yaxud da məqsədli səbəblərlə idarələr bağlı saxlanılır. Bu məsələnin hüquqi-siyasi əhəmiyyətini qabardan Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”, “Poçt qulusu”, “Yan tütəyi”, “Danabaş kəndinin müəllimi”, “Danabaş kəndinin məktəbi”, “Yığıncaq”, “Lənat” və b. əsərlərində müstəmləkəçilik siyasətindən irəli gələn problemləri əks etdirərək idarələrdəki bürokratiq və süründürməciliyin məqsədli olduğunu, müsəlman adamların divanxanalarda zülmə məruz qalması və “divanxanaların yolunu bilməyə” niyyətli olmamasının səbəbini divanxanalardakı özbaşınalıqla bağlayaraq “Bayramlar” adlı felyetonunda da yanzırdı: “Yadına salındı ki, ey dadi-bidad, bir geri çon gör, bu minval ilə keçənlərdə biz başdaşlı müsəlmanların başına nə iş gəlib? Bir yada sal gör, bu müqəddəs İvanların, mübarək Silvesterlərin, göydən gələn Nikolayların, Andreylərin ad qoyulan günləri nə qədər biçarə müsəlman qardaşları bağlı divanxanalar qabağında, bağlı dükən qabağında aciz aəvara qoyublar! Ey dadübad, bir yada sal gör o günləri ki, qorodovoylar və strajniklər şallaq gücündə müsəlmanların dükənlərini bağladıblar ki, bu gün, məsələn, “Vladimir bayramı”dır” (113, 21). Bundan başqa, bizim düşüncələrimizə görə, görkəmli ədib “Poçt qutusu” əsərində poçt qutusu obrazı ilə onun təkcə adı əşyavi mahiyyətinə deyil, daha çox ictimai mahiyyətinə işarə edir. Burda poçt qutusu ictimai-tarixi şəraitin tələbi kimi çıxış edən ictimailşmə və ictimai mühitə ineqrasıyanın, sosial münasibətlərin və ictimai bağların səbəkəsi kimi təqdim edilir. Çünkü, fikrimizcə, dövrün tələbi yeni əmtəə-pul münasibətlərinin yaranması, kapitalist münasibətlərinin təşəkkülü və inkişafı həm yeni sistemin, həm də yeni ictimai birlik kimi millətin yaranmasını tələb edirdi. Həm fərdi, həm də ictimai səviyyədə qarşılıqlı münasibətlərin, şüurlu əlaqələrin və həmrəyliyin ortaya qoyulması zoruri

faktora çevrilmişdi. Bu münasibətlərin yaranması və güclənməsi bir tərəfdən Novruzəli və xan arasındaki feodal-asılı münasibətləri sıxışdırır, digər tərəfdən yeni məzmunlu münasibətlərin yaranmasını zərurətə çevirirdi. Münasibətlərin yeni rəng alması milli birliyin yaranması və millətin formalşaması zərurətini də ortaya qoymuşuna görə, bizcə, müəllif poçt qutusunun məsələsinə bu baxımdan da yanaşırdı. Bu münasibətlər məhz içtimai mühitə integrasiya və nüfuz məsələsini yaradırdı. “Əgər istəyirsiniz ki, siz iədə adam hesab elayib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl edəsiniz. Əvvələn, gərək bir-birinizlə əl-ələ verəsiniz..., yəni birləşəsiniz... Çünkü vallah, vallah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdu” (113, 108) deyəndə də milli birlilik və həmrəyliyi səsləyirdi. Yaziçi “Anamın kitabı” pyesi, “Azərbaycan” möqaləsi, “Tüstü”, “Hicab məsəlesi və cavabımız”, “Mətbuat”, “Müsəlman ürəfa və danişməndlərinə”, “Necə qan ağlamasın daş bu gün, qırxılṛ gör neçə min baş bu gün” kimi felyetonlarında dövr üçün çox-çox aktual, zəruri və mühüm olan mütəşəkkil, mükəmməl içtimai birlik forması olan milli birlilik – millət idealını, içtimai həmrəylik məsələsini ortaya qoyurdu. İctimai həmrəyliyə və insanlar arasındaki sosial əməkdaşlığı “yaşamaq sənətinin” tələbi kimi baxan adıb: “...müsəlman vahşi millətdir, bir-birindən xəbəri yoxdur” (113, 48-49) deyəndə də məhz bu problemi nəzərdə tuturdu. Bu baxımdan Məhəmmədağa Şah-taxlı da yazardı: “... Bir-birimizə əl verib ümumi heyətimizi saxlamaq hissi, nəslimizi dünyada var saxlamaq dərdi yoxdur...” (159, 130). Cəlil Məmmədquluzadə isə: “Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə galəndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlarından bixəbərdirlər” (112, 299) deyirdi. Bu məqsədlə prof. Y.Qarayev yazardı: “Mirzə Cəlildə kəndlinin ...ictimai fəaliyyət kasıblığı görünürdü. “Şərin və zülm”ün mənbələri ilkn məarifçi realistlərdə avamlıq, cəhalət və din, Mirzə Cəlildə isə, hər şeydən əvvəl, mövcud cəmiyyətdə hakim olan konkret içti-

mai əlaqə və bağlar idi. C.Məmmədquluzadə ...realist nəşrin tam yeni qəhrəmanını yaradır, onu müasir əlaqə və münasibətlərin konkret mühitində təsvir edir” (97, 170-175). Sözsüz ki, inqilabi-tarixi bir dövr olan XX əsrin əvvəlləri üçün Mirzə Cəlil böyük bir ideal - milli birlik və bütövlük ideali, “Arazın bu tayı ilə o tayının” birlik içində yaşamasını görmək, “əl-ələ verib birləşən”, zalima, müstəmləkəciyə öz dərsini verə bilən ayıq, oyanıq, haqqından xəbərdar və haqqı üçün mübariz, “ixtiyari öz əlində olan”, sadələrdən, adılərdən ibarət xalqın, “camaat”ın timsalında bir qüvvəyə, real potensial bir içtimai birliyə nail olunması arzusunda idi. Ancaq Məhəmmədəli (“İranda hürriyət”) kimi “camaatın” ən adisi Arazın bu tayına gələndən o tayından – öz vətənindən xəbərsizdir, öz vətən qardaşlarının aparlığı azadlıq mücadiləsindən məlumatsızdır. Böyük ədibimizin “Nədir” adlı felyetonunda deyildiyi kimi, Novruzəli kimi xalqın adisinin poçt qutusuna olan biganəliyi və laqeydiliyi, onu təmərə maraqsızlığı, eyni zamanda “İranda hürriyət” əsərində sərf siyasi, milli azadlıq mənasında Kərbəlayı Məhəmmədəli, Pərinisə, Məşədi Molla Həsən kimi “kiçik” adamlarda içtimai, siyasi və hüquqi mənada “hürriyət”的 mənacə oyranılməsində öz əksini tapmış olur. Məqalələrində də ədib mövcud sosial təbəqələnmənin yaratdığı içtimai fərqlilikləri təsvir edir. Məmurlar, qazilar, mollalar, katdalar, xanlar, digər tərəfdə əzilən, addimbaşı izzəti, şorəsi təhqir olunan, qüruru, insanlıq ləyaqəti tapdanan, alçaldılan Məhəmmədhəsən əmi, Novruzəli, Kəblə Qasıım, Nökər Əli, Danabaş və Zurnalı kəndliləri, Zeynəb, Pəri, İzzət və b. kimi “xırda” adamlar var. Ədibin nəzərinə, əvvələxır haqq-hüquq uğrunda hesab-kitab başlanannda onşuz da bu iki təbəqə qarşılaşmalıdır. Bu barədə ədib içtimai barışq haqqında məqalə yazarı Ə.Ağaoğlu ilə də razılaşmır: “Hələ müsavat nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş endirə, xan da kəndliyə endirsin? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın ayağına duranda o biri gün də ağa rəiyyətin ayağına

dursun? Di cavab ver! Heç bir mənə de görünüm bircə dəfə ömründə görübənmi ki, bir kəndli dalında bal küpəsi, bir əlində bir dəstmal yumurta, o biri əlində beş-altı toyuq-cüca qan-tarın içində ciriq-mırıq paltarda piyada, ayaqyalın gələ mülkədarın qapısına, balı və yumurtanı qoya xanımın qabağına, toyuqları verə nökərə və bir dənə qırmızı xoruz tuta balaca ağanın qucağına və bu həyndə xan çıxa balkona və kəndli xanı görcək ikiqat əyilib salam verə... Mən ölüm, Əhməd bəy, lotulotuyana mənə bir de görüm: Heç görübən və eşidibənmi ki, xan kəndlının salamının cavabında ona deyə vəəleykəssəlam? Mən bu cür işləri çox görmüşəm. Mən görmüşəm ki, bal, yumurta, xoruz, bunlar öz qaydası ilə, amma həmişə kəndli salam verəndə xanlar və ağalar deyiblər "cəhənnəm ol!" (112, 77) Sözsüz ki, müsavat-bərabərlik ideyası Mirza Cəlil üçün də aparıcı məsələ idi. Bu mənada ədibin "Çay dəsgahı" aləqorik əsərindən başlayaraq qaldırıldığı ən ciddi problem sosial ədalət məsələsi idi. Ədibin qənaatincə, cəmiyyətdə əvvəlcə sosial, hüquqi islahatlar aparmadan bu bərabərlik və barışq ideyalarını reallaşdırmaq olmaz. Ədib buna görə inqilab tərəfdarı idi və aşağılanmış, haqq-hüquq tapdanmış insanları oyanışa və inqilaba çağırırdı. "Əlinin Vəlinin, Vəlinin də Əlinin əlindən yapış� əl-ələ vermək" zərurətini tarixi ehtiyac bilirdi. Hər halda "məişətimizin hər sahəsində inqilab lazımdır" (113, 85) deyən ədib inqilabla həm ictimai-tarixi, həm də mədəni-mənəvi aspektindən yanaşır və inkişaf üçün zəruri hesab edirdi. Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığında "xırda" adamın siyasi fəallığı məsələsi də aktuallıq kəsb edirdi. "Kərbələy Məmmədəli dedi:

-Bizim İrana hürriyyət verilib.

Pərinisə bir qədər dayanıb soruşdu:

-Nə verilib?

-Ay qız hürriyyət də! İndiyə kimi bunu da bilmirsən?" (111, 154)- deyə ədib adı insanlar arşındakı mükalimə ilə siyasi məlumatsızlığının yaratdığı sadəlövhəcəsinə davranışı yumora

çevirir. Təkcə Məhəmmədəli, Pərinisə deyil, bütün İranın adı adamları hürriyyətin nə olduğunu bilmirlər. "Kabla İmaməli, Kabla Novruz, Qasiməli, Oruc, Məşədi Bayram o qədər sevindilər ki, az qalırıldalar böركərini, göyə atalar. Qonsur, deyirlər, sabah həmsərlərin hamisini çağıracaq, hürriyyət paylayacaq, ay can, ay can... Sağ olsun bizim padşahımız, ay can!"(111, 155)- deyə avam insanlar sadəlövlüklə onlara hürriyyət adlı nəyinə veriləcəyinə, hətta bundan sonra yaxşı yaşayacaqlarına inanırlar. Məsələ təkcə onda deyil ki, bu insanlar o dərəcədə cahil və bədbəxt adamlarla ki, hürriyyətin hüquqi-siyasi mənasını bilmirlər, ən böyük bədbəxtlik və faciə orasındadır ki, onların dilində heç hürriyyət sözü yoxdur. Yüzlərcə, minlərcə söz arasında onlara hürriyyət sözü rast gəlməyiib. Dilçilik baxımından desək, onların leksikonunda hürriyyət hələ yeni sözdür, söz olmaq şansını qazanmaq istəyən sözdür, demək, onların bugunəcən olan nəsillərinin tarixində bu söz - "hürriyyət" yazılmayıb. Onu leksikona daxil etməyə fərdi təpər, ictimai cəhd, hümmət lazımdır.

Əsərin yazılmış tarixi İranda Səttarxan inqilabının vüsət aldığı bir tarixdir. Bu dönmədə İrandakı azərbaycanlıların belə siyasi əhəmiyyətli hadisəyə münasibəti, onunla əlaqəsi, həmcinin Şimali Azərbaycandan olan qardaşların bu inqilabla əlaqəsi və siyasi münasibəti məsələsi ədib üçün vacib əhəmiyyət daşıyır. Pərinisənin qardaşı da Şimali Azərbaycandan olan adamları təmsil etməklə göstərir ki, o da hürriyyət nə olduğunu bilmir: "...axı kim eşidib ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryak... belə zadalar gələr, yoxsa, vallah, mən ömründə bir dəfə də eşt-məmisiş ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyanı da mən eşitməmişəm" (90, 161). Əslində ironik-yumoristik görünüşdə Kərbələyi Rza düz deyir: illərlə parçalanıb uzaq düşmüş iki qardaş - Şimali və Cənubi Azərbaycanda, onların həmişə əlaqə saxlayan fərdləri arasında "həna, səbzə, badam içi" alış-verisi söhbətindən başqa heç na görməyib, heç

nə eşitməyib. Mirzə Cəlil öz sevimli insanların hüquq və ixtiyarlarından məhrum olub, "kiçik" adam olmalarında hüquqi, siyasi və mənəvi basqları, savadsızlığı göstərmış olur. Çünkü görkəmli ədib adılərin, "xirdaların" gündəlik məşguliyyətlərinə – axşamlar tövlələrdə, küçə qapısında toplanıb söhbət məşğul olmalarına, gündəlik maşış qayğılarından danışmalarına və s. ictimai mənə verərə bunları sadə, primitiv olsa da, xalq arasında sosial yardımlaşma və xəbərləşmə aktı kimi qiymətləndirmişdir. Təsadüfi deyil ki, Məşədi Orucun bir-birinə baş çəkmə ilə bağlı verdiyi sualın cavabında Məhəmmədhəsən əmi gedis-gelişin kösilməsinə "ortadan mehrivanlılığın götürülməsi" (111, 49) kimi yanaşmışdı. Bu kimi detalları, xüsusiilə, "Dana-baş kəndinin əhvalatlanı", "Kişmiş oyunu", "Usta Zeynal", "İranda hürriyyat" və b. əsərlərində aydın müşahidə etmək olar. Fikrimizcə, görkəmli ədib Cəlil Məmmədquluzadə "Usta Zeynal" əsyrində də əsas bədii məntiqi psixoloji-mənəvi problem üzərində qursa da, bir çox ictimai problemlərə də toxunmayı, hətta siyasi, sosial-psixoloji, mənəvi məsələlərə münasibət göstərməyi unutmamışdır. Qeyd edildiyi kimi, "kiçik" adam probleminin tərkib hissəsində böyük azərbaycanlı ədib Cəlil Məmmədquluzadə bir çox ictimai, siyasi məsələləri işqlandırmağa müvəffəq olmuş, bu problemin tərkibində İran müstəbib rejimi tərəfindən haqq-hüququ talanmış, səadəti ərsə çəkilmiş, vətəninin bir hissəsi olan Şimali Azərbaycanda belə vətəndaşlıq haqqından məhrum olan "həmşəri" - azərbaycanlı məsələsinə də diqqət ayırmağa maraq göstərmişdir. Təsadüfi deyil ki, əsərin bir yerində Usta Zeynal Muğdusiyə qəfildən belə bir sual verir: "Xozeyin, niyə sizin padşahınız yoxdu?" (111, 143). Doğrudur, Usta Zeynal bu suali əsər daxilində öz səviyyəsinə görə, onu düşündürən dərəcədə soruşur, ancaq bəbii əsərin ideya-bədii müstəvisində daha dərin ictimai əhəmiyyətli problem xasiyyəti qazanır. Bu, Usta Zeynalın daxili narahatlığından, narazılıq və mühitdə, kortəbi də olsa, fərqliliyi, qeyribərabərliyi görməsindən, hiss etməsindən doğur. Deməli, həm

də bu dərin ictimai məzmunda ədibin özünü düşündürən, narahat edən məqam var idi. Biz Mirzə Cəlilin əsərlərində Karapet ağanın, Muğdusi Akopun "Xatiratım"dakı Miropyevlərin, Kişmişovların bir erməni olaraq hökumətdə necə haqlara, cəmiyyətdə necə fəaliyyət imkanlarına, bir insan və vətəndaş olaraq hansı yüksək statusa malik olduğunu görürük. Onların əlində hər cür imkanlar, fəaliyyət azadlığı olduğu halda, müsəlmanların daim hökumət tərəfindən əzildiyi, haqsızlığa düçər oluduqları faktlarının şahidi oluruq. Bu, əlbəttə ki, Çar Rusiyasının milli müstəmləkəçilik siyasətindən doğan məsələ idi. Mirzə Cəlilin "Xatiratım"ında və bəzi felyeton, məqalələrində qeyd etdiyi kimi, Çar Rusiyası müsəlman camaatının nəinki siyasi-inzibati idarəciliyində, haqq və hüquqlarında zorbazorluqla mühdudiyyətlər qoyurdu, hətta maarif və elm işində məktəb, qəzet və jurnal açılışında da maneələr yaradırdı. Bunu böyük ədibin "Məmmədqulu bəy Kəngərlinin tərcüməyi-hali" əsərindəki: "Mərhumun ən ziyadə çalışdığı cəhət müsəlmanların hüququnu erməni və özgə vətəndaşlar ilə bir etmək idi" (114, 193) - kimi qeydləri də tasdiq edir. Ermənilərin bir çox baxımdan müsəlmanlardan öndə olması və azadlıqlara malik olması həmin dövrün aydın həqiqəti idi. Bunu Usta Zeynal kimi sadə, məzəlum azərbaycanlı da hiss edirdi. O görürdü ki, İranda olduğu müddəcə İranda, Rusiya sərhədlərində olduğu müddəcə burada hər cür zoraklıq və inzibatlılığı, istibdadın hər cür təhdidinə rast gəlir. Əlbəttə, bu mühidtdə Usta Zeynal kimi Azərbaycan vətəndaşları düşünməyə bilməzdilər ki, niyə istər İran padşahı və onun məmurları, istərsə də Rus padşahı və onun məmurları həmişə onlara qarşı padşahlıq edir, öz güc və zorluqlarını həmişə bunlara göstərir, hər cür zorbazorluq və haqsızlıqlarla əzirlər? Buna görə Usta Zeynalın dili ilə ədib özü bu suali ortaya qoyur, sadə Usta Zeynal səviyyəsində ifadə etməklə oxucularını da düşündürmək istəyirdi. Fikrimizcə, burda həm də ermənilərin heç bir torpağı və dövlətçiliyə sahib olmadıqları halda Azərbaycanda cah-cələl içində yaşamaq

imkanlarına sahib olmaları məsələsi də öz əksini tapır. Erməni Muğdusi Akop gəlmə olduğu halda altı göz otaqlı mənzilə sahibdir, ancaq bu torpağın dos-doğma övladı Usta Zeynal bir dəst nimdaş paltardan savayı heç nəyə sahib deyil. Muğdusi Akop şahib olmadığı torpaqda dədəsinin yurdu kimi xoşbəxt və sərbəst yaşıyır, ancaq Usta Zeynalın padşahın məmurları ilə keçinmək dərdi var. Təsadüfi deyildi ki, böyük ədib İran azərbaycanlısı məsələsini həmişə gündəmdə saxlayaraq onların problemlərini öz əsərlərində işləyirdi, “həmşəri” dərdi ilə yaxından maraqlanırdı. “Usta Zeynal”, “İranda hürriyyət”, “Sarı” kimi bədii əsərlərində, “Həmşəri”, “İran konsulları”, “İranlıların pulu hara gedir” və s. felyetonlarında həmşəri məsələsini aparıcı mövzuya çevirir, onların həyat şəraiti, güzəranı, problemləri haqqında müfəssəl məlumat eks etdirirdi. Ədib də məhz öz ayıqlığı ilə oyanıq həmvətənlərinə bu mətbəbləri başa salmaq, düşündürmək və fəallaşdırmaq istəyirdi. Düzdür, Usta Zeynal savadsızdır, dünyanın siyasi inkişafından xəbərdar deyildir, ancaq bu ictimai problemlər kontekstində heç də avam, məlumatsız deyildir. Erməni vətəndaşlarla özü arasındaki ictimai, siyasi fərqi, ikitirəliyi çox yaxşı hiss edir, başa düşür. “Ni-yə sizin padşahınız yoxdu?” - deyə ermənini gic eləyen Usta Zeynalın qəlbinden, fikrimizcə, məhz bu mətbəblər qopurdu. Öz realizminə, yaradıcılıq üslubuna, özünəməxsus təcrübəsinə görə Cəlil Məmmədquluzadə bir çox əsərlərində olduğu kimi metnaltı mənada bu kimi ciddi ictimai, siyasi məsələlər ehtiva edir. Bize elə gəlir ki, Cəlil Məmmədquluzadənin təsvir etdiyi erməni Muğdusi Akopun yaşadığı uçmuş səqfli evi simvolik olaraq yaşayış, yurd yeri, vətən mənasında başa düşmək lazımdır. Məqsədli surətdə Usta Zeynalı halal söhbətinə qoşan ədib ermənini halal torpağı olmayan yurda vətən qurmaqdə tənbəh edir və qınır. Ancaq uçmuş səqfin timsalında ədib göstərmək istəyir ki, bu ideal hələ baş tutmayıb, yarımcığı, kəsiri var. İctimai zülmün, ən ağır sosial həyatın, zorakı, müstəbid rejimlərin altında yaşamaqla gözü qipiqlə olmağa, səsini içində çəkməyə

məcbur edilən Usta Zeynal oyanıqlığı, vətəndaş qeyrətilə erməniyə halallıq dərsi keçməklə sanki xəcalətə salmaq, utandırmaq, “adamda üz yaxşı şeydir” demək istəyir. Muğdusi Akopun oğlunun vətənə gəlmək hesabının timsalında vətən qurmaq amalını Usta Zeynal elə bil halala haram qarışdırıldıguna görə, saflığını naməhrəmlə, murdarla ləkələdiyinə görə Muğdusi Akopun ucuq səqfini elə ucuq vəziyyətdə qoymaqla ona mane olur, bu yurddan ona vətən ola bilməyəcəyini bildirmək istəyir. Ədib Usta Zeynalı lüm-lüt soyunb yuyunan vəziyyətdə göstərməklə sanki erməni murdarlığı və xainiliyindən qurtarmaq zərurətini ifadə edir, Muğdusi Akopu da uçmuş səqfə baxabaxa fikir dəryasına qərq etdirir.

Oyanıqlığa, maarifə, savada ictimai mənə verən, siyasəti yaşamaq sənəti kimi təqdim edən ədib “Politika aləmindən” adlı felyetonunda ictimai fəlliği zəruri hesab edərək yazırı: “Düşmən bizə zor eləyəndə biz ona lənət oxuyub otururuq yerimizdə. Amma bunu yadımızdan çıxarıraq ki, güclünün peşəsi zoifi elə gətiməkdir” (112, 321). Bu məqsədils böyük ədib “Usta Zeynal”, “İranda hürriyyət”, “Sarı” hekayələri ilə Usta Zeynal, Məhəmmədəli, Məşadi Əhməd kimi İran azərbaycanlıları olan “kiçik” adamları siyasi geriliyə, ətalətə məhkum edən ictimai, siyasi, iqtisadi və mənəvi məsələləri təqdim edir, milli azadlıq uğrunda mübarizəyə və milli-siyasi bütövlüyü mane olan səbəbləri göstəririd. “Qoloşapova” adlı felyetonunda yazıçı ictimai-siyasi ətalətin mənəvi səbəbinə diqqət çəkarək yazar: “Yetmiş iki millət baş qaldırıb yapışıblar sənin padşahının yaxasından və deyirlər: “Canın üçün, ey padşah, dəxi bəsdi bura kimi. Dəxi qoymayacaq ki, sənin vəzirlərin və qubernatorların bizi boğsunlar. Amma biz müsəlmana növbət geləndə deyirk: “Bu işlər hamisi Allah yanındadır, biza dəxli yoxdur” (115, 48-49). Demək, ədib bütün narahatlığı və nigarançılığı ilə bunu gözləyirdi ki, Novruzəli, Məhəmmədhəsən əmi, Zeynəb, İzzət, Kəblə Qasim Xudayar katda, Qazi, Vəli xan və Qurbanəli bay kimi yerli məmurların,

Məhəmmədəli, Məşədi Molla Həsən İran şahının, o cümlədən Rusiya müstəmləkəciliyinin təmsali olan divanxana məmurlarının yaxasından yapışib “dəxi bəsdir bura kimi” desinlər, “dəxi Xudayarların və onun kimi xanların, qolçomaqların özbaşınlığına qoymayacaqıq” desinlər. Buna görə də “Xeyir-dua”, “Əsarətdə”, “Həmşəri” və s. felyetonlarında Cəlil Məmmədquluzadə hürriyyət və istiqlaliyyət əldə etmək üçün qardaş və bacıları əl-ələ verib birləşməyə, mücadilə aparmağa səsləyirdi. “Həmşəri də adamdırımı?” – deyə ortaya qoymuşu yanlıqlı, narahat dolu suala görkəmli ədib özü: “Həmşəri niyə adam deyil?” ritorik cavabını verir və yazırı: “Mən elə bilirdim ki, həmşəri adam deyil, həmşəri araba atı kimi bir heyvandır. ...mən elə bilirdim ki, həmşərlər qoyun-quzudurlar. Mən indiyə kimi bilməzdim həmşəri nədir? Mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, həmbaldır, kankandır, biçincidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulambarçıdır. Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur, amma heç bilməzdim ki, həmşəri də adamdır” (112, 128). Ədibin “adamlıqlarını hiss eləmiş”, haqları və hüquqları üçün vuruşmaq istəyən həmşərilərə “əl-ələ vermək, birləşmək və Arazı vurub keçmək” müraciəti də nicat yolunun göstərilişi idi. “Çünki vallah, billah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdur” (112, 129). Buna görə də ədib “Lay-lay hürriyyət” felyetonunda demək istəyirdi ki, azadlıq əldə etmək, öz ixtiyarını ələ almaq üçün gec deyil, əksinə, zamanıdır. “Birəcə sözüm qaldı. Qorxuram İranın hürriyyətinə ümidi var olub yatasınız. Yox, İranın hürriyyətinə çox da bel bağlamayın” (112, 129). “İndiyə kimi bizim hürriyyət yatmışdı, amma indi ...qoymayacaqlar ki, pişiyim, pisiyim ilə bir tövrən bu yaziq hürriyyəti yuxudan oyadaq. ...Məgər dəxi bəs deyil? Min ildən artıqdır ki, bizim hürriyyətimiz yuxuda idi. Məgər min il bəs deyil? ...Niyə bəs bu min ilin müddətində bizim müctəhidlərimiz bircə dəfə də demirdilər ki, hürriyyət yaxşı şeydir. Min ildir bizim füzəla,

üləmamız deyirlər “lay-lay hürriyyət!” Həqiqət, əgər hürriyyətin oyanmağı indiyə kimi lazımsa olsayıdı, yəni əgər hürriyyət yaxşı şey olsayıdı, niyə bəs indiyə kimi min-min məzəlumun dadü-fəryadı müctəhidlərin nəzərində ola-ola ağalar bircə dəfə də yazmıldırlar və demirdilər ki, hürriyyət lazımdır. ...Məgər min illərin müddətində İranın həbsxanalarında çürüyən günahsız məzəlumları bizim müctəhidlər görmürdülər?! Məgər xanlarımızın, mülkədarlarımızın, vəzirlerimizin, hətta fərraşlarımızın yumruğunun altında ziqqıldayan biçarə rəiyətin sedasını müctəhidlərimiz eşitmirdilər? ...İndiyə kimi min illərin müddətində bizim müctəhidlərimiz minlərlə kitablar bağlayıblar, minlərcə risalələr yazıblar, amma biz bu kitablardan və bu risalələrdən nə qədər vərəqləyirik, hürriyyət sözü tapa bilmirik” (112, 212-213). Diqqət edilsə, ədibin narahatlığında xüsusi əhəmiyyət təşkil edən bir mətbəb var: ”Məgər dəxi bəs deyil?” Dövrü üçün ədib haqli narahatlıq ifadə edir. Çünkü böyük demokrat ədib görürdü ki, hürriyyət davası başlanandan Məhəmmədəlini, Məşədi Molla Həsəni və b. “xırda” adamları “hürriyyət” nə olduğunu bilməyə qoymayan, Novruzəlini milli-siyasi azadlığından uzaq salan, Məhəmmədhəsən əmini gözünü açıb haqqını tanımağa imkan verməyən, Sadiq kişini övladının burnunun qanını kəsmək əvəzində dəlləkhanada tutub saxlayan, Danabaş sakinlərini yeni müasir təhsildən kənarlaşdırıb iyrəndirən, Usta Zeynalı dünya işlərindən baş açmağa aman verməyən, oyanıb öz azadlığı, hürriyyəti, haqqı uğrunda savaşmasına yol vermək istəməyən, haqsızlıqlara qarşı hələ də “lal və mal olub” danışmamağa dəvət edən geniş ictimai qüvvələr, zümrələr vardır. Bu ictimai günahkarlıq daşıyan qüvvələr – professor Mir Cəlalın və Yaşar Qarayevin də göstərdiyi kimi, “vahid bürokratik sistem” kimi (97, 182) öz “şallağı” və “dəyənəyi” ilə kütləvi qorxu saçır, “şirin moizələri”, “taleyi-cövza, huri-qılman, cənnət keyfi, cəhənnəm əzabı” kimi cəfəngiyatlari ilə başlarını piyləyib yuxuya vermək istəyir. “Nə bilim” satirasında ədib cəmiyyəti ictimai-mənəvi etalata, fanatizm və ibadətə də-

vət edən, mənfəətləri naminə cəmiyyəti müstəmləkəçi sistemin ağzına atan ruhanilər mühitini tənqid və ifşa edir, artıq oyanıqlığın onlara da təsirsiz qalmadığını ifadə edirdi. İctimai tənqid hadəflərinin göstərilməsi baxımından İsa Həbibbəyli göstərirdi ki, “Cəlil Məmmədquluzadənin əsərlərində nəzərə çarpdırılan “urus böyüyü”, “ruhani boyunduruğu”, “dəyənək zorakılığı” kimi ifadələr ölkədə milli istiqlal mübarizəsinin konturlarının müəyyən olunmasına xidmət edirdi” (64, 7). Bunu nəticəsidir ki, Əli bay Hüseynzadənin sözlərində desək: “Fransa inqilabından əlli-altmış sənə sonra Avropa dövlətlərinin cümləsi inqilaba düşər olub hüquqi bəşəriyyələrinə nail oldular, lakin Avropanın yanı başında duran aləmi-islam yenə mütəəssir olmadı. ...bu hürriyyət sədasını eşitmədi, bütün inqilablardan bixəbər qaldı. Bixəbər qaldığı üçün də gündən-günə tənazzülə, tədənnidə davam edib durdu” (62, 97). Mirzə Cəlil özüsə deyirdi ki, “tutaq ki, mən gördüm mənim yoldaşım ayağında zəncir bir fənd ilə çıxıb bir divarı aşdı o tərəfə, məgər dəxi mən ayağmdakı zəncirdən xilas olmağa gərək çalışmayam” (114, 182). Məhəmmədəlinin simasında görkəmli ədibimiz Cəlil Məmmədquluzadə “kiçik” adamları ictimai-siyasi oyamışdan kənar salan, qəflətə, avamlığa məhkum edən, Novruzəlinin simasında isə ictimai fəal, oyaq və mübariz insanı divanxanalarda əsir və məhkum edib məqsədini əngəlləyən səbəbləri təqdim edir. Məhəmmədəli kimi “kiçik” adamların, həmşərinin simasında daxili avamlıq və ictimai-mənəvi ətalətə sövq edən mövhumat və fanatizmi, Novruzəlini isə dustaq edən, Cəfəralını (“Lənət”) qar-qorxu, ictimai, ideoloji senzura altında saxlayan Çarizmi və Sovet imperializmini – müstəmləkəçi sistemi günahkar olaraq hədəfə alırdı. Bu mənada çox vaxt Cəlil Məmmədquluzadə yaradıcılığındakı tənqid professor Yaşar Qarayevin dediyi kimi, “bilavasitə avamlığa, cəhalətə qarşı deyil, bunları doğuran ictimai mühita qarşı çevrilir” (97, 170). Böyük Mirzə Cəfəlinin: “Niyə belə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım!”(113, 4)-nidasi məhz bu münasibətlə, belə məqamda gelirdi. Mirzə

Cəlil özünün “Tacül-hac” adlı məqaləsində diqqəti tarixi inqilablar və böyük dəyişikliklər dövrü olan XX əsər cəlb edir, “bəli, buna XX əsr deyərlər ki, Vatikan kimi bir dağrı da tərpətdi...” (112, 472)-deyərk tarixi dəyişikliklərə nəzər yetirir və beləliklə, öz həmvətənlərini də oyaq olmasına çalışır, onları “adam yerinə qoyulmaq” uğrunda mübarizəyə səsləyirdi. Buna görə də Cəlil Məmmədquluzadə “ailəsinə çörək pulu qazanmaq üçün İrandan gəlib İravan şəhərində çalışan Kərbəlayı Məmmədəlinin burada ikinci dəfə evlənməsi, vətəndəki – Ərəblər kəndindəki ailəsi ilə əlaqəsinin kəsilməsi kimi sadə, adı əhvalatların fonunda keçən əsrin əvvəllerindəki ictimai-siyasi hadisələrin mənalandırılması böyük demokrat ədibə həmvətənlərinin hürriyyət kimi mətləblərin mahiyyətinin başa düşməməsinin səbəblərini aydınlaşdırmağa imkan verir. ...artıq milli oyanışın və azadlığın “gündəlikdə” olduğunu əyani şəkildə nümayiş etdirir” (75, 15). Bu istiqamətdə görkəmli ədib azadlıq və geniş ictimai haqqaya nail olmaq yolunda təkcə kişiləri deyil, “xırda” Azərbaycan qadınının da siyasi savadlanması və ictimai fəaliyyətini xüsusi əhəmiyyətli hesab edir, Azərbaycan qadınlarının maariflənməsini cəmiyyətin inkişafında mühüm hadisə hesab etmişdir. Bu baxımdan “Keçən günlər”, “Cəfərin anası” kimi felyetonlarında Azərbaycan qadınının dünya həyatından təcrid olunmuş vəziyyətini, primitiv və ibtidai təfəkkürünü, məhdud dünyagörüşünü ümde problem kimi qaldırmış, cəmiyyətin tərbiyəcisi kimi anaların maariflənməsi zərurətini ifadə etmişdir: “Peterburqdə övrətlər ərizə verib darülfünuna girmək istəyirlər və hökumət də övrətlərin ərizəsini qəbul eləyib”. Burada biçarə arvad deyəsən elə məsələn ülkən kimi oldu və guya ki, qorxa-qorxa, yainki hırslı-hırslı məndən soruşdu: “Nəmənə, nəmənə?” Gördüm ki, mən indi dediyim sözlər, ayıb olmasın, bu arvadin xörəyi deyil və onun üçün başa düşmədi” (115, 162). Beləcə, ədib təkcə müsəlman kişişi deyil, müsəlman qadının da maariflənməsini, ictimai-siyasi hadisələrdə iştirakçılıq etməsinə önəm verirdi. Bu ədibin sosial ədalət və

ictimai inkişaf idealinin tərkib hissəsi idi. Buna görə də böyük demokrat ədib: "Bu gün Kərbala meydanı ürəklər parçalayan Azərbaycan vətənidir", - deyə haqdan-hüquqdan, "insanca ömür sürməkdən" və mövcud olmaqdan məhrum olan "kiçik" adamlara "İbrahimbeyin səyahətnaməsi"ni oxumağı və öz sosial həyatlarını dərk etməyi tövsiyə edərək: "Qoy oxusunlar, birləşsinlər", - deyə hələ insafi, adamlığı, vətənpərvərliyi potensial olaraq qalmış "xırda"ları oyanışa, həmrəyliyə və mübarizəyə səsləyirdi. Bu baxımdan ədib "Azərbaycan" məqaləsi və "Anamın kitabı" əsərində "istiqlal düşüncəsinə, azərbaycanlıq əqidəsi və ideologiyasına" (75, 20) "əlifba" yaradır. "Anamın kitabı" əsərində ədib "kiçik" adam obrazları ilə müstəqil Azərbaycan ideyası, dövlət və idarəetmə haqqında özək siyasi məzmunlu məlumatlar verir, dövlət, xalq və hüquq haqqında fikirlərini ifadə edir. Artıq əvvəldə qeyd etdiyimiz kimi, Cəlil Məmmədquluzadə milli müsəadalə ədəbiyyatımızın böyük nümayəndəsi kimi özünün yaradıcılıq konsepsiyasında, xüsusiylə, "Azərbaycan", "Cümhuriyyət", "Vətəndaşlar" adlı məqalələrində "kiçik", adı adamların təşkil etdiyi xalqın əsas hissəsini, "camaati" yaradılacaq milli, azad hökumətin, vətənin əsl sahibi hesab edirdi. Bu mənada ədib "Anamın kitabı" pyesində məhz bu cür simvollaşma apararaq çobanların timsalında "kiçik" adamları milli azadlığın təminatçısı, onların maraq və mənafelərini milli dövlətçiliyin prinsipləri, əxlaqi, mənəviyyatı və dəyərlərini də milli dəyərlər olaraq yeganə millilik amili və prinsipi hesab edirdi. Bu baxımdan pyesə görkəmli ədib ağlaya-ağlaya cəmiyyəti-xeyriyyənin iclasına daxil olan acları iclasda iştirak edən "beşikdə yad millətlərin südünü əmmis", "vətənimizdən yadırğamış", "millətimizin ruhundan xəbərsiz olan" "bir para millət başçıları"nın gün ağlamaq əvəzinə günü-güna satıb öz ədabaz, boş-boş, gəvəzə nitqlərilə boşlamalarına, biganəliklərinə qarşı özündə xalqın milli sosial-mənəvi mövcudluğunu daşıyan "kiçik" adamların - Qurban, Zaman və Qənbərin (adların özündə belə rəmz var.

Fikrimizcə, Qurban vətənin varlığı və azadlığı yolunda özünü mübarizəyə atıb fədakarlıq etmənin, özünü vətəna və millətə həsr etmənin, hər şeyilə vətənə aid olmanın, Zaman leksik-semantik mənasına uyğun olaraq konkret tarixin, zamanın, Qənbər isə mənə etibarılə özündə vətənin, millətin, xalqın ruhunu, tarixini, yaddaşını hifz elayıb daşlaşdırın vətəndaş olmanın simvoludur. -R.Q.) öz heybələrindən çörəklərini çıxarıb vərmələrini təqdim edir, milli istiqlal düşüncəsi və azadlıq, milli dövlətçilik və inkişaf konsepsiyasında xalqı, milləti meyar, prinsip və mənbə hesab edir. Buna görə ədib vaxtilə "Aclar" adlı felyetonunda da bu kimi məsələlərə toxunmuş, acıdan ağlayan vətən övladlarına qarşı təhsilli gənclərdəki soyuqluğu, biganəliyi və "uşaqları ac qoyub, gedib nitq desin" (113, 17) kimi bivecliyi, insanlara mərhəmətsizliyi, boş-boşuna danışqanlığı tanqid etmişdir. "Anamın kitabı"ndakı çobanlar isə əslində qayğıkeşlik, nəzarotçılık, sadəlik, sevgi, yanğı keyfiyyətləri ilə dolu bir xarakterə, millilik və sadəlik dolu bir ruha sahib, xalqın içərisində çıxmış, xalqın ruhundan doğan və doğulan "kiçik" adamlardır.

Dərs almayıb haqdı ki heç birimiz.

...Qardaşlıqda vəfaliyi çobanlar (111, 471) –

şəiri çobanların mahnısı yox, əslində himnidir. Günüñü dağdaşda keçirən bu insanlar qarda-yağışda, istidiş-soyuqda öz sürüsünün acliği-toxluğu qayığısına qalırlarsa, demək, ac və köməksiz xalq üçün əzaba və çətinliklərə qatlaşası başılardırlar, qabaqlarında yüz-yüz əlli qoyun, hamısına da birca-bircə diqqət və qayğı ayıra bilirlərsə, onlardan yana narahat ola bilirlərsə, hər birinin qurddan-quşdan təhlükəsizliyini gözləyə bilirlərsə, deməli, öz xalqına, təbəələrinə əsl humanist, qayğıkeş başçılar onlar ola bilərlər. Bu adılər yad millətlərin südünü, yad millətlərin ruhunu, dilini, ədasını manimsızmayıblar, vətənin pak və təmiz bulaq sularını, bu torpaqlardan bəşlənmiş qoyunların pak südünü içiblər, torpağın ruhunu canlarına, qanlarına, ruhlarına çəkiblər. Onlar bu torpağın dadını, havasını, ruhunu anadangə-

İmə alıblar. Süründən hər bir itki onları nəinki sarsıdır, hətta ağladır belə. Hər hansı bir qoyuna bir dərd gələndə hamisi sefərbər olub onun nazını, qayğısını çəkirər. Hər hansı birini canavar aparanda, yainki yoxa çıxanda ondan dərhal xəbər tuturlar. Bu məsuliyyətdəndir ki, çobanlar həmin andaca aclara əllərində olanları verib doyurmaq, dərdlərinə şərik və çərə olmaq isteyirlər. Bununla da həm konkret iş görmüş olduqları kimi, həm də özlərinin qayğışlıq, məsuliyyət və humanizmlərini nümayiş etdirmiş olurlar. Bize elə gəlir ki, Mirzə Cəlil əsərdəki çobanlarla bağlı hadisələr vasitəsilə xalq və başçı arasındakı münasibətləri göstərmək istəmişdir. Bundan başqa çobanların danışığındakı əsl Azərbaycan sözləri millilik idealını ortaya qoyur. Qənbərin, Zamanın, Qurbanın danışışı da, əməli də, dərdə-oda əlacları da el adətinə, təbiri və qaydasincadır, sadə, ibtidai olsa da, millidir: "Qurban: Keçən həftə qumral kərə qoyunu canavar yaralamışdı: bax yarası belə kalafə kimi idi. Qara nöyüt sürtdük, iki gündə yaxşı oldu" (118, 464). Çobanların qoyunlara qoymaları adlar: qumral qaragöz, qara kərə, qumral kərə, bənöyüt kərə, ağ qaraüz və s. milliliyin nüvəsi, canı, qanıdır, ölçüsü, nümunəsi, etalonudur, bunlarda xalqın keçmişisi, indisi və gələcəyi birləşir. Cəlil Məmmədquluzadənin, demək olar, "Anamın kitabı" əsərində də, digər əsərlərində də "KİÇİK" adamlar ədibin ideallarının mənbəyi, nüvəsi, perspektivi kimi təsvir olunurlar. Bu da, fikrimizə, müəllifin təqdim etdiyi bədii-estetik idealının simvolik ansamblıda inikası ilə bağlıdır. Ədibin dərin sevgi və böyük ümidi təsvir etdiyi bu sadə adamlarda bir-birinə hörmət və qayğı, vətənə, torpağa, elə sevgi və məhəbbət vardır. Bu mənənədə, çobanların sürü ilə tomasında sanki dövlətçiliyə xas olan qaydalar, humanist prinsiplər özünü göstərir: "Qənbər: Xanımcən, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində ki, qoyunlar dağılmasın. Alıram ağac əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağa: qara kərə, tayın görmək gərək, qumral kərə tayın görmək gərək, sarı kürə

tayın görmək gərək..., boz qumral kərə, hanı boz qumral kərə? Ədə Qurban, hanı boz qumral kərə? Ədə Zaman, yoxdu boz qumral kərə. Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayati havası ilə oxuyur.) Çal kərə, maral kərə, hardasan boz qumral kərə... ey yay, ey..." (118, 467). Bütün bunlar millətə sahib çıxmağın və milli-ictimai birliyin bədii ifadəsidir. Bu birlilikdən birinin yoxluğu "elə bir dərddir ki, elə bil külfətdən bir övlad yox olub" (118, 467). Burada kimin nə, nəci olması əsas şərt deyil, əsas olan odur ki, birliyin tərkibində bir üzvsən, el birliyini formalasdırılanlardan birisən. Burda insanlara sosial statusuna görə hörmət, diqqət və qayğı göstərilmir, insanlıq meyarına, bir-birilə sağlam münasibətlərinə görə hörmət, qayğı və diqqət vardır. Bunlardan biri yoxdursa, birimiz yoxdur deməkdir, məsələ insanın nəyə malik olduğunu, nəci olmasında və neca yaşamasında deyil, onun birliyin tərkibində yaşamasıdır. "Çünki söz bir qoyunun qıymətində deyil ki, üç ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik boz qumral kərə bizim qardaşımız idı, yainki bir əziz yoldaşımız idı" (118, 467). Özündən asılı olana və özü ilə bağlı olanın taleyinə bu cayabdehlik və qayğı müəllifin, əlbəttə ki, öz vətəndaşlarından tələb etdiyi, arzuladığı millət olma, milli məsuliyyət və milli birliyə nail olma idealıdır. Buna görə də akademik İsa Həbibbəyli yazardı ki, "C.Məmmədquluzadə xalq, milli birlilik, vətən motivlərini "Anamın kitabı" əsərindəki Zəhrəbəyim ana, Gülbahar və habelə, Qənbər, Qurban, Zaman obrazları vəsítəsi ilə çatdırımağa çalışmışdır. Əsərdəki çoban surətləri milli mənəviyyatın, xalq adət-ənənlərinin, doğma torpağa bağlılığın həqiqi yaradıcısı kimi çıxış edirlər" (67, 21).

Sosial zülmün insanlıq haqqı və simasına, ictimai mövqə və statusa təsiri məsələsi "KİÇİK" adamların taleyi timsalında Cəlil Məmmədquluzadəni bir çox əsərlərində düşündürür. Bu mənənədə ədibin "Danabaş kəndinin məktəbi" əsərində Danabaş camaatinin ictimai zülmün, qorxu və hiddətin timsali olaraq Pirverdi bəyin şallağından, Nəzərəli çavuşun zülmündən başla-

rini yuxarı qaldırmağa macəl yoxdur. Onların hər bir hərəkətini az qala Pirverdi bəy müəyyənləşdirir və onun şallağı idarə edib hərəkətə gətirir. Pirverdi bəylə Nəzərəli çavuş, sözün əslinə qalxa, bu kəndə divan tuturlar. Burda dövlətin gücü də, Allahın qəzəbi də Pirverdinin şallağıdır. Şallaqda olan güc bu kanddə heç nədə və heç kimdə yoxdur. "Xanın təsbehə" qabağında belini əyib qulluq göstərməyən, yox deməyə hünəri çatan bir kimse yoxdur. Təsbehədəki qorxu gücü o qədərdir ki, olmazı var edir. Beləliklə, Mirzə Cəlilin istibdadın simvolu kimi verdiyi bu detallar Danabaş coğrafiyasında zülmün hədsizliyini və gücünü göstərir. Ədib özü yazırı ki, "Danabaş kəndində bu yekəlikdə zoğal dəyənəyinin hörməti heç pulun hömətindən az deyil. O ixtiyar ki dəyənəkdə var, bəlkə pulda yoxdur" (111, 105). Realist ədib dövrün sosial zülm və işğəncə miqyasını təsvir etmək və göstərmək üçün adı, "kiçik" adamların həyatına baş vurur. Çünkü zaman, dövr, ictimai mühit bütün obyektivliyi ilə məhz onların həyatında, davranışında, düşüncəsində, əxlaqında özünü daha bariz göstərir. Realist ədib sosial zülm və "kiçik" adamların üzüntülü həyatına endiyi, daxil olduğu kimi, "kiçik" adamların həyat tərzlərindən də sosial mühit və münasibətlərə qalxır, fəal estetik münasibət, reaksiya yaradır. "Kiçik" adamların problemləri, üzüntü və mahrumiyyətləri, problem, təhlükə anındakı hiss və düşüncələri ilə ədib konkret dövrün problemlərinin dərəcəsini göstərmiş olursa, onların davranışları, əxlaqi və həyat tərzi ilə, problemlərə konkret münasibətləri ilə də ictimai-tarixi dövrün sosial inkişaf və hərəkət dərəcəsini təyin etmiş olur. Tədqiqatçıların da qeyd etdiyi kimi, "tənqid" realizm, hər şeydən əvvəl, cəmiyyət həyatını bütün tipikliyi və gerçəkliyi ilə əks etdirmək, xalqın, cəmiyyətin normal inkişafına buxov olan sədləri aradan qaldırmaq, dağıtmaq məqsədi daşıyı" (63, 7). Realist sənətkar öz məqsədində və üslubuna uyğun olaraq qəhrəman seçdiyi "kiçik" adamlardan həyata, ictimai mühitə yox, həyatdan, hadisələrdən "kiçik" adamlara gəlir. Bu-na görə də görkəmli ədəbiyyatşunas, professor Y.Qarayevin de-

diyi kimi: "Ədib Novruzəliyə təlatüm və hərəkət dövründə durnuğunun və iflicin səbəblərini, sırrını axtararkən rast gəldiyi bir obraz kimi müraciət edir" (97, 176). İstər mırzəcəlilşunas akademik İsa Həbibbəylinin, istərsə də professor Yaşar Qarayevin qeydlərində diqqəti cəlb edən ilk hökm məhz zamandan və tarixdən insana emmə, yanaşma prosesi və üsuludur. Sərt, kəskin mühakimə, zorakılıq və zülm bu əsərlərdə təsvir olunan mühitin ilk görünən keyfiyyətlərindəndir. Zəmanə özü "xarəb zəmanə" idi. Zəmanə o zəmanə idi ki, Məhəmmədhəsən əmini olduğu yüksəklikdən aşağı endirmiş, Xudayarı alçaqlıqdan yüksəyə qaldırmışdı. "İndi əsr çox xarabdu. Hanı indi bir Allah bəndəsi ki, adamın əlini tutsun" (111, 65). "İndi dünyada qəlp adam çıxalıbdı. Birisi gəlib nisə sövdə edər, and içər Allaha, peyğəmbər ki, üç gündən sonra pulunu götürərəm, üç gün olar ay, bəlkə il" (111, 61). Kapitalizmin təşəkkülü ilə yaranan yeni iqtisadi, əmtəə-pul münasibətləri bütün mövcud dəyərlər sisteminə və ictimai-tarixi inkişaf tələblərini dəyişib. Kənddə Məhəmmədhəsən əmi ən tanılmış, hörmətli adamdır, amma şəhərdə o heç kimdir. Beləliklə, zaman başqa zamandır. Bu zamanda Xudayarlar ayıq, Məhəmmədhəsən əmilər yuxuludurlar, Xudayarlar azad, Məhəmmədhəsən əmilər əli-qolu bağlıdır, Xudayarlar sırtıq, Məhəmmədhəsən əmilər utancaqdırlar, Xudayarlar qurd, Məhəmmədhəsən əmilər acizdirlər. Bu mənada "...qəzəlarda otlayan quzular ibarətdirlər fəqir və dilsiz-ağzsız kəndli-lərdən; qurdalar da haman quldur-qacaqlar və haman rüşvətxor məmurlardır ki, onların bərəkətindən Azərbaycan kənd camaati bilmir hara baş alıb köçüsün" (114, 231). Məzлumun haqqı zalim əlində, məzлumun taleyi zalimin mərhəmətindədir. Əslində bu zülm və işğəncə zəmanəsini ədib məqsədlə Danabaşa gətirir. Fəlakət, zülm Məhəmmədhəsən əminin, Zeynəbin sakit həyatının, məmənun həyat tərzinin altını üstüne çevirir, evlərində hökm sürən sakitliyi pozur. "A kişi, bu səfik oğlu səfik hardan şeytan kimi çıxıb gəlib eşşayı apardı, bizi mərəkəyə saldı?" (111, 87) "Allah, dərgahına çox şükür! Bəndənin başına bu

qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşayımı gərək gəlib aparayıdı ki, başıma bu qədər qalmaqal gəlsin! Kənddə iki min eşşək var. Get birini min apar da! Elə məni görün görür?” (111, 88-89). “Bizim çıraqımız o vədə keçdi ki, atanız öldü” (111, 74). Bu adamları zülm və fəlakət qəfildən yaxalayır, sözsüz ki, onların nəzərinə, yoxsa zülm artıq qapının ağızında, başlarının üstündə idi. Məlum oldu ki, bu insanların heç biri gözənlənməz fəlakətlərə hazır deyillər. Elə ədib də zülm və fəlakət bəhanəsilə qapıları qəsdən döymüşdü ki, Danabaş kəndlilərinin başlarına gələcək, onlara üz verəcək bədbəxtlik və gözənlənməz hadisələrə hazırlıq vəziyyətlərini, konkret münasibət və davranış nümunələrini yoxlasın. Sakit, məmənnun adamlarını silkələyib yeni həyata, zülm və fəlakətə, hər cür təhlükə və amansızlıqlara hazırlıq vəziyyətini və konkret münasibətlərini bilsin. Məlum oldu ki, bu vəziyyətlə Danabaşa ictimai-siyasi, sosial və b. vəziyyət bir tükənən asılı qədər zərif və incədir. Onların heç biri bu problemlərə, təhlükə və təhdidlərə hazır deyillər, hamisinin həyatı, kiçik sevinc və xoşbəxtlikləri bir tükənən asılıdır. Buna görə də onların hamısı məzəlum, zavallı və yazıq adamlardır. “Xudayar böyin əlində yekə bir dəyənək var. Nə vaxt kefi istəyir qalxızar, nə vaxt kefi istəyir endirir” (111, 105). Bir dəyənəyin belə hüdudsuz hökmranlıq miqyası bir tərəfdən Danabaşa baş verən “zorbazorluqların” miqyasını göstərməyə xidmət edirsə, digər tərəfdən Danabaşın zülm və zalimlik etmək üçün nə qədər xam yer olmasına göstərməyə imkan verir. Zoğal dəyənəyinin imkanlarında Məhəmmədhəsən əmilərin təkcə canını yaxmaq yox, həm də ləyaqətini, kişilik, ərlik, atalıq hissini tapdamağa, körpə, canciyər balasını dəyənəkləməkə atalıq hissələrini təhqir etməyə, öz içində də, öz gözündə də alçaltmağa hünəri yetir. Xudayarın bu nüansda zalimliq və hərənlilik, özündən razılıq həddi hüdudsuzdur: “Xudayar katda oğlanın dal tərəfindən yeriyb oğlanın kürəyindən bir ağac....

- Köpək oğlu köpək, hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burda? Vallahi, gönüñü soyaram!” (111, 52) Ədib “Danabaş kəndinin əhvalatları”nda, zülmü və zalimliyi bütün yirticiliyi, hər üzü, hər növü və həddi ilə bütöv təqdim edir. Zülmün elə dərəcəsi, elə həddi, elə forması yoxdur ki, burda baş tutmasın. Ən pisi isə burda zülmkarlıq üçün münbit şəraitin olması, eninə, uzununa və dərininə əl-qol açıb hərəkət edə bilməsidir. Xudayar katdanın: “Nə eliyəciyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki onun mənə işi düşməsin. Basaram palçıqa, çıxaram üstə, ayaqlaram” (111, 64) ifadələri zülm və bürokratik özbaşinalığın düzülməz həddini, daxili niyyətin əzazillik dərəcəsini bütün çılpaqlığı ilə əks etdirir. Bundan başqa ədib rüşvətxorluğu və pozuculuğu ilə diqqəti calb edən Qazi obrazi ilə artıq çoxdan yolunu azmış, xalq kütləsini ən mənfur köləliyə və istismara məcbur eləyən, bu azmiş kimi özü də olmazın alçaqlıqlara əl atan, insanların inamından sui istifadə edib onları müxtəlif “pul tələsinə” salan şəriət və ruhani hakimiyyətinin tarixi taleyinin həll olunma zamanını elan edirdi.

“Zeynəb Xudayar bəyin evində altı ay yarımla qaldı. Və bu altı ay yarımin ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən galib töküldü. ...Axırı iş o yero çatdı ki, Xudayar bəy Zeynəbi soyundurdu, bir qaranlıq dama qatıb onu ac və susuz saxladı ki, bəlkə yumşala. Amma daşı da bu tövr sıxsan yumşalar. Zeynəb axırı yumşaldı” (111, 120). Oxucu köksündən qan axan, içindən od, qəzəb, nifrət çıxan, adamın qəlbini qanadan bu qan-qada dolu sətirləri oxuduqca insanlığını, ədalətini, allahını, insafını itirmiş mühiti də, öz zalimliyi, xainliyi, alçaqlığı ilə başdan-ayağa ikrab doğuran Xudayarın da yaxasından yapışır silkələmək, içində bir damcı da olsun Allah sevgisi, insaf olub-olmamasını bilmək, bütün varlığı ilə ona lənət eləmək istəyir. Məhəmmədhəsən əmi öz eşşayını zülm və zorakılıqla necə itirib əldən vermişdi, əsərin finalında da elə zülm və zorakılıqlı sililə tapıp sevindi, həmçinin o, eşşayı tapıp sevi-

nəndə bir başqa onun kimi kəndli zülmün güdəzəsına gedərək öz eşşəyini elə də itirdi. Qabağındakı eşşəklərə sahiblik edən eşşəkçi də Xudayarin zülmünə tuş galərək ağanın səhvini düzəltmək yolunda məhrumiyyətə və dəyənəyə güdəz gedir. Xudayarin kötəkləri altında döyüllüb əzilə-əzilə bu kişi də Məhəmmədhəsən Əmi kimi “təkcə ulağımı deyil, həm də sahiblik ixtiyarını da itirmiş olur” (62, 203). Dəyənək bu kənddə qanun kitabı, qayda və haqq-hesab üsuludur, mühakimə etmə vasitəsidir. Çünkü məhz zoğal dəyənəyin yaratdığı zülm asayış, itaət və qanun demək idi. Bu dəyənəklərin məcburiyyəti altında yazılı eşşəkçi də sahiblik ixtiyarından məhrum olur. Onların sahiblik ixtiyarı itən yerdə Xudayarin sahiblik ixtiyarı başalayır. Zoğal dəyənəyinin gücü ondadır ki, “...cəllad baltası qədər sərt, dirijor çubuğu qədər mütbəhərrikdir” (97, 182). Bu yerdə dəyənəyin hərəkəti adamların hərəkəti deməkdir. Bu mənada dəyənəyin hərəkəti ictimai, hüquqi hərəkətdir, o, tipik müsəlman cəmiyyətinə tipik şəraitdə ictimai idarəetmə formasıdır. Beləliklə, C.Məmmədquluzadənin yaradıcılığı “ictimai quruluşun eybəcərliyini, qoluzoruların hakimiyyət qudurğanlığını, q lava, katda, yasovul və qaziların əlbir olub kəndlinin namusuna, mal-mülkünə təcavüz etməsini, kəndli şüurunu zəhərləməsini, ...həkim təbəqə pozğunluğunun ictimai-siyasi və mənəvi köklərini güzgü kimi aydın göstərən, zülm siyasetinə arxalanan quruluşu iti qılınc kimi kəsən” (137, 254) ən gözəl realizm nümunələridirlər.

Ədib öz əsərlərində zülm və idarəçilik üsullarını çox vaxt simvollaşdırır. “Əhvalatlarda” “zoğal dəyənəyi”, “Danabaş kəndinin müəllimi” və “Dəli yiğincəgi”nda “şallaq”, “Xanın təsbeh”ında isə “təsbeh” bu baxımdan simvollaşmış, zülmün və inzibati idarəçiliyin simvoluna çevrilmiş bədii üsullar, ictimai əsərətçilik mənbələridir. Bu bədii detallar günün reallıqlarından doğmuş, həyatın, gerçəkliyin özündən gəlmış nümunələrdirlər. “Xanın təsbeh”ında təsvir olunan Qaradağ mahali tipik zülm ocaqlarından biridir. Qaradağda baş verən zülm elə bir zülm,

elə bir sitəmdir ki, “dünyada zülm və incitmək ibarət imiş Qaradağda xan fərraşlarının rəyyatı barəsində tutduqları rəftərlərindən” (111, 233): “Sübh tezən yuxudan oyanan kimi eşidirdik ki, raiyyətin birinin evindən qılı-qal səsi gəlir. Məlum olardı ki, fərraş Əli Cəfər xanın evi üçün Kərbələyi Musadan iki girvanıka yağ istəyir. Kişi evdə yoxdur. Arvad and içir ki, yağ yoxdur. Fərraş Əli Cəfər arvadı söyüb-yamanlayandan sonra qayıdib gedir və düberə qayıdış xanın təsbehini götürür. Di çarə yox, yer deşıyindən də olmuş olsa Kərbələyi Musanın arvadı yağı təpib fərraş yola salır” (111, 233-234). Hətta İkramiddövlə belə bir qanun qoymuşdu: “Əgər raiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdırı xanın üstünə və ikinci dəfə xanın təsbehini götürərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı, dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxarıb “yox” deyənин boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz” (111, 234). “Millət” adlı felyetonunda da ədib bu məqsədlə yazacaqdı: “... məhz bu sabəbdəndir ki, bizdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir, milli işlərimiz əvəzinə şəxsi dəsgahlar peydə olur. ...özümüz üçün bir azadlıq binagüzarlığı istəmisiş eləyik - özümüz öz icimizdən bir şəxsi sultan qorar vermişik və o sultandan izn hasıl olmamış dinməyə və danışmağa ixtiyarımız olmayıb və bunun adını qoymuşaq azadlıq. ...o ki qaldı millət, - o da kənardan qalib baxa-baxa; çünkü kənardan baxmağa min illərlə adət edib” (116, 225). Görmə-cətəqadakı bu mövcud idarəçilik mexanizminin vəhşi xarakteri yoxsun Pəri arvadla münasibətində daha çılpaqlığı ilə özünü bürüzə verir. Pəri arvad xanın təsbehinin timsalında “mexanizmin dəhşətli gücü ilə” qarşı-qarşıya gələndən sonra mat-məəttəl qalib etirazını və nifrinini böğməli olmuşdu. Çünkü bu təsbeh o təsbeh idi ki, ...iki il bundan qabaq xanın formayaşınə ağ olan dəyirmançı Mehdini ...qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucolinin evini yandırdı, uşaqlarını çələ dağdırdı”

(111, 235). Bu sözləri eşidən Pəri arvad dinməz-söyləməzistib-dad zülmünə nələr törətməyə qəbil olduğunu təxmin edərək öz inadını qırmaq və Mirza Sadiq Münşinin təklifini qəbul etmək məcburiyyətində qalmışdı. Görkəmli ədib bu məqsədlə "Yan tüxəyi" əsərində də hakimiyət və idarəcilikdə mövcud olan məsuliyyətsizliyi və özbaşınlıq imkanlarını təqdim edir: "Kazak qoşunun böyük əfsori polkovnik Afanasyevin müziri-şəriflərinə əlli dörd dənə yan tüxəyi (fleyta) camaatdan yığib göndərəsən, çünki hamən qoşunlar hamən tarixdə hamən yan tüxəklərinə minib Kəvakir kəndinə yaylağa gedəcəklər" (111, 255) hökmünün timsalında hakimiyətin əhlikeflilik və başdanxarablıq dərəcəsini göstərir. "Ağlı, fikri tüxəyinin yanında olan" çar çınovnikinin göndərdiyi yanlış məzmunlu rəsmi məktub və şallaq gücü ilə xalqı bū gülməli hökmü icra etməyə məcbur edən yerli məmurların simasında böyük demokrat ədib milli zülmü, zorbazorluğu təqdim edir. Görkəmli ədib Cəlil Məmmədquluzadə ictimai zülmün müxtəlif formalarını təsvir etdiyi əsərlərində bir tərəfdən xalqı soyub-talayan, zülm və qorxu altında saxlayan qəddar, zalim, öz qan qardaşlarının taleyinə biganə, etinasız yerli məmurları günahkar kimi ifşa edirə, eyni zamanda onlara arxa duran, zülmə sövq edən müstəmləkəçi mexanizmi də tənqid etmiş olur. Ədib milli inkişaf və intibah dövründə öz xalqına etinasız, biganə məmurlardan narahatlıq ifadə edir. "Zəlzələ" əsərində də bu mənada məmür etinasızlığı və soyuqqanlığının ən ümumiləşmiş nümunəsini yaradır. Əsərdə təhkiyəçi ziyanlı müəllim və məmurların zəlzələdən zərər çəkən insanlara, fəlakət və onun nəticələrinin aradan qaldırılmasına biganə münasibətini təqdim edir: "Bahadır yüzbaşı dedi ki, burada bizim üçün bir kömək etmək yeri qalmır, çünki indi camaat dam-daşın altında qalan adamları və heyvanları söküb çıxartmağa məşğuldur. Bu da ki əli belli və kürəkli fəhlə-fühlə işidir" (111, 331). Sənətkarı burada narahat edən məsələlərdən biri də sahibsiz, yetim qalan uşaqlıq taleyi, aqibətidir. "Ax yazılı uşaqlar" - deyə, təəssüf edən ədib mövcud

cəmiyyətin ictimai etinasızlığından irəli gələn narahatlığı, sahibsiz qalan uşaqlıq haqqında qalacaq həyatını dərin kədərlə ifadə edir. Yaşadığı cəmiyyətin yarıtmaz idarəciliyindən irəli gələn ictimai yardımçılığı diqqətə çəkir, sadə, "kiçik" adamların timsalında sosial yardımlaşma üçün mənəvi zəmin olmasına baxmayaraq, ictimai təsəsatlarda inzibati qayğıının olmamasından dərin təəssüf keçirir, sahibsiz insanların, fəlakətin ortasında köməksiz qalan adamların, zərərdidələrin timsalında bu problemi aktuallaşdırır.

"Xırda" adamların dostu və böyük müdafiəçisi ustاد Cəlil Məmmədquluzadə sovet dövründə belə zəhmətkeş insanların uğradıqları haqsızlıqları, problemləri böyük ırək yanğısı ilə işıqlandırılmışdır. "Bakı nefti", "Sənət və ədəbiyyat", "Şəhərə doğru", "Kəndlilərə yavşıq", "Cərimə", "Yad etməli", "Dəmir yol", "Cümə", "Hara düşüm", "Həkim ustadları", "Neft fəhlələri", "Fəhlə aləmindən", "Kəndlə evi birinci qonaqlarını necə qəbul etdi?", "Bilet satılmasın", "Birinci möcüz", "Zəng orada çalınır", "Xurcun və çamadan" kimi felyeton və məqalələrində görkəmli ədib zəhmətkeş insanların, adı kəndlə və fəhlələrin köhnə dostu kimi onların həyatında hələ də qalmaqdə olan, hətta yeni quruluşun xüsusiyyətlərindən irəli gələn yeni sosial problemləri və uğradıqları haqsızlıqları əks etdirir. Ədib bu əsərlərində konkret kəndlə və ya fəhlə obrazları yaratır, ancaq onların problem və qayğılarını mükəmməl surətdə əks etdirir. Görkəmli yazıçının ictimai və siyasi quruluş idealı xalqın, onun sadə, zəhmətkeş "kiçik" adamlarının haqları və iradəsi özünü əks etdirən bir quruluşda tapırı. "Şura" məqaləsindən də göründüyü kimi, Şura hökumətinə C.Məmmədquluzadənin münasibət xoşallığı onun siyasi istəkləri ilə üst-üstə düşməsi və uyğun gəlməsində idi. Ancaq "bütün hakimiyət proletarlara" şurə altında hakimiyətə gələn bolşevik hakimiyəti milli müstəmləkəçilik siyaseti yürütməkdə və zəhmətkeş xalqı haqsızlıqlara uğratmaqdə davam etdi. "Neft fəhlələri" adlı felyetonunda görkəmli ədib

fəhlələrin ağır güzərənindən, hakimiyyətin bu zəhmətkeş insanlara laqeyd münasibətdən bəhs edir. Vağzählarda, orda burda gecələməli olan günlərcə ac-yalavac, yorğun-arğın vağzähləknlərində, şəhər küçələrində ora-bura getməyə məcbur edilən sadə, zəhmətkeş insanların ağır sosial həyat və uğradıqları haqsızlıqlardan, laqeyd, biganə münasibətdən bəhs olunur. Bu da onu göstərir ki, vətanşörər sənətkar C.Məmmədquluzadə sovet quruluşunun apardığı siyaseti çarizmin apardığı siyasetin davamı olaraq qiymətləndirmiş və milli kimliyə uyğun olmayan bir quruluş kimi yeri goldikcə təqnid etmişdir. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli C.Məmmədquluzadənin sovet dövrü birinci yaradıcılıq mərhələsini "inam və şübhə", ikinci dövrünü "ümid və sarsıntı" dövrү adlandıraraq yazardı: "Bu cəmiyyətin "məsləhət və məşvərət hakimiyyəti" olması kollektiv idarəetmə prinsiplərini bəyan etməsi ilə Mirzə Cəlilin ümid və arzuları üst-üstə düşmüşdür. Ona görə də ədib bir müddət Şura üsulu idarəesinə ürkədən inanmış və ona xidmət etməyi mansub olduğu xalqın xidmətində durmaq kimi qəbul etmişdir" (62,387). Ancaq bununla belə, bu üsul idarə və onun idarəçilik nailiyyətləri "ona ciddi bir mənəvi rahatlıq gətirənməmiş, salahiyyətlərinin genişləndirilməsi əvvəzinə gedədə məhdudlaşdırılmasına səbəb olmuşdur... Nöticədə vətənə və millətinə habelə yeni cəmiyyətə sadıq olan Mirzə Cəlil "təqib və sixintilər", "mənəvi terror" məruz qalmışdır" (62, 392-393). Bunun təsiri idi ki, C.Məmmədquluzadə vaxtı ilə cəmiyyətin böyük nüfuz sahibi olan qələm sahibinin, ziyanı və yazıçının məhz sovet dövründə "kiçik" adama çevrilməsindən, yaşadığı iqtisadi çətinliklərdən bəhs edir. Əvvəlki yaradıcılığında "kiçik" adam probleminə xüsusiət hüquqi məzmunlu problem olaraq yanaşlığı halda, sovet dövründə bu problemə daha çox iqtisadi və hüquqi məzmunda yanaşmışdır. "Kənd və şəhər" kimi əsərlərində məhz ədib "xırda" adam statusuna düşmüş yazıçı, müəllim və onun taleyindən bəhs etmişdir.

Bələliklə, Cəlil Məmmədquluzadənin:

- "Kiçik" adamları ictimai münasibətlərin ədalətsiz inkişafı nəticəsində öz hüquq və sosal statusundan məhrum olmuş adamlardırılar;

- Ustad sənətkar əsərlərində yaratdığı "xırda" adam obrazları ilə konkret ictimai-tarixi şəraitdə Azərbaycan xalqının yaşayış və həyat tərzini, güzərəməni, sosial, iqtisadi, hüquqi, siyasi problemlərini öks etdirmişdir;

- "Kiçik" adam statusunun yaranması və insanın sosial nüfuzundan məhrum olunmasında ictimai arxasızlıq, sosal ədalətsizlik, hüquqi məhrumolunma, siyasi müstəmləkəciliyik, inzibati-amırlıq bürokratiyası şərtləndirici funksiya daşıyır;

- "Kiçik" adamların faaliyyəti, konkret davranışları və həyat şəraitləri onları statusundan məhrum edən ictimai səbəbləri təyin edir, dəyişilmə, ləğvi zərurətini və sosial ədalət idealını ortaya qoyur.

2.2. Cəlil Məmmədquluzadənin "kiçik" adam obrazlarında şəxsiyyət məsələsi

Qeyd edildiyi kimi, böyük ictimai xadim, ədib Cəlil Məmmədquluzadə digər təqnidli realistlər kimi "bir ictimai-iqtisadi sistemdən digərinə keçidin yaratdığı müxtəlif problemləri təsvir etməyə üstünlük" vermişdir (180;190;191). Ədib görkəmli bir sosioloq, filosof kimi həyata nəzər salır, problemləri öyrənməyə və çözülməyə çalışır, xalqı, onun milli potensialları daşıyan adilərini hərəkətə getirmək ideyası irəli sürürdü. Buna görə də müəllifin təəssüfü təkcə cəmiyyətdəki zülümə və şərə qarşı deyildi, itaətkar, hər şeydən razı, hərəkəti tükənmış insana - "xidmətçi insan" tipinə qarşı idi. Bu baxımdan "Danabaş kəndinin əhvalatları" əsərinin qəhrəmanı Məhəmmədhəsən əmi öz ulağını axtdarıqca, ədib onda həyat fəaliyyətine malik insan itirir. "Eşşəyin itməsi" - əslinde zahiri süjetdir, daxili, psixoloji ...sujet - Məhəmmədhəsən əmilərin varlığında faal "ictimai" insanın, şəxsiyyətin, vətəndaşın itması

süjetidir" (97,181). Professor Yaşar Qarayevin şəxsiyyətə marksist yöndən yanaşması olaraq "şəxsiyyətinitməsi" fikrili bir qədər razılaşmayıb belə eləva edərdik ki, ədib "kiçik" adam-larda bütövlükdə şəxsiyyəti deyil, ictimai mühitə integrasiya, inkişaf sürətinə qoşulma, oyaq vətəndaşlıq münasibəti, müstəqil davranışın və təsir nüfuzu, ümumiyyətlə, yeni dövrün inkişaf tələbləri baxımından (fəal ictimai insanı da yox – R.Q.) insanın ictimai fəallığını itirmiş olur. Çünkü ədib Cəlil Məmmədquluzadənin təsvir etdiyi bütün "kiçik" adamları aid olduqları ictimai mühitin, cəmiyyətin, soial qrupun malik olduğu dəyərləri mükəmməl surətdə özündə eks etdirən şəxsiyyətdirlər, sadəcə, onların şəxsiyyətinin məzmunu, dəyərləri və fəal münasibat metodları fərqlidir. Onların şəxsiyyətinin məzmununu sosial qrup və status baxımından onlara təlqin olunan davranış, münasibət forması və meyarlar təşkil edir. "Şəxsiyyətin bütövlüyü və hərtərəfli inkişafından bəhs edərkən hökmən onun əlaqa və münasibətlərinin bütün məcmusu, xüsusiələ, onun cəmiyyətin fəaliyyətinə "qoşulduğu" konkret forma nəzərə alınmalıdır. Şəxsiyyətin hərtərəfliliyi, bütövlüyü onun inkişafında ahəngdarlığı – bioloji və sosial əsasların, zehni, mənəvi və fiziki inkişafın uyğunluğunu, insanın mənəvi aləmində intellektual və emosional-iradi cəhatlərin bir-birini tamamlamasını nəzərdə tutur. Bu zaman belə bir amil də əsas götürülməlidir ki, insanın müxtəlif səyərinin mənbəyini məhz tələbat təşkil edir" (153, 33). Bu mənada böyük Mirzə Cəlilin dərin insanlıq sevgisi ilə təsvir etdiyi "kiçik" adam obrazları – Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayı Məmmədəli, Məşədi Molla Həsən, Kəblə Qasım, Kəblə Əzim, Sadıq kişi və Dəllək Usta Hüseyin, Danabaş kəndinin əhli, Cəfəralı və b. elə bir insandırlar ki, mənsub olduqları cəmiyyətin dəyərlərini, xüsusiələ də, dərin inamla etiqad bəslədikləri dini dəyərləri mükəmməl surətdə mənimşəyən və heç bir əy qoymadan əməl edən, bir sözə ictimai davranışını əzbərdən həyata keçirən, öz ehtiyaclarından irəli gələn tələbatlara uyğun fəaliyyət göstərən adamlar-

dırlar. Məhz bu baxımdan mənsub olduqları ictimai mühiti təmsil edən bu insanların simasında xalq dünya hansı yönə inkişaf edirsə-etsin, malik olduqları dəyərləri əksiltmədən mükəmməl surətdə qoruyur, beləliklə, milli mövcudluğu təmin edir və dəyərləri gələcəyə daşıyır. "Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin ciddi və qüsursuz olaraq həyata keçirilməsidir. Müsəlman mütləq təkallahlığa və Məhəmməd peyğəmbərə sözsüz olaraq inanır. İslam mənasız qantökəməyin əleyhinə olaraq yalnız hücum edənə cavab verməyə çağırır. Şəriət şəxsiyyətin fiziki, əqli və mənəvi inkişafına təhlükəli olan bütün şeyləri yasaq edir. Məsələn, spirtli içkilər, narkotik maddələr, təmiz olmayan ət və s. yasaqdır. Özünə qəsd, ailəyə xəyanət, oğurluq, dələduzluq, istismar, qumar və s. qəti qadağandır. Xristianlıqdan fərqli olaraq islam bu dünyadaki həyata yüksək qiymət verir. Lakin bununla yanaşı son gündə hər şey məhv ediləcək, ölənlər Allah qarşısında cavab vermək üçün diriləcək. Axırət həyatına inam burada zəruri hesab edilir, çünkü belə halda insan öz həyat və davranışlarını şəxsi maraq mövqeyindən deyil, əbədi gələcək mənasında qiymətləndirir" (194). Bu baxımdan göründüyü kimi, əslində Cəlil Məmmədquluzadənin təsvir edib həyət həqiqətlərini işıqlandırdığı "kiçik" insanlar özünməxsus şəxsi dəyərlərə və tələbatlara malikdirlər. Görkəmlü ədibimiz də məqsədli olaraq məhz bu fərqli məqamları – dəyişməkdə olan ciddi ictimai-tarixi şəraitdə fərqli tələbat və münasibət formalı baxımından aid olduğu ictimai mühitin "kiçik" adamlarının yaşayış, fəaliyyət və ictimai tələyini eks etdirir. Bu mənada Məhəmmədhəsən əmi, Novruzəli kimi tiplər, həqiqətən, öz dövrlərinin deyil, yeni dövrə qədərki höhnə dövrün qüvvəli fərdiyətləridirlər. Onların düşüncə və davranışları feodal-asılı münasibətlərin və dini-şəri dəyərlərin birmənali hökm sürdüyü bir dövr üçün tipikdir. Bu məqsədlə də görkəmli ədib dəyişən ictimai, siyasi, mənəvi, iqtisadi mühitdə - yeni ictimai münasibətlərin intişar tapdağı və ən əsası, sosial-mənəvi normaların, əxlaqi-mənəvi dəyərlərin dəyişməyə doğru getdiyi

bir vaxtda onların həyat və fəaliyyətinə, davranışın və düşüncələrinə, sosal mövqə, nüfuz və statusuna nəzərləri cəlb edir. Onların sosial varlığının məzmunu ilə dövrün sosial münasibətlər sistemi və bu sistemin doğurduğu dəyərlərin bir-birinə olan dəyişdirici təsirlərinin təqdim edir. Konkret olaraq insana münasibətdə daha çox Cəlil Məmmədquluzadə şəxsiyyətin "cəmiyyəti və mühiti dəyişdirmək bacarığı" (39, 32), fəal ictimai təsir və fəaliyyət baxımından yanaşmaya üstünlük verir. Yenə qeyd edilməlidir ki, Cəlil Məmmədquluzadənin məqsədi əsla və əslə "kiçik" adamın etiqadını təsvir hədəfinə çevirmək deyildi, sadəcə ibadətlə dünya işlərini taraz tutmaq, idarə etməyi aşılamaq, məvhumat və siyasi müstəmləkəçiliyin yaratdığı milli zülmən qaynaqlanan cəhaləti, ətaləti, onları əzabə salan çürük, boş adətləri ortadan götürmək, maarif və mədəniyyət üz tutdurmaq idi. Çünkü Mirzə Cəlildən əvvəlki dövrün fikir və qələm zadəganı Həsən bəy Zərdabinin də ağrılı-ağrılı yazdığı kimi: "Rəsiyyət padşaha, övrət kişiyyə, uşaq ataya, nökar ağaya, şəyird ustaya məgər qul deyil? Bəli, biz hamımız qulq və buna səbəb bizim ata-baba adətləridir. Xülasə, Şərq zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışq və na qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik" (35). Bu baxımdan Nəcəf bəy Vəzirov da yazardı: "Hərdən tənha oturub fikir edirəm: Xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağılı, getdiyimiz ata-baba yolu... Ata-babamız xoruz və qoç döyüsdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılinə qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib. Biz də ki bu yolu gedirik, tələf olacaqıq. Səbəb ki, zəmanə dəyişib" (134, 29). Vətənin milli zülm, müstəmləkəçilik, istibdad regimi altında əzilən vaxtında ən adı həyat şortlərindən məhrum olan sadə insanları milli mücadilə və inkişafın mənbəyi, dayağı olaraq sosial fəallığa gətirmək, ictimai hərəkətə qoşmaq ədib üçün əsas maarifçilik məqsədi idi. Cəlil Məmmədquluzadə "kasibligin bütün formaları və növləri" ilə kasiblamış "kiçik" adamları oyandırıb ictimai hərəkətə qoşmaqla fə-

di və ictimai tale qarşısında vətəndaşlıq vəzifələrinə səsləyirdi. Bu mənada "Mirzə Cəlil oyaq və ayıq bir müşahidə ilə müsəlman qardaşların məhz bu yeni, müasir kasibligini açırdı: mübarizə, hərəkət, müqavimət kasibligini; ictimai şurur, düşüncə, fəaliyyət kasibligini, milli əqidə, məskurə, heysiyyət kasibligini; ictimai bir etiraz, üşyan, həycəcan kasibligini, bir sözlu vətəndaşlıq kasibligini..." (97, 178). Bu "adilərin əxlaq və görünüşündə hələ çox şey çatmır ki, həyatda nə çatmir, niyə çatmir?" (97, 178)- deyə düşüna bilsinlər. Xalq qarşısında, Zaman və Tarix qarşısında məsuliyyət duyğusundan daha əvvəl Novruzəlidə (və onun kimi "kiçik"lərdə- R.Q.) fərdi (həmçinin, milli-ictimai- R.Q.) tale qarşısında məsuliyyət hissini oyatmaq lazımdı" (97, 178). Buna görə də "Novruzəliyə haqqını başa salmaq üçün" (63, 7) əvvəlcə onu silkələmək və nöqsanlardan silkindirmək, onu rahatlığından qoparmaq lazımdı. Lazım idi ki, Novruzəlidəkəi hədsiz sədaqət hissini öz fərdi talelərinə qarşı yönəldəsən, onun qanunla müəyyənləşmiş insanca, şəxsiyyətəcə azadlıq və müstəqilliyini ona başa salasan. "Ağalar və qullar" yaradan ictimai-iqtisadi bir ponaramada sosial ədalət qurmağın ən mükəmməl yolu hər kəsədə özünə "ağalıq və qulluq" şüurunu aşılamaq və yaratmaqdən keçirdi. Əsas məsələindi o idi ki, Novruzəlinin malik olduğu dəyərləri Zaman və Tarix qarşısında sınağa çəkib onu yeni inkişafın tələbləri, yeni iqtisadi-siyasi münasibətlərin yaratdığı dəyərlərlə yenidən müəyyənləşdirəsən, onu yeni inkişaf şərtlərinə uyğunlaşdırısan. Lazım idi ki, Novruzəliləri öz köhnə vərdişlərindən, fəaliyyət məqsədlərindən ayrıb yenilərinə alışdırısan. İndi əsas məsələ Novruzəlini yeni həyat məqsədləri uğrunda fəaliyyətə cəlb etmək idi. "Poçt qutularının hakim olmağa başladığı yeni bir dövrdə və şəraitdə Novruzəli kişi ya yeniliyə uyuşmalı, ya da ən yaxşı halda dama basılıb üç ay türmədə yatmalı olurdu. Elə bir an idi ki, zamanın sürətinə hətta Novruzəli də diksiməli, hərəkətə gəlməli, münasibət ifadə etməli olurdu" (97, 179). Buna görə də Cəlil Məmmədquluzadə: "Dünyada çox şəylər

var ki, adam onu bilmir, amma bir adam ki bir şeyi bilmir, həmişə istayır ki, onu bilsin. Biz kənardan durub baxırıq, baxırıq və üzümüzü çöndərib qoyub gedirik. İstəmirik özümüzə zəhmət verib heç olmasa soruşaq ki, "bu nadir?" Mən arzu edirəm ki, müsləman qardaşlar kənardan bir şeyi görəndə və o şeyi bilməyəndə bir dayanıb soruşalar ki, "bu nadir?" Əgər adam buna adət eləsə, axırda çox şey öyrənər" (112, 302-303) – deyə kimliyindən, sosial şərait və səviyyəsindən asılı olmayaraq hər kəsən, xüsusiş, ictimai inkişafın millilik təməli olan "kiçik" adamlardan mühitə fəal münasibət, müdaxilə və maraq tələb edirdi. "Xalq xalqların zülmünün qabığını almaq üçün dəstə tutub mübarizəyə çıxırlar, zalim hakimlərin üzünə biadəblik edib ağ olurlar, hiyləgər ruhanilərin fasad torlarını yırtıb o tordan çıxməq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər, övladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olurlar, zalimlərin zülmündən xilas olmaq üçün çox-çox fedakarlıqları özlerine rəvə görürler, amma sən onların cümləsinin əvzində təsbehi al əlinə, çıx damın üstünə və hilalı-rəmazanlı-mübarəki görməyə ciddi-cəhd elə və elə ki gördün, dəxi sahirlərin sehrindən bilmərrə xilas olacaqsan" (117, 134). Cəlil Məmmədquluzadənin qənaətinə, "kiçik" adamın şəxsiyyətində mübarizə motivlərinin bir itmə səbəbi mövhumat və fanatizmdir, ikinci mənbəyi məhz insanları gözüqpiqliğa, savadsızlığa, cahalətə, acizliyə sövq edən milli müstəmləkə zülmüdür. Buna görə gərkəmlı yazıçı Cəlil Məmmədquluzadənin məqsədi bu idi ki, "gülər dolansın, sular axın, zamanə təzelənsin və axırda yetim-yesir və keçəl-kükçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alsın... Və bu da o vaxt ola bilər ki, keçəl-kükçəl, tumançaq və bambılı, bitli və sirkəli qardaşlarım sizlə mənim təfəvütümü başa düşərlər" (112, 20). "Mən bilirdim ki, ...nə qədər ki avam müsləman ümmətləri din mövhumati içinde çürüməkdədirlər, o qədər də onların gözü açılmayacaq ki, yaxşı ilə yamanı seçə bilənlər və azadlığın qədrini bilə bilsinlər. Və bilməyinçə də mə-

lumdur ki, azadlıqların heç birində istifadə edə bilməyəcəklər" (117, 156). Bu baxımdan akademik İsa Həbibbəylinin fikirləri ilə tam razılaşmaq olar ki, "Mirzə Cəlilin məqsədi əsla Novruzəlini tənqid etmək deyildi. ...Cəlil Məmmədquluzadənin amalı Novruzəlinin haqqını ona başa salmaqdan ibarət idi. ...Cəlil Məmmədquluzadə üçün başlıca hədəf ayrı-ayrı fərdləri, adamları, Novruzəliləri deyil, milli istiqlala, oyanış və tərəqqiyə qənim kəsilən, maneqçılık tərədən geniş ictimai zümrələri, daha konkret mənada mövcud siyasi quruluşu tənqid eləməkdən, dəyişmək, yeniləşdirməkdən ibarət idi. Ədib arzu edirdi ki, Novruzəlilər yalnız divanxananı deyil, poçtxananı da tanuya bilsinlər..." (63, 7).

"O vədənin işlərini... əlli il sonra yada salanda bu saat heç başa düşa bilmirəm ki, gecə-gündüzün iyirmi dörd saatını da cənnətin açarını axtaran mənim vətəndaşlarım o vaxtlar çörəyi haradan və nə vaxt qazanırıldır?" (117, 127), "... nə vaxt müsləmanlar fürsət tapacaqlar ki, göz yaşlarını ətəkləri ilə silib o kitabları oxusunlar" (112, 445) – deyə gərkəmlı maarifçi Cəlil Məmmədquluzadə "kiçik" adama onların həyat şəraiti, sosial düşüncəsi, müasir ictimai inkişafın onların karşısına çıxardığı problemlər və müəyyənləşdirdiyi vəzifələr müstəvisində baxdıığı kimi, özündə milli potensialları, işi gəzdirən bu insanları müasir inkişafa hazırlamalı olan mövcud ictimai-mənəvi şəraiti də nəzər salırdı. Məktəbsizlik, elmsizlik, maarifszilik, köhnə sosial-mədəni şərait əslində bu adamları yeniliyə hazırlamaq imkanında deyildi. Bu baxımdan Cəlil Məmmədquluzadə əsərlərində dəyişməyə və yeniləşməyə ehtiyacı olan "kiçik" adımı deyil, onu dəyişdirməyə vəzifə daşıyan mövcud şəraiti yüksələnir, savadsızlığın, məlumatlılığın, köhnəliyin mənbəyi kimi real şəraiti günahkar tutur. Bu manada: "Biza yaxşıca tanımaq, təcrübə götürmək lazımdır, biza gör-götür lazımdır" (66, 7), - deyə, ədib hər bir "xırda" adının şəxsiyyətində yeni həyat şərtlərinə uyğun məzmun vermək və elmi-texniki tərəqqiyə alışdırmaq fikirlərini ifadə edirdi. Ümumiyyətlə, xalqın savadlanması,

hər bir sadə, adı adamın da yazı-pozuya malik olub maariflənməsi, qeyd edildiyi kimi, maarifçi Cəlil Məmmədquluzadə üçün aparıcı məsələ olmuş və əsərlərində təsvir etdiyi “adi, kiçik” adamların başına müxtəlif fəlakət və problemlərin açılmasını da savadsızlıqdan doğan bir nəticə kimi qabarıq təqdim etmişdir. Bu mənada Məhəmmədhəsən əmi, Novruzəli, Məhəmmədəli və b. “kiçik” adam obrazlarının hayatı bu ictimai problemi daha aydın əks etdirir. Kəblə Əzim “saqqallı uşaq” tipikliyinin ən mükəmməl nümunəsidir. Özünün “qurbağa oxşarı” yazıları ilə (bu işarələr piktoqrafik yazı nümunəsidir ki, bu da ədibin “əsri-maarif” əsərində “müasir” azərbaycanının ibtidailik, primitivlik və gerilik hali kimi təsvir olunur – R.Q.) bu problemi daha bariz əks etdirən Kəblə Əzimin timsalında ədib ibtidai bilik və yaşamaq qabiliyyətinə malik olmayan savadsız, avam, sadə “kiçik” adamlara bütün nöqsan və problemləri yüklenmir, əksinə, bunları maarifszılıyın, məktəbsizliyin nəticəsi kimi göstərir. Necə ki “Saqqallı uşaqlar” adlı məqaləsində də yazırırdı: “İş başında olan bəzi işçilər, xidmətçilər bu hala qədər onlar üçün açılan savad məktəblərində tənbəllikləri üzündən savadsızlıqlarını təsviyyə etməmişlər. Həyat irəli getmiş, ...bu ki mi saqqallı uşaqlar isə geri qalmışlar” (117, 92). Ədib: “Zəmənəmizin tələbatının müqabilində bu saqqallı uşaqlarımız dayanıb dura biləcəklərmi?” - deyə bunu da çox qəti və doğru olaraq bildirdi ki, nəinki təkcə Şura hökuməti, bütövlükdə inkişaf edən, dəyişən, mədəniləşən, elmi-texniki tərəqqi dövrü keçən həyat belə “bu savadsız işçiləri, saqqallı uşaqları özünə yaraşdırı bil-məyəcəkdir” (117, 92). Kimdir “saqqallı uşaqlar?” Ədib kimlər üçün bu adı kəşf etib? “Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırıq yaşa çatıb, ancaq adlarını yazmağa acizdirlər” (117, 91). “Tarix boyu avamin hümməti görsənməyibdir. Dün-yada hədsiz şəxslər avamdan gilaylı qalıbdır” (111, 46) - deyən ədib savadsızlıq və məlumatsızlıq üzündən ümummilli vəzifələrini dərk etmədən xalqın ən adisinin yaşaması günahını onlara bu vəzifələrin başa salmağa məsuliyyət daşıyan ictimai qüvvə-

lərdə-ziyali və məmurlarda göründü. Onsuz da savadsızlıq üzündən hər addimdə bir bəlaya düşər olan sadə, zəhmətkeş insanların taleyinə məsuliyyət daşıyan insanlara bu vəzifələri həyata keçirmək zərurətini bildirir və fəaliyyətə səsləyirdi. Buna görə də Cəlil Məmmədquluzadə bir çox bədii və publisistik əsərlərində milli ziyyəli və məmür problemini qaldırır, milli ziyyəliq vəzifələrini həyata keçirməyən ziyyələri tənqid edir, onları millətin başbələləri kimi ifşa edirdi.

Milli ziyyəli və məmür problemi Cəlil Məmmədquluzadə yaradıcılığının ana problemi idi. Xalqın taleyinə biganə məmurlarla millətin inkişafı və maariflənməsinə məsuliyyət daşıyan milli ziyyəliq düşüncələrindən kənar ziyyələri ictimai problem olaraq birləşdirirdi. “Nigarançılıq” əsərində ədib məhz xalqın, vətənin taleyinə məsuliyyət daşımaqdan kənar bivec ziyyələri ifşa edir. Bu problemi günün nəbzinə uyğun olaraq ciddi və vacib məsələ kimi müxtəlif vaxtlarda yazılmış “Konsulun arvadı”, “Rus qızı”, “Zirrama”, “Sirkə” və b. əsərlərində baş mövzuya çevirməklə davam etdirir. Həmişə “yaradıcılıq qəsdi Azərbaycan üzərinə” olan, “dünya-aləmin dəyişildiyi, bütün zadaların dəyişilib öz mənasını tapdığı” bir vaxtlarda “vətən, vətən, vətən, millət, millət, millət, dil, dil, dil. Bəni-noi-bəşər üçün bu darələrdən kənar özgə bir nicat olmadığını” “lüt-üryan vətən qardaşlarına” (113, 4) bildirən ədib Azərbaycan üçün mühüm ictimai-siyasi, tarixi hadisələr dövrü olan bir zamanda “Konsulun arvadı”, “Rus qızı”, “Zirrama” və b. hekayələrində məhz sadələri, adiləri, “kiçik” adamları deyil, milli ziyyələri, müəllimləri: bir sözə - “böyükələri” tənqidə cəlb edir, onların maraqları və düşüncələrini, məşguliyətlərini göz önünde canlandırırı. “Konsulun arvadı” əsərində: “Hələ adlarını müəllim qoyub, amma gör nə ilə məşğuldurlar!” - deyə yaltaqlıqlarını, “Rus qızı” əsərində: “əhli-damaq” Məşədi Qulam Hüseynin “xristos-voskres”i bəhənə edib rus qızını öpmək niyyətini, “Zirrama” əsərində bütün vaxtını boş-boş onun-bununla söhbətə qurban etmək “zirramalığını” və s. tənqid edir. Əflatun Saracının

yazdığı kimi, “bu hekayalərin çoxunda galacəyə ümid və işarti görürün. Odur ki, müəllif obrazların birini sözlə /“Konsulun arvadı”/, birini şillə ilə /“Rus qızı”/ ayıldır, birinə açıq rəğbatını bildirir /“Qəssab”/, vecsizlərdən isə “dünyada müalicəsi yoxdur” - deyə qayğılanır /“Zürrama”/” (154, 349). Hətta müəllim Həsənovu (“Danabaş kəndinin müəllimi”) “...heyvan adamsınız. O qədər geridə qalmışınız” - deyə təhqir etdiyi, aşağılığı can-kan bağışlılığı olan Danabaş kəndinin kəndliləri öz həzircavablıqları, düşüncə böyüküllükleri ilə nəinki əla salib gülülər, özünü də, elmini də çarəsiz vəziyyətə gətirirlər, habelə qorxudan tir-tir əsməklərinə baxmayaraq, rus böyüküllərini belə “bu kənddə heç əzəldən uşaq olmayıb” - deyə əla salırlar. Ədib daha çox bu məqamda diqqəti bu millətin bir fərdi olan müəllim Həsənovun simasında xalqın ziyalısına yönəldir. Xalqı maarifləndirmək, milli oyanış nail etdirmək vəzifələri daşıyan müəllim Həsənov nəinki bu məsuliyyəti hiss etmir, hökumətin inzibati bir tədbiri kimi məktəb işinə əhəmiyyət verir, hətta yarı rus, yarı Azərbaycanca damışığı ilə doğma ana dilindən savayı özgə dilini bilməyən qara camaati şübhəyə salır, yeri gəldikcə təhqir edir və işinə gəldikdə nəçərnikə şikayət ərizəsi yazmaqla qara-qorxu altında mənəvi əzaba düçər edir. Halbuki maarifçi ədib “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda çalışmaqdır” - deyə xalqın ziyalısının vəzifələrinin milli maarifə xidmət etmək, oyanışa çalışmaqdan ibarət olduğunu ifadə edir, yaradıcılığında adı, sadə adamların savadlanması zərurətini ifadə edir, müxtəlif dövrlərdə yazılmış “Anamın kitabı”, “Danabaş kəndinin müəllimi”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Rus qızı”, “Lənat” əsərlərində ümumiləşdirirdi. “Bizim birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi... O vədə bir tərəfdən qaranlıqda, savadsızlıqda qara ömürlərini sürən zəhmətkeş tayfaları maarifdən və qəzet-jurnaldan xeyli uzqaq idı” (117, 157-158) deyən maarifçi ədib savad məsələsində Usta Zeynalın, Novruzəlinin, Kəblə Özimin, Məmmədəlinin, Pərinisə və Zeynəb ana kimi qadınla-

rin timsalında onların maariflənməsinə məsuliyyət daşıyan quvvələri günahkar tuturdu. Bu məqsədə də “Çarə lazırm” felyetində: “Lazımdır yamsılamaq. Lazımdır təqlid etmək o millətləri ki, maarif və mədəniyyətcə bizdən çox qabağa keçiblər. Lazımdır onlar əzx etdikləri maarif və mədəniyyət yollarını tutub getmək, lazımdır onları qana-qana təqlid etmək, çün bundan savayı bizim üçün qeyri bir çıxacaq, qeyri bir nicat yolu nəzərə gəlmir. Biz onszu da məişətin cürbəcür əmrlərində onlara möhtacıq” (113, 72-73) - deyə sosial-mədəni inkişaf üçün yamsıla-mağ, təqlidi də lazımlı bilirdi. “Günün-gündən millətlər qımlıda-sıb özləri üçün hökumətdən növ-növ azadlıq tələb” edən (117, 150) bir vaxtda, “belə bir gülünc zamanda, belə quli-biyabanı insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”in yaranlığı təbii deyil?” (117, 156) deyən Mirzə Cəlil yaradıcılığında “icimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq, milli-mənəvi özünüdürək proseslərini dərinləşdirmək” (60, 10) və bütün bunlar üçün real imkanlar müəyyənləşdirmək əsas bədii məqsəd, milli amal, icimai məfkurə idi. Bu baxımdan gör-kəmli ədib Bakı axundu Əbüttürab Axundoğlunun “Həyat” qə-zetindəki “dinnəmək və danışmamağın fəziləti barəsində vəz və nəsihəti haman tarixi bir əsirdə heç kəsin xayalına gelməyən və yersiz nəsihət idi. Elə bir zamanda ki, Rusiya hökuməti ya-pon davasında sinandan sonra öz laxlamış məqamında bir qıl-dan asılı idi və Rusiyانın əsrlərcə əzilmiş tayfaları vaxtdan isti-fadə edib üsyanə hazırlaşdırlar ki, özlərinə bir gün ağlayalar. ... Bir belə əsrə müsəlman camaatının ruhani rəhbəri qəzətlər vasitəsi ilə camaati dəvət edirdi nəyə? – sükuta və danışmama-ğ. Nədir danışmamaq? Danışmamaq zahiyədə oturub Allahı çağırmaqdır. Nədir danışmamaq? Lal və kar oturub mövtə və fövtə müntəzir olmaqdır. Nə mənə azadlıq lazımdır, nə mənə hüquq lazımdır, nə mənim üçün qabağa çıxıb qonşularla ədavət əvəzinə ülfət və ittihad bağlayıb ümumi hesab olunan düşməni, müstəbid hökumətini yıxmaq və sonra məməlkətdə qardaşlıq

üsüli-idarəsi qurub yaşamaq lazımdır və bunların hamısının əvəzində Axund Əbüttürabin vəz və nəsihətinə görə dinməmək və danışmamaq lazımdır” (117, 172-173)- deyə, nəsihətinin timsalında, etiqad və iman sahibləri olan sadə insanları ləldinməzliyi, təvəkkülə dəvət edən ruhaniləri təsəssüflə milli mücadilənin əngəllərindən biri kimi keşkin surətdə tənqidlə yad edirdi. “Köhnəyə qələm çəkib yeni yaşayış yaratmaq”, “məişətin hər bir sahəsində inqilab törətmək” üçün, Mirzə Cəlilə görə, “camaatın bəsirət gözünü açmaq”, “dost ilə düşmənini tanıtmaq” ən əhəmiyyətli, vacib məsələ idi. Ədib “Traktor və Əli şəisi”, “İran meyvaları”, “Qəzalarda yol məsəlesi”, “Leylətlə-qədr”, “VI Şuralar qurultayı”, “Namaz qılan və tramvay çəkən”, “Heç vecinə deyil” və s. felyeton və məqalələrdə dünyanın elmi-texniki tərəqqi və inkişafından müsəlmanları geri salan səbəblərə diqqət çəkərək yazırdı: “Traktor ibarətdir elə maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatın torpağı əkib çıxısın başa. Əli şəisi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollallardan yalvarıb istəmkədir. İndi mən istəyirəm... bir belə sual verəm:

- Aya, bir kəs ki, fikrində qoya ...iki şeyi bir-birilə yapışdırı, yəni traktor ilə Əli şəsini qonşu edə, aya, bunlar bir-birinə yapışar, ya yox? Mən deyirəm yapışmaz” (113, 319). Və yaxud “Namaz qılan və tramvay çəkən” felyetonunda yazır: “Birisini gedib zəhmət çəkib namaz qılmaq öyrənib, birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib. ...İndi mənə bir belə məsələ ərz olub ki, aya, namaz qılmaq və tramvay işini bilmək - bunların hansı əfzəldir? Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz, onda bəs biz niyə tramvaya minib əhli-qübür ziyarətinə gedirik? Əgər desək ki, tramvay elmi namaz “elmindən” (nəzibillah) çotındır və lüzumludur, onda Fazili-Dərbəndi hə-pəndə nə cavab verərik?...” (113, 435-436) “Qəzalarda yol məsəlesi” felyetonunda da: “Bizə nə arabə yolu lazımdır, bizə nə avtomobil yolu lazımdır, bizə nə dəmir yolu lazımdır. Bizi

hidayət elə haman yola ki, siratəlləzənə ənəmtə əleyhüm; o yolu göstər ki, iman əhlərinə göstərmisən. Yoxsa biza traktor yolu lazımlı deyil” (113, 336) - deyə, mövhumatın və savadsızlığın yaratdığı ictimai təsəssüratları əks etdirirdi. Bu tipli məsələlər - müasirlik və köhnəlik, dünya işi və şəriət vacibatları, elmi-texniki tərəqqi və müsəlmanlıq kimi məsələlərdən “Dünya və axırət”, “Beynəlxalq qadınlar günü və şəriət”, “Oktyabr inqilabı və saxxey” və b. yazılarında bəhs edən görkəmli ədib müasirlik-lə şəriətçiliyi, qatı dindarlığı qarşılaşdırılmış, müsəlmanları elmi-texniki tərəqqidən, maarif və mədəniyyətdən, müasirlik və dünyaya işlərindən uzaq salan səbəblərə diqqəti cəlb etmişdir. Əslində böyük ədibin “Münacat”, “Dost”, “Gözəl millət”, “İnsan və heyvan”, “Əsrinin möcüzələri”, “Bir qotrə göz yaşı”, “Allah vارد”, “Allahı cıstıka etmək olarmı?”, “Allah taalanın sıfatları”, “Müsəlmanlıqlıq”, “Rişə” və s. kimi məqalə və felyetonlarında müsəlman fanatizminin əsasını təşkil edən əsaslardan bəhs olunur. Cəlil Məmmədquluzadə bu kimi yazılarında heç də sovet ədəbiyyatşunaslığının qabartığı kimi qatı ateist və dinsizlik mövqeyi nümayiş etdirmir. Fikrimizə, ədib sadəcə olaraq felyetonlarında yazdığı kimi, mövhumat, cəhalət və fanatizm qalalarını uçurmaq, onların insan şəxsiyyətində özüne yer tutan sütnularını yıxmaq, insanları müasirliyə və inkişafa, elmi-texniki tərəqqiyə qoşmaq üçün dindən və şəriətdən bir qədər qoparmaq və bununla da, şəriət, mövhumat tiranlığında son qoymaq məqsədlərini güdmüşdür. Çünkü ədibin özü də yazırkı ki, “Molla Nəsrəddin”in məqsədi na dino sataşmaqdır, nə də təzə bir məzəhəb icad etməkdir. “Molla Nəsrəddin”in qəsvi vəhşi adətləri ortaçıdan götürmək yolunda çalışmaqdır” (116, 152). Bu baxımdan görkəmli mirzəcəlilşunas alım akademik İsa Həbibbəyli də tamamilə doğru yazırı: “Cəlil Məmmədquluzadə heç də indiyədək yazılışı kimi, “islamın düşməni” deyildi. Ədib islam pərdəsi altında xalqı soyan, aldadıb fanatizmə aparan, heysiyyətinə toxunan yalançı din xadimlərinin bədəməllərini pisləyirdi. ...C.Məmmədquluzadə ...yalandan “ölü

diriltmək” məharəti göstərən Şeyx Nəsrullah kimi “İsfahan lotularını” məsxərəyə qoymaqla özünün mənsub olduğu xalqın mənəvi oyanışı, ilə bağlı real, həyatı məqsədlərinə çatmaq niyyətini izləyirdi” (73, 277). “Cəlil Məmmədquluzadəyə görə “milli intibah dövrü kimi” səciyyələnən bir vaxtda yalnız qatı islamçı mövqə ilə qabağa getmək çətindir. Bunu Mirzə Cəllilin ateist olması kimi başa düşmək də yanlış meyildir. Böyük ədib, sadəcə olaraq, dirçəlis, firtuna və tərəqqi dövrünün tələbləri ilə itaətçiliyin, moizəciliyin, ətalət və ədəbə çağrışın, axırat xülyalarının uyğun gəlmədiyini aydın şəkildə dərk edirdi” (73, 275). Böyük maarifçi ədib Cəlil Məmmədquluzadə özü də “Bir əldə iki qarpz tutmaq olmaz” adlı felyetonunda: “Zəmanəmizin təqazasından belə məlum olur ki, dünyani axtaran gərək ibadəti də bir az yumşaq eləsin; ibadətə gecə və gündüz məşğul olan gərək dünyaya dəxi aşiq olmasın. Yoxsa bir əldə iki qarpzı saxlamaq olmaz” (112, 394) – deyə dünyanan inkişaf sürətinə qoşulmaq mənasında ibadətçilik və dindarlığı yumşaltmağın, dünya işlərinə qarşıdırmağın tərəfdarı kimi çıxış edərək maarifa, elmə, təhsilə üstünlük vermayın əhəmiyyəti barədə başqa bir yerdə yenə da yazırıdı: “Tarix bunu biza göstərir ki, maarif artdıqca ruhanilər hörmətdən düşür..., elm və fənn meydana galən kimi ruhanilər aradan çıxıblar... Yaşasın maarif, puç olsun cəhalət!” (112, 473) Göründüyü kimi, görkəmli ədib dinə qarşı mübarizə qəsdi həyata keçirmək məqsədi güdmürdü. Çünkü yuxarıda qeyd etdiklərimizdən başqa böyük ədib Cəlil Məmmədquluzadə “Din və millət” adlı məqaləsində də: “Ən qabaqda dindir. Sonra millətdir. Qabaqca din icad olubdur. Sonra millət əmələ gəlibdir” (113, 424) – deyə, əslində dinin ictimai strukturdakı vacib yerini bir sosioloq kimi təyin edir və heç də dinin cəmiyyətdəki vacib, olduqca əhəmiyyətli mənəvi rolunu təzkib etmək, ləğv etmək qəsdi güdmür. Əksinə, böyük ədib “Azadəyi-vicdan” məqaləsi ilə də bu niyyətdə olmadığını tam təsbit edir, sadəcə etiqad azadlığı tələbində olduğunu nümayiş etdirir. “Azadəyi-vicdanın ilk mənəsi var:

biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. ...Allahi tanımış və ona sitayış ələmək həmçinin mənim gizli hissimdir, yəni mənim vicdanım nə cür ki mənə yol göstərir, ona görə də mən Allaha ibadət eləyirəm, dəxi bu barədə mənə həmçinin güc və hökm yoxdur və ola da bilməz” (113, 32-33) deyən ədib insanları, o cümlədən təsvir və təqdim etdiyi obrazlarını da bu baxımdan etiqad və Allaha ibadət nöqtəyi-nəzərindən qınaq yerinə əvvirmir və belə bir amala da xidmət göstərmir. Sadəcə insan şəxsiyyətini təhdid və zoraklıq altına ala biləcək ictimai stereotip və düşüncə tərzinə əvvilən dini fanatizm və mövhumatçılığı qarşı çıxır. “Çox vaxt görürsən ki, millət və dini elə qanlıdırular ki, heç baş aça bilmirsən. Soruştursan ki, “sən nə millətisən?” Cavab verir ki, “Əlhəmdüllah, mən müsəlmanam”. ...Beləliklə, nə qədər ki, dünyada din və dindarlıq varsa, o qədər də millətçilik davam edəcəkdir” (113, 425)- deyə, ədib dini millətçiliyə əvvirmənin əleyhinə olduğunu, milli mənşəbiyyəti təyin etmənin vasitəcisi olmasına etirazını bildirir, şəxsiyyət və insan azadlığı üçün bunun bir manə olduğunu göstərirdi. Bu mənənda maarifçi ədib şəriət qaydalarının insan şəxsiyyətinin münasibət formasına əvvilməsinin ziyanolu olduğunu göstərək “Dünya və axırat” adlı felyetonunda yazırıdı: “Dünya və axırat məsələsi bu biçarə mömin müsəlmanları lap çasdırıbdır. Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan. Bir tərəfdən baxıb görürsən ki, bu gün-sabah ölüb gedəcəksən. Bəs necə olsun? Hara gedəcəksən və öləndən sonra qəbir evində başıva nə iş gələcəkdir? Məgər İnkir-Minkir yalandır? Məgər o zalim oğlanlarının sual-cavabından qurtara biləcəksən? Bu tərəfdən də dünyadan işlərinə baxanda görürsən ki, dünyasız da dolanmaq mümkün olmur. Görürsən ki, istəyirsən ki, yerdən durub dəstəməz alasan, bir də görürsən ki, qocalıqdan belin və ya qızın quruyub və ya başın gicəlləndi, məcbur olursan filan professorun yanına gedəsən və onların murdar dərmanlarını içəsən. Xülase-

yi kələm, insan bilmir hansının dalınca getsin: dünyanınmı, axırıntıımı? Mollanınmı, professorunmu? Məscidəmi gedəsən, dərulfünamı gedəsən? Namazmı qılanan, fənn kitabımı oxuyaşan?...Əğər dünyani tullasam, bəs bu gözəl dünyanın nemətlərindən mən nə səbəbə məhrum olum? Və tibb elminin feyzlərindən nə səbəbə istifadə etməyim? Bəs dədə Molla Ruhullanın duası necə olsun? Bəs mollanın istixarəsi necə olsun? Bəs Kərbəla ziyarətinə müşərrəf olmaq necə olsun?...Bəs cənnət-cəhənnəm, huri-qılman, bunlar necə olsun?” (113, 440-441). Bu mənada Cəlil Məmmədquluzadə kimi bir maarifçi, realist bir ədib üçün əsərlərində şəxsiyyət daha çox dünyaya, mühitə, yeni dəyərlərə, inkişafə, elmi-texniki tərəqqiyə, elmə, biliyə münasibətdə müyyəynləşən bir məzmun kəsb edir. Bu baxımdan sivilizasiyanın çiçəklənməsinə və güclənməsinə mane olan, Şərqdə ətalət, tənbəllik yaranan, fikir azadlığını, bütövlükdə şəxsiyyət azadlığını buxovlayan ictimai, siyasi, mənəvi məsələlər barəsində Cəlil Məmmədquluzadənin müasirləri olan böyük fikir adamları Məhəmmədağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları bu fikirdə idilər ki, şəxsiyyət imtiyazlarının dövlət səviyyəsində təşkilatlaşdırılmaması səbəbindən fərd inkişaf etməmiş və kütlə içərisində ərimişdir. Bu mənada “Əcnəbilərin seyrə balonlarla çıxdığı bir zamanda Novruzəlinin divanxanını tanıyıb poçtxanaya bələd olmamasının, yaxud Danabaş kəndinin camaatının məktəbin funksiyasının nədən ibarət olduğunu bilməməsinin əsl səbəbkəri kimlər idilərsə, Cəlil Məmmədquluzadə də onların qənimi idi. İnsan kimi Novruzəlinin, Usta Zeynalın ...xarakterindəki işığı, sədaqəti, mənəvi saflığı, daxili paklığı, halallığı Mirzə Cəlilin böyük sevgi ilə, ürkə yanğısı ilə qələmə aldığınu duy-mamaq, görməmək mümkün deyildir” (74, 52). Məhz bu mənada Mirzə Cəlil Məmmədquluzadə Novruzəli kimi sadə, hüquqsuz adamların haqları, oyanişı, milli özünüdəki uğrunda mübarizə apardı. Böyük Azərbaycançı ədib Cəlil Məmmədquluzadə “kiçik” adamlarından vətənin ictimai-tarixi taleyində iştirakçı-

lıq, vətəndaşlıq məsuliyyəti tələb edirdi. “Hər yan tüstür: məclislərdə və evlərdə duxanjiyyat və maşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbədə kəsəfət tüstüsü!... Xülasə, millət tüstü içində bogulmaqdadır!... Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə elayıb. Əğər dadü-foryada tez yetişməsəz, mümkündür ki, milətdən bir əsər dəxi qalmaya” (113, 63-64) - deyə, görkəmli ədib milli intibahə məneçilik törədən hər cür səbəbləri milli oyanış və dirçəliş naminə aradan qaldırmaq istəyirdi. Milli mücadilə ədəbiyyatımızın bayraqdarı Cəlil Məmmədquluzadənin “Tüstü” narahathığı “Azərbaycan” niqarancılığıdır. “Hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət” (113, 5) - deyən ədib “xırda” adamları ağlamaqla deyil, aylıtmagla mümkin olduğunu düşünür, “Bu gün Kərbəla meydani Azərbaycan meydanıdır”, - deyə, öz vətənin tarixi taleyində iştirakçılıq, vətəndaşlıq məsuliyyəti tələbini ifadə edirdi. Əsr elə bir əsr idi ki, “Nə eləyim məmləkəti qonşularım parçalamaşınlar” suali günün sualına çevrilmişdi. Buna görə də Cəlil Məmmədquluzadə haqlı olaraq çıxış yoluunu onların bu gündək altında zarıldığı zülmü üzərlərindən atmaq üçün birləşib mübarizə aparmalarında görmüşdür. Hətta birləşməyin hansı yollarla mümkin olduğunu da onların başa düşəcəyi şəkildə izah etməyi lazım bilməşdir (62, 326-327). “Ey İranın xaxı-pakının yetim balaları, həmşərilər... Gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məhəmmədvəli gərək yapışın Həsənin əlindən, Həsən Karabəlayı Qasimın əlindən, Kərbəlayı Qasim Usta Cəfərin əlindən, Usta Cəfər məşədi haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışınlar bir-birinin əlindən, yəni birləşsinlər” (62, 326-327) - deyə, həmşərilərin timsalında bütün hüquqsuz insanları birliya, mübarizəyə səsləmişdir. Beləliklə, ədib öz yaradıcılığında “kiçik” adam obrazlarının simasında fəal ictimai insan, şəxsiyyət və vətəndaş məsələsinə toxunmuş, onların “söz-bir və həmfikir olmalarını, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içinde müntəsir etmələrini, min ililə yu-

xuda olan camaatın hökumət zəncirlərini qırıb, özləri üçün bir nicat yolu tapmalarını” bədii ideal olaraq təsbit etmiş, xalqı yeniliyə, müasirliyə, elmi-texniki tərəqqiyə, bir sözlə - dünyanın inkişaf sürətinə qoşulmağa səsləmişdir.

Beləliklə, ustad Cəlil Məmmədquluzadənin:

- “Kiçik” adam obrazlarının simasında fəal ictimai insan – şəxsiyyət problemi öz əksini tapmışdır;

- “Xırda” adam obrazları timsalında insan və şəxsiyyət azadlığı, habelə milli azadlıq məsələsi öz əksini tapmışdır;

- Bu obrazların simasında mühitə integrasiya və mühitə fəal ictimai təsir, müdaxilə, problemi həll etmə iqtidarı, mübarizlik məsələsi də öz ifadəsini tapır.



CƏLİL MƏMMƏDQULUZADƏNİN “KİÇİK” ADAM OBRAZLARININ MƏNƏVİ - PSİKOLOJİ ALƏMİ

3.2. Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarının mənəvi aləmini şərtləndirən amillər

*A*zərbaycan ədəbiyyatının böyük maarifçi, tənqidi realist sənətkarı Cəlil Məmmədquluzadə çox zaman öz yaradıcılığında sosial görünsə də, daha çox psixolojidir (192). Mirzə Cəlilin təsvir və təqdim etdiyi Məhəmmədəsən əmi, Zeynəb, Novruzəli, Usta Zeynal, Məhəmmədəli və b. kimi “kiçik” adam obrazları təsvir olunduqları problemlər içərisində daha çox psixoloji-mənəvi cəhətdən diqqəti cəlb edirlər. Bu təqdimatda Cəlil Məmmədquluzadənin “kiçik” adamları sosial baxımdan nə qədər qinaq yerinə çevrilirlərsə də, öz mənəvi aləmləri ilə bir o qədər də günahsızlıq qazanıb, “Kimdir müqəssir?” sualının cavabına işiq tuturlar. Bu mənada ədibin “bir filosof kimi cəmiyyətin, ictimai mühitin bu cür təsvir olunmasının, əyani şəkildə portretləşdirilməsinin” əhəmiyyəti onda idи ki, “hər cür alçaqlığı göstərməklə oxucunun gözlərini döyenek etməli, onu izləməli, ona əzab verməli, nəfəsini dərməyə qoymamalı, ta o zamana qədər ki, oxucu üçün bu çirkəb hərtərsəli iyrənc görünsün, o zamana qədər ki, təngə gəlsin, çılgınlıqla ayağa qalxsın və desin: “Axı bu necə katorqadır?! Belə bir bataqlıqda yaşamaqdansa, ölmək daha yaxşıdır” (166, 57-58). “Yazıcı dövrü, hadisə və məqamı, obrazları ideyasına uyğun olaraq elə səciyyələndirməlidir ki, əsərdə cərəyan edən

hadisə və obrazlar yekun nəticə kimi zamanın ümumi mənzərəsini canlandırırsın, tamamlanmış portret kimi oxucunun yaddaşına həkk olunsun və onu tanış etdiyi mənzərə, dövr və adamlar haqqında düşünməyə, yaxşı-pisi müəyyənləşdirməyə təhrif etsin, nəyə qarşı mübarizə aparmaq lazımlı gəldiyini ona başa salısin” (166, 57). Bu baxımdan Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının – “Danabaş kəndinin əhvalatları” əsərində Məhəmmədhəsən əmi, İzzət, Zeynəb ananın, “Danabaş kəndinin məktəbi” povestində Kərbələyi Mirzalı, Məşədi Ağakışi və başqa Danabaş kəndliləri, “Poçt qutusu” hekayəsində Novruzəli, “Usta Zeynal” hekayəsində Usta Zeynal və Qurban, “İranda hürriyyət” hekayəsində Kərbələyi Məhəmmədəli, Pərinisə, Məşədi Molla Həsən, “Dəllək” hekayəsində Dəllək Usta Hüseyn və Sadiq kişi, “Anamın kitabı” pyesində çobanlar – Zaman, Qənbər, Qurban və aclar, hambal, “Danabaş kəndinin müəllimi” pyesində Kərbələyi Mirzalı, Məşədi Ağakışi, Qasim əmi, Hümmətəli, Şaban nəna və başqa Danabaş kəndliləri, “Kişmiş oyunu” pyesi və hekayəsində kəndli obrazları və başqalarının simasında biz “kiçik” adamın psixoloji-mənəvi aləmi, xarakteri, düşüncəsi və davranışları işığında konkret dövrlərin qanunlarındakı, yaşam şərtlərindəki anti-demokratiklikdən, sosial ədalətsizlik, bərabərsizlik və haqsızlıqlardan, ictimai-iqtisadi inkişafın rəhni, sütunu olan zəhmətkəş insanların mənafə və maraqlarının tasbit olunmamasından, haqlarının gözlənilməmosundan, “güclü haqlıdır” stereotiplərdən, feodal qanunuzluğunu və köləliyindən irəli gələn sosial, psixoloji nəticələri görürük. Ümumiyətlə, Cəlil Məmmədquluzadə ilə yaranan yeni tənqidi realizmədə ictimai ziddiyyətlərin, mürəkkəb, qarışq ictimai-tarixi şəraitin, ictimai-iqtisadi formasiyaların doğurduğu problemləri və cəmiyyətdə, insanlarda yaratdığı əks-sədənən təsvirini insanların əxlaqi-mənəvi aləminə enmə üsulu ilə təqdim etmək aparıcı yer tutur. Ədib qəhrəmanlarının o keyfiyyətlərini təqdim edir ki, bu, onların psixik-mənəvi cəhətlərini təcəssüm və ifadə edirdi. Bu mənada onun yaratdığı

obrazlar, xarakterlər “bütöv bir zümrəni təmsil edir. Mövhumatın miskin vəziyyətə saldığı zavallı Məhəmmədhəsən əmi (“Danabaş kəndinin əhvalatları”), ağasının sadiq nökəri, başına gülməli və ağlamalı əhvalatlar gələn Novruzəli (“Poçt qutusu”) o zamanki bütün məzлum Şərq kəndlilərinin ümumiləşdirilmiş suratlıridir. Zeynəbin Danabaş kəndindəki faciəsi bütün məhkum Şərq qadınlığının faciəsi idi. Zəhmətsevən, lakin özünə bir dəst nimdaş paltar, bir parça yavan çörək qazana bilməyən, “qıl körpünün” vahiməsindən tir-tir əsən, ancaq o dünya eşqi ilə yaşıyan yaziq Usta Zeynal bütün İslam Şərqiñin məhkum olduğu ətalətin canlı mücəssəməsi idi” (174, 171-172). Cəlil Məmmədquluzadənin “kiçik” adam xarakterləri “dərin anlama və zamani aydın cizgilərlə əksetdirmə” (182, 55) baxımından xüsusi əhəmiyyət kəsb edirlər. Bu mənada ki: “Zaman, dövr vasitəsi ilə yalnız insanlar göstərilmir, eyni zamandan insanlar vasitəsi ilə dövr və zaman təqdim edilir” (187, 109). C.Məmmədquluzadə də öz yaratdığı obrazlarla müəyyən insan xarakterlərini təqdim etməklə təkcə zamandan, dövrdən insana, yəni konkret siması, mövcud xarakter və şüuru ilə onu bu hala salan dövrdən, zamandan, insana deyil, həm də insanın mövcud xarakteri, davranışçı və düşüncəsi ilə onu əhatə edən konkret tarixə, zamana, dövra nəzər salır və bütün aydınlığı, çılpaqlığı ilə, sanki zərrəbin altında görünürmüş kimi təqdim edir. Bütün bu kimi xüsusiyyətləri ilə Cəlil Məmmədquluzadənin yaratdığı “kiçik” adamlar onların psixik-mənəvi aləmlərini yaradan, şərtləndirən və formalasdırıb səbəblər, amillərlə birgə təqdim olunurlar. Bu mənada Novruzəlinin xanına hadsiz sədaqət və itaətkarlığında, Məhəmmədhəsən əminin itaətkarlığı, casarətsizliyi, fəqirliyi və lal-dinməzliyində, “dünya malına əsla və qəta etinə etməməsində”, Usta Zeynalın aşırı dərəcədə mömənlüyündə, səbir və ehtiyatlılığında və s. ictimai-psixoloji zəmin aydın nümayiş olunur. Məlum olur ki, onların zahiri faciə və bədbəxtliklərinin batını bir əsası, səbəbi vardır. bunların hamısı hər şeydən əvvəl batındən inkişaf tapır.

Ona göre ki, "insan bütövlükde bioloji, sosial ve psixik-mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır... Psixik-mənəvi cəhət insanın daxili və mənəvi aləmini (şürur, iradə, əhval-ruhiyə, yaddaş, xarakter, temperament və s.) əks etdirir" (160, 405). C.Məmmədquluzadənin obrazları öz xarakterləri, daxili-mənəvi, psixoloji aləmləri ilə kameral şəkildə təqdim olunduqlarına görə bu zavallı, məzлum insanların bütün mənəvi aləmini canlı surətdə və onları tərbiya edən şərtlərlə, səbəblərlə birgə dərk edilir. "Talecə, peşə və məşğılıyyət etibarı ilə bir-birlərinə yaxın və doğma olan sadə, zəhmətkəş adamların əməl və rəftərləri"ni, "yaşadığı dövrün xarakterini, müşahidə etdiyi insanların psixologiyasını" bədii faktı çevirən (62, 373) Mirzə Jəlilin "hünəri onda idi ki, "kiçik" insanların dünyagörüşünü, həyata münasibətini, vəziyyətini, sevinc və nifrətlərini, həyatdakı mövqelərini aça-aça cəmiyyətin daxili ziddiyyətlərini, ictimai baraborsızlığı, milli zülmü... ifşa və inkar edirdi" (161, 82). Bütün bu kimi xüsusiyyətləri ilə C.Məmmədquluzadənin yaratdığı "kiçik" adamları psixik-mənəvi aləmlərinin canlı, bütöv portreti ilə birgə, onların bu aləmini yaranan, şərtləndirən və formalaşdırın səbəblərlə, amillərlə əks olunurlar. C.Məmmədquluzadənin bütün yaradıcılığı qəti olaraq bu qənaətə gəlməyə imkan verir ki, "kiçik" adamların xarakter və psixoloji-mənəvi aləmlərini yaranan, formalaşdırın, şərtləndirən adət-ənənələr, sosial-psixoloji stereotiplər və dini-şəri və siyasi-inzibati idarəetmə, qanun ortodoksiyası kimi ictimai-patoloji səbəb və şərtlər vardır.

Görkəmli ədib C.Məmmədquluzadə: "Bizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq... Həmin səbəbə görə indi bir çox nöqsanlar qabağımıza gəlməkdədir ki, bunların hamısı yenə uşağı özümüzdən kənar eləməyimizdən törəyir" (113, 100-101) – deyə, mənəvi aləmin formalaşmasındaki konkret ictimai mühitin, həyat, düşüncə və yaşayış tarzının aparıcı rolunu göstərirdi. Novruzəlinin, Məhəmmədhəsən əminin, Sadıq kişisinin, Usta Zeynalın hədsiz mömənlüyü və

itaətkarlığı, etiqad dərinliyi və səbrinin böyüklüyü, sadəliyi, saflığı, etibar və inamı, sədaqət və vəfəsi məhz ictimai düşüncə və yaşam tərzinin nəticəsidir: "Millətlər içinde heç bir millət Allaha ibadət və böyükərlə itaat etməkdə müsəlman millətlərinə bərabər deyil və ola bilməz" (112, 142). Elə bu səbəbdən də Məhəmmədhəsən əmi, Zeynəb ana, İzzət, Novruzəli, Kərbəlayı Məhəmmədəli, Usta Zeynal, Qurban, Kəbla Qasım və b. kimi kimi tam mənası ilə saf, sadəlövh, imanlı, mömün, utancaq bir adamin, adı xalq nümayəndələrinin mənəviyyatında mənsub olduğu xalqının, mühitinin bütün mənəvi keyfiyyətləri mükəmməl şəkildə özünü nümayiş etdirir. "Bizim insanımızın həyata keçirdiyi biliklər, bələdçiyyət və xarakterini, mənəviyyat, əxlaq, dünyagörüşü, fəaliyyət və motivləri müəyyənləşdirir. "Çünki o, belə qanır və belə də əməl eləyir. Lazımdır əskarının köhnə suvağını qaşıyb tökmək yerə, sonra təzə suvaq çəkmək" (112, 328). "İstibdadın əsl əsası və binaları şü batını əsərətdir" (112, 436) fikrini tutan ədib hədsiz zülmərin qarşılığndakı dözümlülüyü, sakitliyi, səbri "Səbir" adlı felyetonunda belə əsaslandırdı: "Şərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası. Şərqiñ mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşaallah-taala bir min il də səbirdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq" (113, 428).

Ədibin yaradıcılığında siyasi müstəmləkəciliyin, mütləqiyyət rejiminin "xırda" insanların daxili-mənəvi aləmi və xarakterinə olan təsiri diqqətdən yan keçmir. Əydib insanların həyatını təhdid edən, onları qorxmağa, çökincənliyə, çərəsizlik və ümidsizliyə vadar edən ciddi ictimai səbəb kimi mütləqiyyət recimi və onun məhkəmə və məmurlarının özbaşınlığı da göstərirdi. Pristavin qabağında dili dolaşan, nə deyəcəyini bilmə-

yən yaziq Məhəmmədhəsən əmi, şəhərdən gələn "böyüklərin" qorxusundan kəndə getməyə belə tük tökən danabaşlılar da bu qorxuya illərce davam edən milli-sosial zülmün, istibdadın nəticəsində qazanmışdılar. Təsadüfi deyildi ki, ədib felyetonlarından birində bu müstəmləkə recimi və mütləqiyət üsuli-idarəsinin yaratdığı qorxunu belə göstərirdi: "Kərbəlayı Həsən, utanmirsan, qızarmırsan ayaqyalın, tumançaq və başıaçıq çıxırsan küçəyə? – Vallah, utanmağə utanıram, amma qorxuram qızaram, qorodovoylar gəlib tutb aparalar qatalar dama ki, rəngin qırmızıdır" (112, 23). Yaxud da: "Hərçənd mənim Rusiya hökməti ilə aram yoxdu. Ondan ötrü ki, ayıb olmasın, Jəfərin anasına iki arşın çit alanda da az qalır qorodovoy gəlib desin ki, ni-yə polise xəbər verməmiş arvadına tuman alındı" (112, 151). Bu mənada Hegel doğru deyirdi ki, "ağa qarşısında qorxu iradə azadlığını öldürür, bu qorxunun dərk edilməsi isə Allahdan qorxuya gətirib çıxarırlar və Şərq ruhunu çox vaxt "qul" vəziyyətində saxlayır. ... Jəmiyyət elə bil ki, ölü, qeyri-tarixi məkanda donub qalır" (160, 228-315). Bu səbəbdən ədib, demək olar ki, şallaq, dəyənək kimi "fərdi terror vasitələrini" (Y.Qarayev) bədii yaradılığına gətirmiş, insanların zorakılıq altında sosial-mənəvi simasının təhrif olunması və "kiçilməsini" təsvir etmişdir. Bu mənada "J.Məmmədquluzadə mövcud ictimai-siyasi quruluşa, feodal-patriarxal həyat tərzinə və köhnəlmış etiqadlara qarşı da-ha amansız olması ilə fərqlənirdi" (24, 20).

Sadiq kişini, övrəti Həlimə xala üçün ürəyi yanıb bal-dızı Zübeydənin dalınca gedən, oğlu Pirverdiya xoruz gətirmə-yə söz verən Qasım əmini də ("Pirverdinin xoruzu") ailəsindən qoparıb uçurum yaradan, başqa işə məşğul edən, niyyətini caydırıb mövhumat qurbanına çevirən, onların mənəviyyat və səadətini talan edən molla-ruhani-vaiz günahkarlığı özünü aydın bürüzə verir. "Dəllək" əsərində Usta Hüseyn kimi dəlləkliyi ilə həkimliyi bilinməyən bir vaiz, "Pirverdinin xoruzu"nda Axund Molla Cəforin simasında molla insanların niyyətini caydırmağa xidmət edən tiplər kimi təqdim edilirlər. Qeyd edildiyi kimi,

görkəmli ədib bu cür faktlarla mövhumatlılıq və fanatizm, cəhalət əleyhinə çıxır, sadə insanları mövhumata düşçər edən qüvvələri ifşa edirdi. "Danabaş kəndinin məktəbi" əsərində Kərbəlayı Mirzalinin, Qasim əminin, Məşədi Yarməmmədin və b.-nın, "Danabaş kəndinin müəllimi" pyesində Kərbəlayı Mirzalinin, Qasim kişisinin, Məşədi Ağakışının, Şaban nənənin və başqalarının timsalında övladlarını zəlm və fəlakətdən qurtarmaq istəyən valideynlərin narahatlıq və təlaşı təsvir edilmişdir. Bəzi mənbələrdə təhsilə qarşı "danabaşlı patologiyası" kimi adlandırılan, hətta "danabaşlaşmış kənd adı işi gözü böyümüş danə kimi qarşılıyır. ...Əsərda danabaşlığın ən yüksək zirvəsi kimi uşaqların kərmə qalağına qatıldığı və yüzbaşının, çavuşun, müəllimin yaxınlaşduğu anda onların "dayanmayın, qaçın" deyib çöle göndərildiyi anı qəbul etmək olar" (133, 134-135) kimi bəhs edilən bədii fakt əslində milli ədəbiyyatın ideya-etik tələblərinə uyğun gəlməyən, sovet ədəbiyyatşunaslığının daha çox qabartdığı nəzəriyyədən və təlqindən irəli gələrək dəyərləndirilmədir. Çünkü milli mücadilə ədəbiyyatımızın böyük öndəri Cəlil Məmmədquluzadə, artıq qeyd edildiyi kimi, "XX əsrin əvvəllerindəki ədəbi-ictimai mühitdə turanlılığın, islamçılığın və Rusiyameyilliliyin çox aktual olduğu şəraitdə ...bu istiqamətlərdən heç birini qəbul etməmiş", "ictimai düşüncə və mübarizə forması kimi azərbaycanlılıq onun seçimi və kəşfi" (64, 7) olmuşdu. Bu mənada azərbaycanlılığı özü üçün amal, məqsəd və qaya seçən Cəlil Məmmədquluzadə üçün mənsub olduğu xalqın milli mövcudluğunu müəyyənləşdirən və təyin edən keyfiyyətləri – adət-ənənə, stereotip, mənəviyyat və əxlaq, ictimai düşüncə və davranış, yaşayış tərzini kökündən dəyişməyə xidmət edə bilməzdi. Böyük ədibin: "İnqilab lazımlı! Məişətimizin hər sahəsində inqilab lazımlı! Köhnənin üstündən qələm çəkmək, yəni yaşayış yaratmaq lazımdır" sözlərini də məhz dünyəvi inkişaf tələblərinə uyğun gəlməyən qaydaları, düşüncə və yaşayış tərzini

ni, stereotipləri müasirləşdirmək və uyğunlaşdırmaq məqsədin-dən gəldi. Cəlil Məmmədquluzadə, alımların qeyd etdiyi kimi, konkret "Danabaş kəndinin müəllimi" əsərinin timsalında təhsilin və idarəetmənin yerli şəraitə uyğunlaşdırılması fikrini ifadə edirdi (62;80). Bu mənada, "Danabaş kəndinin müəllimi" və "Danabaş kəndinin məktəbi" əsərlərində böyük azərbaycançı ədib Kərbəlayı Mirzəlinin, Qasım əminin, Məşədi Yarməmmədin və b.-nın ("Danabaş kəndinin məktəbi"), Kərbəlayı Mirzəlinin, Qasım kişisinin, Məşədi Ağakışının, Şaban nənənin və b.-nın ("Danabaş kəndinin müəllimi") timsalında sadə xalq adamlarının inamı və adət-ənənəyə sədaqətindən istifadə edərək yeni "rus təhsili" adlanan təlimə mənəfəətgir molla-ruhani xadimlərinin təbliğatı sayəsində mühafizəkar münasibətinin fo-rmalasması və qəbul edilməməsindən, habelə yerli şəraitə uyğun olmadan inzibatçılıq və zoraklıqla xalqın dilini bilməyən məmurların iclasbazlığı ilə gətirilmiş təhsilin və idarəetmənin xalqın başına zülm və fəlakət olmasından bəhs edir. Təsadüfi deyil ki, böyük ustad ədib əvvəlcə panikaya düşmüş sadə adamları və onların təlaş və narahatlıq içərisində söz-söhbətinə təqdim edir. Alımların qeyd etdiyi kimi, onsuz da yerli şəraitə uyğun olmayan müstəmləkə idarəciliyindən kifayət qədər əziyyət görmüş xalq rus böyüklərinin gəlməsindən nəsə bir xata çıxığını şübhə edərək içəridən oyalana-oyalana qalırlar (36;62;80;88;89;138). Pirverdi bəyin şallaqlı müdaxiləsi və camaati hay-küylə toplaması, heç bir izah olmadan uşaqların gətirilməsinin tələb olunması bu şübhəni bir az da artırır. Camaat toplantı yerina qəlbində "soldat tutmaq" niyyətini tutaraq gedir. Bu vəziyyətdə molanın farsca, rus məmurları və müəllimin rusca danışqlarından "soldat" sözündən başqa heç nəyi başa düşməyən adamların təlaşı tamamilə tabii və məntiqidir. Görkəmli ədib özünün "Məzəli", "Oraq", "İrəvan seminariyası və qazının nitqi", "Küp" və s. kimi felyetonlarında müstəmləkəçi rus çarizminin həyata keçirdiyi şovinist siyaseti və onun yerlərdə qarşılanmasına dair məsələlərdən bəhs etmişdi. "İrəvan seminariyası və qazının nit-

qi" felyetonunda da ədib yazdı ki, "kəndlilər elə bılıblər ki, uçtelə gəlib uşaqları tutub saldat aparsın və qorxularından uşaqları kərmə qalaqlarının içində gizlədirib, uçtelə deyiblər ki, "bizim kənddə heç qədimdən uşaq olmaz" (112, 137). Bundan başqa, "Küp", "Məzəli" felyetonları və "Danabaş kəndinin əhvalatları", bu silsilədən olan "Danabaş kəndinin müəllimi", "Danabaş kəndinin məktəbi", habelə "Qurbanəli bəy", "Poçt qutusu", "Yan tüxəyi", "Lənət", "Dəli yiğincəği", "Ər" və s. kimi bədii əsərlərdə də hər cür milli müstəmləkəçilik siyaseti və onun yaritmaz idarəciliyi, apardığı ideoloji iş ciddi və kəskin surətdə pişlənmiş, ifşa olunmuşdur. Xüsusilə də, bu kimi əsərlərində millətsevər ədib yerli xalqın dilini, adət-ənənəsini, ruhunu, mənəviyyatını, əxlaqını bilməyən və bilməyə-bilməyə də idarə etməyə səy göstərən siyasi-inzibati mexanizmi təqnid hədəfinə çevirir, onun əleyhinə gedir. Bu mənada "Danabaş kəndinin müəllimi" və "Danabaş kəndinin məktəbi" əsərlərində dili, ruhu, mənəviyyatı, ləyaqəti yerli şəraitə bilməyən inzibati amirlik tərəfindən əzilən xalqın taleyi eks etdirilmişdir. Bu kimi əsərləri ilə məhz "siyasi və dini hakimiyətin birləşdiyi bu aləmdə zoraklıq və haqsızlığı, zülm və təhqiri mühakimə edən ...müəllif imperiyanın məmurları, yerli hakimlər və ruhanilərlə əzilən hüquqsuz xalqı qarşılaşdıraraq çarizmin amansız müstəmləkə zülmünü, mənəvi ölülməşmənin, nadanlığın yeni daha qəddar şəraitlə ehtiva olunan, şərtlənən cəhətlərini orijinal formada təsvir etmiş, tipikləşdirmişdir" (89, 44). Bundan başqa alim "nadanlaşma və mənəvi ölülməşməni" yaradan, "baqi saxlamağa" çalışan qüvvələri də göstərir: "Danabaş kəndinin məktəbi"ndə nadanlığı, fanatizmi baqi saxlamağa çalışan çarizmin ağır müstəmləkəçilik şəraitində mənəvi ölülməşmənin xeyli fərqli mühitdə çوغlaşan, qovuşan yeni əlamətləri ümumiləşdirilir. Onu düşündürən dözülməz müstəmləkə zülmünün, zoraklıq və təhqirin xalqın aşağı təbəqələrinin, xüsusiylə, avam kəndlilərin mənəvi aləmində, süründa doğurduğu eks-səda idi. Müəllif ən kiçik detallarla və dəqiqliklə sübut edir ki, xalq ər hakimlərin-

dən və onların yerli nökərlərindən heç vaxt zülm, işgəncə, təhqirdən başqa bir şey görməmişdir" (89, 48). Bəzi ədəbiyyatşūnaslar əsərdəki kəndlilərin uşaqları qaćırmaq detali ilə sadə, avam xalqın Rusyanın yerlərdəki liberal maarifçi siyasetini anlamamaqda günahlanırıraq nadanlığı və günahı onlarda görmüşlər (36;88;133;158 və b.) Halbuki qəlbə etiqad və imanla dolu olan, yerli şəraitin tələbləri və özünəməxsus milli adət-ənənələrlə davranan bu sadə insanların onların həyat şəraitini yaxşılaşdırmağa xidmət edəcək elm və maarifdən uzaq düşmələrinin əsl səbəbkəri əsərin özündə tam aydın şəkildə təqdim olunur: ədib Molla Mövləm Verdinin simasında mənfəətgir ruhanişlərin xalqın iman və etiqadından sui-istifadə edrək gələcək səadətlərini, onların daxilindəki işığı necə oğurladıqlarını, sadə və zəkkalarını necə alıqlarını təqdim edir. Təsadüfi deyil ki, əsərdə qazi və mollaların timsalında mövhumlat və fanatizmə meydən açan din xadimlərinin siyasi hakimiyyətə vasitəciliyi, yeri gəldikcə xalqın mənəviyyatına daxil olmaqla şüurunun oğurlanmasına, "camaati dilə tutub, öyünd-nəsihət eləmələrinə" də (111, 484) işaret olunmuşdur.

Doğrudur, maarifçi ədib "kiçik" adamların timsalında öz övladlarına dövrə, zamana uyğun təhsil, tərbiyə verməkdən məhrum edilmiş valideyinləri tasvir edir. Böyük ədib: "Bir şəxsin sıfətləri və xasiyyətləri onun övladına yetişəcək, övladına yetişməsə nəvələrinə, nəvələrinə yetişməsə nəticə və kötücələrinə yetişəcək" (112, 415) – deyə, tərbiyəni əsas götürərək tərbiyə edən mənbəni düzəltməyin, ictimai-tarixi şəraitin tələblərinə görə müəyyənləşdirmənin zərurılığını bildirirdi.. Buna görə də ədib bu qənaətə gəldi ki, bunların hamısının tək bircə çərəsi var: "Balaca balalarımıza tərbiyə verməkdir və oxutmaqdır. ... Elə ki elmlı və tərbiyəli olub öz gəlirlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər" (112, 171). Bu mənada istər "Danabaş kəndinin müəllimi", istərsə də "Danabaş kəndinin məktəbi" əsərlərindəki kənd camaatının övladlarını rus təhsilinə verməməkdən ötrü gizlətmələri detallarına bəzi tədqiqatçıların

nadanlıq, cahillik kimi qiymət vermələri doğru deyildir (36;88;133;158 və b.). Çünkü faktiki olaraq, professor Mir Cəlalin da dediyi kimi, əsərin özündə bir tərəfdən xalqın haqqını və azadlığını alan tərəf olaraq müstəmləkəçi rejim və onun yerli əlaltıları göstərilmişsə, digər tərəfdən də xalqın ruhunu, mənə-viyyat və şüurunu uğurlayan ruhanişlər təqdim olunmuşdur (137). Sadə camaatın isə yeni üsullu təhsil və təlimə münasibəti hələ formalşamamışdı, yəni ədibin özünün də ayrı-ayrı felyetonlarında göstərdiyi kimi, sadə camaat yuxarıdan ağzına nə qoyulubsa, ona uyğun münasibət ifadə edibdir. Bundan başqa "Kiçik" adamların yeni üsullu təlim və digər vasilələrə olan münasibəti konkret mənafə baxımından dəyərləndirilmişdir. Buna görə də "Danabaş kəndinin müəllimi"ndə Kərbəlayı Qulamalı: - "Doğrusu, mən bilsəm ki, uşqolada oxuyan uşaqlar qulluq sahibi olacaqlar, mən oğlum Mustafanı uşqola verməyə sözüm yoxdu" (111, 502) - deyə, yeni açılan məktəbi konkret mənafə və xeyir baxımından qiymətləndirir. Bundan əlavə müəllim Həsənovun "çayırtkənin qulağı harasındadır" sualına kəndlilər: "Ay uşqol, ...axı mənim uşağıma çayırtkənin qulağını bilmək nə lazıム və nəyinə lazıム olacaq? Sən bu zəhrimər çayırtgəyə bir çərə tap ki, qırılsın rədd olsun" (111, 499), və ya xud qarpızın içinin arşınla ölçülməsi sualına: "Axı qarpızın içini arşınla ölçməyin bizə nə mənfəəti?" (111, 500) - deyə cavab verirlər. Bu baxımdan "Anamın kitabı" əsərində də çobanlar Aslan bəyin anlaşılmaz çərələrinin müqabilində: - "Həkim ağa, yaraynan sənin işin yoxdu. ...Sən bir dava ver, qoyun qızdırımadan ölməsin" (111, 457) - deyə, konkret əməl, çərə tələb edirlər. Bundan başqa "Taxıl həkimi" əsərində də ədibin təqdimində kəndlilərin mənafeyindən konkret yanaşma, iş, əməl tələbi öz ifadəsini tapır. Taxıl həkiminin taxıl qurdunu yadından çıxarıb kənddə qoyması detali ilə böyük ədib Cəlil Məmmədquluzadə məsuliyyətsiz və laqeyd "mütəxəssisləri" təqnid edir. Cəlil Məmmədquluzadə bu baxımdan "bu, ona bənzəyir ki, həkim azarlıını təşxis edir, dərman yazmadan çıxıb

gedir” deyərək xalqın taleyinə, sadə, qara camaatin müqəddərətina məsuliyyət daşıyan ictimai zümrələri və xadimləri konkret işə, əmələ dəvət edir, hər cür biganəliyi tənqid obyektiñə çevirirdi. Buna görə də, fikrimizcə, Cəlil Məmmədquluzada heç bir zaman “kiçik” adamları tənqid və danlaq qarşısında qoymur, əksinə, onların acıncıqlı, mərhamət tələb edən həyatını təsvir etməklə bilavasitə onların həyatına, taleyinə cavabdehlik daşıyan adamları, qüvvələri tənqid hədəfində tutur, ictimai məsuliyyətə çağırırırdı. Həm də görkəmlı ədib Cəlil Məmmədquluzada öz tacirübəsindən yaxşı biliirdi ki, nə qədər avam, sadə və mühafizəkar olılsalar da, kəndliləri onların mənafə və mənfeətinə uyğun, ağıllarına batan və işlərinə gələn formada təbliğat aparmaq və konkret iş görməklə maarifləndirmək, hər hansı bir yeniliyi qəbul etdirmək olar. Vaxtilə ədib ona mühafizəkar mövqedən yanaşılmasına baxmayaraq, yeni üsullu oğlan və qız məktəbləri açmaqla, Tiflisdən yeni kənd təsərrüfatı aləti hesab olunan kotan gətirməklə və onun xeyrini xalqa göstərməklə yenilikləri qəbul etdirmişdi (62;73;140;174). Abbas Zamanov da bu barədə bəhs edərək yazdı: “Qafqazın ərazisini və əhalisini öyrənmək üçün materiallar məcmuəsi” adı altında rus dilində çap olunmuş çoxcildli əsərin iyirmi yeddinci cildində C.Məmmədquluzadənin bu təşəbbüsü nümunə göstərilərək qeyd edilir ki, hər hansı yeni və sağlam ideyanın avam camaat arasında yayılması yalnız o zaman mümkündür ki, xalq həmin yeniliyin keçirdiyi xeyri əyani olaraq öz gözləri ilə görüsün” (174, 165). Bu baxımdan “Danabaş kəndinin müəllimi” əsəri haqqında da alim H.Islafilov tamam haqlı olaraq qeyd edir ki, “zülmkar dövlət məmurları ilə məzəlum camaatin qarşı-qarşıya dayandığı səhnələrdə həm çarizmin əsas niyyəti, müstəmləkəçilik planları, həm də xalqın həyat tərzi, psixologiyası açılıb mənalandırılır. Bir tərəfdə zoraki, qəddar, bürokrat rejimin və yerli hakimlərin, satqın ruhanilərin harinlığı, digər tərəfdə isə daimi, tükənməz qorxu, təlaş içərisində xalqın matəmgahı – mənali tragikomik vəziyyət! Arası kəsilməyən, intəhasız zülm və iş-

gəncə camaati sarsıdıb müti hala salmışdır. Amansız hakimlərin, yasovulların əlindən qaçıb gizlənmək, ailəsinə bir təhər yola vermek üçün gecə-gündüz əlləşən kəndlilərin eşitdikləri yalnız söyüş və təhqirdir. Ona görə də məktəb, təlim-tərbiyə, maarif və onun insana gətirdiyi faydalara onlar üçün əlcətməzdır” (89, 49). Həm də bir az yuxarıda da qeyd etdiyimiz kimi, “çinovniklər heç də xalqın öz doğma dilində, onların ruhuna və tələblərinə uyğun şəkildə danışmırlar” (89, 50). Bundan başqa, “mətləblər onların anlayacağá tərzdə deyilsə belə xalqın həkimiyətə inam və etibarı yoxdur” (89, 50). Sədə Danabaş kəndlilərinin mənəvi aləmlərinin təqdimi işığında görkəmlı ədib daha əhəmiyyətli ictimai məsələlər əks etdirməyə müvəffəq olur. Böyük ədib “Xatiratım”nda əsas yaradıcılıq mətləbini gizlətməyə məcbur olsa da, yaradıcılıq konsepsiyasından birbaşa doğan mətləblər bunu qotı şəkildə kəsdirməyə imkan verir ki, böyük ədib mənəviyyat və şürə oğrusu, mənsub olduğu xalqın fikri və mənəvi talan olunması aktı kimi təkcə ruhaniləri təqdim etmir. Xalqın mənafeyini bir çürük qəpiyə asanlıqla satmağa malik olan bəzi ruhanilər, din xadimləri adamları cahil, cəfəng şeylərə inandırmaq və qorxutmaqla fanatizm, mövhumat və cəhalət yaradır, daha çox xalqı ictimai-mənəvi inkişaf baxımindan köhnədə qoyurdular. Bunun nəticəsində xalq mühafizəkar və müqavimətkar olmaqla köhnəperəst olur, on azından keçmiş, xalq ənənələrini, milli ruhu, malik olunan dəyərləri qorumağa, mühafizə etməyə nail olurdu. Bu mənada böyük ədib Cəlil Məmmədquluzadənin əsas yaradıcılıq məqsədi heç də birinci növbədə dini mövhumat və fanatizmə qarşı mübarizə aparmaq deyildi. Əksinə, əsərlərindən tamamilə aydın göründüyü kimi Mirzə Cəlilin əsas mübarizə amalı daha təhlükəli və qorxulu mənəviyyat və şürə oğrusu, soyğunçusu olan müstəmləkəçi siyasetə qarşı idi. Bu mətləb ədibin bütün əsərlərində öz əksini tapmasına baxmayaraq, “Danabaş kəndinin müəllimi”, “Danabaş kəndinin məktəbi”, “Anamın kitabı”, “Kamança”, “Yığıncaq”, “Lənat”, “Dəli yiğincəgi”, “Ər” əsərlərində daha

aydın, konkret, hətta bütün içtimai və fəlsəfi məzmunu ilə öz əksini tapır. Bu mənada "Danabaş kəndinin müəllimi" və "Danabaş kəndinin məktəbi" əsərlərində müstəmləkəçi rejimin, məmurların nitqində öz ifadəsini tapdığı kimi, padşahın, çarın mərhəməti, qayğısı kimi xalqa qəbul edilən əməlləri, konkret surətdə məktəb açılışı əslində gizli niyyətdə "ana yurdun şürlü vətəndaşlarını dövlətin sadıq təbəələri hazırlamaq" məqsədi daşıyan "bir növ laboratoriya"dır (111, 490). Bu siyasetin təsir hüdudları isə daha geniş, dərin və təsirlidir, milli mövcudluqdan qopma, milli şurun itməsi qədər daha qorxulu hadisədir. Cəlil Məmmədquluzadənin əsərlərindən aydın olduğu kimi dini mövhumat və fanatizm "anabiyozluq" hali yaratmaqla, yəni ətalət və mühafizəkarlıq meydan açmaqla nəticələnir, müstəmləkəçi siyasetin milli mənəviyyat və dəyərləri talan etmək, bütövlükdə milli şuru oğurlamaq niyyəti "ruslaşma" kimi daha təhlükəli hadisə ilə, manqurtluqla nəticələnir. Görkəmli ədib "Yığıncaq" və "Lənət" əsərlərdə milli dəyərlər olaraq etiqad və imanın oğurlanması hadisəsinə diqqət yetirir və ifşa edir. Cəlil Məmmədquluzadə istər rus çarızmına, istərsə də sovet imperiyasına vahid müstəvidə müstəmləkə siyaseti kimi yanaşaraq onun yerlərdə apardığı milli özgələşdirmə əməllərini ciddi surətdə tənqid və ifşa edir, yerli camaatin mənəvi təlaşı və qorxusu, vəlvələsi, qaçhaqaçı nüümənəsində milli özünümüdafə və etirazını təqdim edir. "Lənət" əsərində Cəfəralının timsalında görkəmli ədib qəlbə iman və etiqad dolu xalqın ən adisi kimi "kiçik" adamin sovet ideologiyasının getirdiyi dinsizlik və Allahsızlıq təbliğatının qarşısında narahatlıq, qorxu və təlaşla müşayiət olunan etirazını ifadə edir:

"Cəfəralı: Bəlkə mollasan, mərsiyəxənsən?

Nabələd (o üzə, bu üzə baxır): Ay qardaş, səni and verirəm o bir Allaha, birçə de görüm, sən bolşevik-zad deyilsən ki?

Cəfəralı: Ay nabələd qardaş, mən də səni and verirəm Allaha ki, bir az bu sözləri yavaşça danış.

Nabələd (o üzə, bu üzə baxır): Nə var ki, əzizim?

Cəfəralı (yavaşca): Ay qardaş, bağışla, adını da bilmirəm. ...Bu işin üstünü açma, yoxsa kənddə bir para firdun cavanlar səni incidərlər.

Nabələd: Yəni onlar nə deyirlər? Nə rəsul, nə heç bir nəfər-zad olmasın?

Cəfəralı: Bəs necə! Bəs necə! (Yavaşca və qorxa-qorxa) Allah onlara lənət eləsin.

...Cəfəralı: Molla Qüdrətəli, bu məlunlar Allaha da əl atırlar, hələ imam, peyğəmbər nədi ki.

Molla Qüdrətəli: Necə yəni Allaha? Allaha deyirlər ki, imam Cəfər ən-nisa surəsi... O sözü mənim dilim tutmaz...

Cəfəralı: Mən, yox-yox. Onu soruşma, onu mənim dilim tutmaz. Deyirlər ki, Allah yox..." (111, 515-516). Bu məsələni ədib "Yığıncaq" əsərində davam və inkişaf etdirərkən sovetin din əleyhinə təbliğatçılığını qeyri-peşəkarlığı ilə bərabər mənəsizliyini da satirik gülüşlə ifşa edir. Qəzadan gələn təbliğatçının sözləri qarşısında camaatın anlaşıqsız, olduqca qəribə, matməttəl baxış və davranışları bu mənəsizliyi və ona olan etirazı kifayət qədər bariz şəkildə ortaya qoyur: "Qəzadan gələn təbliğatçı. Hər seydən qabaq bunu gərək nəzərə alaq ki... (dayanır).

...Kəndlilərdən bir neçəsi. Hə, nəyi nəzərə alaq?

Qəzadan gələn tabliğatçı. Mən deyirəm ki, Allah yoxdur.

Kabla Əliş, Seyidbala, Kəblə Pirverdi və bir neçəsi. Necə yəni Allah yoxdu?..

Qəzadan gələn tabliğatçı. Yoxdu da! Daxı necəsi yoxdu ki!

Camaat yənə bir-birinin üzünə təccübəli baxır.

Seyidbala. Xub, ay yoldaş, bu söz sizin doğru sözünüzü, yoxsa zarafat eləyirsiniz?

Qəzadan gələn tabliğatçı (təccübəli). Dəxi burada zarafat ola bilməz ki! Mənim siznən nə zarafatım ola bilər?

Camaat yənə təccübəli bir-birinin üzünə baxır.

Kabla Əliş (təbliğatçıya). Xub, ay yoldaş, bir zəhmət olmasa bizi başa sal görək, necə yani yoxdu; yəni lap dibindən

yoxdu, yoxsa genə bir az-maz var?" (111, 554) Buna görə görkəmli ədib "Din əleyhinə təbliğat" adlı felyetonunda: "Bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharətlə aparmırlar və avam camaatin hazırlığını mülahizə etməyib sözlərini damdan düşmə meydana götürirlər. ...Bu cür qolət-xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat aylımaq əvəzində bu növ təbliğatdan ikrah edib da-ha belə məclislərə yavşıq düşmək istəmirlər" (113, 267) - deyə, anti-milli ideologiyani ifşa edirdi. Bundan başqa böyük ədibimiz "Sənət və ədəbiyyat" adlı felyetonunda da sovet ideologiyası və onun təbliğatçılarının apardıqları işin məzmununun heçliyini göstərərkən sadə kəndli, xalq mənafeyindən hər şeyə ya-naşmanın vacibliyini qeyd edir və onların həyat şəraitinin tələblərinə, səviyyələrinə müvafiq təbliğati işinin aparılması tələb olaraq irəli sürdü. Buna görə də xalq mənafeyindən çıxış edən görkəmli ədib "sənət, gözəllik" - deyə, təbliğat aparan təbliğatçıların nəzərini: - "Kənd əhalisinə gəldikdə bunların da bu saat tek birca idealı var! - A kişi, şüfür əlsün Allaha, bu gecəlik neft tapmışam. - Gözəllik, gözəllik budur" (113, 242) kimi sadə insanların, qara camaatin adı mösiş şəraitinə, həyatı tələbatına cəlb edirdi. "Kəmənd" adlı felyetonunda isə bir az da açıq formada deyirdi: "Şuracılar müsəlman cavınlarının əqidələrini xarab etdilər, möminlərin övladlarını ata-baba inamından bir qədər kənar saldırlar, hacı balalarını rus və erməniyə oxşatdlar" (113, 120). Həm də ədib müsəlmanlar arasında dinsizlik, Allahsızlıq təbliğatları aparıb xalqı inam və etiqadından soyutmaq, qoparmaq istəyən Şura siyasetinin riyakarlığını, xainliyini, ikitirəliyini və anti-islamçılıq mövqeyini də təqdim edir, "İki dilbər", "Din əleyhinə təbliğat" və s. felyetonlarında müstəmləkəçi niyyəti tənqidə məruz qoyurdu. "İki dilbər" felyetonunda: "Dirinq. ...bay dik atıldım. Kilsənin zəngi vuruldu. Bu gün Isa peyğəmbərin dəqirən günüdür. Gur... Bay uşaq yuxudan sərasımı atıldı... Adamın yadına köhnə və qaranlıq əsrlər düşür" (113, 140), "Din əleyhinə təbliğat" felyetonunda isə:

"Mənim müsəlmanlarım, ... baş yaranlar ...məhz avam, nadan məşədi və kərbəlayılardır. ...Amma xristian camaatına gəldikdə baxıb Görürəm ki, XX əsrə, yəni Şura əsrinin suri-israfil çalındığı bir gündə sənin xristianlarının cəmi maarif müəssisələri, qəzet idarələri və çox-çox qeyri idarələr "Voznesenyə" adlanan "merac" bayramında qapılarını bağlayıb tətil saxlayırlar. Xidmətdən azad olan qalstuk və kraxmallı oxumuş kişilər və qadınlar kilsələrə doluşub ibadət edirlər" (113, 268) – deyə, milli və dini ayrı-seçkiliyi, ikitirəliyi, anti-islamçılığı ifşa edir.

Cəlil Məmmədquluzadənin surf milli münaqişə məsələləri-nə həsr olunan, ictimai-mənəvi baxımdan milli xarakterləri səciyyələndirən, mənəviyyat, sürvə ərazi oğurluğu olaraq erməni xainliyini göstərən ən sanballı əsəri "Kamança" əsəridir. Bu istiqamətdə ustad Mirzə Cəlil Məmmədquluzadə "Azərbaycan ədəbi-ictimai fikir tarixində, sözün geniş mənasında, milli istiqal, demokratiya və Vətən azadlığı uğrunda mübarizonin ön cərgəsində dayanır. Onun yaradıcılığı gelən hər yeni nəsil üçün müstəqillik, azərbaycanlılıq, millilik və vətəndaşlıq təriyəsi məktəbidir" (64, 7). "Kamança" əsəri erməni-müsəlman (azərbaycanlı) münaqişəsində bəhs edir. Hadisələr Qarabağda baş verir. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, "Cəlil Məmmədquluzadənin "Kamança" pyesi Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş ilk və sanballı əsər kimi əhəmiyyət kəsb edir" (64, 7). Bundan başqa, "Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan yazıçıları içərisində bəlkə də yeganə ədibdir ki, əlinə silah alıb Qarabağ savaşında ön cəbhədə vuruşmuşdur" (64, 7). Doğrudan da, ədibin həmin vaxt Həmidə xanıma bu münasibətlə yazdığı məktubda da, bu, öz əksini tapır, habelə ədib "axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər?" (64, 7) - deyə, erməniləri də qınayır. Münaqişənin təsvirində müəllifi, xüsusilə, iki milli psixologiya, mənəviyyat daha çox düşündürür və münaqişənin mahiyyətinə də müəllif münasibəti məhz bu psixoloji məqamdan keçir. Demək olar ki, hadisələrin xüsusi bədii sənətkarlıqla təsvirində müna-

qişənin bütün ideoloji təfərrüatı öz eksini tapır. Müəllif azərbaycanlı psixologiyasına dərindən nüfuz edərək onun konkret obrazlarla təcəssümünü yaradır. Öz insanına sevgi, yanğı, itki-dən doğan dəlicəsinə bir qəzəb bütün radikal miqyası ilə özünü nümayış etdirir. Qəhrəman yüzbaşının: "...Biz onların həyə beş-on dığa-mığasını öldürmişük, bəs Nəcəfqulu kimi igidi bir də hardan tapacaqıq? Şirzadı hardan tapacaqıq? Misirxanı neçə erməniyə dəyişmək olar?" (111, 431) replikasında azərbaycanlı insanındakı təəssübkeşlik hissi özünü açıq biruzə verir. Saysız-hesabsız azərbaycanlı insanını öldürmələri ermənilərin na qədər mənfur bir xıslatə, qəddar bir xarakterə, xainliyə sahib olduqlarını nümayış etdirir. Onların qəddarlıq və vəhşilik keyfiyyətini təqdim etmək üçün də ədib: "Qəhrəman yüzbaşı: Məgər yadınızdan çıxıb ki, haman dəyirməndə on iki adamımızı yandırıdlar?" replikasında ifadə edir (111, 431). Azərbaycan insanı humanist, təəssübkeş, öz insanına düşkün, həssas olması qədər də milli-ictimai məsələlərdə biganəlik, unutqanlığı, daha çox güzəştə getməsi ilə səhbət mövzusuna çevirilir. Erməni Baxşının tutulmasından sonra məhz bu cür milli psixoloji, mənəvi məsələlər çözüm yeri taparaq açılmağa başlayır. Erməni Baxşının hər tərəfdən müsəlmanlar-Qəhrəman yüzbaşı, şahid anası Zeynəb ana tərəfindən ittihamı bütövlükde erməni milletçiliyinin və erməniçiliyin mühakiməsidir. Çünkü, doğrudan da, "vallah, fürsət tapsan sən də (erməni Baxşıya müraciət olunur-R.Q.) haman müsəlman qanına yerikləyən ermənilərin birisan" (111, 434). Ədib Zeynəb ananın simasında oğlu öldürülən bir ananın çəkilməz dərdini, etiraz və üsyənini, mübarizə qüdrətini təsvir edir.

Əsərdə kamançanın, adı musiqi alətinin ortaya çıxməsi ilə milli psixoloji, mənəvi məsələlərin aydınlaşması üçün bədii-struktural məqamlar işə düşür. Struktural olaraq kamança əsərdə bir surət, bir obraz kimi çıxış edərək milli mənəsubiyəti, bütövlükdə, Azərbaycan milli ruhunu, milli mənəviyyatını təmsil edir. Burda musiqi özü, musiqi alətinin musiqi ilə birləş-

məsi özü obraz, "qəhrəman" olaraq çıxış edir və hadisələri, əsərin süjetini, bədii-estetik ideali, ideyanı müəyyənləşdirir. Burda "rəmzi şəkildə işlənən bu musiqi" (67, 19) özü təhlilin açarı olur. Bu mənada "əsərdə kamançanı da bədii obraz səviyəsinə qaldırması Cəlil Məmmədquluzadənin dərin humanizmini və əsl sonətkarlıq məharətini nümayış etdirir" (67, 19). Qəhrəman yüzbaşının intiqamçılığı, vurub-tutmaq, kəsib-öldürmək hisslerini musiqinin dəruni incəliklərindən gələn gözəl hissələr unutdurur, yumşaldır, hətta tərəddüddə, hələ özündən ayrılmış bir təzad içərisində qoyur. Musiqi qüdrəti Qəhrəman yüzbaşının əsl kimliyini – xalqının humanizmi və insanpərvərliyini, yalnız düşməni amana buraxma və onu bağışlama qüdrətini, ədibin bədii dili ilə desək "keçən günlərini" ona andırır, təlqin və təsbit edir. Musiqi öz ülviliyi, temizliyi, aliliyi ilə sülh, əmin-amanlıq, insanpərvərlik ideyalarının karşısına çevirilir. Beləliklə, musiqi qələbə çalır, kamança zəfər əldə edir, sülh, humanizm qəlblərə hakim kəsilir, ən qaçılmaz ölüm fərmanını dayandırır, "axırı həyat ölümə, xeyir şərə, sənət ədavətə üstün gəlir" (176, 364).

"Kamança" əsərində ədibin məqsədi azərbaycanlı bala-larını milli musiqinin təsiri ilə oyatmaq və ayıtmadır. Cəlil Məmmədquluzadə kamança ilə müsəlmanın qulağının dibinə elə bil şapalaq vurub ayıldır: "Sənin musiqin və alətin kimin əlində, kimin dilindədir?", - deyir. Çünkü bu da bir həqiqətdir ki, "Kamança" faciəsi müəllifin real düşüncələrindən yaranmışdır. Həm idə xanımın dediyinə görə, Mirzə Cəlil hələ 1918-ci il-dən bu mövzuda əsər yazmaq, bunun üçün kamança almaq və çalmağı öyrənmək fikrinə düşmüdü (142). Mirzə Cəlil kamança çalmağı Baxşı öyrətməşdi və ədib onu öz adı ilə də əsərə salmışdı. (176, 360). Bundan başqa ""Kamança"" faciəsinin mövzusunun Azərbaycanın müstəqillik və istiqlal çarpışmaları dövründə həmişə bizi qarşı torpaq iddiasında olan, erməni daşnaklarının çörəyimizi yeyə-yeyə bizi faciələrlə üzləşdirməsi əmin-amanlıq mübarizəsi dövründən" (176, 360) olması da

əsəri ədibin real düşüncələrindən doğduğunu, milli mənsubiyət və təessüb duyularından intişar tapdığını göstərir. Doğrudan da, ədibin böyük ustalıqla qələmə aldığı bu əsərdə erməni Baxşı Azərbaycan milli mədəniyyətinin incilərindən olan milli müsiqimizi dərindən mənimsemış, az qala erməniçiliyini Azərbaycan milli mənəviyyatı ilə zənginləşdirmiş bir ruha, mənəviyyata sahiblənməyə nail olmuşdur. Demək, Mirzə Cəlil bu obrazı yaratmaqla onu məhz milli mənsubiyət oğrusu, işgalçı milli münaqişənin tərləflərindən biri kimi təqdim etmək məqsədi daşımışdır. Azərbaycanın milli dəyərlərini çox yaxşı mənimsəyən erməni Baxşı humanist və tolerant azərbaycanlı üçün ciddi təhlükədir. Bu mənada ədib münaqişənin yaranmasında rus milli-müstəmləkəçi siyasətinin günahkarlığını görəs də, erməniçiliyin ideologiyasındaki işgalçı, məzлumluğa bürünmüş yırıcılığı, özünü axmaqlığa qoymuş biçiliyi, anti-insanılıyi, hər cür qəddarlıq və vəhşiliyi də mətnaltında verməyi və xalqını ayıq tutmağı unutmur. Fikrimizcə, "Kamança" əsəri ilə Mirzə Cəlil Məmmədquluzadə ayıq və oyanıq olmağın, özüne və öz milli dəyərlərinə sahib çıxmağın, öz milli varlığını qorumanın zəruriyini ifadə etmişdir. "Kamança" əsəri bütövlükde Azərbaycan ədəbiyyatında milli özünəqayıdış, mövcudluğun təməlində milli ruh, milli-mənəvi dəyərlər və mənəviyyatın mənimsemilməsi ideyasının dayandığının eks olunduğu ən kamıl bədii əsərdir.

Cəlil Məmmədquluzadə yaradıcılığında təsvir olunan "kiçik" adamların simasında itaətkarlığın və sosial nüfuzunitməsi, cəsarət etməyən adamlara çevrilməsinin səbəbində icimai təhdidlərden irəli gələn qorxu, təlaş, və vahimənin dayandığı açıqca görünür. Yazıçının təqdimindən məlum olur ki, insanlara itaətkarlığı və cəsarətsizliyi təlqin edən, yaranan ciddi icimai-mənəvi mənbə müstəmləkəçi anti-milli siyaset və zülm, ruhani təbliğatıdır. Bu mənada Cəlil Məmmədquluzadənin yaradıcılığında "xırda" adamları cəsarətsizliyə sövq edən icimai-mənəvi səbəb kimi zülm və istibdad mənbəyi olan müstəmləkəçi rejim, siyasi məhrumiyyət yaranan hakimiyət aparıcı yer tutur.

Böyük ədibin "Danabaş kəndinin əhvalatları", "Kişmiş oyunu", "Danabaş kəndinin müəllimi", "Danabaş kəndinin məktəbi", "Xanın təsbehi", "Yan tütəyi" kimi əsərləri insanları əsərat və məzлumluğa, fəqirliyə, icimai cəsarətsizliyə sövq etmənin, vadar etmənin eks olunduğu ən mükəmməl bədii nümunələrdirlər. "Kişi hər necə olsa hakimdi, adamin genə işi düşür. Günün güntərtə çığı bir də gördün goldi ilişdi ki, bu qədər iştirafındı ver" (111, 89) kimi inzibati qorxunun yaratdığı cəsarətsizlik zavallı Məhəmmədhəsən əminin hər cür haqıqlışa və zülmə boyun əyməyə məcbur edir. Kərbəlayı Mirzalı, Məşədi Ağakıși, Nuru, Hümmətəli və başqaları da Danabaşa gələn "böyük-böyük" çar məmurlarının qorxusundan dərin təlaş keçirib özlərini itirirlər. Bu qorxunu ədib "Danabaş kəndinin məktəbi" hekayəsində dəha bariz göstərir: "Mən tamam ömründə əgər iki dəfə bərk xəfa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xərməndən gəlib apardı nəçərənin yanına. Bəli, o günü mənim qorxum intihə mərtəbədə idi" (111, 216). "İndi yəqin edirəm ki, elə onlar da qorxurdular. Bu yaxşı yadimdadı ki, Kərbəlayı Mirzalı tez-tez oğru pişik kimi küləşin yanından başını uzadıb yola tərəf baxırdı. ...Mənim yaxşı yadimdadır ki, Kərbəlayı Mirzalı elə qorxurdu, Qasim əmi elə qorxurdu, rəhmətlik dadaşım da qorxurdu, bir-iki cahil-cuhul da var idi, onlar da qorxurdular" (111, 216) deyən yazıçı siyasi-inzibati hakimiyətin yaratdığı qorxunun həddini göstərmək üçün kütləvi təlaş nümunəsini seçilir. Qorxu əslində təbii-psixoloji bir hiss, mənəvi bir hadisədir. Onu yaşamaq da eyib deyil. Ancaq müəllif bu qorxunu səbəbinə görə fərqləndirir: "İndi mən bir şeyə təəccüb qalıram. Mən ona təəccüb qalıram ki, əgər mən qorxurdum, mən uşaq idim, mənə məzəmmət yapışmazdım. Mən bunu na o vədə başa düşdüm, na də indi başa düşürəm ki, hələ bu yekəlikdə kişilər nə səbəbə qorxurdular" (111, 216). Humanist sənətkarın "təəccüb etdiyi" məhz "bu yekəlikdə kişilərin"- insanın insan-dan qorxması idi. Böyük sənətkarın qəsdən uşaq təfəkküründən böyük insanların qorxu halına təəccübə baxışını verməkdə bə-

di məqsədi bu qorxunu yaradan səbəbin dəhşətini, onun miqyasını göstərməkdir. Realist ədibin böyük ustalıqla təsvir etdiyi "kiçik" adamlardakı məzлumluq lügəti mənada "haqsızlıq və zülmə uğramaq, əzilmişlik vəziyyəti" deməkdir. Deməli, sənətkarın məqsədi heç də bu məzлum insanları qorxduqlarına görə gülmək, ələ salmaq məqsədi deyil, ümumiyyətlə, bu, səhbat mövzusu ola da bilməz. Çünkü böyük millətpərvər, xalqçı ədib, əslində, bu insanların ləyaqəti və hüquq uğrunda mübarizə aparırı. Buna görə də böyük sənətkarın təsvir etdiyi qorxu məqamlarının çox qismi inzibati-amirlik səbəbilə bağlıdır: "Yüzbaşının çavuşu Nəzərəli... əlindəki şallağı qalxızır göyə ki, Məşədi Ağakışını vursun..."

Məşədi Ağakışı: (çavuşa) Vurma-vurma. Nəzərəli, qadan alım vurma!

Nəzərəli şallağı yenə qalxızır yuxarı.

Məşədi Ağakışı (Nəzərəliy): Yox, yox vurma gedirəm" (111, 486). Mirzə Cəlilin bu təqdimatını oxuyanda böyük rus ədibi Aleksandr Sergeyeviç Puşkinin sözləri yada düşür: "Səndə yaşamaq nə qədər dəhşətlidir, mənim başbələli ölkəm" (106, 7). Buna görə də İsa Həbibbəyli əsər haqqında yazır ki, "müstəmləkə şəraitində yaşayan xalqın milli maarifinin mövcud olmasının imkansızlığı, məktəb işinin təşkili adı altında millətin heysiyyətinin tapdanması kimi aktual məsələlər pyesin ruhuna hopdurulmuşdur. Ədəbiyatşunaslıqda etiraf olunduğu kimi, burada "müəllif imperiyanın məmurları, yerli hakimlər və ruhanilərlə əzilən hüquqsuz xalqı qarşılaşdıraraq... amansız müstəmləkə zülmənү... tipikləşdirmişdir" (62, 428). Bu tipikləşdirmə Mirzə Cəlil realizmi üçün xarakterik detalların istifadəsi ilə başa gəlir. Belə ki, ədib yerlərdəki milli zülmən intəhasızlığını, həddini, özbaşınlığı, sadə insanların çəkdiyi əziyyəti, qıl üstündə oturan kimi təhlükə dolu vəziyyətlərini, narahathqlarını təqdim etmək üçün xüsusi vasitələrə müraciət edir. Müstəmləkəçi siyasetin yaratdığı inzibati boşluq və özbaşınlığın həddi o səviyyədədir ki, xalqa qarşı zülm etmək,

insanları əzaba salmaq bir su içim kimi bir şeydir. "Danabaş kəndinin əhvalatları"nda qazının qlavaya məktubu və Zeynəb ananı məruz qoyduğu zülm, zoraklıq, "Danabaş kəndinin müəllimi" pyesində müəllim Həsənovun nəçernikə şikayət məktubu yazmaq istəməsi və Danabaş camaatının tir-tir əsməsi, zülmün dəhşətindən yaranan xof, narahatlıq, "Sən Allah yazma, yazma" - deyə, yekə-yekə kişilərin yalvarışı, "Yan tütəyi" hekayəsində ağlı tütəyinin yanında olan bir məmurlun məktubunda yanlışlıqla "yan tütəyi" yazılmışından irəli gələrək baş verən fəlakət, dəyəniyini qaldırmağa hazır zalim yerli məmurların zoraklılığı altında Gərmə-çataq kəndlilərinin yan tütəyi toplamağa cəlb olunması, camaatın zülm əlindən gərilməsi, "Xanın təsbeh"ində təsbehin zülmkarlıq və qorxu qüdrəti, yaratdığı məhrumiyyətlər və s. özünəməxsus, canlı şəkildə bütün mənəvi təfərrüati ilə canlandırılmışdır. "Danabaş kəndinin müəllimi" əsərindəki bu motivlə bağlı indiyədək ədəbiyyatşunaslığımızda konkret, birmənalı fikir olmayışdır. Xüsusilə, mirzəcəlilşünaslığın ilk peşəkar mərhələsi kimi sovet ədəbiyyatşunaslığı sərhədlərinə, onun tələblərinə təbe olmağa çalışan Əli Nazim çar məmurlarının niyyətlərinin nə qədər yaxşı olsa da, sadə xalq adamlarının bu gəlinin instinkтив surətdə zülm, istibdad gətirəcəyini hiss etmələrini və təlaş içinde narahatlıq keçirdiklərini yazar (36, 56). Tamamən xalq mənafeyindən çıxış edən Əli Nazim hətta sadə xalq adamlarını elə bir dərəcədə müdafiə edir ki, əsərdə yeganə tam müsbət obraz, "yeganə sağlam, müsbət və ağıllı düşünən bir sinif" (36, 56) kimi təqdim edilirlər. Ancaq professor Mir Cəlalın, Əli Sultanının, Hüseyn İsa filovun, İsa Həbibbəylinin və başqalarının münasibətlərində yerli xalqı əzilməyə, məhkumluğa, zülmə məcbur edən çar məmurları və yerli məmurlarla birgə inzibati amirliyin tənqid edildiyi göstərildiyi kimi, "yerli əhalinin də müsbət və mənfi düşüncə səviyyələri ilə təsvir (158, 232) olunduğu, "hətta mənsub olduğu milləti cəhələtin buxovlarından məktəblə xilas etməyin mümkün olduğunu dərk edən və həmin

istiqamətdə “fədakarlıq” göstərməyə çalışan müəllim Həsənov da aldığı təhsilə və dünyagörüşünə görə qara camaat kimi şərtlənən milli mühitdə özünə yer tapa bilmədiyi” (62, 428) qeyd edilmişdir. Bu barədə professor Abbas Zamanov yazır: “Danabaş kəndinin müəllimi” əsərində “həm çarizmin maarif siyasəti, həm məktəbin özü, həm də məktəbə verməmək üçün uşaqlarını kərmə qalağında gizlədən kəndlilərin avamlığı keşkin tənqidə tutulur” (174, 175-176). Fikrimizcə, bəhs olunan məsələ ilə bağlı adıçəkilən alimlərimizin münasibətində sovet ədəbiyyatşunaslığıının tələblərindən irali gələn ziddiyət, təzad vardır. Belə ki, artıq qeyd edildiyi kimi, milli ədəbiyyatımızın böyük öndəri Cəlil Məmmədquluzadə haqq və hüququ uğrunda mübarizə apardığı, tarixdə hümmətinin görünmədiyini, çox vaxt yaxşıya pis, pisə yaxşı dediyini bildiyi avam sadə camaati tənqid etmək məqsədi güdə bilməzdi. Ədib sadəcə bütün ictimai, mənəvi gerçəklilikləri “kiçik” adamın necə varsa elə - sadə, səmimi, təbiəti, xarakteri, davranışları vasitəsilə təqdim edir. Həm də onun yaradıcılığında gülüş və tənqid “kiçik” adamın vasitəciliyi ilə ictimai hədəflərə, mənbələrə yönəlir. Bu mənada C.Məmmədquluzadənin sadə xalqın avamlıqlarını tənqid etməsi haqqında fikirləri hər halda doğru hesab etmirik. Belə ki, avamlıq kimi qeyd edilən hal sadəcə xalqın məktəbsizlik, təhsilsizlik, ictimai tərbiyəsizlik üzündən azbilmişliyinin, dünyagörüşsüzlüyünün, sadəlik, saflıq və sadələvhələyünün, inam və etibarının nticəsidir. Əgər rus, fars dillərini bilmirsə, siyaset və hüquqi biliklərə sahib deyilsə və üstəlik xalq bu tərbiyəni almırsa, bu, onun avamlığı, öz müdrikiliyini itirməsi demək deyil. Ruhaniərin ərəb-farsca, məmurların rusca danışqlarını başa düşmürsə, dəyənək, şallaq gücü, iclas vasitəsilə yürüdürlən gizli niyyəti anlaya və qəbul edə bilmirsə bu, xalqın yox, ayrı-ayrı adamların və ictimai təsisatların günahıdır. Əməllerinə günahsızlıq biçilən müəllim Həsənovu da qəbul edə bilməməsinə görə xalqın nadanlığı kimi qiymətləndirmək heç doğru olmaz. Çünkü fikrimizcə, müəllim Həsənov bir obraz olaraq bədii struktural

roluna görə heç də “Anamın kitabı”ndakı Rüstəm bəyədən, Mirzə Məhəmmədəlidən, Səməd Vahiddən, Aslan bəyədən və b. fərqli deyil. Sadə camaat onun da danışığım dil nöqsanlarına görə başa düşə bilmir, nitqindəki anlaşılmaz rus ifadələri və amiranəliyinə görə gələn rus məmurlarından biri kimi qəbul edir. Sonrakı mərhələdə isə xalqa öz elminin əhəmiyyətini, faydasını doğru-düzgün anlada bilməməsi, Molla Mölamverdinin simasında mənəviyyat və şüur oğrusunun doldurmaları ucbatından müəllim Həsənov və onun məktəbi qəbul edilmək istənilmir. Müəllim Həsənov öz bədii roluna görə İsgəndər deyil. Əslində bu yerdə C.Cabbarlıının sözü haqq qazanır ki, əgər Şeyx Nəsrullah kimi ruhaniət xalqı elmdən uzaq salmışdırı larsa, müəllim Həsənov kimi ziyanlılar elmi xalqdan uzaq saldırlar (20).

Müstəmləkə zülmü, yerli məmurların istibdadı əsərdə daha aparıcı yer tutur. Çünkü təqdim olunan “xırda” adamlardakı qorxu, cəsarətsizlik əlamətlərinin köküne getsək, hər şeyi şallaqla qəbul etdirməyə çalışan yerli bəylərin və yerli xalqın dilini, milli mənəviyyatını bilmədən idarə edən, hətta dilində olmayan məktəblərin açılmasına rəvac verən, “Dəli yiğincəyi” əsərində göstərildiyi kimi, ruhunu müäləcə etməyə çalışan müstəmləkə rejiminin dayandığı və tənqid olunduğu açıq görünür. Müəllim Həsənovun nəçərnikə şikayət ərizəsi yazmaq istəməsi söhbət mövzusu olanda da məhz bu təcrübə qorxunun oyanması sayəsində bütün Danabaş kəndliləri bir-birinə dəyir, məzлumluq faciəsinin səbəblərini ehtiva etdirməklə özünə yer tapır: “Məşədi Ağaklışı (uçitelə): “Ay uşqol, aman günüdür o kağızı yazma, bizi bədbəxt eləmə. Hər nə tənbəhin varsa özün elə... ta nəçərnikə-zada şikayət yazma. Yoxsa yazıçıq biz, bədbəxt olarıq. Aman günüdü, yazma!” (111, 511) Qorxu və təlaş insanları alçaltıcıqca inzibati amırılıq, onun məmurlarındaki zəlimliyə, molla və axundlardakı ikiüzlülük və yaltaqlığa, mənfaətgirliyə nifrət, qəzəb yer tutmağa başlayır. Ədib yeri gəlmış kən “soldat” sözünün timsalında dil problemlə bağlı yuxarıları

tənqid edir, bu məzhabənin yaşamasında milli-müstəmləkəçilik və ögey münasibət siyasetini ifşa edir. Həç kəs Danabaş camaatinin öz dilində danişmadığına görə yad dillərə bələd olmayan sadə, savadsız kəndliləri şübhə içində buraxır və gizlin bir mətlob danışılmış kimi onları şübhələndirib narahatlıqda qoyur: "Dilmanc Mirzə Məhəmmədqulu: Ey Danabaş kəndinin camaati!... Danabaş kəndinin camaati hələ indiyədək qaranlıq aləmində qalıblar. Naçalnik həzrətlərinin siza rəhami gəlib və ... Danabaş kəndinə təşriflər gətirib bu xəyal ilə ki, burada bu gün bir uşqol binası qoya və bu vasita ilə sizləri bolkə qaranlıq aləmindən çıxarda işıqlıq aləminə daxil eyləyə" (111, 489). Bu nitq peyda olanda yazıçı Məşədi Ağakisi, Kərbəlayı Mirzali, Hümmətli kimi savadsız kəndlilərin ağlına neftsizlik, çıraqsızlıq gəlir. Buna görə də nitqlərdəki anlaşılmazlıqlar Danabaş camaatinin içindəki şübhə və xofu bir az da qatlaşdırır. Bununla da ədib yuxarıllara, Danabaş sakınlarının timsalında aşağılar, təbəəllerin hər halına məsuliyyət daşıyan adamlara tənbəh donu biçir. Danabaş sakınları ilə onların ana dilində, başa düşəcəkləri sadə dildə danişmağın zərurılığını ifadə etmiş, hökmətin öz idarəciliyində xalq səviyyəsinə enməsinin vacibliyini göstərmişdir. Çünkü, doğrudan da, sadə, qara camaatin bu vəziyyətdə şübhələnməkdən və qorxmaqdan savayı heç bir çəresi yox idi. Məmurların Danabaş kəndində "mərhəmət nümunəsi olaraq" yeni üsullu məktəb açılışını bayram kimi qeyd eləməsinin müqabilində Danabaş camaatinin yas qurub ağlamağı əsərdəki gizli ideyanı açmağa yardım edir. Çar məmurlarının bayram kimi qeyd elədikləri hərkət faktiki olaraq camaati əzabə, təlaşa, qorxuya salmış – bir sözlə, onlarda bayramlıq hali buraxmamışdır. Məhz bu baxımdan çar rusiyasının yerlərdə zorakı və müstəbid halda apardığı təhsil islahatı, Hüseyn İsrafilovun da dediyi kimi, müəllif kinayəsi ilə qarşılanır, yerli xalqın dilinə və halına uyğun olmadan həyata keçirilən əməllər kimi tənbəh edilir. Bu mənada Danabaş sakınları sadə, saf, avam olmaları etibarilə günahsızdırılar. Professor Mir Cəlal doğru deyir

ki: "Bələ faciələrin beş-on il deyil, min il boyu davamı nəticəsindədir ki, Məhəmmədhəsən əmilər elə yazıq, zavallı və gücsüz, köməksiz bir vəziyyətə düşmüşdür. Bunların bəziləri mübarizə hissindən məhrumdur. Ya din, ya adət bunları o qədər əsarət, məhrumiyyətdə saxlamış, o qədər durğun, ölgün məhbəs həyata alışdırılmışdır ki, bunlar səs eşitidikdə vahiməyə düşür, bir işiq gördükdə yanğın zənn edib "sonra içindən xata çıxar" deyirlər. Bu qrupa mənsub olanlar başları üzərində həmişə yumruq görmüş və ona görə də cəsarət etməyən, hatta zalimdən bələ mərhəmət uman avamlarıdır" (136, 88-91). Həmişə siyasi idarəcilikdən kənardə qalan, bütün əmr və qərarlar onların başı üstündən verilərək heç vaxt rəyləri nəzərə alınmayan bir toplumun müasir vəziyyəti də yeni şəraitdə özünü dəyişmədən təzahür etdirir. Bu cür idarəciliyə yüz illərə davam edərək Danabaş sakınlarının timsalında insanlarda itaətkarlıq və cəsarətsizlik yaradıb. Bu mənada onları avamlığa dəvət edən ruhani-şəriət idarəciliyi mədəni inkişafda iştirak etməyə, öz "adamlığını" təsdiq etməyə maneçilik törədən, hər bir əmərə, hökmə boyun əyə-əyə öz taleyinə biganələşdirən icimai təsisat olaraq göstərilmiş və tənqid edilmiş, insanları zülm və müstəbiliyə, zorakılıqla tabe olmağa vadar edən istibdad rejimi və müstəmləkə siyasəti ifşa olumuşdur. Buna görə böyük ədib Cəlil Məmmədquluza adamlardakı itaətkarlıq və tabeçiliyi, döyünlülük və səbri, təhəmmül və təvəkkülü göstərməklə insan xarakterini korlayan, mənəvi əsərət dəvət edən icimai mühit və təsisatları, səbəbləri təqdim etmiş, icimai zülmün və mənəvi talançılığın hər üzünü ifşa etmişdir. Mirzə Cəlil bütün varlığı ilə zülmə və zülmə boyun əyməkliyə – itaətkarlıq və mütiliyə nifrət etmiş, mübarizə əvəzində zülm qarşısında lal-sükut dəyanmış itaətkar insanları insanca azad yaşamaq, haqq-hüquq uğrunda mübarizəyə, oyanışa dəvət etmişdir. Bu mənada:

Gər qeyriləri cəmdəyinə vursala, dinmə!

Gər basın əyib peysərinə dursala, dinmə!

Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!

Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!

Sal başını aşağı və heç baxma yuxarı,

Lal ol və danişma (111, 611) –

mənzuməsində “dünya-aləmin oyanıb öz haqqını tələb etdiyi tarixi şəraitdə müsəlman aləmini bürümüş itaətkarlıq, ətalət, “əgər danişmaq gümüş olsa, danişmamaq qızıldır” fəlsəfəsi orijinal satirik bədii vasitələrlə tənqid olunmuşdur” (62, 273).

Böyük humanist sənətkar Cəlil Məmmədquluzadə ictimai insan tipini təqdim və təsvir edərkən onu formalasdırıran, onun psixoloji-mənəvi əsaslarında dayanan ictimai şərait və tərbiyə mənbələri ilə birlidə təqdim edir. Bu mənada ədibin bütün yaradıcılığı “mənəvi ölüülük” yaranan, yayan və tərbiyə edən səbəblərə qarşı yönəlmış bir ideya, estetik dəyər kasb edir. “Danabaş kəndi”nin mülliifi təzadları və təzadlı hərəkəti hələ görünməyən gerçəklilikin, əsasən, bir qütbü üzərində toplayır və mənəvi “ölülüyün” ölü bir “tipik şərait” ilə harmoniyasını açır... Novruzəli öz kənd idilliyyasından kənara çıxmır, onu bəşər aləminin dəvət edən poçt qutusunu qəbul etmir. O, “Danabaş kəndi” boyda bir planetdə yaşıyır. Burada yel əsmir, yarpaq da tərpənmir. Xudayar bəyin havanı dalğalandıran zoğal dəyənəyindən başqa heç nə dirilik, həyat, hərəkət əlaməti ifadə etmir. Yalnız Novruzəlinin və Məhəmmədhəsən əminin ulağı hərəkət və sürətin yeganə ölçüsü və vahidi kimi arabir görünür və itir. Yeni ictimai sürətin bir detalı olmaq mənasında poçt qutusu yad bir ünsür kimi bu mühiṭə girəndə işa falakət baş verir: bu mühiṭ yad ünsürü töbii, fitri bir instinktlə rədd edir... Çünkü “ölüler” dünyası bitmiş, qurtarmış dünyadır, onun “təkmilləşməyə”, inkişafa ehtiyacı yoxdur” (96, 26). Fikrimizcə, professor Yaşar Qarayevin fikirləri yerli şəraitdə mənəvi ölüülük, ictimai gerilik yaratmaq istəyan konkret səbəbi - siyasi müstəmləkəciliyi göstərmək baxımından çox doğrudur. Çünkü Cəlil Məmmədquluzadə həmişə yaradıcılığında öz həməsr vətəndaşlarındakı ictimai gerilik və mənəvi mühafizəkarlığı tənqid etədə, zamandan-zamana istər-istəməz ictimai-tarixi şəraitin dəyiş-

məsi, yeni yaşayış tələbləri ilə çıxış etməsində irsli gələrək insan xarakterlərindəki, mənəviyyatlardaki dəyişmələri də göstəirdi. Bir çox mənbələrdə doğru olaraq tənqidli realizmın məhz ictimai-tarixi inkişaf natiqəsində əxlaqi-mənəvi dəyişməyə diqqət yetirdiyi göstərilmişdir (180;185). Bu baxımdan Cəlil Məmmədquluzadə yaradıcılığında da Məhəmmədhəsən əminin, Zeynəb ananın (“Danabaş kəndinin əhvalatları”), Novruzəlinin (“Poçt qutusu”), Usta Zeynalın və Qurbanın (“Usta Zeynal”), Kəblə Qasiminin (“Qurbanəli bəy”) və başqalarının timsalında ictimai təsirlərin, konkret ictimai-tarixi şəraitin əxlaqi-mənəvi varlığı necə dəyişməyə vadar etməsi nümunələri ilə qarşılaşıırıq. Mövcud ictimai özbaşınalık və Xudayar kimi zalima hakimiyət verən ictimai-siyasi təsisat “şor ilə, siltaş ilə işi olmayan” Məhəmmədhəsən əmini, övladları yolunda sədaqətlə xidmət etməyə hazır cəsarət, namus, iffət və ismət mücəssəməsi olan Zeynəb ananı bu təsirlərin necə divara qısnayıb dəyişməyə, dəyərlərini aşmağa məcbur etdiyini aydın görürük. Novruzəlini artıq divanxana, navaxt cəzası ilə təhdid edən bir ictimai təsisat və təhlükə aydın surətdə görünür: navaxta salmaqla cəzaya məhkum edən divanxana Novruzəli kimi sabitqədəm insani dəyişməyə vadar edir. Kəblə Qasımı Qurbanəli bəy açıq-aydın yaxasından yapışış kafirliyə, haramlığa məcbur edir. Fikrimizcə, məhz bu təsir və təşviqlər ədibin Kəblə Məmmədhüseyn (“Quzu”) və Musa (“Oğru inək”) obrazlarının yaranmasına səbəb olmaqla onların simasında daha aydın görünür. Xarakter xüsusiyyətlərinə görə Novruzəli Məhəmmədhəsən əminin oxşarı olsada, bəzi xarakter keyfiyyətləri və münasibətləri ilə ondan fərqlənir. Məhəmmədhəsən əmi çox lal-dinməz, səbr və təhəmmül sahibi, “şor ilə, siltaş ilə işi olmayan bir adam” olduğu halda, Novruzəli ona nisbətdə çox diribaş, dilli-ağızlı, öz sözünü deyə bilən, ağa ilə söhbatə cəsarət edən, divanxananın yolunu yaxşı tanıyan, hətta “kafir urus lotusunun” yaxasından yapışış yera çırpan hünər sahibi, ictimai fəal insandır. Çünkü zaman özü Məhəmmədhəsən əmiləri Novruzəliyə çevirmişdi, indi inqilablar

əsri, "azadlıq binagüzarlığı" vaxtı idi. Hətta bu inkişaf Novruz-əlilərdən Kəblə Məhəmmədhüseynə doğru bir dəyişmə yaratmışdı. Hətta bu fərqli qədər dərin, o qədər əsaslı idi ki, ədəbi təqnid onun statusu haqqında konkret söz deyə bilmir. İndi Novruzəli sədaqəti, Novruzəli avamlığı, Novruzəli halallığı elə qırılıb ki, Kəblə Məhəmmədhüscyn xanın başına oyun açmaqla bir quzunu bir dəfə xana satıb, düz üç dəfə pulunu alır. "Kişmiş oyunu" hekayəsi və pyesinin personajları olan Zurnalı kəndliləri mömin, etiqadlı olmalarına baxmayaraq, o qədər ayıq və oyanıqlırlar ki, "həmişə mehribanlıq göstərib ruzi əxz etdikləri" (111, 129) iranlı dərvişlərə kişmiş oyunu oynayıb başlarından edə bilirlər. "Usta Zeynal" əsərində Usta Zeynalın Qurbana: - "Sizin vilayatin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşayırlarsa, mənim atama lənət!" (111, 144) - deyə, gəldiyi şəraiti və adamları xarakterizə etməsi də bu dəyişikliyi təsbit edən faktlardandır. Bundan başqa böyük sənətkarın "Buz" hekayəsindəki ifadələr də şəratın dəyişdiyi qənaətin təsbit etmək baxımdan çox əhəmiyyətlidir: "Və cün bizim camaatın arasında bu etiqad var ki, "rus həkimləri" müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişlər, onunçun də ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini həziq hesab edib onları dəvət edərdilər" (111, 268). Halbuki ədibin "Molla Nəsrəddin" jurnalının ilk nömrələrində çap etdirdiyi "Qəbirəndə məktub" felyetonunda və digər əsərlərində rus təhsili və dərmanlarına "seytan əmali", "kafir işi" kimi münasibət ifadə edildiyi göstərilirdi. Deməli, zaman və inkişaf xeyli ictimai-mənəvi dəyişməyə yol açmış, dövrə uyğun tələbləri insanlara qəbul etdirmişdi. Bu mənada, fikrimizcə, professor Y.Qarayevin yuxarıda qeyd edilən fikirləri ədibin konkret bir əsəri üçün yalnız xalqı ictimai-mənəvi ölüyüə məhkum edən səbəbləri göstərmək baxımdan mümkün və doğru hesab edilə bilər, ancaq bütün yaradıcılığı üçün zahirən ətalətdə görünən sadə "kişik" adamları təqnid baxımdan doğru hesab etmək, Cəlil Məmmədquluzadənin təsvir və təqdim etdiyi mühitdə yalnız ictimai-mənəvi

ölülüyün hakim olduğunu iddia etmək düzgün olmaz. Çünkü Mirzə Cəlilin "kişik" qəhrəmanlarının timsalında böyük mənəvi dünya, zəngin əxlaqi dəyərlər öz təcəssümünü təpdir. Bu isə konkret ictimai mühitin deyil, min illərin xalq hikməti və müdrikliyinin, dəyərlərinin nəticəsidir. Alimin bəhs etdiyi mənəvi ölüük fanatik kərbəlayıllar, məşədi və hacılar, molla-ruhani mühitində özünü nümayiş etdirir. Onlar isə yalnız bir ictimai zümrə, təbəqədirlər, xalqın əsas ruhunu, mənəviyyatını ifadə etmirlər. Onların müəyyənləşdiridiyi qanun və qaydaların aşağılar tərəfindən inanılaq həyata keçirilməsi, əmal olunması isə Allah və din adından istifadə edib xalqın mənəviyyatı və fikrinə hakim kəsilmələri ilə bağlıdır. Cəlil Məmmədquluzadənin "kişik" adamları etiqad və imanda möhkəm, saf və səmimi-dir, içdən, daxilden gələn səslə, qəlbinin təhrükilə hərəkət edir, davranışır, özlərini ifadə edirlər. Bu üzdən onlar elədiklərini sidq ürəkdən inanaraq edirlər. İctimai-tarixi şəraitin və mühitin insan xarakterinə formalaşdırıcı təsirini biz ədibin "Oğru inək" əsərində da görə bilərik. Sovet dövründə yazılan bu əsərində ədib sosializmin timsalında ictimai mühitin insan tərbiyəsi, xarakteri və fealiyyət motivlərinə təsirini göstərir, oğru Musanın simasında insan əxlaqi və mənəviyyatının dəyişmə, mühitə uyğunlaşma, mühitin təsirləri altında vadar olunmaqla pozulma halını təqdim edir. Ədib sovet cəmiyyəti misalında oğru Musa kimi adamların necə halallığını itirib oğurluğa alışmasını, ictimai mühitin yaşamaq şərtlərini zorlaşdırıqca insanı nələrə öyrəsdirdiyini təqdim edir. Cəlil Məmmədquluzadə ictimaiyyəsi mühit olaraq sosializmin çürükliyünü, mənəvi əsasları olmadığını, anti-milliliyini, fikrimizcə, "Oğru inək" əsərində Musanın saf əxlaqının haramlıq və oğurluğa doğru dəyişməsi misalında, "Hamballar" əsərində hələ də xalqın sadə adamları kimi hambalların heç bir haqq-hüquqa malik olmamaqları, yaşayış şəraitlərinin köhnədən fərqlənməmələri timsalında təqdim edir. Bu ideologiyanın təsiri ilə hamballar özlərini cəmiyyətin köhnə yaşayış qaydalarından fərqli insan hiss

edirlər, özlərini azadlıqda və haqq-hüquqa sahib bilirlər, amma başa düşə bilmirlər ki, elə köhnə vaxtda da, bu vaxtda da onlar yənə də hambaldırlar, onlar üçün dəyişen heç nə yoxdur. Buna görə ədib "kiçik" adamların konkret vəziyyətlərdə başlarına açılan bələni, düşdükləri faciəni göstərməklə: - "Başımıza gələn qəzavü-qədərə biz sidq-dildən şürə edirik. Bəlkə belə-bələ təpiklər bizim kor gözlərimizi açalar; açalar o gözlərimizi ki, in-diyyədək xumarlanmaqdadır. ... Ətrafımıza çəkdidiyimiz divarın içində qoxmuş bataqlıqların üfunətindən əmələ gələn həşərat min illardır qanımızı sormaqdadır; bəlkə görək ki, hər kənddə və hər şəhərdə bir peygəmbər zühur edib dərimizi soymaqdadır; "müqəddəs" lotular özlərini "şeyx" adlandırib cəvana övrətlərimizi ələ salmaqda və kişilərimizin ciblərini soymaqdadırlar" (112, 266) – deyə əxlaq və mənəviyyatı formalasdırıq ictimai mühitin sütunları olaraq ruhaniliyi və siyas-inzibati idarəciliyi göstərir. Çünkü, artıq qeyd olunduğu kimi, "kiçik" adamların mənəvi aləmi, əxlaqi dəyərləri, ictimai düşüncə tərzi ictimai mühit, mövcud tərbiyələndirdirmə ənənələri və onun məzmunu nəticəsində müəyyənləşir. Əsl məqsəd bu insanların simasının, mənəvi dünyasının, bütövlükdə adamlığının bu hala düşməsindəki "günahkar" axtarmaq, ictimai səbəbləri təqdim etməkdir. Çünkü bir tərəfdən "onlar belə qanır və belə də əməl eləyir. Lazımdır onların əfkarının köhnə suvəğını qaşışıl tökmək yərə, sonra təzə suvaq çəkmək" (112, 328), digər tərəfdən də "hünər gərək bu guppultonun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadaganın, qazının, naçernikin, molların, qlavanan, şahidların, camaatın ... qabağına çıxıb tab eləsin və kəllə-kəlləyə versin", "bu hünər də nəinki Məhəmmədhəsən əmi və Zeynəbin, heç onların babasının da qüvvəsindən felə gəlməzdi" (111, 114-115).

Bütün bunları nəzərə alaraq demək olar ki, görkəmli realist ədib tale romanlarını yazdığı "kiçik" adamların ictimai həyat tərzi və mühitlərinin təsviri ilə konkret, özünəxas xüsusiyyətlərle müəyyənləşən badii xarakterlər coğrafiyası və ictimai xarak-

terlər tipi təqdim etmişdir. Böyük ədib, maarifçi ziyanı, görkəmli ictimai xadim Cəlil Məmmədquluzadə öz əsərlərində xalqımızın ümumi inkişafı, dirçəlişi və tərəqqisi ideallarını ifadə etmiş, yaratdığı saf, sadə və səmimi "kiçik" adam surətləri ilə milli inkişaf konsepsiyasını ortaya qoymuşdur. Bu baxımdan "milli şürurun oyanışı, cəmiyyət həyatının ümummilli ideallar naminə dəyişdirilməsi yollarındaki maneələrin, normaların, buxovların tənqidi... Cəlil Məmmədquluzadənin milləti və məməlkəti qarışısındaki böyük xidmətləridir" (63, 7) və buna görə də "...bütövlükdə Cəlil Məmmədquluzadənin yaradıcılığı Azərbaycan xalqının tale kitabı adlandırılmağa layiqdir" (63, 7). "Tənqidi realizm özünün klassik Avropa nümunəsində kapitalist iqtisadi və əxlaqi həyat tərzinə mənəvi müxalifatın təzahürü" (96, 15) olaraq yarandığı kimi, C.Məmmədquluzadə realizmində də əsas ideya-məzmun mövcud feodal-asılı münasibətlər və əxlaqına, kapitalizm, yeni-əmtə-pul münasibətləri və əxlaqına, habelə ilkin sosializm və əxlaqına müxalif olan fikirlər, estetik münasibət müəyyənlenədir. Buna görə də ədibin qənaətinə, "yüz illərlə yatmış millətin və məməlkətin qulağına dirilik şeypuru çalıb... xalqı mövhumat və cəfəngiyatdan xəbərdar etmədən, müntəzəm surətdə siyaset müydanında qələm çalıb millətin və məməlkətin hüququnu gözləməkdə fədakarlıq etmədən, camaaatın bəsi-rət gözünü açıb dost ilə düşmənini ona tanıtmadan, zəhmətkeşlərdə zülmə hədsiz dözümlülük göstərmək əhval-ruhiyyəsini ləğv etmədən, azadlıq, istiqlaliyyət uğrunda böyük məqsədlərə çatmaq olmaz. Əgər camaatın bəsi-rət gözü açılmasa, heç bir şey fayda bağışlamaz. Nə hürriyyət, nə məşrutiyət, nə cümhuriyyət" (23, 41). Ədib haqlı olaraq bu qənaətə gəlmişdi ki, "xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz; o səbəbə ki, ikinci birincilərə tabedir; ondan ötəri ki, "vabəstədir xəyalına əfali hər kəsin" (112, 209). Buna görə də oxucularına müraciət edən Molla Nəsrəddin millətini düşünməyə səsləyirdi: "Ey mənim hörmətli oxucularım! Ey mənim munislərim. Mən bu sözləri ondan ötrü yazmırıam ki, siz

oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan çıxarasınız! Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. Mən bu sözləri yazıram ki, fikir edəsiniz, yazıram ki, fikir edəsiniz..." (112, 111).

Cəlil Məmmədquluzadə bir çox əsərlərində "kiçik" adam obrazları yaratmaqla onların taleyi və aqibəti barədə düşünməyə vadar etmiş və beləliklə, düşündürən ədəbiyyat yaratmışdır. Milli mücadilə ədəbiyyatımızın böyük mücahibi Cəlil Məmmədquluzadə yaratdığı "kiçik" adam obrazları ilə milli inkişafın xalq üzərində qurulması haqqında fikirlərini ifadə etmiş, kütlədən millətə inkişaf tezisini irəli sürmüştür. Beləliklə də, tənqidçi realist ədəbiyyatımızın görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə "kiçik" adam obrazları yaratmaqla cəmiyyətdəki sosial çatışmazlıq və problemləri aydınlatmış, onların sağlamlaşdırılması yollarını da göstərmişdir. Mirzə Cəlil yaratdığı portret və xarakterlərlə zəngin yaradıcılığında öz dövrünün, zamanının və ictimai-tarixi şəraitinin mənzərəsini yaratmağa uğurla nail olmuşdur. Onun təsvir etdiyi və taleyindən yana-yana bəhs etdiyi Məhəmmədhəsən əmi, Zeynəb ana, İzzət, Novruzəli, Usta Zeynal, Məhəmmədəli, Kəblə Qasım və b. kimisi əli qabarlı, saf, mömin "kiçik" adamların məzəlum, aciz və yoxsul həyatlarını ədəbiyyata bədii, tənqid-i estetik məqsəd olaraq gətirmişdir. Böyük sənətkar Cəlil Məmmədquluzadə tale romanlarını yazdığını, xarakterlərini yaratdığını "məmin, saf, səda-qətli, itaətkar, bir dəfə də olsun namazının vaxtını keçirməyən" sadə insanların mənəvi böyüklük və zənginliyini göstərmiş, fanatizm, mövhumat və siyasi zülmün yaratdığını "daxili avamlıq və köləlikdən" xilası amalı və məqsədini ifadə etmiş, milli azadlıq və mədəni inkişaf yoluna səsləmişdir. Beləliklə, görkəmli realist yazıçı Cəlil Məmmədquluzadə:

- Təsvir olunan "kiçik" adamların xarakterləri vasitəsilə ədib insandan zamana (mühitə) bədii üsulu ilə yanaşma yolu seçərkən dövrün, zamanın, ictimai mühitin xarakter və mənzərə-

sini, habelə onların mənəvi-psixoloji aləmini formalaşdırın şərtləri təqdim etmişdir;

- "Xırda" adamların saf, zəngin, sadə, təbii, səmimi xarakter təqdimatları işığında dövrün bir sıra ictimai, siyasi, anti-milli eybəcərlikləri əksini tapmışdır.

3.2. Cəlil Məmmədquluzadənin "kiçik" adam obrazlarının mənəvi-psixoloji aləminin bədii təqdimi

Böyük ustad Cəlil Məmmədquluzadə tənqidçi realizminin əsasında onun əsas obrazları olan "xırda" adamların psixoloji-mənəvi aləminin bədii təqdimini dayanır. Ustad yazıçı böyük sənətkarlıqla bu psixoloji-mənəvi aləmi bütün incəliyi, dərinliyi və zənginliyi ilə, tarixi şərait, sosial zərurət və mənəvi varlıq üçlüyünün mərkəzində öz ziddiyəti, təzadı, yaxşı və pisi, əyri və düzü ilə birlikdə necə varsa, necə görünürse elə verməyə çalışır. Ümumiyyətə, "XX yüzilliyin ədəbi prosesində diqqəti çəkən cəhətlərdən biri da fərdiləşmiş insan konsepsiyasıdır, yəni insanın mikromühitinin təsvirinə diqqətin artmasıdır. Sadə adamların bədii obrazının yaradılması, onların sadə, adı həyatının böyük təsvir obyektiనə çevrilib, qapalı həyatlarının aşkar canlandırılması...insanların daxili aləminə pöncəra açmağa imkan yaratmışdır" (167, 99). Tənqidçi realizmin bayraqdan görkəmli ədib Cəlil Məmmədquluzadə "Çay dəsgahı"ndan başlamış "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Usta Zeynal", "Iranda hürriyyət", "Dəllək", "Qurbanəli bəy", "Sarı", "Fatma xala", "Danabaş kəndinin müəllimi", "Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu", "Anamın kitabı" və b. əsərlərində xalq hayatı və taleyinin bədii ifadəsi kimi "kiçik" adının psixoloji keyfiyyətləri və mənəvi xüsusiyyətlərinə nəzər yetirir, bir tərəfdən xalq taleyini təmsil edən bu sadə insanların malik olduğu mənəvi dərinlik və əxlaqi gözəllikləri, onların timsalında milli dəyərləri təqdim edir, digər tərəfdən köhnəlmış

mövcud sosial stereotip və əxlaqi qayda və düşüncələri tənqid edir, başqa bir tərəfdən də milli əxlaq və mənəviyyata, dəyərlərə, maraqlara uyğun olmayan ictimai-siyasi mühiti, müstəmləkə rejimi və üsüli-idarəni ifşa edir.

Realist ədib “xırda” adəmin ruhuna, onun malik olduğu mənəvi keyfiyyətlərə, qəlbinin, şüurunun dərinliklərinə enir, əxlaqına, dəyərlərinə nəzər salır. İctimai-hüquqi cəhətdən cəmiyyətin görünməyən “kiçik” adamı olmalarına baxmayaraq, ustاد sənətkarın böyük sevgi ilə yaratdığı “kiçik” adamlar malik olduğu zəngin mənəvi dəyərlər və təmiz, bütöv əxlaqi keyfiyyətləri ilə böyük, əsl insan təcəssümüne çevrilir, ictimai məsələlərdə yenilsələr də, mənəvi baxımdan öz qələbələri ilə insanlıq sevinci yaşadır, əzəmətli insan mücəssəməsi kimi təzahür edirlər. Realist ədib “kiçik” adəmin mənəvi, əxlaqi keyfiyyətlərinə diqqəti çəkir, hər bir davranışını, ədası, düşüncəsi, ətraf mühiti və ona münasibəti, ictimai yaşayış qaydası və s. ilə onun əxlaqi-mənəvi xüsusiyətlərini üzə çıxarıb təqdim etməyə çalışır. Çünkü “psixologianın sosiologiya ilə üzvi əlaqəsi tənqid realizmin xarakterik əlamətidir. Öz personajlarının daxili aləmlərinə dərindən nüfuz etmə yazıçı-realistlərə adi adamların mənəvi gözəlliklərini... göstərmək imkanı verdi” (185, 227). Bu imkanlar daxilində başlarından min bir bəla keçən adi adamların yanılıqlı, faciəvi taleyini eks etdirən ədib Məhəmmədhəsən Əminin, Zeynəb ananın, Novruzəlinin, Usta Zeynalın və Qurbanın, Kərbəlayı Məhəmmədəli, Pərinəsə, Məşədi Molla Həsənin, Sadıq kişi və dələk Usta Hüseynin, Kəblə Qasımlın, Pəri arvadın, Xalıqverdi əsər Fatma xalanın, Qənbər, Zaman və Qurbanın, Məşədi Ağakışı, Kərbəlayı Mirzəli, Qasım Əmi, Şaban nənə və digər Danabaş kəndlilərinin və b. timsalında xalq müdrikliyini, mənəvi-əxlaqi zənginliyi və sadə həyatını canlandırır. Ümumiyyətə, artıq qeyd edildiyi kimi, tənqid realizmin böyük ustası kimi Cəlil Məmmədquluzadə təqdim etdiyi mürəkkəb, çoxcəhətli ictimai münasibətlər işığında mənəvəli olduğu xalqın taleyini təmsil edən “xırda” adamların mənəvi dünyasına, əxla-

qi dəyərlərinə, insani keyfiyyətlərinə diqqət çekir. Büyük humanist sənətkar nökər Əlinin (“Çay dəsgahı”), Məhəmmədhəsən Əmi və Zeynəbin (“Danabaş kəndinin əhvalatları”), Novruzəlinin (“Poçt qutusu”), Kərbəlayı Məhəmmədəli, Pərinəsə, Məşədi Molla Həsəninin (“İranda hürriyyət”), Usta Zeynal və Qurbanın (“Usta Zeynal”), Kəblə Qasımlın (“Qurbanəli bəy”), Kəblə Əzimin (“Saqqallı uşaq”), Kərbəlayı Mirzəli, Qasım Əmi və digər Danabaş sakinlərinin (“Danabaş kəndinin məktəbi” və “Danabaş kəndinin məktəbi”), Zaman, Qurban və Qənbərin (“Anamın kitabı”) və başqalarının simasında mənəsub olduğu xalqın dəyərlərə tərbiyə tapmış və onu əzəmətlə təcəssüm etdirən sadə insanların – “kiçik” xalq nümayəndələrinin mənəvi böyüklüyünə, əxlaqi qüdrət və əzəmətinə – bir sözə: onların nümayiş etdirdikləri milli dəyərlərin humanizm, zənginlik və böyüklüyünə nəzərləri cəlb edir, onların xarakter saflığı, mənəvi təmizliyi, əməli paklığı işığında mürəkkəb hadisə və ziddiyətləri, ədalətsizlik və haqsızlıqları, ümumiyyətlə, ədəbiyyatşünaslıq termini ilə dessək, ictimai mühitdəki gözəllik və eybəcərliyi, yaxşı və yamanı, ədalət və haqsızlığı, saflıq və hiyləgərliyi və s. ictimai mühitin mənzərəsini göstərir, çatışmazlıqları tənqid və ifşa edir. “Çay dəsgahı” əsərində nökər Əlinin simasında ədib xalqın ən adisinin – “kiçik” adəmin mənəvi ələmi və xarakterinə nəzər salır, onun ictimai, hüquqi yoxsulluğu rəğmən zəngin mənəvi ələminə, xarakterinə, müsbət insani keyfiyyətlərinə diqqət yetirir. “Çay dəsgahı” əsərində hər bir çay dəsgahı üzvü özündə bir insan simasını canlandırsa da, konkret insan obrazı olaraq nökər Əli qurulmuş məhkəmədə öz iqtisadi yoxsulluğu, kasıblığı və hüquqsuzluğu qarşılığında sədaqəti, düzlüyü, doğruculuğu, təmizliyi, ədaləti ilə əzəmətli insan obrazı yaradır, əsərdə ictimai haqiqətlərə işiq tutur. Mərdi-mardanə haqqı deyən, məhkəmədə ağa ilə xanının günahkar olduğunu sübuta yetirən nökər Əli əsərdə həmişə özü üçün xalq mənafeyini amal və məqsədə çevirmiş ədib Cəlil Məmmədquluzadəyə xalq müdrikliyini ifadə etmək məqsədinə xidmət edir.

“Ədəbiyatşünaslıq elmimizdə “Çay dəsgahı”nın əhəmiyyətin-dən bəhs edilərkən bu allegorik dramma gənc müəllifin bütün maarifçilər üçün səciyyəvi olan “əldə insafi tutmaq”, “ittifaq etmək”, “aqıl olmaq”, “haqqı batıldən seçmək” kimi mühüm ictimai-əxlaqi prinsiplərin irəli sürdüyü xüsusiə qeyd edilir” (80, 25). Büyük qələm ustasının bundan sonrakı əsərlərində də yaradılan “kiçik” adam obrazları daha geniş, əhatəli şəkildə təkcə “ictimai” insanı deyil, həm də “mənəvi” insanı əks etdirməyə müvəffəqiyətlə xidmət edir. Bu mənada “başından çox işlər gəlib keçən, vəssalam ki, rüzgarın üzünə gülmədiyi” Məhəmmədhəsən əmi də (“Danabaş kəndinin əhvalatları”) olduqca səxavətli, möhübdüzən, səmimi, saf, etibarlı, mehriban, sakit təbiətli, ürəyi yuxa, alçaqkönülli bir adamdı. “Kasib olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi. Doğrudan, kişinin başı özünün deyil; kişi bu kasiblik vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə “Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdı”, əgər özündə olsa, əlüstü çıxardıb verəcək, çalışacaq hər tövürmən olmuş olsa, özgəsin-dən tapsın, sənin işini düzəltsin. Vaqueən çox yaxşı kişidi Məhəmmədhəsən əmi” (111, 47). Məhəmmədhəsən əmi özünün dindarlığı, möminliyi, etiqadı, inamı ilə də bütöv, tamamən mükəmməl bir insandır. “Bu kişi artıq dindar adamdı. Doğrudan, əgər ruzgari bir vəch ilə keçəydi, yəqin ki, indi Məhəmmədhəsən əmi çahardəh məsumu tamam etmişdi. Amma nə elə-mək, kasiblik şəxsi savab işlərdən də qoyur. ...Zəvvvarın həmisə getmək, ya gəlmək sədاسını eşidən kimi Məhəmmədhəsən əmi-nin gözündən yaş çeşmə kimi başlar axmağa. Amma nə elə-mək, kasibliğinin evi yixilsin. İndiyə kimi yazıq kişinin qolunu-qışını bağlayıb qoymur bir yana tərpəşsin” (111, 47). Göründüyü kimi, Məhəmmədhəsən əmi bütün malik olduğu insanlıq si-ması ilə alicənablıq, insanpərvərlik və saflıq, əxlaqi zənginlik mütəsəsəməsidir. Mənsub olduğu xalqın bütün mənəvi zənginliklərinə sahib olan Məhəmmədhəsən əmi zəngin əxlaqi-mənəvi dəyərlərin və mənəviyyatın yetirdiyi insanlıq və ləyaqət təcəs-

sümüdü. Özünün lal-dinməzliyi, üzüyolalığı, mehribanlıq və qayğıkeşliyi, sakitlik və fəqirliyi ilə xüsusi sevgi qazanan Məhəmmədhəsən əminin başına gələn hadisələr müqabilində sakitliyi və ətaləti maraq kəsb edir. Bu mənada ki, arvadı izzətin çırıntıları, hay-küyük, dedi-qoduları ilə müqayisədə Məhəmmədhəsən əminin əhvəli heç də nadənsə narazı bir insanın halını ifadə etmir. Elə peşəkar ədib üçün də yaratdığı obrazın əsl simasını, mənəvi aləminini təqdim etmək bacarığı və onun ictimai münasibətlərlə bağlamaq peşəkarlığı burdadır. Diqqət edilsə, Məhəmmədhəsən əmi obrazi haqqındaki xasiy-yatnamədə müəllifin özünü: - “Amma nə eləmək, kasibliğinin evi yixilsin. İndiyə kimi yazıq kişinin qolunu-qışını bağlayıb qoymur bir yana tərpəşsin” (111, 47) - ifadələri xüsusi olaraq keçir. Deməli, yazıcıının özü da Məhəmmədhəsən əminin zahi-rən görünən sakitlik və ətalətinin sırrını məhz burda axtarır. Müəllif hadisələr prosesində bir insan olaraq Məhəmmədhəsən əminin qəlbinin dərinliklərinə endikcə, onun ruhi, mənəvi çır-pıntılarını, daxili narahatlıq və narazılıqlarını təqdim etdikcə bu kişinin, sözün əsl mənasında, nə qədər zəngin mənəviyyatlı bir insan, sevgi, mehribanlıq və qayğıkeşlik dolu bir ar, ata olduğunu görürür. Hadisələr özü Məhəmmədhəsən əminin əlini-qolunu bağlı qo'yub tərpəşməyə aman verməyən üzüqara kasibliğinin səbəbini də aydınlaşdırır. Məhz bu baxımdan tədqiqatlarında ədibin “onun simasında zorakı cəmiyyətdə arxasız insanların faciəsi əks etdirildiyi” (47, 22), insana məhəbbət ideyasının yeni formasının təqdim edildiyi qeyd edilmişdir (47; 73).

Məhəmmədhəsən əmi kimi Novruzəli də (“Poçt qutusu”), Usta Zeynal və Qurban da (“Usta Zeynal”), Məhəmmədəli və Məşədi Molla Həsən də (“Iranda hürriyyət”), Kərbələyi Xalıq-verdi də (“Fatma xala”), Kəblə Qasim da (“Qurbanlı bəy”), Qasim əmi də (“Pirverdinin xoruzu”), Qənbər, Qurban və Zaman da (“Anamın kitabı”), Məşədi Ağakışi, Kərbələyi Mirzali, Qasim əmi və b. Danabaş sakinləri də (“Danabaş kəndinin müəllimi”), Cəfəralı da (“Lənət”) olduqca dindar, mömin, eti-

qadlı, habelə saf, səmimi, alçaqkönüllü adamlardırılar. Məhmədhəsən əmi nə qədər mənəvi zənginliyə malikdirdə, Zeynəb ana da bir o qədər zəngin mənəvi-əxlaqi keyfiyyətlərə sahibdir. Zeynəb ana zahirən gözəl olduğu kimi, mənəvi cəhətdən də müükəmməl, zəngin bir qadındır. İsmətli, namuslu, övladcanlı, sədaqətli, etibarlı, həyali, eyni zamanda cəsarətli və sözübütöv olan Zeynəb ana bir qadın-ana olaraq analıq mücəssəməsidir. "Danabaş kəndinin əhvalatları"nda Zeynəb ana, "Xanın təsbeh"ində Pəri arvad hər şeydən əvvəl qadınların siğə ilə çoxarvadlılıq zəncirinə salındıqları vaxt öz isməti, namusu, iffəti, sədaqəti və qeyrətləri ilə kəskin etirazlarını bildirirlər. Öz qadınlıq ismətini təsdiq edən Pəri arvad Mirzə Münsinini təklifiñə sərt, kəskin formada etiraz edirəsə, Zeynəb ana da: "Ona nə lazımlı olmuşdu yasdan çıxmamış ər dəlinca düşsün?" (111, 72) - deyə, əri Kərbəlayı Heydərə vəfaliyi, övladlarına sədaqətliliyi, ailəcanlılığı ilə bir qadınlıq və analıq heykəlinə əvvələrək ona elçilik edən Xudayar katdaya "anqırsın tayını tapsın" (111, 71) cavabını verir. Ən çətin məqamlarında belə Zeynəb ana balalarına olan sevgisi və cavabdehlik hissələrini unutmur, öz qadınlıq nəcibliyindən məhrum olmur. Oğlu Vəliqulu ona dağ çəkdirdə də, Vəliqulu Gülsümün eşqindən ona hər cür kobudluq etsə də, hətta ayrılmاقla qorxutsa da, Xudayar bəyə hardan olursa-olsun 200 manat pulu tapıb verməyə məcbur etsə də, hətta döyüb-öldürməkdən də utanmasa da, ana ürəyi bala sevgisini heç bir zaman əskiltmir. Zeynəb oğlu Vəliqulu üçün "təkcə gecəni səhərə kimi ağlamaqla keçirmir" (111, 76), həm də onun üçün zülmlərdən zülm qazanmalı olur. Zeynəb ana dərdinin başından aşan vaxtı belə balalarını qoltığının altına çəkib şəfqət göstərməyə hüneri yetən, hər vəziyyətdə balalarının qəlbinə dəymədən onlara sevgi bəxş edən bir anadır. Bu mənənəda Zeynəb ana ədibin "Anamın kitabı" əsərindəki Zəhrəbəyim, "Azərbaycan" məqaləsində simvollaşdırıldığı Zəhrəbəyim ana kimi simvolikləşən bir obrazdır. Mirzə Cəlilin bütün siması və xarakterində on yaxşı keyfiyyətlər eks olunan Zeynəb

ana haqqında "Ax, ana, nə gözel zadsan!"-deya, tez-tez lirizmə getməsi də ona olan müəllif sevgisinin etirafıdır. Namus və iffətinin verdiyi cəsarətlə Xudayarın elçisina "anqırsın tayını tapsın. Zeynəb... yüz il ərsiz qalar, amma üzünü Xudayar bəyin adama oxşamaz üzüna və iri burnuna sürtməz" ("Bu sözələr Zeynəbin öz sözləri id ki, Xudayar katdanın elçisinə demişdi") (111, 72) deyən, qławanın yasovulu Qasımlıyə: - "Dadaş, evin qarənlıq olmağında sənin nə işin var? Söyündə de, çıx get" (111, 76) - deyə, evdən qovan, ona öyündən nəsihət etmək istəyərək zorla əra vermək istəyən Mollaya: - "Siz əgər nəsihət eləyənsiniz, əvvəl bax o ayaq üstə durana nəsihət eləyin ki, məni incitməsin. Bu gün məni döyməkdən öldürübdi" (111, 111)- deyə cəsarət və mətanətlə sözünün qabağını deyən, ifalla onlara ittiham və günahkarlıq donu biçən qadındır. Ağlı, kamalı ilə də fərqlənən Zeynəb ana Xudayar bəyin hiyləsini də yaxşı başa düşür. Zeynəb ana yaxşı bilir ki, "Xudayar bəy Zeynəbi alsa, daraşib yetim-yesirin malını yeyib çıxacaq başa" (111, 77). "İkinci da ki, bizə məlumdur ki, qлавa Xudayar bəyin anasını siğə edibdi. Pəs Xudayar bəy olur onun ögey oğlu. Pəs elə də yəqin qлавa bu işin üstünə düşüb. Hər yolunan olmuş olsa, bu işi aşıracaq. Zeynəb özü ağlı kəm övrət deyil, bunların hamisini çox yaxşı başa düşür" (111, 115). Zeynəb ana bu mənənəda ədibin İzzət ana və Şərəf obrazları ilə müqayisədə tamam müükəmməl, müsbət bir obrazdır. Müəllifin bu obrazla bağlı tez-tez lirizmə getməsi də Zeynəb anaya olan müəllif sevgisi və hörmətindən irəli galır. Böyük ədib həm Məhmədhəsən əminin, həm də Zeynəb ananın vəziyyətilə bağlı təfərrüata getdikcə təqdim etdiyi situasiyalar həmin adamların malik olduqları mənəvi zənginlikləri, əxlaqi bütövlük və kamilliyyi üzə çıxarır və beləliklə də, milli-əxlaqi bütövlüyün simvoluna əvvələrək bütün ictimai münasibətlər bu iki insanların həyatı mövqeyi və nəzərindən təhlil edilir.

Mirzə Cəlilin "kiçik" qəhrəmanları mənəvi baxımdan mömin, imanlı və dindar insanlardır. Bu baxımdan ədibin Məhmədhəsən əmi, Zeynəb ana ("Danabaş kəndinin əhvalat-

rı”), Usta Zeynal, Qurban (“Usta Zeynal”), Sadıq, Usta Hüseyin (“Dəllək”), Qənbər, Qurban, Zaman və hambal (“Anamın kitabı”), Məşədi Ağakışi, Kərbələyi Mirzalı, Hümmətəli, Kərbələyi Fətəli, Nuru (“Danabaş kəndinin müəllimi”), Kərbələyi Mirzalı, Məşədi Yarməmməd, Qasım əmi (“Danabaş kəndinin məktəbi”), Sarı (“Sarı”) obrazlarının simasında “kiçik” adamın mənəvi aləmi, xarakter aləmi, fikir dünyası haqqında təssürat yaradır, mənəvi məsələləri təcəssüm etdirir. Ədibin istər Məhəmmədhəsən əmi, Novruzəli, Kəblə Qasım, istərsə da Usta Zeynal, Qurban və digər obrazları olduqca mömin, dindar, imanlı, etiqadlı, namazının vaxtını bir dəfə də olsun keçirməyən insanlardır. Məhəmmədhəsən əminin bütün varlığı iman və etiqadla doludur. Hətta Novruzəli nə qədər içtimai fəallıq, işgüzarlıq, hətta bir qədər müasirlilik nümayiş etdirsa də, “adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılılmayıbdi?” (111, 128) - deyə nə poçt məmurunun xidməti vəzifəsini, funksiyasını qəbul edə bilir, nə də ona biçilən günahı boynuna götürə bilir. Əslində Novruzəli ağasının zərfini aparmaq istəyən poçt məmurunun əməlini təkcə özünün içtimai geriliyi, dünyagörüşsüzlüyü, bir sözlə, avamlığı ucbatından qinaq yerinə çevirmir, daha çox özünün inamı və etiqadına, “şəriati mocibincə” qəbul edə bilmir. Buna görə də Novruzəlidə müşayit olunan ağaya qarşı hədsiz sədaqət və onu cəngavər kimi müdafiəçilik (ağanın zərfinin timsalında) onun avamlığından, geridəqalmışlığından, çarasızlıyından qaynaqlanır, daha çox onun etiqad və imanından, mənəvi dünyası və əxlaqi dəyərinindən irəli gəlir. Bu baxımdan Məhəmmədhəsən əmi, Zeynəb ana, Novruzəli, Kəblə Qasım, Kəblə Əzim və b. obrazların xarakterindəki iman, etiqad, sədaqət, vəfa, saflıq və s. mənəvi keyfiyyətlər onların avamlığına, geridəqalmışlığına dələlat edəcək, onların qinaq yerinə əvviləcək, tənbeh edəcək nöqsanlar deyil, əksinə, onların bir adı, sadə adam kimi mənəvi varlıklarındaki hələ şərin qarışmadığı, şeytanın yoldan çıxarmadığı “şərsiz, şıltاقsız” mənəviyyat və xarakterlərinin, insan kimi

həqiqi saflıqlarının ifadəsi, gəstərgəsidir. Buna görə professor Yaşar Qarayev yazırırdı: “Cəlil Məmmədquluzadənin ədəbiyyatda ... yeni qəhrəman axtarışlarının əsasında hələ ümummilli, sozial-etiñik oyanmadan əvvəlki sada adamın, xalq nümayəndəsinin – Novruzəlinin surəti dayanır” (99, 319). Başqa sözlə, Cəlil Məmmədquluzadənin “kiçik” adamlarının əsl mənəvi keyfiyyətlərini, zənginliklərini “talandan və soyğundan əvvəlki zamanda” (98, 185) axtarmaq və görmək lazımdır.

Ədibin iman və etiqad dolu obrazlarından biri olan Usta Zeynalın xarakteri və ondakı astagəllik, ehtiyatlılıq hələ iş bağından özünü biruzə verməyə başlayır: “Xozeyin, qorxuram sabah axşama kimi başa götirə bilmiyim... Bugün axşama kimi ancaq gəc ələnib hazır ola, pilləkən gələ, taxta bağlanıa, qab-qasıq gətirilə... Bunlar hamısı uzun işdi” (111, 140). Usta Zeynal bircə-bircə görüləcək işləri saydıqca, sadaladıqca özünün bütün astagəlliyi, ətalətə canlanır. Usta Zeynalın nəzərində “uzun” olan bu iş onun “xozeyni” Muğdusı Akopun əlində bircə saatlıqdır. Muğdusı Akop öz ailəsilə işə girişib bütün işləri qaydasına qoyub lazımı şəraiti yaratdıqca, ləvazimatlar bir-bir həyətə daxil olduqca Usta Zeynalın xarakterindəki ətalət, mənəvi aləmindəki lənglik daha da öz təsdiqini tapır. Ədib bu ətaləti göstərmək qəsdilə Usta Zeynalın bütün davranışlığını, hərəkətini birbəbir sayır, sadalayır, çubuğu çəkib boşaltmasından əynini soyunub əşyalarını yerbəyər etməsinə qədər bir-bir təqdim edir. “Mühitin ruh üzərindəki təsirinə inanan yazıçı romanın şəxslərin düşüncə və duyularını tam olaraq əks etdirə bilmək üçün içində olduqları mühiti tam olaraq göz qabağına gətirməyə çalışır. Mühitin insan üzərində təsiri olduğu kimi insanların da mühit üzərində təsiri vardır. İstifadə etdiyi əşyaları yerləşdirmə şəkli insanların xarakterini ve alışqanlılarını ortaya qoyar” (177, 966-967). Bu baxımdan realist ədib qəsdən bu hərəkətləri bir-bir sadaladıqca oxucuda gərginlik və tənglik yaranır. Gərginlik və tənglik artdıqca Usta Zeynaldakı ətalət və astagəllik, mizliq və titizlik

tam aydınlaşırlar, çok dolğun və təsirli təsvirini tapır. Ədibin sanki öz mənəvi ətalətli simvola çevrilən Usta Zeynalında nə bir tələsgənlik, nə işini vaxtında çatdırmaq cəhdini özünü göstərir. Ədibi Usta Zeynalın hər şeyi düşündürür: onun düşüncələri, onu oturdub-durquzan inamları, dəyərləri, xarakteri və mənəvi aləmi və s. Bu baxımdan da təkcə Usta Zeynalın xarakterini yox, həm də onun düşüncələri və onu düşündürən şeyləri diqqət çatdırmağa cəhd edir. "Qurban, təqlidin kimadır? – Usta Zeynalın səsi gəldi" (111, 144). Usta Zeynalın dilindən çıxan "Təqlidin kimadır?" suali fanatizmin ifadəsi olaraq ədibin tənqidinə məruz qalır, həm də Usta Zeynaldakı bu lənglik və astagəlliyyin mənəvi-psixoloji mənbəyini aydınlaşdırır. Demək ki, Usta Zeynalı belə düşünməyə, insanları bu üsulla saf-çürük etməyə vədar edən ictimai mənbə vardır. Bu mənada ədib Usta Zeynalın hər cür dünya fikrindən, qeydindən kənar olmasında, dünya işlərindən kənar edilməsində mənəvi səbəb kimi fanatizm və mövhumatlılığı görür. "Bax məni görürsən, bir kasib bəndələrin biriyəm. Bir mala və bir xurcundan savayı özgə bir mal-dövlətim yoxdur, çünki əvvəldən mən dünya malı fikrində olmamışam. Çünki dünya malı dünyada qalacaq" (111, 145). Düzdür, böyük satira ustası Cəlil Məmmədquluzadə "Yorğan" şeirində:

Sən ermənitək dövləti-nəhsə həvəs etmə,
Sən gürçü kimi məktəbə, dərsə həvəs etmə,
Sən rus kimi Sindü-Sərəxsə həvəs etmə,
Kafirləri qoy cifeyi-dünyayə bulaşə,
Tərpənmə aman, çəkgilən yorğanuvü başə
(111, 635)

deyə, müsəlman aləmindəki ətalət və ibadətçiliyi yaxşı qarşılımamışdır. Amma görkəmlı ədib heç də bu məqamda müsəlman xarakterindəki etiqad və imana münasibət ifadə etmək istəmir. Hətta tədqiqatlarda "cavan qələm sahibinin müqəddəs yerlərə ziyarətə çıxməq istəyənləri şəxsən müşahidə etdiyi", "Danabaş kəndinin əhvalatları"ndakı Məhəmmədhəsən əmi və Kərbəlanı

ziyarət etmə motivlərində ədibin köhnə dostu Kərbəla ziyarəti çoxdanki arzusu olan Cəfəralı Adığözəlovun prototipi dayandığı qeyd edilmişdir (73, 137). Bu mənada ədib, əksinə, öz imanı və inamı ilə saf, tömiz, pak bir əxlaqi-mənəvi keyfiyyətlərə sahib olan sadə müsəlmanları öz həyat şəraitlərini dəyişməyə, qazanclarını öz xeyirlərinə istifadə etməyə çağırır. Çünkü artıq deyildiyi kimi, mənfəətgir molla və vaizlər din pərdəsi altında, Xudayar katda kimi azğın və əzazil məmurlar inzibatçılıqla insanları soymağə davam edir, onları olmazın əzablara düçər qoyurdular. Bu baxımdan göstərilən bu ictimai-mənəvi səbəbi Usta Zeynal və onun kimi bütün mömin, dindar müsəlmanlar haqqında demək olar ki, onların mənəvi talan olunma, batini əsarətə alınma mənbəyində dayanır. Etiqad və inam, iman baxımından Məhəmmədhəsən əmi, Novruzlı, Usta Zeynal, Sadiq kişi, Xalıqverdi bir xarakter olaraq birləşirlər, onlar "məməndir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, vəfalıdir"lar. Bu imandan irəli gəlir ki, Usta Zeynal öz əlinin əməyinə, qabiliyyətinə və zəhmətinə deyil, daha çox Allahına güvənir: "Allah kərimdir. Ümidini bir Allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdir. Əgər Allahanın iltifatı olsa belə iş olmasın ki, on belə iş olsun bir dəqiqədə qurtaram. Əgər olmasa, dəxi mənim günahım nadı?" (111, 146). Xalıqveridi: "Allah adəmi saxlasa, adama heç zad olmaz" (111, 172). Məhəmmədhəsən əmi: "Allah-taala ola bilər ki, onun ziyarətə getməklisinə əslən razı deyil ki, onun başına bu işlər gəlir" (111, 105) və s. Bu qənaətlər Cəlil Məmmədquluzadənin "kiçik" adam xarakterləri arasında bir mənəvi körpüdür, xarakter və düşüncə tərzinin ümumiliyinin ifadəsidir. Böyük ədib məhz bu psixoloji üsulla sevgi və qayğı ilə təsvir etdiyi, tale romanlarını yazdığını "kiçik" adamların saflığının, dözümlülüyünün, səbir və təvəkkülünün mənəvi əsasını təqdim edir.

"Yaxşı, ermənilər bu aşkarlıqda zədi görmürlər? Bunlar ni-yə bəs dönüb müsürman olmurlar?

-... Bu işler hamısı sirdir, bunları heç başa düşmek olmaz. Bunları hamısı Allah yanındadır; ...Ermənilər çox yaxşı bilirlər ki, bizim məssəbimiz onlارından yaxşıdır. Xudaya əzz və cəll..." (111, 147). Usta Zeynalın qəlbindən gələn, şüurundan qopan bu səs dini və imanı ilə özünəməxsus olan milli fərdin dünyaya baxış və təhlil meyarıdır. Görkəmlı ədibimizin Məhəmmədhəsən əmi, Usta Zeynal, Qurban, Novruzəli, Kərbəlayı Məhəmmədəli, Sadiq kişi, Usta Hüseyin, Xalıqverdi kimi tipik "kiçik" adamları kasıbılıqlarına baxmayaraq, mənən zəngin, qəbləri iman dolu insanlardırlar. "Əsl haqq yolu tanımaqdadır, insan ki haqq yolu tapdı, körpüldən keçmək bir içim su kimi asan" olacaq, - deyə, güclü, vahid iman və etiqad özünəməxsusluğunu əks etdirən möhkəm inamın nəticəsində, özlərində milli dəyərləri daşıyan insanların müqavimat və mühafizkarlığı yaşısında müstəmləkəçi siyasi rejimin bütün ciddi-cəhdələrinə baxmayaraq, Azərbaycan xalqı özünəməxsus dəyərlərini qoruyub saxlamış, əxlaqi və mənən insani keyfiyyətlərini hifz etmişdir. Məhz bu mənada "Erməninin küpəsində su götürüb gəc qayırmıq"la dünya-aləmi murdar eləyən Qurbanın da, bundan dəhşətli dərəcədə narahat olan Usta Zeynalın da timsalında dünyanın ələxalandığı bir zamanı diqqətə çatdıraraq ədib saflığı, mənəvi paklığı, imanlılığı ilə əsl insanı mücəssəməyə çevrilən adı adamların sabit əxlaqını, mənəvi bütövlüyünü və milli-mənəvi özünəməxsusluğunu ifadə edir. Muğdusi Akopun simasında isə əxlaqına zamanın göstərdiyi dəyişdirici təsirləri təqdim etməklə mənəvi meyari, dəyəri və sabit imanı, beləliklə, milli dəyəri olmayan bir erməninin heç bir mənəviyyata, əxlaqa sahib olmadığını təqdim edirdi. Buna görə də Usta Zeynal ibadətinə ziyanlıq, əskiklik gəlməsin deyə bütün işini dayandırıb çıxıb gedir: "Usta küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə simib?

Usta Zeynal cavab verdi:

- Yox, bizim küpə sıniq deyil, yoxsa sən sindirmisan?

Usta Zeynal başladı aşağı enməyi və küpəni elinə götürüb üzünü tutdu Qurbana:

- Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.

Qurban bir az fikir edib çıxdı balkona və əlində bir küpə gəttirdi. Usta Zeynal həmən küpəni Qurbanın əlindən alıb, matemat baxdı Qurbanın üzünə və dərin ah çəkib dedi:

- Qurban, Allah sənə lənət eləsin! ...Erməninin küpəsində su götürüb gəc qayırdın və dünya-aləmi murdar elədin" (111, 149) kimi bədii ifadədə də məhz Mirzə Cəlil kimi milli dəyərlərə təssübə yanaşan, inkişafın əsasında milli dəyərləri və xalq mənafeyini əsas götürən bir ədibin məhz sovet ədəbiyyatşünaslığının müəyyənləşdirdiyi münasabat formasının əksinə olaraq Usta Zeynalın xarakterindəki saflığa, mənəvi paklışa və əxlaqi sabitliyi milli dəyər kimi baxılmasına tezisi ifadə edilir. Milli ədəbiyyatımızın böyük öndərlərindən biri kimi Cəlil Məmmədquluzadə erməni-xristian obrazlarından fərqli olaraq "Danabaş kəndinin əhvalatlarında" Məhəmmədhəsən əmi və Zeynəb ananın, "Poçt qutusunda" Novruzəlinin, "Usta Zey-nal"da Usta Zeynalın, "Anamın kitabı"nda Zaman, Qurban və Qənbərin, "Qurbanalıbəy" hekayəsində Kəble Qasımın, "Danabaş kəndinin məktəbi" və "Danabaş kəndinin mülliimi" əsərlərində Danabaş kəndlilərinin və b.-nın simasında canlandırdığı əxlaq, mənəviyyat və dəyərləri milli özünəməxsusluq, dəyər olaraq təqdim edir. İctimai inkişaf və mühitin dəyərləri, mənəvi meyarlari, insan əxlaqını dəyişdirdiyi, halalla haramın, doğru ilə yalanın sərhədlərinin itdiyi bir vaxtda məhz onların əxlaqi-mənəvi sabitliyini poza bilmədiyi açıqca nəzərə çatdırır və onların timsalında milli özünəməxsusluğun mühafizə olunduğunu ifadə edir. Səbəbsiz deyil ki, ədib "Usta Zeynal" əsərini məhz bu cür tamamlayır: "Muğdusi hərdən bir yarımcıq səqfə baxıb Usta Zeynal yad edirdi. ...Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, palтарları quruyandan sonra getsin hamama və təmizlənsin" (111, 150). Fikrimizcə, Mirzə Cəlil Usta Zey-

nalın çilpaqlığını bir mənəvi paklıq, əxlaqi təmizlik və sabitlik, murdarlıqdan arınma kimi əxlaqi-mənəvi zənginlik və dəyər olaraq görür. Çünkü qeyd etdiyimiz kimi, böyük ustad Cəlil Məmmədquluzadə həmişə inkişafın məhz milli dəyərlərə söykənən, xalq mənafeyinə əsaslanan formasını qəbul edirdi. Böyük ədibin sevə-sevə təqdim etdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal və b. kimi sada adamlardan ibarət obrazları məhz başqa millətlərin adamları ilə müqayisədə özünəməxsus milli-mənəvi dəyərləri, əxlaq və davranışın tərzini, xarakter sadəliyi və saflığı nümayiş etdirirlər. Səbəbsiz deyil ki, "Danabaş kəndinin əhvalatları" əsərində ictimai zülmün dərinliyinə baxmayaraq, Məhəmmədhəsən əminin əxlaqi, mənəviyyatı və imanı, etiqadı qətiyyən dəyişmir, cüzi bir dəyişiklik də özünü hiss etdirmir. Novruzəli ("Poçt qutusu") onu əhatə edən yad millətlərin əxlaqı, davranışın və etiqadları ilə müqayisədə, hətta Kəblə Qasım ("Qurbanəlibəy") ona məcbur edildiyi halda etiqad və inamında, əxlaq və mənəviyyatında qəti bir dəyişiklik yaratır. Bu kimi xüsusiyyətlərinə görə "xırda" adam obrazları olaraq ədibin "Anamın kitabı"ndakı çobanlar – Qurban, Zaman və Qənbər simvolik məzmunda məhz xalqı, milli dəyərləri eks etdirərək üç qardaşın simasında yad əxlaqlı, yad dilli, yad mənəviyyatlı insanlarla əhata olunmalarına baxmayaraq, kiçicik bir dəyişiklik belə yaratmadan mənəvimeye kimi çıxış edirlər. "Finalda Usta Zeynalın bir dəst paltarə möhtac olduğu aşkar olanda yazıcıının onu zəngin bir ermoni ilə müqayisəsi məlum olur. Bütün varlıq, düşüncəsi və dünyabaxışı ilə Muğdusi Akop yuxarıdan baxan, hətta onu müsləman olmadığı üçün, yazıq, dərdə-qəmə giriftar adam zənn edən, halina yanın, aqibatınə acıyan Usta Zeynal gerçək hayatıda nə qədər miskin, fəqir, gülməli görünür!" (81, 78) deyən mirzəcəlilşunas alim mərhum Firudin Hüseynovun da sovet ədəbiyatşunaslığının bir çərçivəsi daxilində yazdığını kimi, Usta Zeynal və onun kimi qəhrəmanlar heç də miskin və gülməli görünmürələr, eksinə, bir xalqın malik olduğu mənəvi

dəyərləri, zəngin, saf bir əxlaqı, humanizmə zəngin xarakteri böyük əzəmətlə tacəssüm etdirirlər. Hətta bizi elə gəlir ki, "Usta Zeynal" əsərində də böyük realist ədib simvolikadan məharətlə istifadə etmiş, mətnaltı formalarda dərin fikirlər eyham etməyə müvəffəq olmuşdur. Belə ki, yuxarıda qeyd edilən kimi, Usta Zeynalın ehtiyatlı, götür-qoylu, ləng davranışlı xarakterik olaraq mənəvi-psixoloji stilət və astagəllik kimi görünən də, fikrimizcə, müsbət mənada Usta Zeynal və onun kimi mənən imanlı, səmimi insanların öz işinə məsuliyyəti, səliqə-sahmanı, ehtiyatlılığıdır. Çünkü diqqət edilsə, ədib onun hərəkət və davranışlarını birbəbir sadalayır və beləliklə, Usta Zeynalın xarakterindəki işin doğru-dürüstlüyünə, səliqəliliyinə, heç nəyin yaddan çıxmaması və ya artıq olmaması ehtiyatlılığına diqqəti çəkir. Doğrudur, Usta Zeynal işini vaxtında başa çatdırı bilmir. Amma onun işini yarımsıq qoymasına səbəb xarakterindəki tənbəllik və ya titizlik deyil, imanını qorumaq namına öz küpəsinin qırılması və erməninin murdar küpəsindən istifadə etmək istəməmsidir. Bundan başqa fikrimizcə, Cəlil Məmmədquluzadənin məharətlə istifadə etdiyi "küpe" əhvalatı və detalında mətnaltı mənada xalqımızın malik olduğu dəyərlərin məcmuyu, külliü olaraq boxça mənasında küpe obrazından istifadə etmişdir. Ədibin Usta Zeynalı məhz bu faktda ictimai-tarixi inkişafın əxlaq və mənəviyyatlarını dəyişdirib sabit milli formadan çıxartdığı konkret erməni obrazları ilə müqayisədə böyük məna kəsb edir. Özündə milli dəyərləri, xarakter xüsusiyyətlərini daşıyan bir obraz olaraq Usta Zeynal əxlaqi-mənəvi sabitliyi ilə ictimai-tarixi inkişafa müqavimət göstərib milli mövcudluq təməli kimi mənəvi dəyərləri yaşıdadır.

Cəlil Məmmədquluzadənin öz dövründən alaraq təsvir etdiyi Sadiq kişi, Məhəmmədhəsən əmi, Məşadi Ağaklışı, Kərbəlayı Mirzəli və "Danabaş kəndinin müəllimi", "Danabaş kəndinin məktəbi" əsərlərində təsvir olunan "kiçik" adam obrazları özlərində böyük ləyaqət daşıyan insanlardırlar. Əslində, heç bir dəlil, heç bir fakt əsas vera bilməz ki, Məhəmmədhəsən əminini,

Sadiq kişini və b.-ni məhz məhəbbətə, mehrə görə yaxşı ata və yaxşı ər adlandırma bilməyək. Məhəmmədhəsən əminin sinəsin-də bu buxumdan böyük bir ürək, geniş bir qəlb siğmışdı. O, övladını da, həyat yoldaşı İzzəti də candan istayirdi. Gözünü şəhər yollarına dikib saatlarca oğlunun yolunu gözləməsi, övladının dalınca yollarda ayağının dərisini qoyması, Xudayar kimi zalimin qabağında sinəsini qabağa verib övladını qorumağa cəhd etməsi Məhəmmədhəsən əminin malik olduğu atahq ləyaqəti və sevgisini nümayiş etdirir. Tövlədən gələn hicqırıq səslərinə: "İzzət, ağlayırsan? ...İzzət, doğrudan, pəyədə ağlayan sən idin?" (111, 93) - deyə, narahatlıqla maraq duyması, hətta mömin və etiqadlı olmasına rəgmən övrətinin ürəyinin sıxılma-ması üçün yalamlar deməsi Məhəmmədhəsən əmidə zərif və həssas ərlik duyğularının göstərgəsidir. Oğlu Əhmədin şıltaq-hıqlarına və arvadı İzzətin sözüqürmüziləğinə, hətta: - "Ay yaziq, səndə ar namus harda idi? Mən sənin yerinə olsam ağlaram ey, nəinki hirildaram" (111, 96) - deyə, abrını etəyinə bükəməsinə, "Sən indi cəhənnəmə get, gora get!" (111, 96) - deyə, üstünə hirslenməsinə baxmayaraq, Məhəmmədhəsən əmi bir dəfə də olsun tövrünü dəyişdirmir, narahatlıq və narazılıq duymur. Əksinə, Məhəmmədhəsən əmi istər arvadı İzzətin, istərsə də oğlu Əhmədin hər nazını, ədasını çəkməyə razı olur. Əhmədin: - "Vay eşşeyim" - deyə, özünü yerə çırpıraq ağlamasına dözmə-yib onu ata nəvazışılə yorulmadan ovundurmağa çalışan, ağla-mağını kəsməyəndə qoşulub onunla bərabər uşaq kimi ağlayan Məhəmmədhəsən əmi qəlbini sevgi və qayıq dolu ata olduğunu nümayiş etdirir. Oğlu Məmmədvəlinin burnunun qanının kəsmədiyini biləndən sonra dəllək Usta Hüseynin dalınca qaçan Sadiq kişi də ("Dəllək") əlindən gələni əsirgəmədən etməyə çalışan, oğlu üçün iztirab və narahatlıq keçirən bir ata obrazıdır. Dəllək Usta Hüseyn: "Ay Usta Hüseyin, bizim Məmmədvəlinin burnu qanıyb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çara

tapasan" (111, 168) – deyə, ata qəlbindən gələn narahatlıq və nigarənciliyini ifadə edir.

Böyük ustad, görkəmli sənətkar Cəlil Məmmədquluzada özünəməxsus yaradıcılıq fərdiyyili ilə bir qisim əsərlərində mü-hüm ictimai əhəmiyyətli məsələləri məhz mənəvi məsələlərin təqdimi ilə birlə - "Ölülər", "Anamın kitabı", "Lal", "İki alma", "Deli yiğincığı", "Ər" və s. əsərlərindəki kimi ictimai-mənəvi "anormallığı" "normallıq"la müqayisədə göstərir və so-sial anomaliya olaraq təqdim edirdi. Cəlil Məmmədquluzadanın peşəkar üslubundan irəli gələrək onun bəzi əsərlərinin əsas mə-ləb, məram və qayəsi də məhz bu kimi məqamlardan ortaya çıxır və olduqca məzmunlu, mənalı və əhəmiyyətli məsələlər ifadə olunur. Bu mənada ədib bir çox əsərlərində təqdim etdiyi "kiçik" adamların ictimai-mənəvi təqdimi işığında onların sadə-liyi, mənəvi təmizliyi, imanı və etiqadlılığı ilə müqayisədə də-yişən, mənəvi pozğunluğa gedən mürəkkəb ictimai mühiti və inkişafı göstərir. "Ölülər"də Isgəndərin nüfuzsuzluğu işığında fanatik müsəlmanların hegemonluğunu, ayıqlığı və həssaslığı işığında fanatiklərin qalınlığını və s., "Deli yiğincığı"nda dəli-lərin mənəvi təmizliyi, fikri obyektivliyi, əxlaqi münasibətləri və qayğıkeşlikləri işığında fanatik müsəlmanlar arasındaki xainliyi, əxlaqsızlığı, pozğun və riyakar niyyətləri, əməlləri, xüs-süsələ də, dilini, dinini, bilməyən yadelli məmərun yerli xalqa tətbiq etdiyi milli zülm, ruh həkiminin zorakı təşxisi və s. tim-salında yenə də yad idarəcilik və ideoloji təbliğin mənfi təsirləri, nəticələri açıb göstərilir. "İki alma" əsərində görkəmli ədib saf, təmiz niyyətli azərbaycanlı balasının kiməsiz, köməyə eh-tiyacı olan bir rus uşağınə göstərdiyi mərhəmət, saxavət və qayğının müqayisəsində bu kimi uşaqlara qayıq göstərmək və onların taleyinə məsuliyyət daşıyan böyüklərin laqeydlik, biga-nəlik və qayğısızlığını təqdim edir. "Burada mənim fikrim getdi yetimə pul verməməyimə və dilənçiyyə pul vermək lazımdı, ya lazımlı deyilmə məsələsinə" (111, 326) – deyən ədib "Anamın kitabı" əsərindəki intiligaretlərin aclara kömək olunması məsə-

ləsini müzakirə edib kömək olunub-olunmaması kimi əhəmiyyətsiz müzakirələri, eyni zamanda bürokratlığı, iclasbazlılığı, cəmiyyətin yaşayış və həyatına birbaşa məsuliyyət daşıyan adamlardakı laqeydiliyi kəskin surətdə təqdim edir, ictimai məsuliyyətə vətəndaş yanğısı tələb edir. "Lal" əsərində də ədib köməyə, bir tika çörəyə, qayğıya, sevgiyə ehtiyacı olan baxımsız uşaqları təsvir edir. Burda da böyük ədib intiligentin, mömin müssəlmənin, çinovnikin timsalında cəmiyyətin atılmışlarına, qayğıya möhtac olanlarına birbaşa məsuliyyət daşıyan insanları və sözün geniş mənasında böyük ictimai zümrələri təqdim edir, ağızı, dili olan, "dədə vay!" deyib ağlaşan qəlbisiniq uşaqların ürək göynədən sədalarını eşidən bu sağlam insanların mənəvi korluğuna, laqeydilik və biganəliyinə, mərhəmətsizlik və qəlbidaşlığını ifşa edici nəzərlərə baxır. Ancaq milliyyəti bəlli olmayan dilsiz-ağızsız, kar bir ləlin uşaqlara olan qayğı-keşliyini, sevgi və mərhəmətini təqdim etməklə milliyyət, din tanımayan sevgiyə, mərhəmətə, humanizmə insanları dəvət edir. Adı adamdakı bu humanizmi, dərin insan pərvərliyi, sevgi və mərhəmət dolu olan bir qəlbi göstərən ədib ictimai vəzifələri ilə cəmiyyətin hər bir insanına, fərdinə məsuliyyət və qayğı daşıyan geniş ictimai zümrələrin nöqsanlarını ifşa edir. "İki alma" əsərində: "Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil... Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun" (111, 326) – deyə, yazdığı kimi ədib hər bir ictimai məsələdə mənəvi əhəmiyyət, məna axtarır, insana məhəbbəti təlim və təbliğ edir.

Beləliklə, böyük xarakterlər ustası, realist sənətkar Cəlil Məmmədquluzadə:

- Bir çox əsərlərində mükəmməl "kiçik" adam xarakterləri yaratmışdır;
- "Xırda" adamların saf, zəngin, sadə, təbii, səmimi xarakter təqdimatları işığında dövrün, ictimai mühitin mənzərəsini eks etdirmiştir;

- "Kiçik" adam obrazları ilə yaziçi geniş mənada xalq həyatı və təleyini, xalq müdrikiliyi və ideallarını, maraq və tələbatlarını ədəbiyyata gətirmiş, milli dəyərləri, əxlaq və mənəviyyatı eks etdirmiştir.



NƏTİCƏ

Azərbaycan ədəbiyyatında təqnidə realizmin bayraqçıları və görkəmli nümayəndəsi, ilk mənzum və al-leqorik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, böyük ədib, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) milli mücadilə ədəbiyyatımızın sərkərdəsi və müstəqillik düşüncələrinin mənbəyi, azərbaycanlılığın ideoloqu kimi geniş şöhrət tapmış, xüsusi mövqeyə sahib olmuşdur. Azərbaycan ədəbiyyatında kiçikhekayənin böyük ustası kimi şöhrətlənmiş Cəlil Məmmədquluzadə həm də ədəbiyyat sahifələrinə ilk dəfə "kiçik" adımı böyük qəhrəman kimi gətirən və bədii-estetik problem səviyyəsinə qaldıran görkəmli ədibdir. Onun yaradıcılığı sayosunda məhz "kiçik" adamlar bədii təqdimin ilk geniş səpkili obyektivinə əvvəlmiş, "kiçik" adamların tale romanlarını yazmaqla mənsub olduğu xalqın problemlərini işıqlandırmış, tarixi təleyi, müqəddərətini və ideallarını ifadə etmişdir. Bu mənada Cəlil Məmmədquluzadə, deyildiyi kimi, "müqəddəs ədəbiyyat Kəbəsinə "kiçik" adamin palçıqlı çarıqları ilə girmiş" (Ə.Nazim), Azərbaycan ədəbiyyatında "kiçik" adamin müdafiəcisi və ideoloqu" (İ.Həbibbəyli) kimi tanınmışdır.

"Kiçik" adamin xalq təleyinin bədii ifadəsi müstəvində təqdimi ənənəsi xalq yaradıcılığından başlayaraq intişar tapmış, inkişaf edərək yazılı ədəbiyyatın obrazlar sistemi və ideyalılığına təsir göstərmişdir. Əsasən, epik əsərlərdə özünə yer tapan "kiçik" adam obrazları özlərində xeyri, gözəlliyi, nəcibiliyi, xalq müdrikliyini eks etdirərək xalq ideallarının müsbət ifadəçilərinə əvvəlmiş, yeri gəldikcə axmaqlıq, avamlıq, nanəciblik, hiyləgərlik, tamahkarlıq kimi mənfi xasiyyətlər ayrı-ayrı fərdlərin timsalında təqnid olunmuş, eyni zamanda bu monofilikləri yaradan səbəblər ifşa edilmişdir. Qeyd edildiyi kimi,

xalq yaradıcılığında – nağıllar, dastanlar, lətifələr və s. janrlarda özünə yer tapan nurani qoca, keçəl, bağban, əkinçi, bir kasib kişinin qızı və b. kimi "kiçik" adam obrazları xalq müdrikliyini və hazırlıqlığını, zəhmətkeşlik və halallığını, ağıl, fərasət və zirəkliliyini və s. ifadə edərək bir sıra ictimai eybəcərlik və nöqsanları təqnid üsuluna əvvəlmiş, xalq ideallarını ifadə edən üslubi vəsiti kimi xeyri, həqiqəti və sosial ədalət uğrunda mübarizəni ehtiva etmişdir. Azərbaycan yazılı ədəbiyyatında "kiçik" adamların taleyinə nəzərləri cəlb edən böyük ustad Nizami Gəncəvi öz əsərlərində sadə, zəhmətkeş "kiçik" insanların həyatına qayğılaşlı hissələri ifadə etmiş, onların haqqına müdafiəçilik mövqeyindən fikir və münasibət bildirmiştir. Tədqiqat göstərir ki, xalq müdrikliyinin ifadəcisi və xalq taleyinin təcəssümünə əvvəlmiş əkinçi, zahid, qoca, qarı və b. "kiçik" adamları diqqətə çəkən görkəmli ədib Nizami Gəncəvi həmişə onların timsalında sosial ədalət problemini qaldırmış, ədalətli cəmiyyət haqqındaki ideallarını eks etdirmiştir. Nizami Gəncəvidən sonra yazılı ədəbiyyatda "kiçik" adımı ədəbiyyatın obyektivinə gətirən əsas müəlliflərden biri kimi Mirzə Fətəli Axundzadə "kiçik" adamları sənətinə gətirsə də, onları sənətin amanına buraxmış, təqnidə nöqtəyi-nəzərdən xalq taleyinin müstəvisində əsas problem səviyyəsinə çıxartmamışdır.

Cəlil Məmmədquluzadə yaradıcılığı üçün sadə, "kiçik" insanların həyatı, taleyi məsələsi doğma məsələdir. Böyük ədib özünün köhnə dostu hesab etdiyi zəhmətkeş nümayəndəleri – Məhəmmədhəsən əmi, Zeynəb ana, Novruzəli, Usta Zeynal, Kəbəlayı Məhəmmədəli, Pərinisə, Məşədi Molla Həsən, Sadiq kişi, Kəblə Əzim, Kəblə Qasım və başqa "kiçik" adamları Azərbaycan ədəbiyyatında həmişə sənətin diqqətində saxlamış, ilk olaraq əsas, aparıcı surət-qəhrəman kimi təqdim etmiş, onların mənafə və maraqlarından çıxış edərək əhəmiyyətli ictimai problemlər qaldırılmışdır.

Cəlil Məmmədquluzadə yaradıcılığı üçün "kiçik" adam problemi, hər şeydən əvvəl, sosial məhiyyət kəsb edir. Görkəm-

li ədibin yaradıcılığında "kiçik" adam problemi sosial, ictimai, iqtisadi, hüquqi, siyasi, mənəvi məzmununu ilə sənətin diqqətində gəlir və hərtərəfli əks olunur. "Kiçik" adama ictimai münasibətlərin mənbəyi və meyari kimi yanaşan görkəmli ədib Cəlil Məmmədquluzadə sosial strukturda mövcud çatışmazlıq və eybəcərliyin, ədalətsizliyin nəticəsi olaraq "kiçik" adam statüsünü ifadə edir. Cəlil Məmmədquluzadə yaradıcılığında "kiçik" adam problemi sosial məsələləri əks etdirərək insanın hüquq və ixtiyarından, nüfuz və mövqeyindən talan olunma hadisəsi kimi müəyyənləşir. Təsadüfi deyil ki, görkəmli ədib təsvir etdiyi "kiçik" adam obrazlarını ən adi məişət hadisələrindən tutmuş digər münasibətlərlə əhatələnmiş ictimai münasibətlər sistemində təqdim edir. Bu təqdimatda köhnəlik və yenilik, tərəqqi və ətalət, ədalət və haqsızlıq kimi problemlər kontekstindən "kiçik" adama baxış və təqdim əhəmiyyətli rol oynayır. Xalq taleyinə milli inkişafın yeganə mənbəyi və məqsədi kimi yanaşan böyük ustad ədib xalq maraqları müstəvisindən "kiçik" adamların taleyini işıqlandırır, tərəqqi və ictimai dəyişikliklərə onların maraqları yönündən diqqət yetirir. Bu mənada ədəbiyyatşunaslıqda bir çox hallarda "kiçik" adam obrazlarının tənqidə məruz qalması və onların timsalında görkəmli ədibin öz xalqını tənqid etdiyi haqqında fikirlərin səslənməsi yanlış nəticədir. Çünkü, fikrimizcə, böyük ədib Məhəmmədhəsən əmini, Zeynəb ananı, Novruzəlini, Usta Zeynalı və başqa "kiçik" adamları ona görə təqdim etmir ki, onların simasında fərdi eybəcərliyi təsbit və tənqid etsin. Daha çox görkəmli ədib onların taleyi, təsvir etdiyi həyatı timsalında məhkum olunduqları ədalətsiz yaşayış şərtləri və şəraitini, müstəmləkəçi ictimai zülm və milli ayrıseçkilik, maarifszılık və hüquqsuzluq və b. ictimai mətləbləri, daha doğrusu, səbəbləri göstərir və ifşa edir, inkişaf və tərəqqinin, milli azadlığın qarşısını alan mənbələr kimi təqdim və tənqid edir. Bizim fikrimizcə, ədib Məhəmmədhəsən əmini çətin həyatı problemlər qarşısında çərsiz, üzgün, məzлum, çətinlikdən çətinliyə düşən və bu yolda mənəvi

əzablarla düçər olan şəraitdə təqdim edirsə, onun simasında sadə, zəhmətkeş xalq kütlələrinin maariflənmə, savadlısanma ehtiyaclarını, ictimai müdafiə və hüquq bərabərliyi qayğılarını ifadə etmiş olur. Zeynəb ana və Pəri arvad kimi mənənə təmiz, arlı, namuslu, iffətli qadınların həyatını və düşdürü problemləri təqdim üsulu ilə qadın haqqı, maariflənməsi, çoxarvadlılıq kimi məsələləri və ehtiyacları qaldırmış olur. Zirək, fərasətli, zəhmətkeş Novruzəlinin rastlaşlığı yaritmazlıq işığında onun kimi sadə adamların savadlanması zərurətini ifadə edir. Cəlil Məmmədquluzadə öz təqdimatında böyük ustalıqla mürəkkəb, çoxcəhətli ictimai münasibətlər daxilində "kiçik" adəmin saf, təmiz, pak mənəvi aləminə, xarakter dünyasına nəzərləri cəlb edir, onların halallığı, xeyirxahlı və nəcibiliyi işığında dönüb-dolaşan şəhərisləri təqdim edir. İnsan kimi insan, halal, zəhmətkeş, sədaqətli və xeyirxah, mömin, dindar, etiqadlı, nəcib, təmiz, pak olan "kiçik" adamlara ədib millətin mənəvi meyari, inkişaf və dəyişikliyin təməli kimi yanaşaraq ümummilli tərəqqi və ictimai taleyə məsuliyyət daşıyan geniş ictimai zümərləri məsul və günahkar bilir, sosial ədalətin pozulması və ictimai ətalətin səbəbində ziyanlı və məmurları, müstəmləkə rejimi və ruhani-şəriət idarəciliyinin dayandığını osaslandırır. Milli oyanış, azadlıq və istiqlaliyyət, tərəqqi və maariflənmə yolunda sadə insanları – xalqın aşağı təbəqəsini tale əhəmiyyətli sütun, vacib struktur, inkişafın təməli kimi qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin qiymətləndirdiyi kimi: "Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümum-bəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq casarəti idi... Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu

gün bizim milli ideologianın formalaşmasında, yaranmasında və onun konsepsiyasının elmi şəkildə hazırlanmasında çox kömək edə bilər və çox kömək edəcəkdir. ...Cəlil Məmmədquluzadə bu gün bizim üçün mənəviyyat mənbəyidir, mənəvi da yaqdır” (43). Bu baxımdan Cəlil Məmmədquluzadə yaradıcılığında təsvir olunan “kiçik” adamların simasında görkəmli ədib məhz milli məsələləri, milli mövqə və maraqları ifadə edir. Böyük demokrat ədib Məhəmmədhəsən Əmi, Zeynəb ana, Novruzəli, Usta Zeynal və b. kimi “kiçik” adam obrazlarının timsalında xalq həyatı və problemlərini, ictimai-mənəvi ehtiyaclarını təsbit edir. Bütün bunlar da göstərir ki, Cəlil Məmmədquluzadə irsində “kiçik” adam sərf sosial-ictimai bir problemdir. Bu problemin işığında bir sira ictimai, hüquqi, iqtisadi, sosial, mənəvi məsələlər bədii ədəbiyyatın gündəliyinə gəlmış, onların mənəvi zənginliyi, əxlaqi bütövlüyü və ictimai problemləri vəsitsəsile xalq həyatı, mənəviyyatı və ictimai maraqları, zəruri ehtiyacları öz ifadəsini tapmışdır.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT Azərbaycan dilində

1. Abdulla B. Uydurma içində həqiqət // Azərbaycan nağılları (Tərtibçi və ön sözün müəllifi B.Abdulla). Bakı: Çəşioğlu, 2004, 512 s.
2. Ağayev İ.M. Tarixi yaddaşımızın böyük yadigarı: “Molla Nəsrəddin” jurnalının 100 illiyi. Bakı: Elm, 2006, 53 s.
3. Ağayev İ.M. Ədəbiyyat, mətbuat və publisistika problemləri (seçilmiş məqalələr). Bakı: Elm, 2008, 500 s.
4. Axundzadə M.F. Əsərləri: 3 cilddə (Tərtib edəni, ön sözün və izahların müəllifi N.Məmmədov), I c., Bakı: Şərq-Qərb, 2005, 296 s.
5. Axundzadə M.F. Əsərləri: 3 cilddə, II c., Bakı: Şərq-Qərb, 2005, 376 s.
6. Axundzadə M.F. Əsərləri: 3 cilddə, III c., Bakı: Şərq-Qərb, 2005, 296 s.
7. Arash H.M. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı: Gənclik, 1998, 732 s.
8. Arif M.D. Əsərləri: 3 cilddə, III c., Bakı: Elm, 1970, 428 s.
9. Azərbaycan dastanları (Tərtib edəni B.Abdulla, İ.Abbaslı). Bakı: Çəşioğlu, 2004, 528 s.
10. Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.
11. Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, II c., Bakı: Elm, 2007, 632 s.
12. Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, III c., Bakı: Elm, 2009, 736 s.
13. Azərbaycan klassik ədəbiyyatından seçmələr: 3 cilddə (Tərtib edəni C.Qəhrəmanov), II c., Bakı: Şərq-Qərb, 2005, 408 s.

14. Azərbaycan nağılları (Tərtibçi və ön sözün müəllifi B.Abdulla). Bakı: Çəşioğlu, 2004, 512 s.
15. Azərbaycan nəşri antologiyası: 5 cilddə (Tərtib edəni və ön sözün müəllifi Z.Əsgərli), I c., Bakı: Şərq-Qərb, 2006, 312 s.
16. Azərbaycan tarixi: 7 cilddə. V c., Bakı: Elm, 2001, 672 s.
17. Bakixanov A. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press, 2005, 488 s.
18. Bayramov Ə. "Dədə Qorqud kitabı" dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası / Dədə Qorqud dünyası (məqalələr). Bakı: Öndər, 2004, 240 s.
19. Cabbarlı C. Əsərləri: 3 cilddə, III c., Bakı: ABN, 1969. 456 s.
20. Cabbarlı C. Əsərləri: 4 cilddə (Tərtib edən, ön sözün, qeydlərin və şərhi müəllifi A. Rüstəmli), IV c., Bakı: Şərq-Qərb, 2005, 288 s.
21. Cəfərov C.H. Azərbaycan dram teatrı. Bakı: Azərnəşr, 1959, 419 s.
22. Cəfər M.Z. Seçilmiş əsərləri: 2 cilddə, I c., Bakı: Çinar-Çap, 2003, 355 s.
23. Cəfər M.Z. Seçilmiş əsərləri: 2 cilddə, II c., Bakı: Çinar-Çap, 2003, 355 s.
24. Cəfər M.Z. Cəlil Məmmədquluzadə. Bakı: Çinar-Çap, 2002, 72 s.
25. Cəfər M.Z. Mütəfəkkirin şəxsiyyəti. Bakı: Azərnəşr, 1966, 214 s.
26. Cəfər M.Z. Hüseyn Cavid. Bakı: Azərnəşr, 1960, 264 s.
27. Cəfərov M.Z. Sənət yollarında. Bakı: Gənclik, 1975, 368 s.
28. Cəfərov N.Q. Mirzə Cəlil: Ona qədər və ondan sonra. "Azadlıq" qəzeti, 1994, 6 dekabr
29. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı: Yaziçı, 1985, 361 s.
30. Elçin. Nəşrimizdə konflikt və xarakter problemlərinin tədqiqi // Yusifli Vaqif. Nəşr: konfliktlər, xarakterlər. Bakı: Yaziçı, 1986, 166 s.

31. Eminov A. Usta Zeynal obrazının psixologiyası. "Azərbaycan müəllimi" qəzeti, 1985, 1 fevral
32. Əfəndiyev A.Q. Müdriklik səlahiyyəti. Bakı: Gənclik, 1976, 192 s.
33. Əhmədov B.A. Azərbaycan satirasının inkişaf problemləri. Bakı: 2000, 296 s.
34. Əkbərov F.Z. Ədəbiyyatımızın tarixi, tariximizin ədəbiyyatı. III kitab. Bakı: N&R, 2003, 176 s.
35. "Əkinçi" qəzeti, 6 noyabr 1876 // Əkinçi (1875-1877) (tam mətni). Bakı: Avrasiya-Press, 2005, 496 s.
36. Əli Nazim. Cəlil Məmmədquluzadə və yaradıcılığı / Cəlil Məmmədquluzadə (məqalələr və xatırələr məcmuəsi). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1967, 460 s.
37. Əlimirzəyev X.Ə. Nizaminin insan konsepsiyası / Nizami və müasirlilik (Elmi əsərlərin tematik məcmuəsi). Bakı: Azərnəşr, 1982, 160 s.
38. Əlimirzəyev X.Ə. Problemlər və xarakterlər dramaturgiyası. Bakı: Yaziçı, 1979, 355 s.
39. Əliyev K.İ. Hüseyn Cavid: həyatı və yaradıcılığı. Bakı: Elm, 2008, 324 s.
40. Əliyev K.İ. Azərbaycan romantizminin poetikası. Bakı: Elm, 2002, 272 s.
41. Əliyev K.İ. Mirzə Cəlil müdrikliyi. "Azərbaycan müəllimi" qəzeti, 1987, 1 yanvar
42. Əliyev O.A. Azərbaycan nağıllarının poetikası. Bakı: Səda, 2001, 192 s.
43. Əliyev R.Q. Nizami Gəncəvi və onun "Sirlər xəzinəsi" poeması // Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Yaziçı, 1981, 196 s.
44. Əliyev Y.A. Cəlil Məmmədquluzadə. Bakı: Azərnəşr, 1967, 568 s.
45. Əlizadə Ə.Ə., Bayramov Ə.S. Psixologiya. Bakı: Maarif, 1989, 540 s.

46. Əmrəhoğlu A.Ə. Epik sözün poetik gücü. Bakı: Elm, 2000, 212 s.
47. Əsgərli Z.Ş. Ön söz // Azərbaycan nəşri antologiyası: 5 cildə, I c., Bakı: Şərq-Qərb, 2006, 312 s.
48. Əsgərli Z.Ş. Ön söz // Azərbaycan nəşri antologiyası: 5 cildə, II c., Bakı: Şərq-Qərb, 2006, 368 s.
49. Əssar Təbrizi. Mehr və Müştəri (Farscadan tərcümə edəni, öz sözün və izahların müəllifi M.Sultanov). Bakı: Şərq-Qərb, 2006, 312 s.
50. Əziz Şərif. Molla Nəsrəddin necə yarandı. Naxçıvan: Əcəmi, 2009, 384 s.
51. Fədal. Bəxtiyarnamə (Tərtib və öz sözün müəllifi Q.Məmmədli). Bakı: Şərq-Qərb, 2004, 168 s.
52. Gəncəvi Nizami. Sirlər xəzinəsi. Bakı: Lider, 2004, 264 s.
53. Gəncəvi Nizami. Xosrov və Şirin. Bakı: Lider, 2004, 392 s.
54. Gəncəvi Nizami. Leyli və Məcnun. Bakı: Lider, 2004, 288 s.
55. Gəncəvi Nizami. Yeddi gözəl. Bakı: Lider, 2004, 336 s.
56. Gəncəvi Nizami. İsgəndərnamə (Şərfnamə). Bakı: Lider, 2004, 432 s.
57. Gəncəvi Nizami. İsgəndərnamə (İqbalnamə). Bakı: Lider, 2004, 256 s.
58. Hacıyev A.M. Ədəbiyyatşunaslığını əsasları. Bakı: Zaman, 1999, 420 s.
59. Hacıyev A.M. Tiflis ədəbi mühiti. Bakı: Yaziçi, 1980, 183 s.
60. Hacıyev T.İ. Sabir: qeynaqlar və sələflər. Bakı: Yaziçi, 1980, 175 s.
61. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı: Elm, 1998, 178 s.
62. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı: Azərnəş, 1997, 684 s.
63. Həbibbəyli İ.Ə. Dahilik divana çəkilməz. "Azərbaycan" qəzeti, 2007, 5 oktyabr
64. Həbibbəyli İ.Ə. Böyük Azərbaycançı ədib. "Azərbaycan" qəzeti, 2010, 1 yanvar

65. Həbibbəyli İ.Ə. Satira ədəbi növ kimi. "Ədəbiyyat" qəzeti, 2007, 7 dekabr
66. Həbibbəyli İ.Ə. Molla Nəsrəddin ədəbi məktəbi və Molla Nəsrəddinçilik // NDU-nun Elmi əsərləri, 2007, № 1
67. Həbibbəyli İ.Ə. Ustad Mirzə Cəlil Məmmədquluzadə // Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cildə, I c., Bakı: Öndər, 2004, 684 s.
68. Həbibbəyli İ.Ə. Nigarənciliğin mahiyyəti. Cəlil Məmmədquluzadə 130. "Azərbaycan" qəzeti, 1999, 11 iyul
69. Həbibbəyli İ.Ə. Mirzə Cəlil qayıtmak zərurəti // Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. Bakı: Çinar-Çap, 2003, 467 s.
70. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadəyə dönüş məqamı // Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. Bakı: Çinar-Çap, 2003, 272 s.
71. Həbibbəyli İ.Ə. Nizami Gəncəvi: Azərbaycandan dünyaya // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2006, № 2
72. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadənin ədəbi taleyi: zaman və gerçəklilik // Cəlil Məmmədquluzadə: taleyi və sənəti (Tərtib edəni akademik İ.Həbibbəyli). Bakı: Elm və Təhsil, 2010, 196 s.
73. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan: Əcəmi, 2009, 424 s.
74. Həbibbəyli İ.Ə. Ədəbi tarixi yaddaş və müasirlik. Bakı: Nurlan, 2007, 696 s.
75. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə. Tanıtma kitabı. Naxçıvan: Əcəmi, 2009, 170 s.
76. Həbibbəyli İ.Ə. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə // Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri: 2 cildə, I c., Naxçıvan: Əcəmi, 2009, 608 s.
77. Həbibbəyli İ.Ə. Həmişəyaşar ədib // Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cildə, I c., Bakı: Öndər, 2004, 480 s.
78. Həbibbəyli İ.Ə. Milli istiqlal ədəbiyyatının sərkərdəsi. "Xalq" qəzeti, 2010, 27 yanvar

79. Həbibbəyli İ.Ə. Molla Nəsrəddin və füyuzatçılar. Şərqi qapısı, 2006, 7 aprel
80. Həbibov İ.Ə. Ədəbi yüksəliş. Bakı: "Bilik" Cəmiyyəti, 1985, 64 s.
81. Hüseynov F. Adi əhvalatlarda böyük həqiqətlər. Bakı: Gənclik, 1977, 184 s.
82. Hüseynov Ə.M. Sənət yanğısı. Bakı: Yaziçi, 1979, 456 s.
83. Hüseynov X.Ə. Nizaminin "Sirlər xəzinəsi". Bakı: Elm, 1983, 132 s.
84. Hüseynoğlu K.H. Azərbaycan şeir mədəniyyəti. Bakı: Ozan, 1996, 88 s.
85. Hüseynzadə Ə. Əsərləri. Bakı: Şərq-Qərb, 2006, 480 s.
86. İbrahimov M.Ə. Niyosiz, necəsiz bir yazışan sən. Bakı: Yaziçi, 1985, 547 s.
87. İbrahimov M.Ə. Əsərləri. 10 cilddə, IX c., Bakı: Yaziçi, 1982, 663 s.
88. İbrahimov M.Ə. Böyük demokrat // Əsərləri: 10 cilddə, IX c., Bakı: Yaziçi, 1982, 663 s.
89. İsrafilov H.Y. Azərbaycan dramaturgiyasının inkişafı problemləri. Bakı: Elm, 1988, 228 s.
90. Kazimoğlu M.K. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, 268 s.
91. Kazimoğlu M.K. Xalq gülüşünün arxaik kökləri. Bakı: Elm, 2005, 188 s.
92. Kazimov Q.Ş. Komik bədii vasitələr. Bakı: Yaziçi, 1983, 188 s.
93. Kazimov Q.Ş. Bədii ədəbiyyatda komizm üsulları. Bakı: Maarif, 1987, 228 s.
94. Kərimli T.H. Nizami və tarix. Bakı: Elm, 2002, 241 s.
95. Kitabi - Dədə Qorqud (Tərtib edən S.Əlibəyza). Bakı: Öndər, 2004, 376 s.
96. Qarayev Y.V. Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 s.

97. Qarayev Y.V. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 259 s.
98. Qarayev Y.V. Meyar şəxsiyyətdir. Bakı: Yaziçi, 1988, 456 s.
99. Qarayev Y.V. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzilliklər. Bakı: Elm, 2002, 740 s.
100. Qarayev Y.V. Sənətin ilkin və əbədi mövzusu // İsmayılov Vəliyev. Ədəbiyyatda insan konsepsiyası (tarixi təşəkkülü və inkişaf mərhələləri). Bakı: Gənoş, 1999, 360 s.
101. Qarayev Y.V. Cəlil Məmmədquluzadənin realizmi. "Azərbaycan" jurnalı, 1967, № 1
102. Qarayev Y.V. Mirzə Cəlilin Novruzəlisini. "Ulduz" jurnalı, 1973, № 10
103. Qasimov M.M., Cəfərov C.H. Azərbaycanda estetik fikir tarixindən. Bakı: Azərnəşr, 1964, 80 s.
104. Qul Əli. Qisseyi-Yusif (Nəşrə hazırlayan, lügət və şəhərin müəllifləri E.Əlibəyza, Ə.Hüseynli). Bakı: Şərq-Qərb, 2004, 216 s.
105. Quliyev Q.H. Dəlidən doğru xəbər. Bakı: Mütərcim, 1999, 160 s.
106. Qurbanov Ş.D. Ölü canların ilk ciddi tənqid // V.N.Qoqol. Seçilmiş əsərləri. Bakı: Yaziçi, 1989, 448 s.
107. Qutqaşınlı İsmayılov bəy. Əsərləri: Bakı: Lider nəşriyyat, 2005, 224 s.
108. Məhəmməd Füzuli. Əsərləri: 6 cilddə, II c., Bakı: Şərq-Qərb, 2005, 336 s.
109. Məhəmməd Füzuli. Əsərləri: 6 cilddə, IV c., Bakı: Şərq-Qərb, 2005, 344 s.
110. Məhəmməd Füzuli. Əsərləri: 6 cilddə, V c., Bakı: Şərq-Qərb, 2005, 224 s.
111. Məmmədquluzadə C. Əsərləri (Tərtibçi və ön sözün müəllifi İ.Həbibbəyli): 4 cilddə, I c., Bakı: Öndər, 2004, 480 s.
112. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, II c., Bakı: Öndər, 2004, 584 s.

113. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, III c., Bakı: Öndər, 2004, 480 s.
114. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, IV c., Bakı: Öndər, 2004, 472 s.
115. Məmmədquluzadə C. Əsərləri (Tərtib edənlər: Ə.Mirəhmədov və T.Həsənzadə): 6 cilddə, III c., Bakı: Azərnəşr, 1984, 291 s.
116. Məmmədquluzadə C. Əsərləri: 6 cilddə, IV c., Bakı: Azərnəşr, 1985, 276 s.
117. Məmmədquluzadə C. Əsərləri: 6 cilddə, VI c., Bakı: Azərnəşr, 1985, 311 s.
118. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 2 cilddə (Tərtib edən, ön sözün və izahların müəllifi İ. Həbibbəyli), I c., Naxçıvan: Əcəmi, 2009, 608 s.
119. Məmmədquluzadə C. Seçilmiş əsərləri: 2 cilddə, II c., Naxçıvan: Əcəmi, 2009, 496 s.
120. Məmmədquluzadə C. Xatirathm. Bakı: Gənclik, 1971. 112 s.
121. Məmmədquluzadə C. Həyat və yaradıcılığı (kollektiv müəllif). Bakı: Elm, 1974. 316 s.
122. Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatırələrim. Bakı: Azərnəşr, 1967, 212 s.
123. Məmmədli Q.M. Molla Nəsrəddin (salnamə). Naxçıvan: Əcəmi, 2009, 518 s.
124. Məmmədov A.M. XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan nəşri: etnik-milli özünəməxsusluq və ədəbi ənənə // XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı: Elm, 2006, s. 123-137.
125. Məmmədov A.M. Xırda adamların böyük müdafiəçisi. "Sovet kəndi" qəzeti, 1967, 13 may
126. Məmmədov X.Q. "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər. Bakı: Yaziçı, 1987, 270 s.
127. Məmmədov X.Q. XIX əsrin sonu XX əsrin əvvəllerində Azərbaycan maarifçi-realist ədəbiyyatı. Bakı: Yaziçı, 1978, 112 s.

128. Məmmədov K.Z. XIX əsr Azərbaycan şeirində satira. Bakı: Elm, 1975, 274 s.
129. Məmmədov M.M. Cəlil Məmmədquluzadənin bədii nəşri. Bakı: Azərbaycan SSR EA, 1963, 156 s.
130. Məmmədov M.M. İdeal qardaşları. Bakı: Azərnəşr, 1967, 184 s.
131. Məmmədov M.M. Kiçik hekayələr ustası. "Azərbaycan" jurnalı, 1957, №4
132. Məmmədov M.M. "Danabaş kəndinin əhvalatları" povestinin ideya-bədii xüsusiyyətləri // "Ədəbiyyat" məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. XIII c., Bakı, 1958
133. Məmməd T.Q. XX əsr Azərbaycan dramaturgiyasının poetikası. Bakı: Elm, 1999, 208 s.
134. Məmmədov V.M. "Əkinçi" qəzeti. Bakı: Azərnəşr, 1976, 80 s.
135. Məsihi. Vərqa və Gülsə (Tərtib edən, ön sözün və izahların müəllifi Ə.Səfərli). Bakı: Şərq-Qərb, 2005, 336 s.
136. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: Ziya&Nurlan, 2004, 391 s.
137. Mir Cəlal, Xəlilov P. İ. Ədəbiyyatşunaslığın əsasları. Bakı: Maarif, 1988, 279 s.
138. Mir Cəlal. Cəlil Məmmədquluzadə realizmi haqqında. Bakı: BDU, 1966, 70 s.
139. Mir Cəlal. Klassiklər və müasirlər. Bakı: Azərnəşr, 1973, 296 s.
140. Mirəhmədov Ə.M. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yaziçı, 1980, 480 s.
141. Mirəhmədov Ə.M. Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX-XX əsrlər). Bakı: Maarif, 1983, 364 s.
142. Mirzə Cəlil və Məmmədquluzadələr. (Tərtibçi və ön sözün müəllifi akademik İ.Həbibbəyli) Bakı: Cinar-çap, 2003, 240 s.
143. Molla Nəsrəddin lətfisələri. Bakı: Öndər, 2004, 304 s.
144. Mustafa Zərir. Yusif və Züleyxa (Transliterasiya və ön sözün müəllifi Ş.Xəlilov). Bakı: Şərq-Qərb, 2005, 384 s.

145. Müciri C. Məşrutə dövrü ədəbiyyatı / XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (1900-1985). Bakı: Elm, 1990, 216 s.
146. Nəbioğlu V.N. Azərbaycan bədii nəşrinin janr-üşlub təkamülü (XIX-XX əsrlər). Bakı: Elm, 2004, 264 s.
147. Nəbiyev B.Ə. Çətin yollarda. Bakı: Elm, 2000, 780 s.
148. Nəcəfov R.Ə. Cəlil Məmmədquluzadə və Azərbaycan səhnəsi / Cəlil Məmmədquluzadə (məqalələr və xatirələr məcmuəsi). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1967, 460 s.
149. Nicat Ə. Dünya filosofları. Bakı: Sabah, 1995, 543 s.
150. Paşayev A.Ə. "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən. Bakı: Çəşioğlu, 2009, 356 s.
151. Rüstəmova A.C. Nizami Gəncəvinin həyatı və sənəti. Bakı: Elm, 1979, 211 s.
152. Rüstəmov Y.İ. Sosial-siyasi və hüquqi təlimlər tarixi. səh 384
153. Rzayev M.H. Müasir fəlsəfədə şəxsiyyət. Bakı: Nurlan, 2004, 168 s.
154. Saraklı Ə.Y. Azərbaycan yazıçıları Cümhuriyyət dönməndə. Bakı: Elm, 2007, 424 s.
155. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı: Ozan, 2008, 696 s.
156. Səfiyev A.R. Komediya və həyat. Bakı: Yaziçi, 1983, 200 s.
157. Səfiyev A.R. Azərbaycan dramaturgiyası müasir mərhələdə. Bakı: Ozan, 1998, 276 s.
158. Sultanlı Ə.A. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı: Azərnəşr, 1964, 304 s.
159. Şahtaxtli M.S. Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi İ.Həbibbəyli). Bakı: Cinar-Çap, 2006, 432 s.
160. Sükürov A.M. Falsəfə. Bakı: Adiloglu, 2002, 492 s.
161. Talibzadə K.A. XX əsr Azərbaycan ədəbi tənqidisi (1905-1917-ci illər). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1966, 540 s.

162. Təhmasib M.H. Məqalələr (Tərtib edənlər f.e.d., prof. M.Cəfərli, f.e.n. O.Əliyev). Bakı: Elm, 2005, 220 s.
163. Ulutürk X.R. Bədii sözün Tanrısi // Nizami. Lirika. Sirlər xəzinəsi. Şərfənname. Bakı: Yaziçi, 1988, 621 s.
164. Ümumi psixologiya / Prof. A.B.Petrovskinin redaktorluğu ilə. Bakı: Maarif, 1982, 496 s.
165. Vəlibaxov N.İ. Tənqidçi realist nəşr / XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Elm, 1985, 204 s.
166. Vəliyev İ.Ö. Ədəbi portret və xarakter. Bakı: Yaziçi, 1981, 207 s.
167. Vəliyev İ.Ö. İnsan: həyatda və sənətdə. Bakı: Günəş, 1998, 256 s.
168. Vəliyev M.V. Cəlil Məmmədquluzadənin dramaturgiyası. Bakı: Azərnəşr, 1954, 110 s.
169. Vəliyev V. Nizamidə mifoloji izlər və "Kitabi-Dədə Qorqud" motivləri / Dədə Qorqud dünyası (məqalələr). Bakı: Öndər nəşriyyat, 2004, 240 s.
170. Vəliyeva S.M. Azərbaycanlıq milli ideologiya ədəbi-estetik təlim kimi. Bakı: Azərbaycan Universiteti, 2002, 140 s.
171. Vəzirov Nəcəfbəy. Əsərləri. Bakı: Şərq-Qərb, 2005, 304 s.
172. Vəzirova F.Ş. Ədəbi qeydlər, tədqiqlər. Bakı: Yaziçi, 1985, 188 s.
173. Yusifli V.C. Nəşr: konfliktlər, xarakterlər. Bakı: Yaziçi, 1986, 166 s.
174. Zamanov A.F. Seçilmiş əsərləri. Bakı: Cinar-Çap, 2003, 316 s.

Türk dilində

175. Habibbeyli İ.E. Nasrettin Hocanın devamçısı // Milli folklor dergisi, 1997, № 31-32, s. 13-14
176. Maklver R.M, Charles H.P. Cemiyet (Çeviren doç.dr. Amiran Kurtkan). 2 kitabda, I kitab. İstanbul: Milli Eğitim basımevi, 1994, 192 s.

177. Nermin S.P., Nihal N.K. Temel edebiyat bilgileri. İstanbul: Minnetoğlu yayınları, 1992, 982 s.
178. Örf və adetlerimiz. İstanbul: Sağaloğlu, 1994, 219 s.
179. Veber A. Felsefe tarihi (Çevirən prof. H.Vehbi Eralp). İstanbul: Sosyal yayınlar, 1991, 454 s.

Rus dilində

180. Абрамович Г.Л. Введение в литератураведение. Москва: Просвещение, 1970, 390 с.
181. Ахундова Е. Реализм Джалил Мамедкулузаде и опыт литературы XIX начала XX века. Баку: Языцы, 1988.
182. Барахов В.С. Искусство литературного портрета. Ленинград: Издательство Наука, 1985, 312 с.
183. Гаджиев А. Азербайджанский реализм. Баку: Языцы, 1984, 240 с.
184. Гейбуллаева Р.М. Сравнительные типологии прозы и литературные типы. Баку: Элм, 2000, 296 с.
185. Гулайяев Н.А. Теория литературы учебное пособие для вузов. Москва: Высшая школа, 1985, 271 с.
186. Кашина Н. Человек в творчестве Достоевского. Москва: Художественная литература, 1986, 318 с.
187. Овцаренко А. Максим Горкий и литературные искания XX столетия (Избранные произведения): В 2 томах. I т. Москва: Художественная литература, 1986, 591 с.
188. Мелетинский Е.М. Герой волшебной сказки. Москва: Издательство Восточной Литературы, 1958, 264 с.
189. Пашаева Н.А. Человек – образ – литература. Баку: Мутарджим, 2003, 180 с.

190. Проблемы реализма в литературах народов Советского народа Востока. Баку: Елм, 1972, 83 с.
191. Теории, школы, концепции (критические анализы). Москва: Наука, 1977, 180 с.
192. Шаталов С.Е. Время – метод и характер. Москва: Просвещение, 1976, 159 с.

Avtoreferatlar

202. İmanova S.İ. 30-40-ci illər Rusiya ədəbiyyatında "kiçik insan" mövzusunun təkamülü (A.S.Puşkin, N.V.Qoqol, F.M.Dostoyevski). Bakı, 2010, 16 s.
203. Vahabova S.İ. Cəlil Məmmədquluzadə nəşrinin poetikası. Bakı: 2007, 24 s.

Elektron ədəbiyyat

204. www.az-portal.org/şəxsiyyət
205. www.forum.azeri.net.lit.az
206. www.wikipediya.org
207. www.kataloq.net

MÜNDƏRİCAT

Ön söz	5
Giriş.....	7
I Fəsil. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam problemi	10
1.1. Klassik Azərbaycan ədəbiyyatında “kiçik” adam ənənəsi ...	10
1.2. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin qoyuluşu	29
II Fəsil. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin sosial mahiyəti	72
2.1. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam probleminin sosial mahiyətinin özünəməxsusluğu	72
2.2. Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarında şəxsiyyət məsələsi	127
III Fəsil. Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarının mənəvi-psixoloji aləmi	145
3.1. Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarının mənəvi aləmini şərtləndirən amillər	145
3.2. Cəlil Məmmədquluzadənin “kiçik” adam obrazlarının mənəvi-psixoloji aləminin bədii təqdimi	179
Nəticə	198
Ədəbiyyat	203

«Elm və Təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Yığılmağa verilmiş 05.06.2012

Çapa imzalannmış 24.07.2012

Şərti çap vərəqi 13,5. Sifariş № 378
Kağız formatı 60x84 1/16. Tiraj 300

Kitab «Elm və Təhsil»
nəşriyyat-poligrafiya
müəssisəsində sehifələnib çap olunmuşdur.
E-mail: elm_ve_tehsil@box.az
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev
döngəsi 8/4.

Haf. - 268795



Ramiz Asəf oğlu Qasımlı 19 iyul 1976-ci ildə Culfa rayon Əlinçə kəndində anadan olub. Orta təhsilini Xoşkeşin kənd orta məktəbində alıb. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr, 2000-ci ildə Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə magistratura piləsini bitirmişdir.

2000-2004-cü illerde Culfa rayon Əlinçə kənd orta məktəbində müəllim vəzifəsində işləyib. Həmin müddətdə Naxçıvan Muxtar Respublikası Tehsil Nazirliyi tərəfindən diplom və mükafatla təltif olunub.

2004-cü ildən AMEA Naxçıvan Böləməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində elmi işçi, 2012-ci ildən həmin institutda elmi katib vəzifəsində çalışır.

2011-ci ildə akademik İsa Həbibbəylinin rəhbərliyi altında "Cəlil Məmmədquluzadə yaradıcılığında "kicik" adam obrazlarının ictimai-bədii funksiyası" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfe doktoru elmi dərəcəsi alıb.

Ramiz Qasımlı bir sıra beynəlxalq konfranslarda, o cümlədən Türkiye və İran Respublikalarında iştirak etmiş, 50-dən çox elmi, 100-dən çox publisistik məqalənin müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvü, habelə YAP AMEA Naxçıvan Böləməsi ilk ərazi təşkilatının sədridir. Ailəlidir, 2 övladı var.

ramizasef@yahoo.com.tr

